

# AZƏRBAYCAN

**3'2016**

1923-cü ildən çıxır

**AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN  
AYLIQ ƏDƏBİ-BƏDİİ ORQANI**

**Baş redaktor: İntiqam QASIMZADƏ**

**Baş redaktor müavini: Südabə AĞABALAYEVA**

**Məsul katib: Tofiq MAHMUDOV**

**REDAKSİYA HEYƏTİ:** Ağasəfa, Vilayət Quliyev, Firuzə Məmmədli,  
Məmməd Oruc, Vaqif Bəhmənli, Vahid Əziz, Seyran Səxavət, Saday  
Budaqlı, Əli Əmirli, Yaşar, Asim Yadigar, Elçin, Əjdər Ol, Musa Yaqub,  
Afaq Məsud, Rüstəm Kamal, Ənvər Əhməd, Kamil Əfsəroğlu,  
Vaqif Yusifli, Fəxri Uğurlu, Paşa Əlioğlu, Əli İldirimoğlu

**Redaksiyanın ünvani:**  
Bakı - Az1000  
Xaqani küçəsi, 25

**Çapa imzalanıb:**  
04.03.2016  
**Sifariş 546**

**E-mail:**  
intigam.gasimzade@gmail.com  
qasimzadeh@azyb.az

**Telefonlar:**  
Redaksiya –  
498-78-10  
493-28-32  
493-28-34  
Mühasibat –  
493-29-41

Tiraj 600  
**Kağız formatı**  
70x108 1/16 - 6,5  
kağız vərəqi  
12 çap vərəqi  
16,8 şərti çap vərəqi

**Qiyməti**  
**1 manat 50 qəpik**  
Bakı şəhəri,  
“Azərbaycan”  
nəşriyyatının mətbəəsində  
ofset üsulu ilə çap olunur

**Çap olunmuş yazılar qəbul edilmir.**  
**Əlyazmalara rəy verilmir.**

## **BU SAYIMIZDA:**

### **S ə m ə d   V u r ğ u n - 1 1 0**

RAMİZ RÖVŞƏN - Səməd Vurğun 20 il də yaşasayıdı... .....3

### **P o e z i y a**

İNQİLAB İSAQ - Şeirlər .....	75
AYBƏNİZ ƏLİYAR - Şeirlər .....	80
SABİR SARVAN - Şeirlər .....	118
MURAD QOÇUOĞLU - Şeirlər .....	127
ZİRƏDDİN QAFARLI - Şeirlər .....	151
ZAHİD AFŞAR ELOĞLU - Şeirlər .....	157
SƏYYARƏ MƏMMƏDLİ - Şeirlər .....	160
DİLSUZ MUSAYEV - Şeirlər .....	163
ETİBAR VƏLİYEV - Şeirlər .....	166

### **N ə s r**

NİZAMİ CƏFƏROV - Məmməd Orucun Vedibasar dastanı.....	9
MƏMMƏD ORUC - Qara güzgü (roman-əvvəli) .....	15
XUMAR ƏLƏKBƏRLİ - Haram (hekayə) .....	132

### **S e y r a n   S ə x a v ə t i n   7 0   y a ş ı**

VAQİF YUSİFLİ - "Mən Zamanın içindəyəm..." .....	87
CAMAL YUSİFZADƏ - Keçmişə dəyib qayıdaq?.....	95

### **Y e n i   t ə r c ü m ə l ə r**

KENZABURO OE - Nüvə əsrinin meşə guşənişini (novella) .....	98
---	----

### **Ə d ə b i   d ü ş ü n c ə l ə r**

VAHİD QAZİ - Qırıq talelərin pazl tablosu .....	139
---	-----

### **Y a ş a r   Q a r a y e v - 8 0**

AYGUN BAĞIRLI - Tənqidin Yaşarı.....	145
Müsirləri Yaşar Qarayev haqqında .....	148
YAŞAR QARAYEV .....	150

### **Ə d ə b i   t a l e l ə r**

GÜNEL NATİQ - Jorj Sand: "Sevgilərin ən gözəli..." .....	169
--	-----

### **Ə d ə b i y y a t ş ü n a s l ı q**

ƏSGƏR ZEYNALOV - Alim qeyrəti, vətəndaş cəsarəti.....	174
ELNARƏ AKİMOVA - "Bir kəs ki, onun qibləsi yalnız Vətən oldu...".....	180
AĞAHÜSEYN ŞÜKÜROV - Böyük Çöl Mədəniyyətinin bədii inikası.....	187

### **K i t a b   r ə f i .....**190

# Səməd Vurğun - 110



## SƏMƏD VURĞUN 20 İL DƏ YAŞASAYDI...

*(Ramiz Rövşənə İntiqam Qasimzadənin 7 suali)*

– Bu il mart ayında XX əsr Azərbaycan poeziyasının ən görkəmli simalarından biri Səməd Vurğunun anadan olmasının 110 illiyidir. 50 yaşında dünyasını dəyişən şairin ölümündən 60 il keçir. Cox sular axıb, dünya dəyişib. O, XX əsrin birinci yarısının, Sizsə - ikinci yarısının və artıq həm də XXI əsrin şairisiniz. Bax, bu əsrən, 2016-cı ildən Səməd Vurğun necə görünür?

– Bu gündən baxanda Səməd Vurğunun yaşayıb-yaratdığı dövr, yəni, 1930-cu, 40-ci, 50-ci illər necə görünürsə, onun öz həyatı və yaradıcılığı da eynən o cür görünür. 1930-cu illərin sonlarında çəkilmiş sənədlə filmləri, kinoxronikaları yada salın. Bayramlarda, paradlarda hamısı bir ağızdan “ura” qışqırı-qışqırı, əllərində tutduqları bayraqları, şarları, uşaqları başlarının üstündə yellədə-yellədə meydanlardan keçən minlərlə insanın xoşbəxt sıfətlə-

rini xatırlayın. Halbuki, o illerdə, demək olar, hər gecə yarısı qara maşınlarda gələn çağırılmamış qonaqlar günahlı, günahsız adamları zorla evlərindən çıxarıb gedər-gəlməzə aparırdılar. Odur ki, adamların çoxu səksəkəli yatırıldı. Amma o xoşbəxt gündüzlərlə bu səksəkəli gecələr qətiyyən bir-birinə zidd deyildi. Əksinə, qoşa relslər kimi yan-yana uzanırdı və o dövrün bir çox adamları, o cümlədən də sənətkarları öz ömürlərini bu qoşa relsin üstüylə sürürdülər. Təbii ki, qəza baş verənəcən.

Səməd Vurğun Müşfiqdən, Cavidən, Əhməd Cavaddan fərqli olaraq, öz ömrünü qəzasız başa vura bildi. Bunu onun günahı, hətta cinayəti sayanlar da var. Məncə, bu çox səhv və ədalətsiz yanaşmadı. Əslində, o dövrün ən antisovet əsərini nə Müşfiq, nə Cavid, nə də Əhməd Cavad yox, məhz Səməd Vurğun yazmışdı və bu, məşhur "Komsomol poeması"ydı. Təbii ki, o poemanı yazanda Səməd Vurğunun məqsədi bu deyildi, amma alınan nəticə budu. Deyilənə görə, Əhməd Cavadın həbsinə səbəb olan "Göygöl" şeirini inqilabın dəhşətli dağdırıcılıq gücünü göstərən "Komsomol poeması"yla müqayisə etmək olarmı? Əlbəttə yox. Amma Səməd Vurguna dəymədilər. Məncə, bunun əsas səbəbi Səməd Vurğunun 1936-ci ildə, Kremlə Stalinin hüzurunda şeir oxumasıydı. Onu elə-bele aradan götürmək olmazdı. Çünkü Səməd Vurğun, yəqin ki, Stalinin yadındaydı. Ya da, ən azı bu, Bağırova bələ gəlirdi. İkinci səbəb, yəqin ki, şairin böyük şöhrətiydi. Amma mən Mircəfər Bağırovun özünün Səməd Vurğunu bir şair kimi xoşladığını da istisna eləmirəm. Ümumiyyətlə, bir çox tıranlar romantik poeziyanı sevir, hətta yüksək pafoslu patetik şeirlərdən arabir sitat gətirməyi də xoşlayırlar.

Bir də ki, hansısa şairi ölməməkdə, hətta öldürülməməkdə günahlandırmaq ayıbdı.

O ki qaldı, Səməd Vurğunun böyük şair olub-olmamağı ilə bağlı mübahisələrə... Bircə şeyi deyim ki, "Komsomol poeması"nın qiyməti təkcə onun antisovetliyində deyil, bu əsər Füzulinin "Leyli və Məcnun"undan sonra yazılı ədəbiyyatımızda ən gözəl sevgi poemasıdır. Bu əsərin bir cüt qəhrəmanı Cəlalla Humay isə, milli poeziyamızda Leyliyə Məcnundan sonra ən məşhur bir cüt nakam sevgili obrazıdır. Belə xoşbəxtlik isə, hər böyük şairin bəxtinə düşmür.

– **Səməd Vurğun bir şair kimi çox erkən parlayıb. 1933-cü ildə "Komsomol poeması"nı, onun ardınca daha neçə irihəcmli poemalarını, 1937-ci ildə, 31 yaşında "Vaqif" mənzum pyesini yazıb. Artıq o zaman çox məşhur bir şair kimi tanınıb. Bu məshhurluq bəzilərinin dediyinə görə, yalnız dövrünün nəbzini tutduğuna görə idi, yoxsa istedadına görə?**

– Məncə, Səməd Vurğunun bir şair kimi məshhurlığının, populyarlığının əsas səbəbi onun şeirlərinin keyfiyyətində idi. Bizə "şair xalq" deyirlər. Bilmirəm, bu tərifdi ya töhmətdi, amma hər halda, rəsmi çıxışlardan tutmuş, çayxana söhbətlərinəcən, öz danışığında bizim qədər şeir sitatları gətirən ikinci xalq tapmaq çətindi. Səməd Vurğunun poetik istedadı kifayət qədər konseptualıydı və onun şeirlərində sitat gətiriləsi aforizm xarakterli misralar da az deyildi. Onu öz dövrünün başqa istedadlı şairlerindən, hətta Müşfiqdən də fərqləndirən bu idi. Müşfiqi niyə xüsusi qeyd eləyirəm? Bir vaxtlar məni (və elə bilirəm ki, təkcə məni yox) düşündürən bir sual vardı; görəsən, Müşfiq sağ qalsayıdı, Səməd Vurğunun o dövrdəki şöhrətinə şərīk çıxmazdı ki? Məncə, yox. Müşfiq sağ qalsayıdı da, yenə o dövrün ən məşhur şairi, Azərbaycan Sovet poeziyasının bayraqdarı Səməd Vurğun olacaqdı.

Böyük alman şairi Novalis poeziyanı təsviri sənətlə musiqi arasındaki “aralıq sənət” adlandırdı. “Söz musiqi olmağa can atır”. Bu məşhur ifadə yəqin bizim şairlərdən ən çox Müşfiqin şeirlərinə yaraşır. “Yenə o bağ olaydı”, “Küləklər”, “Yaşa, könül”... Bu cür şeirləri adam təkcə başqalarına yox, həm də, ovqatının hansı məqamlarindasə öz-özünə demək, piçildamaq, hətta mızıldamaq istəyir. “Tərlansan, göydən enməzsən, Torpaqlarda sürünməzsən, Mən dönsəm də sən dönməzsən, Yaşa könül, yaşa könül!”. Gəncliyimdən bu günəcən, ömrümün ən çətin və sarsıntılı anlarında dəfələrlə öz-özümə dediyim bu misralardan nə qədər güc və təskinlik tapdığımı bir özüm bilirom. Əslində, Müşfiqin bir lirik sevgi şeirindən olan bu misralar, nədənsə mənə həmişə şair taleyi, bütövlüyü, dönməzliyi haqqında deyilmiş ən təsirli misralar kimi görünüb.

Amma içi mən qarışq bizim “şair xalqın” yaddaşında şairə xitabən deyilmiş ən məşhur misralar Müşfiqin yox, Səməd Vurğunundu. “Şair, hökmdarın hüzurundasan!” və bir də “Şair, nə tez qocaldın sən!”

Xüsusən, repressiyaların tügyan etdiyi 1937-ci ildə yazılmış “Vaqif” pyesində, Qacarın dilindən səslənən “Şair, hökmdarın hüzurundasan” misrası təkcə o dəhşətli dövr üçün yox, bir çox zamanlar üçün ağırlı olan “şair və hökmdar” münasibətinin bütün dramatizmini qəribə bir yiğcamlıqla ifadə edirdi. Ümumiyyətlə, “Vaqif” pyesindəki dialoqların bir çoxu zərb-məsəl gücündəydi və həmin dialoqları bir vaxtlar, az qala, hamı əzber bilirdi. İndi oxucu zövqü nisbətən dəyişsə də, amma, hər halda, ənənəvi Azərbaycan oxucusunu poeziyada didaktik-fəlsəfi ümumiləşdirmələr sərf poetik obrazlılıqdan daha çox cəlb edir. Və təsadüfi deyil ki, Səməd Vurğundan sonrakı ən populyar şairimiz Bəxtiyar Vahabzadənin yaradıcılığında fəlsəfi ümumiləşdirmələr, aforistik deyimlər hətta Səməd Vurğundakından da çoxdu.

**– Səməd Vurğun şeirimizin ənənəvi şəkillərində, milli vəzni-mızdə - hecada yazırı. Gənclik illərində vəzni sərbəst şeirlər də yazıb, amma qısa bir müddət, sonra yenə də hecaya keçib, milli formalara üstünlük verib. Ənənə üstündə köklənməklə, şeirimizə bəs necə yeniliklər gətirib? Və gətirə bilibmi?**

– Səməd Vurğunun ədəbiyyata gəldiyi inqilabdan sonrakı illər bütün sovet poeziyasında yeniliklə köhnəliyin mübarizə illəriydi. Əslində, hər iki sözü dırnaq arasında da yazmaq olardı. Yeniliyin carçası Mayakovski, köhnəliyin nəğməkarı isə, Yesenin sayılırdı. “Uşaqların ölməyinə baxmağı sevirəm mən” deyən Mayakovski ilə, sahibinin aparıb çayda boğduğu küçüklərinin dərdinə dözməyib ölen bədbəxt itə nəğmə qoşan Yesenin, təbii ki, çox fərqli şairləriydi. Səməd Vurguna həm tərcüməyi-haliyla, həm də ruhən kəndçi balası Yesenin daha doğmaydı. Bu doğmaliq şairin sonralar “ölən şeirlərim” adlandırdığı ilk yazılarının intim, bir az da bədbin ab-havasında daha aydın duyulur. Əsasən fərdi, şəxsi xarakter daşıyan, bir növ, şairin oxucuya təkbətək dərdləşməsinə oxşayan o yazılda ictimai məzmun, demək olar ki, yoxuydu. İctimai məzmun Səməd Vurğunun şeirlərinə bir qədər sonra, özü də, sel kimi gəldi. Artıq təklərə yox, milyonlara ünvanlanan bu yüksək pafoslu şeirlər formaca nə qədər fərqlənsələr də, məzmunca Yesenindən daha çox Mayakovskiyə yaxındı. Sanki, mikroskopu çevirib teleskop etmişdilər. Bu çevrilmə təbii baş vermişdim? Yoxsa o dövrün siyasi ab-havasının təsiriyələmi olmuşdu? Yəqin hər ikisi vardı. Amma Səməd Vurğunun siyasi şeir-

lərində də şəxsi başlanğıc çox qabarıq idi. Şairin lirik “mən”i heç vaxt “biz” əvəzliyinin arxasında daldalanmırıldı. Hətta Stalinin 70 illiyinə həsr etdiyi şeirdə də “andım olan (“andımız olan” yox. - R. Rövşən) o günəşin yaşı yetmişdir” deyirdi. Doğrudu, Səməd Vurğun arabir bu adətini pozurdu. Məsələn, “Zamanın bayraqdarı” poemasını yazanda. Amma bu haqda sonra...

O ki qaldı yenilik məsələsinə, Səməd Vurğunun poetik istedadı, təbii ki, ənənə üzərində köklənmişdi və onun şeirlərində oxucu milli poeziyadan, folkloran gələn doğma kodları hiss eləyirdi. Onun populyarlığının bir səbəbi də yeqin bundaydı. Səməd Vurğun danışlığı kimi də yazırı. Təəssüf ki, ona qədər də, ondan sonra da, lap elə bu gün də bir çox şairlerimizin, hətta istedadlılarının da, bədbəxtliyi danışlığı kimi yazmamaqlarındadı. Amma bu artıq başqa söhbətin mövzusudu.

**– Səməd Vurğun şeirində bir mövzu zirvədir, yaradıcılığının ana xəttidir: Vətən - Azərbaycan. Yeni nəsillər gəlir dünyaya, amma "Azərbaycan" şeiri yenə dillərdədir. Bunun sırrı nədədir?**

– Qəribədi, Sovet İttifaqında millətçilik cinayət sayılsa da, Azərbaycan poeziyasının bayraqdarı Səməd Vurğunun şeirlərində milli ruh, azərbaycanlıq hissi çox güclüydü. Yəqin o vaxt mühacirətdə olan Məmməd Əmin Rəsulzadənin çağdaş ədəbiyyatdan danışanda Səməd Vurğunun yaradıcılığına yüksək qiymət verməsi də bununla bağlıydı. (Baxmayaraq ki, Səməd Vurğunun şeirlərində Müsavatın ünvanına sərt ifadələr də səslənmişdi.)

O vaxt Səməd Vurğunun ən dillər əzbəri olan şeiri “Azərbaycan” idi. Bu günəcən milli poeziyamızın ən populyar nümunəsi olan bu şeirin milli ruhumuzun, vətən hissinin, duyğusunun qorunub saxlanmasındakı rolü danılmazdı. Və 1950-ci illərin ikinci yarısında, SSRİ-də bir balaca siyasi yumşaqlıq olan kimi, Azərbaycanda başlayan və sonu ana dilimizin Konstitusiyaya salınmasıyla bitən milli oyanışın beşiyi başında duran yazıçıların birincisi Mirzə İbrahimov idisə, şairlərin birincisi, heç şübhəsiz ki, o vaxt özü artıq Fəxri xiyabanda yatan Səməd Vurğun idi...

**– Şair və zaman. Bu, çox böyük və geniş bir mövzudur. Bu mövzu daxilindəki bütün başqa məsələləri bir kənara qoyub, şairin öz zamanının səddini nə vaxt aşa bilməsi ilə bağlı fikir söyləyəsi olsanız nə deyərdiz Səməd Vurğun haqqında; O, zamanının səddini aşa bilibmi?**

– Həzrət Əli “insanlar valideynlərindən çox, öz zəmanələrinə bənzəyirlər” deyirdi. Bu fikir şairlərə də aiddi. Təbii ki, öz zəmanəsiylə döş-döşə gələn, kəsişən, buna görə boynu vurulan, dərisi soyulan şairlər də olub. Səməd Vurğun belə şairlərdən deyildi. O, zamana qarşı yox, zamanın axınıyla gedən şairiydi. Və yaşayıb-yaratdığı o allahsız zəmanənin, o bulanıq axının təsiri onun taleyindən və yaradıcılığından da yan ötməmişdi. Onun öz zəmanəsinin sərhədlərini aşış keçən, bu gün də öz bədii dəyerini itirməyən gözəl şeirləriyle yanaşı, nə qədər ilhamla yazılısa da, öz dövrünün yalancı ideyalarıyla zədələnmiş, köhnəlmış, unudulmuş şeirləri də var. Bəlkə də, bir şair kimi bu, onun günahı yox, faciəsidi.

Uşaq vaxtı tez-tez eşitdiyim, Səməd Vurğunun adına çıxılan bir məşhur kəlamvardı: “Bizdə partiya kimi sevirsə, xalq da onu sevir”.

Bu gün də öz gücünü itirməyən bu ironiyalı kəlama misal olaraq, Səməd Vurğunun öz taleyi lə bağlı Vaqif Səmədoğlunun bir vaxtlar mənə danışlığı bir əhvalatı xatırlayıram. Stalinin ölümündən bir az qabaq, 1952-ci ildə SSRİ-də repressiyaların yeni dalğası başlayanda, qələm əhlindən hədəfdə olanların ən birincisi Səməd Vurğun idi. Görünür, Səməd Vurğunun böyük şöhrəti, hər halda, Mircəfər Bağırova rahatlıq vermiş. Mətbuatda şairin ünvanına kəskin tənqidlər, ittihamlar səslənirdi. Çoxuna elə gəlirdi ki, bu gün-sabah onu tutacaqlar. Şairin ailəsi də böyük təşviş və narahatçılıq içindəydi. Vaqif danışındı ki, belə günlərin birində atam səhər tezdən tūfəngini götürdü, mindi maşına, rayona ova getdi. Ov etməkdən də çox, fikrini dağıtmaq üçün. Amma elə o gün, gecə yarısı qayıtdı. Sifəti qapqara qaralmışdı, iyne vursan, qanı çıxmazdı. Sən demə, rayonun mərkəzində maşından düşəndə, həmişə onun üstünə cumub qucaqlayan, öpən camaatin içindən bir nəfər də olsun, qorxusundan ona yaxınlaşış salam verməyə ürək eləməmişdi. Şair də elə ordaca maşına minib evə qayıtmışdı. Vaqif deyirdi ki, o gecə yarısı atam bizimlə bir kəlmə də kəsmədi. Səssizcə girdi kabinetinə və bir gün sonra, əlində "Zamanın bayraqdarı" poeması, kabinetindən çıxdı.

Deməli, kommunist partiyasını tərənnüm edən bu poemanın kökündə partiyaya böyük sevgi yox, şairin keçirtdiyi dəhşətli sarsıntı dururmuş. Maraqlıdı, görəsən, o sarsıntıni şair sözə çevirsəydi, nə alındı? Yəqin bu fikir təkcə mənim yox, rəhmetlik Vaqifin də beynindən dəfələrlə keçmişdi. Və hər ikimizin Səməd Vurğunun bu faciəsindən aldığımız dərs də eyniydi; həmişə özünlə səmimi ol, nə duyursansa, onu yaz. Sevincdə - sevinci, qəmdisə - qəmi, sarsıntıdisə - sarsıntıını.

**– Bir ocaq Azərbaycana üç xalq yazıçısı verib: iki xalq şairi və bir xalq yazıçısı - Səməd Vurğun, Yusif Səmədoğlu və Vaqif Səmədoğlu. Biri-birindən fərqli üç sənətkar, üç şəxsiyyət; ata və oğulları. Sizin fikrinizcə, ata - Səməd Vurğunla oğulları - Yusif və Vaqif arasında ziddiyyət varmı? Varsa, nədədir? Və oxşarlıq, da-ha doğrusu, mənəvi doğmalıq necə, o da varmı?**

– Mənçə, ədəbiyyatımızda təkrarı olmayan bu məşhur üçlüyün ən maraqlı cəhəti elə bir-biriylə fərqliliyindədi. Təkcə atanın oğullarıyla yox, oğulların da bir-biriylə fərqliliyində. Yusif atasından 13 il, Vaqif 25 il yaşasa da, onların hər ikisi Səməd Vurğunun övladları olaraq axıracan "əbədi oğul" statusunda qaldılar. Mənim atam üçün də eviminin əziz qonaqları olan o bir cüt qardaş, hər seydən əvvəl, Səməd Vurğunun oğullarıydı. Yusiflə Vaqif də bunu bilirdilər və deyəsən, bundan böyük ləzzət alırdılar. Amma bu "oğul" statusu onların hər ikisinin sənətdə müstəqilliyinə, bənzərsizliyinə qətiyyən mane olmadı. Arabir mətbuatda qəribə fikirlərə rast gəlirəm. Guya Səməd Vurğun gənc şairlərin inkişafına mane olur, onları təsir altında saxlayır. Azərbaycan poeziyasında Səməd Vurğundan Vaqif Səmədoğlu qədər fərqlənən ikinci bir şair yoxdu. Bir şair kimi öz doğma balasına mane olmayan Səməd Vurğun başqalarına necə mane ola bilər?!

**– Ümumiyyətlə, indi insan ömrünün orta həddi 70 - 80 il arasındır. Belə götürəndə, Səməd Vurğun ən azı 20 il daha artıq yaşaya bilərdi. O, yaradıcılığının sonuncu mərhələsində əvvəlki illərdə yazdıqlarından fərqlənən bir neçə şeir yazıb. Bu şeirlərin ovqatı**

**Sizə bir şey deyirmi? Yaşasayıdı, Vurğun şeirinin çox fərqli imkanları üzə çıxa bilərdimi?**

– Səməd Vurğunun 70 il əvvəl, 50 yaşında xərcəngdən öldüyü hamıya bəlliidi. Amma, məncə, onun ölümünü sürətləndirən başqa bir səbəb də vardı. Bu, şairin ölümündən 3 ay əvvəl keçirilən, Xruşşovun öz çıkışında Stalini ifşa etdiyi XX partiya qurultayı idi. Xəstə şairin bundan necə sarsıldığını təsəvvür etmək çətin deyil. Bu sarsıntı yəqin onun 1952-ci ildə duyduğu sarsıntıdan daha dəhşətliydi. Çünkü onda şairin öz həyatı təhlükədəydi, amma indi onun bir çox şeirlərinin baş qəhrəmanı olan, bütün ilhamıyla, istedadıyla vəsf etdiyi bir şəxsiyyətin adı, şöhrəti yerlə-yeksan olunurdu. Hətta xəstələnməsəydi də, onun bu sarsıntıdan zədəsiz qurtarması mümkünüydümü? Yenidən, ikinci dəfə “ölən şeirlərim” yazmağa onun əli gələrdimi? Məncə, yox. Ömrünün sonunda “Mən tələsmirəm” kimi dahiyanə şeir yazmasına baxmayaq, mən o məşhur qurultaydan sonra bir başqa şairimizin - Rəsul Rzanın yaradıcılığında baş verən böyük keyfiyyət dəyişikliyinin Səməd Vurğunun yaradıcılığında da baş verə biləcəyinə az inanıram. Ona görə də, “Səməd Vurğun 20 il daha artıq yaşasayıdı, şeirinin fərqli imkanları üzə çıxa bilərdimi?” sualına birmənalı cavab vermək çətindi. Və əgər yaşasayıdı, bu, onun xoşbəxtliyi olardımı, yoxsa bədbəxtliyi? Bilmirəm...

**– Ramiz, səmimiyyətinə arxayın olub sənə bu sualları verdim.  
Və cavabların da məni tam qane etdi. Minnətdarlığımı, lütfən,  
qəbul et.**

---



---

### *Səməd VURĞUN:*

*...Bulud tez keçməsin başının üstdən,  
Çay da yavaş axsı...sular boyunca.  
Baxım hər zərrəyə, baxım doyunca...  
Ürək tərəpnəməyir ötərgi səsdən,  
Nə çıxar bir anlıq yanın həvəsdən?*

*Elə zənn etmə ki, ağırlaşmışam,  
Ayağı sarıqlı şikəst bir quşam...  
Qoy dünya böyüşün, zaman uzansın,  
Bir günün ərzində aylarla yansın  
Al günəş üzündən nur yağa-yağa...  
Ömrün kitabını tamamlamağa  
Çox da can atmasın əlimdə qələm,  
Mən tələsmirəm,  
Mən tələsmirəm!*

**“Mən tələsmirəm” şeirindən**



# Məmməd Orucun Vedibasar dastanı

Görkəmli yazıçımız Məmməd Orucun «Qara güzgü» romanı milli ədəbi-ictimai təfəkkürümüz üçün həmişə aktual (və məhrəm!) olmuş, XX əsrin sonu - XXI əsrin əvvəllərində isə daha da aktuallaşmış, geniş siyasi-ideoloji miqyas almış bir mövzuya həsr edilmişdir ki, bu da müxtəlif konyuktur məqsədlərlə uzun illər əsl məzmunu, mahiyyəti nə qədər ört-basdır olunsa da, keçən əsrin sonlarından etibarən bütün ağrıları, acıları və antihumanizmi ilə ortaya çıxan, ümummilli səviyyədə dərk edilən, kökləri, səbəbləri araşdırılan deportasiya - «Ermənistən» azərbaycanlılarının öz tarixi vətənlərindən «köçürülmə» adı altında zorla qovulması mövzusudur. Bu gün artıq hamiya məlumdur ki, Azərbaycan türklərinin xüsusiilə XIX əsrin əvvəllərindən başlayaraq vaxtaşırı (və beynəlxalq imperialist güclərin maraqlarına uyğun!) olaraq yüz, hətta min illər boyu məskunlaşdıqları torpaqlardan, buraya köçürülmüş ermənilərin xeyrinə, məhrum edilmiş, xalq kütləsinin haqq-ədalətə bağlılığı bütün ümidi, demək olar ki, həmişə havadan asılı qalmışdır.

Niyə?

Hər şeydən əvvəl ona görə ki, Şah İsmayııl Xətainin orta əsrlərin sonlarına doğru yaratdığı möhtəşəm Azərbaycan dövləti yeni dövrün əvvəllərində dağıdılb müxtəlif xanlıqlara parçalandıqdan sonra praktik olaraq, başsız qalmış Azərbaycan xalqı öz tarixi coğrafiyasını (Vətənini!), Azərbaycan insanı isə öz ailəsini (Evini!) qorumaq imkanlarını, prinsip etibarilə, itirmişdi.

Roman Vedi mahalının (Vedibasarın) timsalında xalqımızın başına gətirilən faciələrin sosial-siyasi metafizikasını, elə bilirik ki, bütün dərinliyi (və genişliyi) ilə təqdim edir.

Yazıcı mövzunun xronoloji (və ideoloji!) hüdudlarını dəqiqləşdirərək son illər Azərbaycan ermənistansunaşlığını dəyərli əsərlərlə zənginləşdirmiş araşdırıcı Əziz Ələkbərlinin «Abbasqulu bəy Şadlınski» kitabından belə bir epiqraf verir:

«1917-1920-ci illər ərzində Vedibasarı özünə tabe etdirə bilməyən daşnak Ermənistəni və onların havadarı olan ingilislər bu mahalı Azərbaycanla «Ermənistən» arasında mübahisəli ərazi kimi «neytral zona» elan etmək məcburiyyətində qaldılar. Vedibasar ərazisi Azərbaycan Demokratik Cümhuriyyətinin 1920-ci ilə aid olan məşhur xəritəsinə elə beləcə - «neytral zona» kimi daxil edilmişdir».

Bu isə o deməkdir ki, vedibasarlılar 1917-1920-ci illəri əhatə edən olduqca mürəkkəb, qanlı-qadəli bir dövrdə özlərini (və vətənlərini) müdafiə etməyə çalışmış, xalq qəhrəmanı (və ziyanı) Abbasqulu bəyin başçılığı,

təşkilatlılığı nəticəsində təcavüzə qarşı qətiyyətli müqavimət göstərə bilmişlər.

Romanda ən azı üç bədii-estetik (tekstoloji) qat və ya səviyyə mövcuddur. Onlardan birincisi, yeniyetmə Kazımın, eləcə də kiçik qardaşı İsmayılin (ata-anaları rəhmətə getdiyinə görə onlar əmiləri Abbasın ailəsində yaşayırlar) özləri kimi yetim qalmış kürüyü - Qaragözü bəsləyib böyüdükdən sonra ram edib minmək cəhdərindən, ümumiyyətlə isə, bu dönyanın namuslu, layiqli adamları olmaq arzularından ibarətdir.

Romanın ikinci qatında və ya səviyyəsində söhbət vedibasarlıların bir yerə toplaşaraq öz vətənlərini nə yolla olursa olsun müdafiə etmələrindən gedir. Yerli əhalinin heç də hamısı onları nələrin gözlədiyini, «başbilənlər»in nə düşündüyünü, sabah nələr olacağımı bilmir, ancaq hamının ürəyində Vətən, yurd eşqi var.

Və, nəhayət, müəllif, tamamilə təbii olaraq, üçüncü qata, yaxud səviyyəyə (əslində, dərinliyə, mahiyyət!) də enir ki, buraya regionda baş verən (və vedililərin iradəsindən asılı olmayaraq onların taleyini həll edəcək) mürəkkəb ictimai-siyasi hadisələrin cərəyanı daxildir.

Bütün roman boyu Kazım çalışır ki, Qaragözü ram eləsin, onun yabıcı kimi arabaya qoşulmasına imkan verməsin, ancaq buna heç cür nail ola bilmir...

«...Ürgəni islanmış şumun içində özü qovalamağa başłasa da, tez-tez qurşağına palçıq batlığından heydən düşdü və üzünü İsmayıla tutub:

-Qaqaş, bir az da sən qovala, - dedi.

Nə qədər qüvvətli olsa da, ürgə islanmış şumda gücdən düşürdü və hiss olunurdu ki, qovalamasan, şallağı yanacağına çırpmasan, qaçmaz.

Qaragöz tərləmişdi və elə bil Vedinin dağlarında, düzlərində nə qədər gül-çiçək qırpmışdisə, hamisinin qoxusunu hopdurmuşdu tərinə»...

Kazımın ürgəni ram etmək cəhdərində (və Qaragözün müqavimətində) nə isə kökü çox dərinlərdə olan mistik-mifoloji bir məna var. Yaziçı bunu sonacan açmir, hərdən bir hansı məqamdasına müəyyən eyhamlar vurur, ancaq romanın sonuna qədər bu məsələni mübhəm saxlamağı bacarır.

Cins Qarabağ ayğırı ilə yerli madyandan (o, sonra yerli eşşəkdən bir qatır da doğmağa məcbur edilir) doğulmuş, Kazımın inək, keçi südü ilə bəslədiyi, yaylaqda başqa bir madyanı alayırımcıq əmmiş, yenə də süd həsrətinə olan (doymamış) Qaragözün çox mübhəm «tərcüməyi-hal»ı var...

«...Kürüyə yaxınlaşış başını sıggallamaq istəyəndə onu süd qoxusu vurdu, iri qara gözünə yaxından baxanda isə öz əksini gördü. Evlərində iri güzgü yoxdu, əmisinin, Həsənalının üzlərini taraş eləyerkən qarşılarma qoyduqları əl güzgüsünə çox baxmışdı, amma öz əksini bunca aydın görə bilməmişdi. Kürüyün gözü sanki güzgü idi, amma qara güzgü. Bu dünyada qara güzgü vardımı, yoxdumu - bilmirdi, hər halda Qaragözün gözü göz qabağında idi. Fikirləşirdi ki, daha əmisinin üzqırxan alətləri ilə bir torbadə saxladığı əl boyda güzgüsünə baxmağa ehtiyacı olmaz, Qaragözün gözünə baxsa, bəsdi.

Güzgüyə baxanda xoşlanmasının, fərəhlənməsinin bir səbəbi vardi: özünün necə gözəlləşdiyini görürdü: axı, o gözəl oğlan olmaq istəyirdi, Yusif-Züleyxa dastanından tanıdığı Yusif kimi gözəl»...

Yaziçı hadisələrin etnoqrafik (passiv) qatından ictimai-siyasi (aktiv) qatına və ya əksinə çox rahathlıqla keçməklə romanın bədii-informativ

intonasiyasına dinamizm (hətta demək olar ki, özünəməxsus simfonizm!) gətirir.

Kimsə kimisə ram etməyə çalışır...

«...Əli Əfəndi əmisinin bu sorğusuna cavab olaraq qoltuq cibindən bir qəzet çıxardı:

-Bu, «Həyat!» qəzetidir, - dedi, - aramla səhifələdi və bəlağətlə qəzet yazılarından birini oxumağa başladı:

-«Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılmasının səhərini günü - yəni 1918-ci il may ayının 29-da Azərbaycan Milli Şurasının iclasında İrəvan şəhərinin və İrəvan qəzasının elə həmin gün elan edilmiş Ermənistən Respublikasına güzəştə gedilməsi müzakirə olunub.

Həsənalı soruşdu:

-Bağışlayın, Əli Əfəndi, iclasın təfsilatı varmı o qəzetdə?

Əli müəllim təəssüflə ciyinini çəkdi:

-Təfsilatı yoxdur, - dedi, gülüməsədi və sözünün ardını gətirdi, - amma nəticəsi var, oxuyum? - Və sualın cavabını gözləmədən oxumağa başladı. - Məsələ səsə qoyulub və səs çıxluğu ilə Azərbaycan tərəfinin buna razılıq bildirməsi ilə nəticələnib və elə orda İrəvan şəhəri Ermənistən (mötərizədə - Ararat) respublikasının paytaxtı elan edilib»...

Və beləliklə, Azərbaycanın çoxlu xanlıqlarından biri (və onun paytaxtı İrəvan!) indiyə qədər mövcud olmamış bir dövlətin - Hayastanın ərazisinə (və paytaxtına!) çevrilir.

Xəritə üzərində qərar qəbul etmək o qədər də çətin deyil, ancaq xəritə sadəcə torpaq, ərazi deyil, burada bütün həyatı, ruhu ilə landşafta bağlı insanlar var...

Romanda dövrün hadisələrini, siyasi «layihələr»inin nə qədər qəddar, amansız, qeyri-insani olduğunu göstərən tükürpədici məqamlar təsvir olunur. Lakin etiraf edilməlidir ki, bunların hamısı olduqca real, tamamilə təbiidir.

Yeniyetmə erməni qızı Nazdar vedibasarlılara əsir düşür...

«...Kazımın ürəyində əminlik yaranmışdı ki, Nazdar heç vaxt bu evdən qaçmayacaq.

Həsənalı onu «Nazlı» deyə çağırırdı və qızçıqaz da, deyəsən, adının bu sayaq səslənməsinin mənasını anlayırdı»...

Və Nazlı Abbas kişinin ailəsinin bir üzvünə çevrilir... Kazımın təhtəlüür təsəvvüründə o da özünü qara güzgüdə axtarır...

Romanda cəmiyyət (xalq) taleyi ilə insan taleyinin bir-birindən nə qədər zərif tellərlə asılı olduğu, ictimai-siyasi (və ideoloji) münaqışələrin insan həyatına nə qədər böyük faciələr gətirdiyi konkret hadisərlə (və ustalıqla) təsvir edilir.

...Vedibasarın düşdürüyü vəziyyətin mürəkkəbliyini göstərmək üçün müəllif maraqlı bir mukalimə verir...

«-Kəlbəli xanın Bağır bəylə Abbasqulu bəyə göndərdiyi məktubda nələr yazılığından xəbərin var?

Abbas kişi başını buladı:

-Əlbəttə, yoxdu, - dedi, - özün bilirsən ki, mənim gecəm, gündüzüm qalalarda keçir, bir gün Qalabürbcdə, bir gün Gavur qalasında, mən elə şeylərdən necə xəbər tuta bilərəm?

**-O məktub Vedibasar Özünümüdafiə Komitəsinin qərargahında oxunub və bütün gecəni Özünümüdafiə komitəsinin üzvləri tərəfindən müzakirə olunub.**

**-Nə yazmış ki?**

**-Yazmış ki, sən öz ovçu dəstənlə erməni ordusunun qarşısında dura bilməyəcəksən, ovçu dəstəni ver türk zabiti Əli Teymurun sərəncamına, özün də təcili gəl Naxçıvana ki, neynədiyimizi bilək?..»**

Türk ordusunun Vedibasara gəlişi, ancaq hadisələrə o qədər də müdaxilə etməmələri, ermənilərin isə get-gedə fəallaşması romanda həm detalları, həm də təfərrüatları ilə əks olunur...

«...Türk alayının qəfildən Vedibasarı tərk etməsini başqa cür yozanlar da vardi; deyirdilər ki, bu, erməni əsilli türk generalı Andronikin Naxçıvana hücumu ilə bağlıdır. Hətta söyləyirdilər ki, Andronikin qoşunu Yayçı kəndinə girib, Yayçı camaatına qan ağlatsa da, bütün Yayçını od vurub yandırısa da Nehrəmə girə bilməyib. Nehrəm camaati ilə savaşda xeyli əsgərini itirən Andronik axırda geri çəkilib, Araz boyunun qamışlıqları ilə keçib Zəngəzur mahalına. O Zəngəzurun - Vedinin hansı səmtində yerləşdiyini bilməsə də, eşitmİŞdi ki, orda da erməni kəndləri var»...

Vedibasar bütün baş verən hadisələrdən onu anlayır ki, dünya qarışlığından ümid yalnız özünə qalıb. Ona görə də son gücünü yığib müqavimətini davam etdirir ki, bu müqavimət xalq dastanlarında təsvir olunduğu kimi, həm real, həm də romantikdir. Ancaq bütün hallarda həyatı, insanıdır...

«...Erməni daşnaklarının Böyük Vədiyə hücumu ertəsi gün sübh çağrı başladı. Keşişdağdakı hünəri ilə ad-san qazanmış, bir atıcı kimi igidliyi bütün mahala yayılmış Zeynəb ön cəbhəyə - istehkamlardan birinə getmək istədiyini bildirəndə Həsənalı onun niyyətini sərt qarşıladı.

**-Biz hələ ölməmişik, - dedi.**

Bu söhbəti təmkinlə evin kişisi tamamladı:

**-Bu ev də istehkamdı, - dedi, - həm də sən kişilərlə səngərdə vuruşan arvadlara baxma, sən çox cavansan...**

**Və Kazıma elə gəldi ki, əmisi arvadını bu söz qızartdı...**

Daşnakların zirehli qatarı Şirazlıya kimi yaxınlaşsa da, Ağdağda erməni topları gurlasa da, pulemyot səsindən qulaq tutulsa da kənd öz gündəlik həyatını yaşayırdu; kimi biçinə gedir, kimi taxılını döyür, kimi ot çalır, kimi əriyini-alçasını yığırdu ki, qurutsun. Mahmudlu məhləsindən isə zurna-qaval səsi gəlirdi. Deyirdilər ki, Təvəkkül bəy daşnakların acığına nəvələrinə sünnet toyu eləyir»....

Və məlum olur ki, bu toyun zurnaçaları əvvəllər olduğu kimi yenə də erməni Reyhanlı Vazgendifir...

Əslində, dünyanın heç yerində ümumən xalqı günahlandırmaq olmaz. Hətta cəbhədə döyüşüb ölen, yaxud əsir düşüb yalvaran erməni əsgərini də... Çünkü döyüşməyə məcbur ediblər, öldürəcəkləri ilə hədələyiblər, yoxsa başqasının qapısında nə işləri vardi, başlarına at təpməmişdi ki...

«...Ermənilərin Böyük Vədiyə birinci hücumundan sonra Abbasqulu bəyin dilindən çıxan və bütün Vədiyə yayılan bir kəlmə sözü də yadında idi: «Biz ermənilərlə, erməni camaati ilə vuruşmuruq, bizim düşmənimiz ingilislərin barmağında oynayan erməni Daşnak hökumətidi».

...Ertəsi gün sübh tezdən ona və eləcə də cəmi vedibasarlırlara məlum oldu ki, döyüş meydanlarında üç top, səkkiz pulemyot, yüz səksən ingilis

tüfəngi, səkkiz alman mauzeri qalib, erməni cəsədlərini saymayıblar, amma İrəvana xəbər yollayıblar ki, gəlib meyidlərini aparsınlar»...

Məmməd Orucun təqdim etdiyi Abbasqulu bəy obrazı çox mükəmməldir... Hər şeydən əvvəl ona görə ki, bu obraz dövrün özü qədər canlı, çoxməzmunlu və mürəkkəbdir...

Abbasqulu bəy romanın hər üç qatında və ya səviyyəsində iştirak edir; birinci halda romantik (epik!) xalq qəhrəmanıdır, ikinci halda müdrik təşkilatçı-sərkərdədir, üçüncü halda isə beynəlxalq (imperialist) razılaşmalara mane olan bir «idarəedilməzdır» ki, əvvəl-axır yerində oturdulmalıdır...

Hadisələrin - imperiya maraqlarının get-gedə güclənən rüzgarı Abbasqulu bəyi də öz ağuşuna alır...

Niyə?

Ona görə ki, Abbasqulu bəy Vedibasarın mövcud (və məhdud) sosiumu, «təsərrüfat ukladı» ilə beynəlxalq maraqlara - Birinci Dünya müharibəsinin başlayanlara (və «sülh»lə bitirənlər!) qarşı çıxa bilməzdi. Və onun xeyirxahlığı, millətpərəstliyi, vətənsevərliyi «böyük güclər» qarşısında Vedibasarın özünü müdafiə instinktinin ifadəsindən o yana getməyəcəkdi.

Abbasqulu bəy bunu bilirdi, ancaq belə bir dövrdə əl-qolunu yanına sahib dayanmaq da kişilikdən deyildi...

«...Kənd içində Abbasqulu bəyin həbs olunub Vedidən uzaqlaşdırılmasından və hardasa gizli şəraitdə yaşamasından, amma silahdaşları ilə vaxtaşırı ünsiyyət saxlamasından danışındılar.

Vedibasarda qərarlaşmış türk ordusu ilə qürur duyanlar, onların tərəfini saxlayanlar da vardi, onların kölgəsini qılınclayanlar da.

Deyirdilər ki, türklər gələndən sonra Böyük Vedyə ermənilər tərəfdən bir gullə belə atılmayıb.

-Heyif deyil qorxusuz-hürküsüz yaşamaq!

Bu sözü dəmirçi Təvəkkülün dilindən eşitdi.

Deyirdilər ki, türk qoşunu Vedibasarda müvəqqətidi, gec-tez bu yerləri tərk edəcəklər»...

Abbasqulu bəy sonacan mübarizə aparır... Və bu, Məmməd Orucun hadisələrə, faktlara (ümumən Tarixə!) yalnız bələdliyinin ifadəsi deyil, həm də bir tarix filosofu kimi düşünməsinin, yazıçı-sənətkar mütəfəkkirliyinin, nəhayət, onun mənəsub olduğu etnosun epos təfəkkürünün təzahürüdür. Çünkü İnsan öz vətəninin azadlığı, müstəqilliyi uğrunda mübarizə aparırsa, burada miqyas şərt deyil... İstinad üçün «Vedinin yanı dağlar» da kifayətdir...

« -İstəkli vedililər! -Bu müraciətə görə alqışlar yenidən sürəklənəndə sərkərdə sağ əlinin işarəsi ilə camaati dayandırdı və birbaşa mətləbə keçdi, - bu gündən Vedibasar Özünümüdafiə Komitəsi fəaliyyətini bərpa eləyir, Qərargah qardaşım Fərəc bəyin evində yerləşəcək, mənə kömək eləyin, - natiqin səsindəki ani titrəyişi Kazım hiss elədi, - mənim sizdən başqa arxam yoxdur - Araya çökən sükutda ətrafına baxdı və qoca kişilərdən birinin qırışmış sıfətində yaşı gördü. - Mən fikrimi düz çatdırmadım, - sərkərdə dedi, - mənim sizdən başqa bir arxam da var. - Yenə eynəyin üstündən camaati süzdü, - o da Vedinin dağlarıdır, - sürəkli alqışlar onu kövrəltdi»...

Türklər Vedibasarı tərk etməyə məcbur olsalar da, özlərindən sonra böyük bir təəssürat qoyub gedirlər...

«...Söz gəzirdi ki, ingilislər İrəvanda qərarlaşsalar da, Vediyə yaxınlaşmağa hələ ürək eləmirlər, qorxurlar və Abbasqulu bəyi dilə tutmaq istəyirlər.

...Bəli, türklər artıq bir aya yaxın idi ki, getmişdilər, amma onların atlarının Vedinin daşlı-çınqlı yollarında çıxartdığı səs qulaqlarından çəkilməmişdi. Vedinin dağları sanki hələ onların xorla oxuduğu mahniları oxuyurdu, ən çox da axşamlar, hava qaralandan bir qədər sonra»...

**Qaragözü düşmən topundan atlan güllə yerə sərir...**

«...O, Qaragözün boynunu qucaqlayıb iki ildən bəri güzgü əvəzinə baxdığı qaraca gözlərindən gözünü çəkmir, hətta gülümşəmək istəyirdi. Və o göz bir anda qapandı və qara güzgünün üstünə elə bil qara önlük çəkdilər. Bircə şeylə təskinlik tapdı. Əgər doğrudan da o, dünya varsa, atası, anası onu Qaragözün gözündə görəcəklər; görəcəklər ki, o necə bir oğlan olub»...

Və ailə mühacirət edir...

«...Arazin o tayında - Mərənddə məskunlaşdıqları bir il ərzində malheyvanlarını satıb var-yoxdan çıxsalar da, əmisi ona bir at, özü isə əmisindən xəlvət mauzer almışdı, əmisindən xəlvət, Vedini erməni daşnaklarından almaq üçün toplanmış dəstəyə yazılmışdı. Bu dəstəyə yazılmağın dörd şərti vardı: 18 yaşın, atın və silahın varsa, səndən heç nə soruşturdular.

Yaşını soruşşanda yalan demişdi, çünkü bilirdi ki, bu dünyada yalansız keçinmək mümkün deyil»...

Və bolşeviklərin hakimiyyətə gəlməsilə müəyyən əmin-amanlıq yarandıqdan sonra vedibasarlılar vətənə dönürlər.

Romanda yazılıçının ustalığını (və uğurunu) göstərən ən mühüm məziyyətlərdən biri də Vedibasarın yüzillər boyu müəyyənləşmiş etnoqrafiyasını, həyat tərzini, təsərrüfat ukladını təfərrüati ilə təsvir etməsi, tipik lövhələr yaratmasıdır...

«...Əmisi ilə oğlu Həsənalının sözü son vaxtlar Leninə görə çəpləşirdi və Həsənalı deyəndə ki, Lenin insanlığı xilas etməyə gəlib, əmisi söyləyirdi ki, bu dünya çox leninlər görüb.

O nə Həsənalını başa düşürdü, nə əmisini tam anlayırdı, Novruzdan da qabaq başlanan bu acılı günlərin bitməsini arzulayındı ki, həyat öz məcrasına düşsün, onlar köçlə yaylağa gedə bilsinlər.

Onun fikrini, xəyalını bu elatin yaylaq, qışlaq köçü qədər məşğul edən heç nə yoxdu»...

Və siyasi hadisələrə bu cür etnoqrafik «interpretasiya»lar romanda kifayət qədər olub mentalitetin, həyat normativlərinin artıq «təhlükə» altında qaldığına, hüdudların aradan qalxdığına, Vedibasarın (və vedibasarlıların) taleyinin çox-çox uzaqlarda həll edildiyinə eyham vurur.

«Qara güzgü» romanı bir Vedibasar dastanıdır ki, artıq yüz ilə qədərdi vedibasarlıların ürəyində, beynində çoxlu epizodları, süjetləri, motivləri (və unudulmaz qəhrəmanları!) ilə dolaşırıdı. Onu ən gözəl bir şəkildə Vedibasarın görkəmli yazılıçısı Məmməd Oruc (Kazım oğlu) qələmə aldı...

Ancaq vedibasarlıların bu dünyaya daha böyük (və möhtəşəm!) bir dastan borcları da var - Vətənə dönənlərin dastanı!..

Nizami CƏFƏROV



**Məmməd ORUC**

# QARA GÜZGÜ

◆ Roman



**«1917-1920-ci illər ərzində Vedibasarı özünə tabe etdirə bilməyən daşnak Ermənistəni və onların havadarı olan ingilislər bu mahalı Azərbaycanla «Ermənistən» arasında mübahisəli ərazi kimi «neytral zona» elan etmək məcburiyyətində qaldılar. Vedibasar ərazisi Azərbaycan Demokratik Cümhuriyyətinin 1920-ci ilə aid olan məşhur xəritəsinə elə beləcə - «neytral zona» kimi daxil edilmişdir».**

**Əziz Ələkbərli,  
«Abbasqulu bəy Şadlınski» kitabından**

Yayın ikinci ayının son günlərində, yerin-göyün, torpağın-daşın istidən qovrulduğu bir gündə göy üzünü qara buludlar almasına və qəfildən şıdırğı yağış başlamasına ona görə sevinirdi ki, səherdən beri tək gavahınlı kotana Becanı qoşub, kiçik qardaşı İsmayılla qan-ter içində şumlaşlığı taxıl yerini suvarmaq üçün ona çox tanış olan əziyyətə qatlaşmayacaqdı. Vedi çayından Paski məhləsinə gələn arxın mənbəyində nöbət (növbə) tutmayacaqdı.

Təzəcə altı üstüne çevrilmiş, özünəməxsus ətrini hələ itirməmiş bu şumu bu yayın şaqqaramasında suvarmaq ona görə lazımdı ki, artıq iki yaşıını çıxdan aşırılaş, girinə keçən döşüsüdlü madyanları zor-xoş əmmekdən bezib-usanmamış və buna görə gözəl adı ilə yanaşı, «Qısırəmən» ayaması qazanmış, Aranın, dağın şirəli otlarından yeyib harınlamış Qaragözü islanmış şuma salıp yorsun, başına yüyen, ağızına cilov keçirtsin, belinə yəhər qoyub minsin.

Qaragöz artıq özünü tanışa da, örüşdə-kövşəndə qarşısına çıxan ürgələri, madyanları döşünə salıp qovlasa da, minilməmişdi və Kazımın özünə qalsa, hələ Qaragözün belinə yəhər qoymazdı, çünkü o, istəyirdi ki, əsil bir Qarabağ ayğırı ilə Qaragözün anası Alapaçanın Əyircə yaylağında cütləşməsindən törəmiş Qaragöz bir qədər də ətə-qana dolsun, bir qədər sür-sümüyünü bərkitsin ki, gələcəkdə də yorğa yerisindən, nazından-qəmzəsindən qalmasın, axı bu ürgə ilə onun ən gözəl arzuları bağlı idi. O, xəyalən Arazın o tayına - İqdırə, Ortakəndə hər gün bir dəfə yox, yüz kərə, min kərə bu ayğırla keçirdi və o qızı atın tərkinə alıb geri qayıdır. O qız özgə deyildi, qədər-qismətdən taleyini Arazın o tayı ilə bağlamış bibisi Anagülün qızı idi.

Qəfil tapşırıq isə bir həftə qabaq əmisi Abbasdan gəldi:

-Alagözü yəhərə-yüyənə öyrətmək lazımdı, bize minik gərək olacaq, yükümüz çoxdu, bu günlərdə yəqin ki, uzaq yola çıxası olaciyiq.

Daha mühacirətin qaçılmaz olduğunu məhlədə, kənd içində dönə-dönə eşitsə də təəccübə soruşdu:

-Uzaq yola? Hara gedirik ki?

Zarafatçıl olsa da, zabitəli əmisi onunla böyük adam kimi danışanda, onunla hesablaşanda xoşuna gəlirdi, çünkü daha özünü əsla uşaq saymırıldı, on dörd yaşıını tamamlayıb on beşə keçmişdi.

Yaşını tay-tuşlarının əksəriyyətindən fərqli olaraq dəqiq bilirdi, bərkinə getsə, bəlkə doğulduğu ayı, günü də dəqiqləşdirə bilərdi, çünkü mərhum anası Telli özü söyləmişdi ki, o, ermənilərin Vedibasara birinci hücumu zamanı qaçhaqaçda doğulub. Anasının dilindən çıxan bu söz yadında qalmışdı və ağılı az-çox kəsəndən sonra yaşıllara - əmisinə, əmisi arvadı Minəxanıma, xalası Gülsümə üz tutub anasının sözünü yada salmışdı və beləcə, doğulduğu il də, fəsil də ona ayan olmuşdu; 1906-ci ilin yazı. İndi isə 1920-ci ilin yayı idi və o əmisi Abbasın qırımızından bilirdi ki, bu dünya nizamda deyil və bu, ermənilərin Vedibasara yeni hücumları ilə bağlıdır.

Sualının cavabını əmisi gecdən-gec qaytardı:

-Hara gedəcəyimizi bilmirəm, amma bilirəm ki, Vedidən çıxmalyıq, bıçaq sümüyü dirənib, sursat tükənib, patron yoxdur vuruşmağa.

Doğma kəndin iki ildən bəri mühasirədə olduğunu bilsə də, hamiya məlumdu ki, vedililər sözü bir qoyub: Öldü var, erməninin qarşısından qaçıdı yox, «dediyimiz dedixdi...». Əmisi Abbas son zamanlar onu iki dəfə səngər döyüşünə də aparmışdı. Burda onun işi gözə görünən düşməni nişan verməkdi, gülle atmaq yox.

Gözdən iti olduğunu bir dəfə onu özüylə ova aparanda əmisi kəşf elemişdi; çünkü o, elə bir yerdə ovu nişan vermişdi ki, ovçu əmisi hədəfi xeyli baxandan sonra görmüşdü və «Allah sənə qırğı gözü verib» - demişdi, - zaval görməsin. - O zamana qədər ona elə gəlirdi ki, hamı onun kimi görə bilir.

Son zamanlar əmisi Abbas həftənin yalnız iki gününü evdə olurdu, qalan beş gününü, beş gecəsini Vedibasarın əli silah tutan bütün kişiləri kimi səngərdə keçirirdi və elə bu səbəbdən evin gündəlik işlərini o görürdü. Mala-heyvana qulluq eləmək, pəyə kürümək, kermə kəsmək onu qorxutmurdu, bununla belə hərdən təəssüflənirdi ki, görünür, o da mərhum atası kimi ömür boyu mal-heyvan bəsləyəcək, alın yazısından qaça bilməyəcək.

Əvvəl anasını, sonra da atasını itirib, özündən beş yaş da kiçik qardaşı İsmayılla əmisi Abbasın himayəsində qalmasını da alın yazılısı sayırdı və artıq dərk eləyirdi ki, başqa yol yoxdur, taleyi ilə barışmalıdır. Bununla belə həmişə fikirləşirdi ki, atası ölməsəydi, indi o, tamam başqa bir həyat yaşayırırdı və indi, şübhəsiz ki, hər gün tay-tuşu Abdulla Məmməd oğlu ilə birlikdə Vedinin ikisini flı rus-tatar məktəbinə gedirdi. Atası Məmməd sağlığında ona bir dəfə yox, bir neçə dəfə demişdi ki, onu Vedidəki rus-tatar məktəbində oxudandan sonra da göndərəcək Qori seminariyasına.

\* \* \*

Abbas kişi aynalını ciyinə aşırıb evdən çıxanda Qaragözün ram olunması ilə bağlı ona gözlənilməz bir sual verdi:

-Bu ayırla bacaracaqsan, yoxsa kömək göndərim?

Sual xətrinə dəysə də, özünü o yerə qoymadı.

-Bacararam, ay əmi, - dedi, - burda nə ağır iş var ki, çətini şum idi, onu da Allahın köməyi ilə qurtardıq.

Əmisi doqqazdan çıxhaçkıda yenə öz məsləhətini verdi:

-Ehtiyatlı olun ha! Bu gün cilovlasan da minmə, qoy yəhərə-yüyənə alışsin.

At minməyi, at çapmağı haçan öyrənmişdi, yadında deyildi, amma yaxşı bilirdi ki, at başqa, xam ayğır başqa.

O, hələ heç zaman heç bir xam atı yəhərə-yüyənə öyrətməsə də, xam at minməsə də, xam atı yəhərə-yüyənə necə öyrətməyin, xam atı necə minməyin, necə ram etməyin yolunu-yolağasını bilirdi. Dəfələrlə xam atları-ürgələri yəhərə-yüyənə öyrədənlərə tamaşa eləmişdi və bu gün, ya sabah özü belə bir tamaşa göstərməli idi.

Əmisinin tapşırığına ən üzüyələr öküzlərini - Becanı tək gavahınlı kotana qoşub özlərinə məxsus taxıl yerini şumlamağa başlayanda könlündən keçdi ki, dostu Zülqədəri köməyə çağırınsın, amma buna kiçik qardaşı İsmayıllı razi olmadı.

-Sən kotanın macından tutarsan, qaqaş, - dedi, - qalan şeylər mənim boynuma!

Əslinə qalsa, kiçik qardaşını, ümumiyyətlə, ev işlərindən uzaqlaşdırmaq istəyirdi ki, o, yazılıb-oxumaqdan qalması.

İsmayılin məktəbə getməsi onun oxumaqla bağlı nisgilinə məlhəm olmuşdu. İsmayılli məktəbə göndərəndən sonra hiss eləyirdi ki, içində əmisinə qarşı rəğbet oyanıb.

Ötən payız onun gündəlik işlərindən biri də İsmayıllı atın tərkine alıb məktəbə aparmaq və günortadan sonra da məktəbdən gətirmək idi. Bir Allah bilir, o, kiçik qardaşının Vedinin varlı kişilərinin uşaqları ilə bir sinifdə oxumasına necə sevinirdi!

Ona ən çox fərəh gətirən isə İsmayılin məktəbdə qavradıqlarını hər gün ona öyrətməsi idi və bu üzdən o, artıq rus əlifbasını bilirdi, İsmayıllı kimi hecalaya-hecalaya oxumağı bacarırdı.

Məktəbdə isə deyirdilər ki, Vedi məktəbində böyük gələcəyi olan iki uşaq varsa, biri İsmayıldır.

Bu sözü hər dəfə eşidəndə qürurlanırdı və öz-özünə deyirdi ki, taledən küsməyə dəyməz, bir yandan bağlayanda, bir yandan da açır.

Hərdən çöldə-bayırda, əkin-biçin vaxtı səsini başına atıb söz çağırmasının (oxumasının) da səbəbi İsmayılin uğurları idi, amma ermənilərin Vedi-basara hücumları başlananda və bu üzdən də məktəbdə dərslər dayandırılında, sonra da ermənilərin atlığı toplardan birinin mərmisi məktəbin binasına düşüb tikilinin yarısını dağıdanda, İsmayılin yarımcıq tikiliyə baxabaxa necə kövrəldiyinə şahid olanda bir kənara çəkildi və o da kiçik qardaşı kimi gözlərinin yaşını saxlaya bilmədi.

Əmisi Abbas hər dəfə səngərə növbə çəkməyə gedəndə diz çöküb, əlini göye qaldırıb dua eləyirdi.

Gözləri uzağı nə qədər iti görse də, bu davanın sonunu görə bilmirdi və fikirləşirdi ki, Allah eləməmiş, əmisinə də bir xəter toxunsa, onların taleyi necə olar?

Vedinin erməni hücumlarına məruz qalan gündən bəri əmisinin neçə erməni qulduru öldürdüyünü bilirdi, çünkü əmisi hər dəfə səngərdən qayıdanda öldürdüyü erməni quldurunun, silah-sursatı öz yerində, palpalarını da qənimət kimi getirirdi. Əmisinin dediyinə görə, qayda belə idi: kimi öldürdünsə, üstündə nəyi varsa, sənindi.

Daha çox əmisinin gətirdiyi uzunboğaz çəkmələrə tamah salsa da, ayağına gələni yoxdu.

Dəfələrlə fikir vermişdi və hiss eləmişdi ki, əmisinin döyüşdən gətirdiyi qənimətlər arasında İsmayılı da ən çox çəkən uzunboğaz çəkmələrdi, amma o çəkmələr hara, doqquz yaşılı uşağın ayağı hara? İsmayıll hərdən o çəkmələrin altındakı yazıları oxumağa çalışırıdı və axırda da boynuna alırkı, belə hürufat tanımır.

\* \* \*

Əmisi doqqazdan aralanmamış əmisi arvadı Minəxanım ana eyvana çıxdı və ərinin arxasında bir dolça su atdı. Bir kəlmə xoş sözü isə İsmayıll dedi:

-Sağ-salamat qayıdasan, ay əmi! - Və sonra da söylədi ki, heç kimi göndərməsin, o özü necə lazımdı qakosuna (böyük qardaşına) kömək eləyəcək.

Həyətə əkdikləri taxılı biçəndə də, xırmana gəm salıb sünbüllü döyəndə də, küləkli bir gündə xəlbirlə sovrug atanda da İsmayıll ondan bir addım aralanmamışdı. Ən döşünə yatan iş isə tez-tez hərəkətdə olan gəmdən düşüb, yenidən gəmin üstə sıçramaq, Becanı haylamaqdı.

...Becan qocalmışdı, hər deyəndə kotana gücü çatmasa da gəm çəkə və bir də İsmayıll belində gəzdirə bilirdi.

Nə qədər ki, ermənilər Vedini mühasirəyə almamışdır, mühasirə həl-qəsini daraltmamışdır, evin, demək olar ki, bütün gündəlik işlərinə əmisi əl qatırdı, amma indi o, bilirdi ki, ən sərrast atıcı kimi ad çıxardan əmisinin belə şeylərə vaxtı yoxdur, o, səngərdə-düşmən qarşısında olmalıdır.

Becanı tək gavahını kotana qoşub şuma təzəcə başlamışdır ki, kəndə mərmi düşdü və o, bir anlığa ayağı altındakı torpağın necə titrədiyini hiss elədi.

Adətən, kənddə harasa top düşəndə uşaqlar qışqırıldılar və mərminin düşüb partladıığı yerə qaçırdılar ki, xəbər gətirsinlər. O uşaqlardan biri də İsmayıll idi, amma indi Becanın belində oturmuş İsmayılin heç tükü də tərpənmədi. Elə bil Becanın belində oturub aradabir də əlindəki çubuğu işə salmaqla və görüləsi bir işə yaramaqla uşaqlığına vida demişdi.

Hava qaralanda, axşamın alatoranında şumu başa çatdıranda ona elə gəlirdi ki, yorulmayıb, amma oturduğu yerdəcə necə yuxulamışdisa, bir də xoruz banında ayıldı ki, səhərə az qalır və sel-su məhləni yuyub-aparır.

Leysan aradabir səngisə də, günbatandan əsən küləyin hardansa qovub gətirdiyi boz-qara buludlar göy üzündə sıxlasdılar, hardasa ildirim çaxdı və yağış yenidən şiddətləndi.

Hava işıqlaşandan sonra şalvarının balağını buduna qədər çirmələyib islanmış şuma ona görə girdi ki, tam arxayın olsun: səhih bilsin ki, bu şuma əlavə su lazımdı, ya yox? Amma birinci addımdan sonra dizinəcən palçığa batanda daha irəli getmədi, geri qayıtdı, yerin çala-cuxurlarında qalan gölməçələrdən birində ayaqlarının palçığını yudu və qərara gəldi ki, vaxtı itirməsin.

-Qaragöz!!!!

Son zamanlar ürgəni bir-iki ağız beləcə səsləyəndə, qaçıb gəlməsə də, mütləq hay verir-kışnəyirdi.

Bir də səsini başına atıb qışqırıldı:

-Qaragöz!! Qaragöz!!!

Ona İsmayıll səs verdi, kal səslə:

-Gəlirəm, qaqaş, - dedi, - indi gəlirəm.

Bu dəfə ürgəni İsmayıł səslədi və Qaragöz handan-hana doqqazda görünəndə o, əlində tutduğu kəməndi arxasında gizlədi.

Son zamanlar ürgəni yalnız kəməndlə tuta bilirdilər və ona elə gəlirdi ki, Qaragöz artıq kəməndi tanır, nə olduğunu bilir.

Yenə də ürgəni İsmayıł səslədi, amma at yenə yaxınlıq vermədi, elə bil başa düşmüdü, anlamışdı ki, bu həlim-həzin çağırışlar boş yerə deyil.

Qəfildən irəli sıçrayıb kəməndi tullasa da, Qaragöz kəndirdən yayına bildi. İsmayıł isə:

-Ver kəməndi, qaqaş, - dedi, - ver mən atım.

Bir neçə dəfə Qaragöz beləcə dəlisovluq eləyəndə kəməndi böyük qardaşının əlindən alıb İsmayıł özü atmış və bir-iki dəfə məqsədinə də çatmışdı.

Gülle atmaqda da kiçik qardaşı ondan mahir atıcı olduğunu bir neçə dəfə sübut elemişdi və elə bu səbəbdən də inad etmədən kəməndi ona uzatdı. Üstəlik də, bilirdi ki, qardaşı ürgənin boynunu kəməndə salsa, sevinəcək. Ona da özgə nə lazımdı ki, təki qardaşının eyni açılsın.

Qaragöz onlardan aralansa da, həyətdən çıxmamışdı və bir gözü Becanda idi. Elə bil leysanın altında təpə-dırnaq islandığından qırışıqlı açılmayan Becanı tanıya bilmirdi.

Qəfildən gurlayan topun gurultusu Becanın heç tükünü də tərpətmədi, amma Qaragöz səksəndi, sağa, sola döndü və ox kimi həyətdən çıxdı.

Mərminin hara düşdүүнү nə o kəsdirə bildi, nə də qardaşı İsmayıł. Vay-şivən səsləri isə çox uzaqdan gəlirdi. Əslində, belə top gurultuları, belə şivən səsləri uzun müddətdi ki, kəndin gündəlik həyat tərzinə çevrilmişdi. Kəndə top mərmisi düşməyən günlər o təəccübənləndi, qardaşı isə bunu öz bildiyi kimi yozurdu: «Ermənilərin mərmisi qurtarıb».

Bu dəfə ürgəni var səsilə İsmayıł səslədi:

-Qaragöz! Qaragöz!

Qaragözəndən cavab gəlmədi, amma hardasa uzaqlarda atılan güllələr dağlıarda əks-səda verdi.

O, artıq güllələri səsindən tanıyordu, bilirdi ki, atəş hansı silahdan açılıb; ayanlıdan, pulemyotdan, üçaçıldan, yoxsa mauzerden? Hətta hərdən belə səslər eşidəndə İsmayılla höcətləşirdilər və kiçik qardaşı istəyirdi ki, bu məqamda da onu üstələsin, silahları səsindən daha yaxşı tanındığını sübut eləsin.

On dörd yaşınyı yenice tamamlamasına baxmayaraq əmisi ona da, ondan beş yaş kiçik qardaşı İsmayıla da odlu silahla - əsasən üçaçılan və mauzerlə necə davranışlığı öyrətmışdı və kiçik qardaşı sübut eləmişdi ki, güllə atmaqda da ondan üstündür: İsmayıł üçaçılanla atdığı üç güllədən ikisini hədəfə vurmüşü.

Son zamanlar isə əmisi silahla davranışlığı arvadı Minəxanıma və qızı Fatmaya öyrədirdi və Fatmanın bacarığı hamını heyrətə gətirirdi, olduqca ağırtaxtalı bir qız olan Fatmanın bir gülləsi belə boşa getmirdi.

Son zamanlar qadınlara silahla davranışlığı öyrətmək bütün Paski məhləsində adı hal almışdı, əmisi bir añaqqal kimi qapı-qapı gəzib Paskinin arvadlarına, qız-gelinlərinə anlatmışdı: «koftalarının yaxasında gəzdirdikləri zəhər tulugu çıxarıb tullasınlar, intihar çıkış yolu deyil, çıkış yolu vuruşmaqdı».

Vedibasar erməni mühasirəsində qalan gündən o, Vedibasar qadınlarının belə bir addım atdıqlarını - qoftalarının yaxasında zəhər tulugu gəzdirməyə başladıqlarını bilirdi, bilirdi ki, kənddə əmisindən başqa da qadınların bu addımına zidd gedən kişilər var və o kişilərə məhz onun əmisi qandırıb ki, intihar hünər deyil, hünər vuruşmaqdı.

Yadında idi, rəhmətlik atası, əmisindən fərqli olaraq onun silaha əl vurmasına belə izn vermirdi, gününü ibadətlə keçirən atası «tüfəng şeytan əməlidir» - deyirdi.

Atası altı il idi ki, dünyasını dəyişmişdi, amma onunla bir çox mükalimələri yaddaşından silinməmişdi. O zaman beş yaşıñ içinde olan İsmayııl hər şeylə maraqlanır, bütün günü suali-suala calayırıdı. O bu sullardan təngə gəlsə də, atası səbirli idi, İsmayıılın bir sorğusunu belə cavabsız qoymurdu.

-Sən erməni görmüsən?

-Görmüşəm.

-Onların quyuğu olur?

-Yox, oğlum, meymunların quyuğu olar, ermənilər də bizim kimi insandılar, bizim kimi Allah bəndəsidilər, onların da bizim kimi iki əlləri, iki ayaqları, iki gözləri var, onlar da bizim kimi əkirlər, biçirlər, yeyirlər, içirlər, yerə keçirlər.».

Yadında idi, sözün bu yerində o da söhbətə qarışmışdı.

-Bəs mən doğulan il onlar Vədiyə niyə basqın eləmişdilər?

Atası təəccübə soruşdu:

-Onu kim deyir?

Verəcəyi cavabdan önce gözlərində gilələnən iki damla yaş yanaqlarını islatdı.

-Anam danışındı, anam deyirdi ki, sən ermənilər Vədiyə basqın edəndə doğulmuşan.

Atasının susub qəhərləndiyini hiss elədi və onu dindirmək xatirinə daha bir sual verdi:

-Onlar nə istəyirdilər? Bizi qırmaq?

Atası dərhal etirazını bildirdi:

-Yox. Onlar istəyirdilər ki, biz qorxub dağlara qaçaq, kəndimiz qalsın onlara.

-Niyə?

-Çünki onlar şeytana uymuşdular.

Bu anda söhbətə İsmayııl qarışdı:

-Şeytan kimdi, baba?

Nədənsə, onlar əzəldən atalarına «baba» deyirdilər.

Atası bu suala cavab vermədi, dedi ki, böyüyəndə özünüz hər şeyi biləcəksiz, amma bir şərtlə.

Bu dəfə atasının sözünü Kazım kəsdi:

-Nə şərt, baba?

Atası gülümşədi:

-Bu şərt də ibarət olsun yaxşı oxumaqdən, - dedi.

-Yaxşı oxuyarıq, baba.

Ismayııl həmişə olduğu kimi onun sözünü təkrar elədi:

-Yaxşı oxuyarıq.

## II

Atasının qəfil ölümündən sonra əmisinin himayəsində qalandı, anasızlığı görmüşdü, - atasızlığın da nə olduğunu anlayanda ona və eləcə də körpə qardaşı İsmayııl əmisindən artıq iyiyə duran iki adam vardi: əmisi arvadı Minəxanım və əmisi oğlu Həsənalı.

(*Bu iki qardaşa Vedibasarda himayədarlıq göstərən üçüncü adam haqqında sonra danışacağam.*)

Həsənəli Vedidəki iki sinifli rus-tatar məktəbini bitirmişdi və təhsilini davam etdirmək üçün seçim qarşısında idi: hara getsin - Vedinin qulağındakı İrəvan gimnaziyasına, Gürcüstandakı Qori seminariyasına, yoxsa uzaq İstanbula?

Cahan savaşı çoxdan başlamışdı və bu savaşın acı küləkləri, şaxtalı rüzgarları Ağrı dağının əl-ətəyini də çoxdan haqlamışdı. Bununla belə, Kazım on yaşıni tamamlayan ilin payızında Həsənəli iki ayağını bir başmağa direyib dedi ki, Kazımı məktəbə göndərmək lazımdı, o, zəkali uşaqdı.

Əmisi arvadı Minəxanım da Həsənalının sözünə təref çıxanda, əmisi könülsüz də olsa, razılıq verdi, amma o payız Vedidəki iki sinifli rus-tatar məktəbində dərsler başlayanda Kazım sarılıq xəstəliyinə tutuldu, az sonra bu naxoşluq kiçik qardaşına da keçdi və onların bu mərəzdən acı əriyin qurusunu qaynadıb suyunu içə-icə xilas olması nə az, nə çox - düz altı ay çəkdi və Həsənəli da dedi ki, eybi yox, əmioğlu sənin oxumağın qalsın gələn payiza. Amma gələn payiza hələ xeyli qalmış xəbər çıxdı ki, bəs Vedibasar rus - tatar məktəbini açan Nikolay padşahı deviriblər, onun yerini tutan Kerenski isə öz başının hayındadı, Vedibasar məktəbi heç yadına da düşmür, ona görə də Vedibasar Özünümüdafiə Dəstəsinin başçısı Abbasqulu bəy Şadlınski boş qalmış məktəbi çevirib Qərargaha.

Bir il sonra Abbasqulu bəyin bu məktəbin taleyi ilə bağlı camaatın qarşısında etdiyi çıxışın bir şahidi də o idi.

Qayda idi, Abbasqulu bəy çıxış etməzdən qabaq Carçı Zeqəm kəndə car çəkirdi və camaat dəstə-dəstə məktəbin qarşısına toplaşırıldı.

Kazım dəstəyə qoşulanların arasında idi və çalışırdı ki, qabaq sıralarda özünə yer eləsin və adı dildən düşməyən Abbasqulu bəyi yaxından görsün...

Dünya müharibəsinin gedisatından, Rusyanın, Türkiyənin bu savaşdakı durumundan Qafqazda yeni erməni təhlükəsindən, Vedibasarın özünümüdafiə tədbirlərindən etraflı söhbət açan Abbasqulu bəy gözlənilmədən Vedibasar rus-tatar məktəbi barəsində də danışdı:

-Mən özüm gördüğünüz bu məktəbin məzunuyam,-dedi, -fəxarətlə bildirmək istəyirəm ki, bu gün Vedibasar Milli Komitəsinin tərkibinə daxil olar Şəmşəddin bəy Mahmudbəyov da, Əli Eyyazov da, İlyas Abiyev də, Hacı Təhmasib Şadlınski də, Sultan xan Mərəndi də, Seyfulla Süleymanov da, Mirzə Nəsrulla Şadlınski də, İlyas bəy Mahmudbəyov da, Cahanbəx bəy də, Məhərrəm Oruc oğlu da bu məktəbi bitiriblər, - və sözünün qayəsini səsinin ahəngini bir qədər dəyişəndən sonra bildirdi, - biz keçən payız Vedibasar Özünümüdafiə Komitəsinin Qərargahını ona görə bu məktəbdə yerləşdirdik ki, bu bina boş qalmasın, indiə məqsədimiz binanın bir hissəsində iki sinifli rus-tatar məktəbini öz hesabımıza yenidən açmaqdır.

Bu təklifi alqışlayanlardan biri də o idi, fikirləşirdi ki, nəhayət ki, muradına çatacaq, amma axşam şam süfrəsində bu çıkış çözüləndə və Həsənəli yenə onun təhsil söhbətini ortaya atanda, əmisi:

-Daha İsmayılin da məktəb yaşı çatıb, məktəbə İsmayıllı göndərək, - dedi və sözünə belə bir əlavə elədi, -ikisində birini oxutmağa ancaq gücümüz çatar.

Ancaq o, əmisinin bu qənaətindən kədərlənmədi, hər halda qardaşı məktəbə gələcəkdi..

Həsənəli ehmalca əlini onun ciyninə qoydu:

-Eybi yox, oxumağı-yazmayı İsmayıllı sənə öyrədər, -dedi, gülümsədi və sözünün ardını gətirdi, - o ki qaldı hesab dərsinə, sən anadan hesabdar doğulmusan.

O, bu gümanda idi ki, saymağı, hesablamağı ildə yüz baş artan mal-heyvanlarını saymaqla öyrənib. Yaşlılarının çoxu öz davarlarının hesabını aparmağı bacarmırdı, amma o, öz sürülərinə bircə dəfə zəndlə baxmaqla bilirdi ki, hansı qoyun yoxdu.

Vaxt var idi ki, Həsənalı dərələyəzli dayısının ona bağışladığı sazi döşünə basıb dinqıldatmağa başlayan kimi üzünü tuturdu onlara:

-Bax, oynamasanız çalmayacam, ha!

İki qardaş bir-birinin üzünə baxırdılar.

Minəxanım ana, qızı Fatma saz havasının ahənginə uyğun əl çalmağa başlayanda isə onlar düşürdülər ortalığa. Baməzəliyindən qalmayan əmiləri də onları qızışdırırıdı:

-İt də belə oynamaz,

Qurd da belə oynamaz..

Kazıma da özgə nə lazımdı, təki kiçik qardaşı fikir eləməsin, ona ataları Məmməd, anaları Telli haqqında hesaba gəlməyən suallar verməsin.

Qardaşına qoşulub tərləyince oynayandan sonra hərdən kənara çekilib içün-için ağlayırdı, anlayırdı ki, ailənin çıxartdığı bu tamaşa onların xətrinədi, onlara nisgillərini unutdurmaq üçündü.

Beş yaşıını haqlamış qardaşının yalnız bu sualına cavab tapa bilmirdi: «Adamlar niye ölürlər?»

Vaxt var idi hərdən axşamlar Minəxanım ana onları yaxın qonşulara dərvish nağılinə qulaq asmağa göndərirdi və hələ o zamanlar dərk eləyirdi ki, bu səbəbsiz deyil.

Hərdən həftələrlə sonuclanmayan, ardı sabaha qalan bu nağıllar elə ona da çox şeyləri unutdururdu.

Vaxt var idi əmisi axşamlar onlara atası Orucməmməddən, Orucməmmədin atası Ənnağıdan, Ənnağının atası Şahsuvardan danışındı...

Bu ailənin şadýanalığı bir gecənin içinde pozuldu.

\* \* \*

Əmisiñin evə getirdiyi gəlinin iki körpəsi vardı. Birini qara şalla belinə sarılmışdı, biri qucağında idi, belinə sarıldığı yuxu aparmışdı, amma ağızındaki çörək tikəsini buraxmamışdı.

-Bu gəlin Millidərə qaçqınıdı, - əmisi arvadı Minəxanıma dedi, -hələlik bizdə qalacaq.

Sonra oğlunu xəbər aldı:

-Həsənalı hanı?

Minəxanım ana ərinin üzünə baxmadan cavab verdi:

-Getdi...

Əmisi hırslı soruşdu:

-Hara?

-Millidərəyə.

-Haçan?

-Günorta əzanından sonra.

Əmisi narazı halda başını bulaya-bulaya patrondaşını taxıl atlananda Minəxanım ana amiranə səslə soruşdu:

-Sən hara?

Əmisi sualın cavabını həyətdən çıxandan sonra verdi:

-Millidərəyə...

Qadının sir-sifəti kimi, elə bil dili ağızında buz bağlamışdı, Minəxanım ananın sorğularını hərdən cavablandırırdı, onu da kəsə, bir kəlmə ilə.

Hər halda Kazım bu cavablardan bəzi şeyləri anladı, anladı ki, qəfildən Millidərə obalarına hücum edən ermənilər onun ərini öldürüb'lər, on iki yaşında qızını aparıblar.

Kazım da on iki yaşında idi və birdən-birə ona elə gəldi ki, ermənilər o qızla birlikdə onu da aparırlar, o da o qızçıqaz kimi əl-qol atır, qaçmaq istəyir, amma aman vermirlər...

Bu düşüncələr birdən-birə göz yaşı gətirdi, böyrünə qisılmış İslmayılın da ağladığını gördü, Minəxanım ana isə qırışığı anbaan açılan qadına daha bir sual verdi:

-Bəs siz necə qurtuldunuz?

Qadın üzünün-gözünün ifadəsilə anlatdı ki, sorğunu başa düşmür və Mihəxanım ana dübare soruşdu:

-Bəs sizi nə əcəb sağ-salamat buraxdırılar?

Qadın müəmmalı tərzdə çiynini çəksə də, bir an sonra sualı cavablandırırdı:

-Çox güman ki, onlar heç kişini də öldürməyəcəkdilər, -dedi, -öldürdülər ki, qızı aparsınlar, - və bir qədər fikrə gedəndən sonra sözünün ardını gətirdi, -kişi atını da vermək istəmirdi onlara.

-Evinizi yandırdılar?

Bu sualı qadına əmisi qızı Fatma verdi və qadın müəmmalı tərzdə çiynini çəkəndən bir qədər sonra dilləndi:

-Biz obada olanda yandırmamışdılar, - dedi, - Qotur bulağa çatanda gördük ki, kənd tüstülenir, deyəsən, bütün evlərə birdən od vurmuşdular.

Onların ata-baba yaylığına, yurd yerlərinə gedən yolda da adına Qotur bulaq deyilən, suyu lax yumurta iyi verən irmaq vardi, sizdiği yerlərin torpağını-daşını xına rənginə boyayan bir irmaq, amma kəsdirə bilmədi ki, söhbət hansı Qotur bulaqdan gedir, axı, o Əyircəyə gedən yolda Millidərə adında məkan eşitməmişdi.

Bəlkə də, Minəxanım ana, qadının halına göz yaşı axıdan Fatma onu yeni suallarla dindirəcəkdilər, amma qucağındakı körpə buna imkan vermirdi, yan-yörəsinə göz gəzdire-gəzdire bağırırdı.

Məlum oldu ki, Körpələr ekizdilər, südəmərdilər və qadın Kazımın yanında yaxasını açmağa, Kazımın yanında körpəsinə döş verməyə həya eləyir.

O, əmisi arvadının işarəsindən hər şeyi anladı və hətta İslmayıla da anlatdı ki, otaqdan çıxsın.

...Axşamdan xeyli keçməsinə baxmayaraq məscid tərəfdən aqlaşma səsləri eşidilirdi.

Qaranlıq idi, qorxmasa da, hər şıqqılıtdan eymənidir və bəlkə də elə buna görə başladı arxasında düşmüş Qumaş dindirməyə.

-Ağlin nə kəsir, Qumaş, bu yay yaylağa gedə biləcəyik?

Çoxdan bu fikrə gəlməşdi ki, nə deyirsə, Qumaş başa düşür və elə bu səbəbdən, hərdən bu qancıqla əməlli-başlı dərdləşirdi.

Keçən yay ona görə yaylağa qalxa bilməmişdilər ki, Nikolay padşah yixilmiş, ara qarışmışdı... Bu il də belə... Havalarda isindikcə yaylaq, yaylaq yolları daha tez-tez gözləri önüne gəlir, yaylağın qubarını, həsrətini yaşayırırdı, amma nizamı pozulmuş həyatın yenidən öz axarına düşəcəyinə inanırdı.

Məscidin həyətindəki qələbəliyin səbəbini anladı və məlum oldu ki, Millidərə oymaqlarından qaçqın düşüb Büyük Vediyə pənah gətirən bu insanlar burda gecələyəcəklər.

Əksəriyyət başıçalmalı qadınlar və bir-birinə çəkinə-çəkinə baxan uşaqlardı. Belə anlaşıllırdı ki, gecələmək üçün onları öz evinə aparmaq istəyində olanlar çoxdu, amma bir-birilərindən aralanmaq istəmirlər.

Onların bir-birinə qarşı mehribanlılığını dərhal sezdi, amma səbəbini anlaya bilmədi -axı, hələ nə görmüşdü ki, bu dünyada - anlaya bilmədi ki, insanları bir-birinə yaxınlaşdırın və bağlayan iki şey varsa, biri DƏRDDİ.

Gün gələcəkdi, bu duygunu, nə qədər acı da olsa, özü yaşayacaqdı.

O, hələ ki, bu qaçqın köçünə meydan tamaşası kimi baxırdı, amma yaralıların zarılışını-sızılışını, qaçhaqaçda oğul-qız itirən anaların fəryadını, dil deyən gəlinlərin ağılarını, bayatlarını eşidəndə, o gecənin qara buludları kimi doldu və içində hələ ona tanış olmayan bir duyğu doğuldu, amma o, bilmədi ki, bu kindi, düşmənə qarşı kin...

Məlum oldu ki, qaçhaqaçda gülə yarası alanlar öz yerində, bir xeyli də qolu-qıcı çıxanlar, sınanlar var və Orucməmməd oğlu Abbası gözləyirlər ki, gəlib onların qolunu, qızını yerinə salsın, sümük zədəsi alanlara yaxı qoysun.

Bu xəbərdən sevindi, axı, söhbət onun əmisindən-himayədarından gedirdi və nədənsə məhz o anda bir daha qət elədi ki, bu sənəti əmisindən öyrənsin.

Əmisinin bu sənəti öz əmisindən, cavanlığında Vedibasarda pəhləvan kimi ad çıxardan, qocalıb əldən düşsə də hələ də yaşayan Balabuğ Abdulladan öyrəndiyini bilirdi.

Məscidin həyətində bir neçə çadır qurulsa da, yalnız bir tonqal qalanmışdı və bu tonqalın başına cəm olmuş onun kimi yeniyetmələr ermənilərin Millidərəyə qəfil hücumu zamanı baş verənlərdən danışındılar.

Ocağın başında qulağı çalan söhbətlər onu qorxudurdu, gözləri önündə döyük səhnələri canlanırdı, Vedibasar döyükçülərinin arasında əmisi, əmisi oğlu Həsənalı ile yanaşı özünü də görürdü və ömründə ilk dəfə idi, ona elə gəlirdi ki, adam öldürü bilər və ilk dəfə könlündən keçdi ki, əmisindən xəlvət özünə silah alsın - özü də mauzer.

Dörd-beş gündən sonra yeni Ay doğmalı idi və bilirdi ki, zil qaranlığın səbəbi də elə budur, Ay gecə yaridan da xeyli keçəndən sonra, bəlkə də, səhərə yaxın doğacaq.

Yarpız qoxusu verən arxin qüssə gətirən səsini eşidirdi və fikirləşirdi ki, görəsən gündüzlər bu sirli-sehirli səsi niyə duymur?

Evə çatan kimi İsmayııl soruşdu:

-Hara getmişdin, qaqaş?

-Kənd içiñə...

-Bə məni aparmadın?

Bu sualdan sonra sussa da, Minəxanım ananın sorğusunu cavablandırdı:

-Deyirlər ki, bizimkilər ermənilərin qarşısını Gərnibasarda, Seyidkotanlıya qalxan dolamada kəsiblər.

Əmisi qızı Fatma soruşdu:

-Daha nə deyirlər?

-Deyirlər ki, ermənilər qaçmağa başlayıb.

Əslində belə şey eşitməmişdi, özündən uydururdu ki, Minəxanım anaya, əmisi qızına və bu gecə onların evində sığınacaq tapmış millidərəli qaçqına xoş olsun.

Qaçqın qadının elə bil dili açılmışdı, qızından danışındı və aşkarca Allahi qınayırdı.

-Kirpiyinlə yerdən od götürür, uşaq böyük, axırda erməninin bir diğası gəlib aparsın, qurban olduğum bunu necə götürür? Görmürmü? Kordumu?

Qadının körpələrindən biri yatmışdı, amma biri oyaqdı, kal səslə ağlayırdı və ağızını, üzünü qadının qoftasının yaxasına sürtürdü və anladırdı ki, istədiyi nədir?

Yuxuculdu, gecələr, ümumiyyətlə bərk yatırdı, amma gecə bir neçə dəfə o uşağın səsinə ayıldı.

«Gecə ayıldansa, hökmən həyət-bacanı dolan...» Bu əmisinin tövsiyəsi idi, bir qayda olaraq əməl eləyirdi və bilirdi ki, bu nəyə görədi.

Onların tayfasında da oğurluğu igidlik hesab eliyən oğullar vardı, amma söhbət bu məqama gələndə o mərhum atasının bir öyüdünü, nəsihətini xatırlayırdı: «qarşına nə çıxdısa, sənin deyilsə, götürmə...».

O yaz gecəsində neçə dəfə ayıldisa, Minəxanım ananı ayaq üstdə gördü, eyvanda var-gəl eləyirdi, kim bilir, bəlkə elə bilirdi ki, ərinin, oğlunun döyüsdən sağ-salamat qayıtması üçün o, bu gecə oyaq qalmalıdı?

...Səhər açılsa da hələ ki, Millidərə cəbhəsindən qayıdan yoxdu, amma bir-birini inkar edən xəbərlər nə qədər istəsən: kimi deyirdi ki, bizimkilər mühasirəyə düşüb, kimi də deyirdi ki, erməni qaçı, bizimkilər qovur.

Günortadan sonra adına «daşka» deyilən at arabasında kəndə-məscidin həyətinə üç şəhid, səkkiz yaralı gətirdilər və arabaçının sözündən belə məlum oldu ki, daha Millidərədə erməni yoxdu, amma yandırılmayan kənd də qalmayıb, erməni qaçı, o da bilinmir ki, bizimkilər onları hara kimi qovacaqlar.

Onsuz da səhərdən məscidin həyətində idi, dərhal özünü arabaya çatdırıcı ki, ölülərin, yaralıların üzünə baxsın.

Üzüne salıb qəfildən meyidlərin üzünə salınmış qara örtüyü qaldıran qadını tanımasa da, meyidlərin üzünə anı baxmaqla anladı ki, əmisi də, əmoğusu da salamatdı, toxladı və dərhal camaatdan aralandı ki, özünü evə yetirsin, əmisi arvadını, əmisi qızını, həmçinin İsmayılı nigarançılıqdan qurtarsın, axı, İsmayıllı da bilirdi ki, əmisi, əmoğusu hara gedib, niyə gedib...

Axşam tərəfi məscidin həyətinə daha bir daşka yan aldı və məlum oldu ki, bu at arabasında meyid yoxdu, yalnız yaralılardı.

Çətinliklə də olsa, arabaya dırmaşıb yaralıların üzünə baxmağa macal tapdı və yenə toxtdı.

Arabaçı isə məscidin qarşısındaki qocaların, onun kimi yeniyetmələrin köməyi ilə yaralıları arabadan endirəndən sonra, yenə arabanın cağına qalxdı və ucadan:

-Bu gün heç kimi gözləməyin, - dedi, - Abbasqulu bəy söyləyib ki, daşnakları İrvvana qədər qovandan sonra qayıdacaqlar.

Bu sözün tamamında «Urral!» deyə qışqıran uşaqların arasında İsmayılı görəndə təəccübəldi, axı, ona dönə-dönə tapşırılmışdı ki, məscidin həyətinə gəlməsin, orda tünlükdü.

İsmayıllı ərköyündü, söz götürməklə arası yoxdu, haqq-nahaq onu acılayana mütləq əl qaldırırdı, ona görə də heç nə demədi, yüngülçə əlini telinə çəkməkla öz aləmində ona nə lazımdısa, anlatdı.

...Daha bir yaz axşamında Ay doğana, göy üzünün ulduzları seyrələnə qədər o, əmisi Abbasın, əmisi oğlu Həsənalının yolunu gözlədi və gecə neçə dəfə yuxudan oyandısa, əmisi arvadını ayaqüstü gördü və hiss elədi ki, evlərinin qəfil qonağı qaçqın gəlin də ondan aralanır, nəsə söylənir, nəsə danışır. Növbəti dəfə yuxudan oyananda isə, gəlinin önlük bağlayıb

xəmir yoğurduğunu, kündə kəsdiyini gördü və başa düşdü ki, səhərə az qalıb...

Yaz günü olsa da, səhər çıskınla açıldı, Ağrı dağının əl-ətəyi görünmürdü, amma bu yaz dumanı buludların arasından boylanan Günəşin hərarəti-nə tab gətirə bilməyib seyrələndə, üfüqlər zaman-zaman rəngini dəyişəndə, hiss elədi ki, dünəndən bəri üzü gülməyən qaçqın gəlinin də eyni açılır.

Kəndin harasındansa eşitdiyi «Urra!», «Urra!» sədaları bir neçə anlığa bu yazın gülünə-çiçeyinə oyanmış quşların qiy-qışqırılarına qarışanda üzü gülən Minəxanım ana:

-Cəbhədən gələn var, - dedi və bir an sonra da salavat çevirib sözünün ardını gətirdi, - Allah, mənə yazığın gəlsin...

Qaçqın gəlin də önlüyünün ununu teştə çırpıb dua elədi:

-Sənnən balamı isteyirəm, Allah, özgə heç nə..

Əmisi qızı Fatma da dua elədi, amma onun nə piçildadığını kəsdirə bilmədi.

Yataqdən yenice qalxmış İsmayıll, onları yamsılayırmış kimi əllərini açıb dua eləyənde üzünü yana çevirdi ki, onun güldüyünü görən olmasın.

İsmayılin baməzəliyi də vardı, böyükleri yamsılamağı xoşlayırdı.

Hələ məscidin minarəsindən günorta namazının vaxtını bildirən əzan səslənməmiş Həsənalı at belində doqqazda görünəndə, gözünü açandan onlara havadarlıq, himayədarlıq edən xalası Gülsüm də onlara gelmişdi və istədiyi də bu idi, İsmayılli özü ilə aparıb çımdırsın. İsmayıll isə hələ ki, özünü naza çekirdi və deyirdi ki, «Başına sabun vurmayacaqsə, gedər».

Həsənalı ele bil atın belində ona görə ləngiyirdi ki, evdəkilər -anasi, bacısı, əmisi uşaqları ona bu qiyafədə əməlli-başlı tamaşa eləsinlər.

O, döyüşə bir aynalı ilə getmişdi, aynalı əlində idi və hər ciyindən də daha bir tüfəng asmışdı; bu o demək idi ki, o, ən azı iki dəfə hədəfdən yayınmayıb..

Minəxanım ana övladını oxşamağa, əzizləməyə meyilli analardan deyildi, heç atlıya sarı bir addım da atmadi və eyvandan enmədən soruşdu:

-Bə, dədən hanı?

Həsənalı atın belindən yerə sıçrayandan sonra:

-Mən onu görməmişəm, - dedi, - mənim ondan xəbərim yoxdur və heyrətlə soruşdu:

-Yoxsa, o da döyüşə gedib?

Minəxanım ana qeyzlə cavab verdi:

-Dədəni tanımırsan, haçan hara getdiyini arvadına deyib, yəqin davadadır, evdən silah-sursatla çıxdı, patrondaş bağladı.

Həsənalı atın cilovunu ona verəndən sonra başını bulaya-bulaya atasının kölgəsini qılıncıladı:

-Denən, axı, kim səndən nə umur, sənin döyüşə gedən vaxtındı?

O, əmisinin yaşıni bilmirdi, amma əmisi ona demişdi ki, o Nikolay padşahı devirən Lenindən düz on iki yaş böyükdür. Əmisi son zamanlar Lenindən çox danışır, çox misallar çekirdi və deyirdi ki, bu Lenin çox güclü adamdı, Nikolay kimi bir padşahı devirə bilib, hələ çox xəmir qarışdıracaq, çox arxaların suyunu bulandıracaq...

Əmisi ilə oğlu Həsənalının sözü son vaxtlar bu Leninə görə çəpləşirdi və Həsənalı deyəndə ki, Lenin insanlığı xilas etməyə gəlib, əmisi söyləyirdi ki, bu dünya çox leninlər görüb.

O, nə Həsənalını başa düşürdü, nə əmisini tam anlayırdı, Novruzdan da qabaq başlanan bu acılı günlərin bitməsini arzulayırdı ki, həyat öz məcrasına düşsün, onlar köçlə yayaqla gedə bilsinlər.

Onun fikrini, xəyalını bu elatin yaylaq, qışlaq köçü qədər məşğul edən heç nə yoxdu.

Həsənalı belində bələk, çörək yapmaqda olan qadını nişan verib ağızını onun qulağına dayadı:

-Bu gəlin kimdi?

Qaçqın qadının haqqında nə bilirdisə hamısını söylədi və piçiltıyla əlavə elədi: «Hələlik bizdə qalacaqlar».

Ailənin bu cür böyüməsi həqiqətən onu sevindirirdi, hətta hərdən istəyirdi ki, qadının körpələrini alıb oynatsın.

Onu təbdən çıxaran isə bu qadının yaşı qurumayan gözləri və sanki bir-birinin bəhsinə daha ucadan qışqırıb ağlayan körpələri idi.

Həsənalı atdan düşəndən sonra məlum oldu ki, bu döyüşdən qənimətinin biri də atın belindəki xurcunda imiş.

Bu, ingilis mauzeri idi və onun tanıldığı yalnız bir kişi belində belə mauzer gəzdirirdi: Abbasqulu bəy. Ən böyük istəklərindən biri də belə bir mauzerə yiylənməkdi, ona elə gəldi ki, belə bir silahı olsa, gecələr evdən çıxanda qorxmaz.

Gecələr bayıra çıxanda qorxduğuna və buna görə də Həsənalını oyatmalı olduğuna görə utanırdı, amma bununla belə könlündən mahalın obalarını, oymaqlarını qorumağa gedən igidlərə qoşulmaq keçirdi.

Əlini mauzerə toxundurmaq istəsə də İsmayıł aman vermədi:

-Dəymə, - dedi, - mənimdi.

Həsənalı ona göz vurandan sonra:

-Əlbəttə onunu, - dedi, - sən hələ balacasan..

Ailədə qayda belə idi: hamı bilirdi ki, İsmayılin bir sözünü iki eləmək olmaz, çünkü uşaqlı.

...O, hərdən fikirləşirdi ki, deyəsən, o, bu dünyada uşaq olmayıb.

-Qonağımız hansı kənddəndi?

Həsənalı lüləyəndə yuyuna-yuyuna bu suali ucadan dilinə gətirdi və yəqin bu səbəbdən də qadın özü cavab verdi:

-Millidərəliyəm, İmirrik kəndindən, ağrin alım, - dedi, - xaraba qalsın!

Kazım birinci dəfə idi ki, öz yurdunu-yuvasını lənətləyən insana rast gəlirdi və əlbəttə, bilmirdi ki, anadan ötrü yüz yurd-yuva - bir uşağın kəsilib atılan dırnağının yerini verə bilməz.

Körpələrdən biri iməkləye-iməkləye təndirə lavaş yapmaqda olan anasına yaxınlaşırıdı və eyni zamanda çıxartdığı səslərlə məqsədini anladırdı.

-Erməniləri Millidərədən çıxartdıq, İrəvana qədər qovduq,-Həsənalı dedi, - inşallah, İrəvandan da qovub çıxardandan sonra qayıdarsız yurdunuza-yuvaniza.

Qadının ürəyindən keçən suali elə bil Minəxanım ana gözlərindən oxudu və dərhal da dilinə gətirdi:

-Bəs indi niyə qovub çıxartmırınız ki?

Həsənalı İsmayılin ona uzatdığı dəsmalla əl-üzünü qurulaya-qurulaya cavab verdi:

-Bu indi mümkün deyil, ay ana.

-Niyə?

-Bakı İrəvanı ermənilərə güzəştə gedib ki, İrəvan ermənilərin paytaxtı olsun, bu qırğına son qoyulsun...

Minəxanım ana bir sual da verdi:

-Harda güzəştə gedib?

-Tiflisdə, Seymin iclasında,..

O, belə söhbətlərə, mübahisələrə diqqətlə qulaq assa da, demək olar ki, heç nə anlamırkı, çünki onun xatirində qalan yaylaq yollarında nə Bakı vardi, nə İrəvan, nə Tiflis.

Gün günorta yerini aşandan bir qədər sonra, hələ bir həftəlik olan Qaragöz, tövlədə həmişə anasının qoxusunu alanda olduğu kimi, qəribə səslər çıxaranda, İsmayııl yerindən qalxıb doqqaza qaçıdı:

-Əmim gəlir! Əmim gəlir!

Hardansa Alapaçanın kişiñartisini eşidəndə Kazım da yerindən sıçrayıb doqqaza qaçıdı və hələ at, atlı görünməsə də doqqazı itələyib açdı. Bir qədər sonra isə Minəxanım anaya müştuluğa qaçıdı:

-Əmim gəlir! Atın tərkində də bir qız uşağı!

Şübhəsiz ki, təndirə lavaş yapmaqdə olan qadını ox kimi yerdən sıçramağa və doqqaza səmt qaçmağa bu söz vadə elədi.

Minəxanım ana da ərini doqqazda qarşılıdı və ərindən çox, atın tərkində büzüşüb oturmuş qızın üzünə, iri qara gözlərinə tamaşa etməyə başladı.

Qaçqın qadın isə üzünü yana çevirdi və:

-Yox, bu mənim Goyərçinim deyil, - dedi, - kim bilir, indi mənim Goyərçinim hardadı?

O, qaçqın qadının qızının adını bu fəryaddan sonra bildi.

Əmisi, qızı atın belindən endirəndən dərhal sonra Həsənalını soruşanda İsmayııl hamını qabaqladı:

-Yatıb, əmi, -dedi, -mənə tapança gətirib.

Tövlənin qapısını açıb Qaragözü Alapaçanın altına buraxanda və kürük başını anasının paçasına soxub onun qara üzüm giləsi kimi məmələrini sortuqlamağa başlayanda ona elə gəldi ki, Alapaçanın gözlərindən axan adı su deyil, göz yaşıdır.

Alapaça ilə Qaragözün ayrılığı ilk dəfə idi ki, bu qədər uzun çekmişdi.

Nəhayət ki, hamını düşündürən sualı Abbas Kişiyə arvadı verdi:

-Bu qız kimdi?

Əmisinin cavabı əmisi arvadı, əmisi qızı, bu ailəyə dünən pənah gətirmiş qaçqın qadın, qardaşı İsmayııl kimi onu da heyrətə gətirdi:

-Erməni qızıdır.

Əmisi, ümumiyyətlə baməzə adam idi, amam bu sözü o dərəcədə sərt, soyuqqanlı şəkildə dilinə gətirmişdi ki, zarafata yozulası deyildi.

On-on iki yaşlı bu qız sağına-soluna boylanırdı və deyəsən, anlayırdı ki, bənd alacağı bu ev, bu həyətdir.

Nə qızə yaxınlaşan vardi, nə də qız yerindən tərpənirdi.

Kazım ilk dəfə idi ki, erməni görürdü və düşünürdü ki, eynilə mərhum atası söyləyən kimidir, bu erməninin də iki əli, iki ayağı, iki gözü var.

Araya çökən sükütu, barmağı ilə nişan verəndən sonra Minəxanım ana pozdu:

-Bizdə qalacaq?

Abbas kişi elə o anda hamını düşündürən bu suala da soyuqqanlı cavab verdi:

-Hə, bizdə qalacaq!

Növbəti sorğu əmisi qızı Fatmanın dilindən çıxdı:

-Girovdu?

Abbas kişi nədənsə sualı gec cavablandırdı:

-Yox, girov deyil.

-Qaçmaz ki?

Bu sənnənə asılıdır, - atası bu sözlə elə bil erməni qızını, öz qızına tapşırıdı, - yaxşı qorusan, qaçmaz, yəqin ki.

Gözlərini bir an da olsa qızdan çəkməyən Minəxanım daha bir qayğılı sual verdi:

-Camaat bilir bunu gətirdiyini?

-Əlbəttə, bilir, - Abbas kişi cavab verdi, -camaatın balası yoxdu?

Minəxanım ana üzünü yana, kəndə sarı çəvirəndən sonra məzəmmətlə soruşdu:

-Bizi məsxərəyə qoymazlar ki?

Və Abbas kişi nəinki bu suala cavab vermədi, hətta o anda sərt şəkildə suallara son qoydu.

-Sən, yaxşı olar ki, onun əl-üzünü yuyasan, - dedi, - əlinə bir parça çörək verəsən, dünəndən bəri atın tərkindədi, su da içməyib ...

Fatma xəbər aldı:

-Adı nədi?

Abbas kişi ciyinini çəkdi:

-Mən bilmirəm, özündən soruşun, - dedi və Həsənalı yatan otağa keçdi.

O, elə bil oğlunun döyüşdən sağ-salamat qayıtdığına inanmırı, öz gözü ilə üzünü görmək istəyirdi ki, toxdasın.

Qızçıqaz bu dəfə də ciyinini çəkib sağına-soluna boylananda Fatma rəhmdilcəsinə dilləndi:

-Deyəsən, laldı...

Və bu dəfə gözlərinin yaşı anbaan yanaqlarında gilələnən və yəqin ki, öz qızı haqqında düşünən qaçqın qadın da sorğu-suala qarışdı:

-O lal deyil, o sizi başa düşmür, - dedi, - bizim dili bilmir.

Və qızı özü dindirdi:

-Anun inça, axçı?

Qızçıqaz doğma dildə eşitdiyi sualdanmı, qaçqın qadının üzündəki, səsindəki nəvazişindənmi gülümsündü? Və elə gülümsündü ki, elə bil bir parça buz idi, birdən-birə donu açıldı və güclə eşidilən bir səslə adını söylədi:

-Nazdar.

Və bu mükəlimədən o erməni dilində ilk sözləri anladı, anladı ki, «anun inca» nə deməkdir? «Axcik» sözünü isə bilirdi.

Qaçqın qadın qızçıqaza daha bir sual verdi:

Qızçıqaz bu suali da cavabsız qoymadı.

-Dasnı irek.

Və bu sual-cavabdan heç nə anlamayan İsmayııl Kazımdan soruşdu:

-Nə deyir, qaqaş?

Kazım ciyinlərini çəkib qaçqın qadının üzünə baxan kimi o İsmayıllı da, Kazımı da, hətta Fatmanı da nigarançılıqdan qurtardı:

-Deyir ki, on iki yaşı var, -və sonra hüznələ əlavə elədi, -mənim balamın yaşıdı...  
İsmayııl da dilaverliyindən qalmadı:

-Kazım da on iki yaşıñ içindədi.

Minəxanım ananın eyvandan düşüb qızçıqaza yaxınlaşması, qara, pırtlaşq saçlarını aralayıb zəndlə baxması, sanki onun kimi, İsmayıllı da ürəkləndirdi və o qızı doğru bir addım atdı.

Minəxanım ana bu arada sözünü öz qızına dedi:

-Bir tiyan su qızdır, bunu suya salaq, - dedi və aşkarca sezilən təəssüf hissilə sözünün ardını gətirdi, - su qaba girdi, oldu içməli...

Körpələrdən birini dalına almış, birini qucağına götürmiş qaçqın qadının sualına qız bir kəlmə ilə cavab verdi:

-Cur...

Və qaçqın qadın onun nə dediyini dərhal tərcümə eləyib Fatmaya çatdırdı:

-Ona su ver, - dedi, - su istəyir.

Və Kazım Fatmadan qabaq ona su daşının altından bir dolça su gətirdi və erməni dilində daha bir sözün anlamını bildi.

Erməni qızı dolçanı boşaldandan sonra gözlerini Kazımdan, İsmayıldan çəkmir və sanki onlara nə isə demək istəyirdi.

Qaçqın qadın:

-Mənim balam da elə bu boyda idi, bunun kimi də ürkəkdi, - dedi və kövrəldi.

Minəxanım ana:

-Allaha xoş getməz, ümidiñi üzmə, - dedi, - bəlkə, o da bizim kişi kimi bir Allah bəndəsinə rast gələcək, nə bilirsən.

Qaçqın qadın bir neçə dəfə başını bulayandan sonra:

-Rəhmətliyin qızı, - dedi, - sən elə bilirsən onların da arasında Allah bəndəsi var?

-Var, niyə yoxdu, -Minəxanım ana cavab verdi, - hamı Allah bəndəsidir.

Qaçqın qadın onunla razılışmadığını dilinə gətirdi:

-Axi, siz onları tanımırızsız, - dedi, - axı, siz erməni görməmisiz.

Bu, həqiqətdi, onlar erməni görməmişdilər və, yəqin ki, Abbas kişi özünü «Nazdar» deyə qələmə verən bu qızı bu ocağa gətirməsəydi, bəlkə, heç ömürləri boyu erməni görməyəcəkdilər, kim bilir...

Qaçqın qadının isə, belə görünürdü ki, hələ ürəyi soyumayıb, hələ də ermənilərin qarasınca deyinirdi:

-Od qonşumun üzü məndən bir günün içində döndü, - dedi, - İrəvan erməniləri kəndə talana gələndə qoşuldu onlara.

-Unut belə şeyləri, sən dua elə, - Minəxanım ana dedi, - dua elə ki, Allah eşitsin, Allah sənin də balanı bir Allah bəndəsinin qarşısına çıxartsın.

Qaçqın qadın erməni talançılarının, talan zamanı onlara arxa durmayan erməni qonşularının qarasına nə qədər deyinsə də, onların kölgəsini nə qədər qılınclaşa da, yatmaq zamanı gələndə:

-Qoy Nazdar mənnən yatsın, - dedi, - sizi başa düşmür.

Minəxanım ana etiraz etmədi, amma bununla belə:

-Gözün üstündə olsun, qaçar, biabır olarıq, Abbasın cəngindən qurtara bilmərik, - dedi, - Abbasın nəyi varsa da, neynədiyini bilir, Allah adamıdır.

O, əmisinin, mollalara rişxənd eləsə də, gündə beş rükət namaz qılmasa da, Ramazan ayında oruc tutmasa da, Allah adamı olduğunu, haqqı heç zaman nahaqqın ayağına vermədiyini çox görmüşdü.

Əmisinin erməni uşağını savaş meydanından öz evinə gətirməsinin səbəbi isə, ona gecə yaridan keçəndən sonra, Minəxanım ana yorğanın altında ərinə bir-bir suallar yağıdırmağa başlayanda eşitdiyi müxtəsər cavablardan ayan oldu.

Onlar çoxdan bir otaqda yatırdılar və o çox vaxt yuxuya getməməyə çalışırdı ki, əmisi və arvadının nə danişdiqlarını eşitsin, çünkü bu ocağın - bu ailənin sırları bu piçiltılarda çözülərdi.

...Əmisinin sözündən belə çıxdı ki, Millidərədən qayıdanda əldə etdikləri qənimətlər döyüşçülər arasında bölüşdürülrəkən deyib ki, erməni qızını mən aparacam. Deyiblər, ay Abbas əmi, sən qoca kişisən, nəyinə lazım erməni qızı? Deyib aparıram arvadıma kəniz olsun.

Minəxanım ana soruşdu:

-İndi məqsədin onu mənə kəniz etməkdi?

Əmisi bir qədər gec cavab verdi:

-Düzünə qalsa, yox, mənim ona yazığım gəlir, qoy uşaqların arasında böyüsün, elə bilək ki, Məmməddən bizi iki yox, üç yetim qalıb, böyüdək, bəlkə, haçansa, dünya düzəldi, ata-anası peyda oldu.

-Bəs ata-anası gəlib çıxmasa?

-Ərə verərik, balıq bilməsə də, xalıq bilər.

Minəxanım ana narazılığını o qədər ustalıqla bildirdi ki, əmisinin susub-kiriməsi onu təəccübləndirmədi:

-Ay Abbas, - dedi, - sən bu ürəklə gərək peyğəmbər olaydın...

Sonra o, əmisinin yuxuladığını sezdi, amma hiss elədi ki, Minəxanım ana ərinin belə erkən yatması ilə barışmaq istəmir.

-Bəs Zeynəbi neynəyək?

Zeynəb onların evində sığınacaq tapmış Millidərə qaçqınının adı idi.

Əmisindən cavab gəlməyəndə əmisi arvadı dübare dilləndi:

-Bəs Zeynəb haqqında nə düşünürsən? - dedi, - sabah Vedibasarda hərə bir zurna çalacaq, cavan gəlindi, deyəcəklər ki, Abbas arvadına günü gətirib, elin ağızına qifil vurmayaqsan ki!

Əmisi bu dəfə ötgəm cavab verdi:

-Vedibasarlılar məni yaxşı tanırı, Minə, sən ki, bunu bilirsən.

Əmisinin həqiqətən də Vedidə tanınmış bir adam olduğunu çoxdan bilirdi, amma ona elə gəlirdi ki, bu əmisinin mərhum atasına görədi, çünkü ona hər yerdə Orucməmməd oğlu Abbas deyirdilər, Abbas yox...

Əmisi, bəlkə də, arvadının xətrinə dəydiyini düşündüyü üçün dilləndi:

-Alan olsayıdı, - dedi, - Zeynəbi ərə verərdik, ağlin nə kəsir?

Minəxanım ana gecdən-gec cavab verdi:

-Alan olar, canı yanmış çox gözəldi, - dedi, - kişini də başdan çıxardan nədi? Qadının gözəlliyi.

Bu sözün tamamında hər ikisinin xəfif gülüşünü eşitdi və ona elə gəldi əmisindən iyirmi yaş kiçik arvadı ərinə sığındı.

...Minəxanım ananın növbəti sualları əmisini müharibədən danışmağa vadər elədi və əslində onu ən çox düşündürən də bu idi.

-Ermənilərin iştahı çox böyükdü, onların niyyəti Vedibasarı tutmaq, Naxçıvana birbaşa yol açmaqdı, - dedi, - onlar arxalıdırılar.

-Kimə arxalanırlar?

-Bütün xaçpərəstlərə - ruslara, fransızlara, əsas da ingilislərə.

-Bəs sən deyirdin osmanlı türkləri bizi köməyə gələcəklər?

-Yəqin ki, gələcəklər, - əmisi titrək səslə cavab verdi, - gəlməsələr, Vedini çətin qoruya bilək.

-Bəs bəyin sözü nədir?

O bilirdi ki, yalnız bir kəlmə ilə «bəy» deyiləndə söhbət Abbasqulu bəydən gedir.

-Bəy deyir ki, bütün Vedibasar boyu səngər qurmaliyiq, səngərdə yatıb, səngərdə durmalıyıq...

-Ağlin nə kəsir?

-Bəy düz deyir.

O, gözüyümulu olsa da, əmisi arvadının yorğanın altında necə çevrildiyini sanki öz gözlərilə gördü, əmisi arvadının dilindən çıxan söz isə ona çox tanışdı:

-Belimi qaş!..

Artıq ona elə gəlirdi ki, ər-arvad arasındaki bütün bu gecə söhbətləri, mütləq belə bir təkliflə yekunlaşmalıdır: «belimi qaş!...»

O anlarda əmisinin iri əllərinin arvadının belində necə gəzdirdiyini sanki öz gözlərilə görürdü.

-Bir az aşağı en.

Bayaqdandı, o, əmisi arvadından bu sözü də gözləyirdi.

Sonra əmisi yorğanın altında neynədisə, əmisi arvadı təmkinlə:

-Heç nə lazım deyil, - dedi və içini çekdi.

-Niyə?

-Uşaqlardan bir oyaqdı...

Elə bil, Minəxanım ana qəsdən belə söylədi; onun adını çəkib utandırmaq istəmədi, amma artıq onu xəcalət təri basmışdı və o, bilmirdi ki, səhər açılanda əmisi arvadının üzünə necə baxacaq?

Bir qədər keçəndən sonra əmisi arvadı ərinə daha bir sual verdi:

-Axi, bu ermənilər bizdən nə istəyirlər?

Bir qayda olaraq danışığında nəzakət həddini gözləyən əmisi bu dəfə arvadına loru cavab verdi:

-Bizi ram eləmək, bizi minmək istəyirlər!

### III

Bu söhbətin üstündən iki il keçsə də, hələ ki daşnakların niyyəti baş tutmamışdı, amma əmisinin söylədiyi kimi, biçaq sümüyə dirənmişdi və indi yəhər-yüyənin nə olduğunu bilməyən Qaragözü ram etmək istəyirdi ki, Vedini tərk etməli olsalar, miniyi olsun.

Qaragöz İsmayıllın atlığı kəmənddən yayına bilməsə də, təslim olmadı və onları doqqaza doğru sürüməyə başladı. Köməyə Fatmadan sonra Nazdar da gəldi; amma Millidərə qacqını Zeynəb bu işə el bulayandan sonra doqqaza səmt dartınan Qaragozü dayandıra bildilər. Çox keçmədi ki, həyat məhlənin cavanları ilə doldu, görünür, qadınların səs-küyünə gəlmişdilər.

Kazımın kəməndin ucuna bir arşınlıq tavlamıx (mixca) bağlayıb düyünləməsi çox çəkməsə də, tavlamıxı islanmış şumda bərk yer tapıb çalmaq xeyli vaxt apardı, çünki torpaq yaşıdı, tavlamıxın ucunu hara saplayırdınsa, yüngülce dartmaqla yerdən çıxırdı.

Akıri ki, axtardığı yeri tapdı, tavlamıxı dibiləcən torpağa sapladı və üstəlik də çaparaq doqqazı bağladı ki, ürgə tavlamıxı çıxartsa, küçəyə qaça bilməsin.

Yaxın-uzaq qonşuların həyətə doluşması xoşuna gəlmədi, amma daha keçdi, onları qapıdan qovmayacaqdı ki? Bununla belə Fatmaya, Nazdara və eləcə də Zeynəbə göz ağartmağa macal tapdı, beləcə, ürəyindən keçəni anlatdı və zənən xeylaqları bir-birinin ardınca eyvana qalxıb otaqlara keçdilər.

Ürgəni islanmış şumun içinde özü qovalamağa başlasa da, tez-tez qurşağına palçıq batlığından heydən düşdü və üzünü İsmayıla tutub:

-Qaqaş, bir az da sən qovala, -dedi.

Nə qədər qüvvəli olsa da, ürgə islanmış şumda gücdən düşdü və hiss olunurdu ki, qovalamasan, şallağı yanacağına çırpmasan qaçmaz.

Qaragöz tərləmişdi və elə bil Vedinin dağlarında, düzlərində nə qədər gül-çiçək qırpmışdışa, hamısının qoxusunu hopdurmuşdu tərinə.

Şumda qalan izlər gözəgəlimli bir dairəyə çevriləndə, ürgənin necə töyüməsi aralıdan da bilinəndə, ağızından-burnundan köpük gələndə, əl atıb İsmayıllın qolundan tutdu:

-Bir az asta qov, - dedi, - nəfəsi kəsilər.

Cavan-cahillər kimi bayaqdan bəri bu tamaşanı izləyən Balabuğ Abdulla qəlyanını tüstüldə-tüstüldə Kazımın sözünə qüvvət verdi:

-Düz deyir qardaşın, bala, onsuz da gec-tez başı gücəllənib yixılacaq, - dedi, - qovma, yazıqdı.

Əlbəttə, dünya görmüş qoca haqlı idi, o, özü də bilirdi ki, ürgənin nəfəsi kəsilsə də, dizini yerə vurmayacaq, amma başı gicəlləndisə, yixılacaq.

Qumaş da sanki Qaragözlə ədavət çürütməyə meydən tapmışdı. İsmayıllorulub dayananda ürgəni qaçmağa bu qancıq vadə eləyirdi, amma bu zaman ürgənin ayaqlarından sıçrayan ziğ-zımrıx onu elə bir hala salmışdı ki, o, itdən çox su itinə oxşayırırdı.

Kazım bir çox vəhşi heyvanların - o cümlədən suitinin şəklini İsmayılin kitabında görmüşdü.

Tavlamixin ətrafinə dolanmaqdən savayı yolu qalmayan ürgənin qaçaqaça neçə dairə cirzığını bilməsə də, haçansa, kimdənsə eşitmişdi ki, xam ürgə yox, lap beş yaşar ayğır olsun, yetmiş yeddi dairəni aşa bilməz, yetmiş səkkizinci də mütləq dizini yerə qoymalıdı.

-Əmoğlu, cilovun hazırkı?

«Əmoğlu» deyə onu dindirən tay-tuşu Yadulla doğma əmisi oğlu deyildi, amma eşitmişdi ki, uzaq da olsa, qan qohumudurlar və onu da bilirdi ki, bəməzə işdəkləri ilə dilə-dişə düşən, saf ürəkli Yadulla ata-qatıra çox meyillidi, hətta katdanın mehtərinə şeyirdlik də eləyib.

-Cilov hazırkı, - dedi, - amma sən mənə de görüm cilovu atın ağızına keçirə biləcəksən?

Yadulla bu etibardan məmnun qaldığındanmı, ya nədənsə təşəxxüsle və ucadan cavab verdi:

-Bu mənlikdi, əmoğlu, bəs mən bura niyə gəlmİŞEM?

Qaragöz arabir səntirləsə də, hələ yixilməmişdi, amma arabir dirənirdi və başını döndərib məzлum-məzлum bu tamaşaşa biganə qalan və arabir yan-yörəsinin biyani-çayırını qırpan Becana baxırdı.

Şumun bir talası ürgənin dırnaqlarında əzilib-ovulmaqdən elə bir hala gəlmışdı ki, sanki ayı balası kərpic kəsmək üçün hazırlanmış, hətta cili, samanı da qatılmış palçıqdı.

Məhlədə, demək olar ki, bütün tikililərin, hətta hasarların da hamısı ayıbalası kəpricdəndi və bu cür kərpicin kəsilməsinə bir dəfə əmisi onu da calamışdı və o, hələ kərpic kəsə bilməsə də, qurşağacan çırmayıb Becanla yanaşı bir tövləlik kərpicə yetdiq palçığı qarışdırılmışdı.

Yadında idi. Bir dəfə Becanla birgə Qaragözü də belə bir palçığa saldılar. Onda Qaragöz gözünün içində kimi ziğ-a-zımrığa bulanmışdı, amma axırda birdən-birə palçıqlıqdan çıxıb qaçıdı və günbatanacan həyətə qayıtmadı.

...Nəhayət ki, Qaragöz bir neçə dəfə səntirləyib yixılonda, döşünə kimi palçığa batanda Yadulla sinəsini irəli verdi:

-Gətirin cilovu!

Kazım cilovu əlində tutmuşdu, ürgəni özü cilovlamaq istəyirdi, amma Yadulla ərkə cilovu onun əlindən aldı, - mən belə xam ürgələri çox ram eləmişəm, - dedi və hələ də töyüüməkdə olan Qaragözə yaxınlaşdı. Cilovu gah altdan, gah üstdən ağızına keçirmək istəsə də, Qaragöz dodaqlarını aralayıb sədəf kimi dişlərini göstərsə də, ağızını açmadı və Yadulla bu işin bilicisi kimi dilləndi:

-Mənə bir ovuc arpa verin, - dedi və tez də sözünə dizəliş elədi, - arpa yox, kişmiş verin...

Ismayılin evin zirzəmisindən bir kasa kişmişlə yanaşı bir ovuc da arpa gətirməsi çox çəkmədi, amma Qaragöz həmişə iyini alan kimi yerində

oynadığı bu nemətlərə gözünün ucuyla da baxmadı, sanki nə kişmiş, arpanı görür, nə də qoxularını ala bilirdi.

Yadulla Qaragözün alt çənəsini üst çənəsindən aralamaq üçün boynunu qoltuğuna almaq istəyəndə isə ayğır başının qəfil zərbi ilə Yadullanı şuma sərdi.

Bu tamaşa cəm olan camaatın gülüşməsi, belə görünürdü ki, Yadullanı pərt eləyib, amma o çıxış yolu tapdı; camaatın üzünə gülməyə başladı.

-Belə ürgələr-ayğırlar çox olur, çox görmüşəm,-dedi, -amma daha hara qaçacaq?

Əlbəttə, Qaragözün yerindən tərpənməyə taqəti yoxdusa, hara qaça bilərdi?

-Gərək bu ayğırı o qədər qovasız ki, başı elə gicəllənə ki, huşunu tamam itirə, başını qaldırmaq ağlına gəlməyə, qovun!

Abdulla babanın məsləhəti ağlına batsa da, Qaragözə yazıçı gəldi, çünki ürgə sanki özü boyda körükdü, alov püsküründü.

Yadulla qocanın təklifinə qarşı etirazını şalvarının, köynəyinin palçığını çırpı-çırpı bildirdi; özü də ortalığa atdığı bir sualla:

-Ayğır yerindən qalxmasa, onu necə qova bilərik...

Bu söhbətə qəfildən İsmayıł da qarışdı:

-Qoçaq oğlansansa qovalama, - dedi, - əngini ayırm, cilovu keçirt ağızına.

Görünür, Yadullanı təbdən çıxaran cəmi uşaqların gülüşməsi oldu, yoxsa o bir daha zorla ürgənin boynunu qoltuğuna almaq niyyətinə düşməzdı.

Yadullanın bu cəhdi də nəticəsiz qalanda Kazım özü Qaragözü qovmağa başladı. Çünki necə olur-olsun sözünə əməl etməyə çalışırdı; çalışırdı ki, əmisi döyüsdən qayıdanda onu Qaragözün belində görsün.

Ürgə, Yer öz oxu ətrafında dolanan kimi tavlamıixin başına fırlanırdı.

Yerin öz oxu ətrafında fırlanmasına da ona məktəbli qardaşı inandırmışdı. İsmayılin kitablarından birində Yerin şəkli var idi və onun Yer - dünya haqqında dərviş nağıllarından qaynaqlanmış xülyasını bu şəkil alt-üst eləmişdi.

Lap erkən yaşlarında isə ona elə gəlirdi dünya onların kəndidir; göy qübbəsinin üfüqlə qovuşduğu yerdə dünya qurtarır, o ağlına gətirmirdi ki, üfüqdən o yanda da bağlar, meşələr, adamlar var...

Bu qovhaqov ürgənin başını daha tez gicəlləndirdi və Qaragöz şuma elə sərələndi ki, bir xeyli halsiz-heysiz arxası qatda göy üzünə baxa-baxa qaldı.

Göy üzü buludsuzdu, yağışdan sonra Güneş doğmuşdu.

Bu dəfə o özü cilovu atın ağızına keçirmək istəsə də, Yadulla yenə razi olmadı və ərkək:

-Sən çəkil, əmoğlu, - dedi, - xata çıxardarsan...

Gövdəsi şumun içində, ayaqları göydə qalmış ürgəyə baxa-baxa Balabuğ Abdulla ona Qaragözə bağlı daha bir vacib məsələni xatırlatdı:

-Hələ sən buna nal da vurdurmalsan ki..

Bu ona məlumdu, amma bilirdi ki, nalbənd Həsən Novruzun ilk günü döyüsdə gülə yarası alıb və onun sağalmasını gözləyirdi ki, ürgəni nallatsın. Elə bu səbəbdən nalbəndin onunla tay-tuş oğlu Orucu hər görəndə soruşurdu: «Həsən əmi necədir?».

Yadulla bu dəfə ürgənin başını qoltuğuna alsa da, çənəsini aralaya bilmədi və bu qeyri-adi tamaşanı bəlkə də hər kəsdən daha artıq bir həyəcanla izleyən Balabuğ Abdulla:

-Bu tək adamın işi deyil, - dedi, - kömək eləyin ona.

Cavanlardan ikisi də meydana atıldı və hərəsi bir tərəfdən Qaragözün boynuna qol saldılar ki, Yadulla atın əngini aralayıb cilovu ağızına keçirə bilsin.

Hirsindən, hikkəsindən qızaran Yadulla atın əngini ayıra bilməyəndə, ümidsiz və pərt halda gülümsəyəndə yenə Balabuğ Abdulla dilləndi:

-Buna qolu zorru bir igid lazımdı, - dedi, - qollu zorru igidi də indi hardan alım...

O günlər bütün Vedibasar igidlərinin səngərdə olduğunu kim bilmirdi ki?

Və sonra Balabuğ Abdulla ərkə Kazımı məzəmmət etməyə başladı:

-Gərək sən onu cilova vaxtında öyrədəydi, vaxtında, ağılı kəsməyəndə, -dedi, -indi görürsən, hər şeyi qanır...

Qaragöz bu dünyaya gələndən iki həftə sonra anasız qalandı və Abbas kişi deyəndə ki, bu kürüyü sənə verdim, bəslə, özünə at elə, çox sevindi, çünkü kürüyü anası Alapaçanın necə bir madyan olduğunu bilirdi, atası qara Kürən Qarabağ ayğırı da yadında idi; bu ayğır yaylaqda gözü aldığı heç bir madyana, dişi ürgəyə aman vermirdi. Kişnərtisi bütün yaylağı titrədirdi və hamı bilirdi ki, ayğırın qarşısına keçmeyin xeyri yoxdu, istəyinə çatacaq.

Əmisinin bu xoş vədindən sonra kürüyə yaxınlaşış başını siğallamaq istəyəndə onu süd qoxusu vurdu, iri qara gözünə yaxından baxanda isə öz əksini gördü. Evlərində iri güzgü yoxdu, əmisinin, Həsənalının üzlərini taraş eləyərkən qarşalarına qoyduqları əl güzgüsünə çox baxmışdı, amma öz əksini bunca aydın görə bilməmişdi. Kürüyün gözü sanki güzgü idi, amma qara güzgü. Bu dünyada qara güzgü vardımı, yoxdumu bilmirdi, hər halda, Qaragözün gözü göz qabağında idi. Fikirləşirdi ki, daha əmisinin üzqırxan alətləri ilə bir torbadə saxladığı əl boyda güzgüsünə baxmağa ehtiyacı olmaz, Qaragözün gözünü baxsa, bəsdi.

Güzgüyə baxanda xoşlanmasının, fərəhlənməsinin bir səbəbi vardi: özünün necə gözəlləşdiyini görürdü: axı, o gözəl oğlan olmaq istəyirdi, Yusif -Züleyxa dastanından tanıldığı Yusif kimi gözəl...

«Quş quşdu... o da ağacın gözəlinə qonur».

Bu, rəhmətlik anasının sözü idi, dünyanın bütün analarından gözəl anasının.

Sağclarının codluğu onu təəssüfləndirirdi, çünkü nə qədər cəhd etsə də, hətta yağlaşa da onları rus-tatar məktəbindən tanıldığı yaşıdları kimi arxaya daraya bilmirdi.

Bir kərə əmisi soruşdu: «Sən bu heyvanın gözünə nə çox baxırsan? Orda nə görmüsən?» Suala cavab vermədi, qorxdı ki, əmisi həmişə olduğu kimi onu məsxərəyə qoya.

O gün - bu gün gündə bir dəfə də olsa yaxınlaşış Qaragözün gözünə baxırdı ki, qara güzgü kimi gözündə öz əksini görsün...

Qaragözün hələ bir yaşı olanda, o daycanın ağızına cilov salmaq niyyətinə düşdü; arpa torbasına cilov saldı və bir də hiss elədi ki, cilov atın ağızındadı, yüyəni çekdi və həmin gün dayça cilovla gəzdi, cilovla otladı, cilovla əmziyini boşaltdı... Amma o vaxt həm dayçaya yazığı gəldi, həm də fikirləşdi ki, cilov ağızındadı, uşaq-muşaq tutub minəcək. Və ürəyində dedi ki, xam ürgəni ram elemek bir torba arpaya, ya bir ovuc kişmişə başa gəlirsə, tələsmək nəyə lazım?

İki yaşına az qalandı da Qaragözü bir torba arpaya alda bilməmişdi. Dolu torbanı daycanın başına keçirtse də, Qaragöz içində cilov olan arpanı axıracan yeməmişdi və cilovu da ağızına almamışdı...

...İndi də belə... Elə bil Qaragöz anlayırdı ki, bu cilovu ağızına alandan sonra başına nələr gələcək...

...Və gözlənilmədən palçığın içində qalmış Qaragöz cilovu ağızına aldı, amma Yadullanın biləyi ilə bir yerde.

Yadullanın bağırtısına qonşu mehlələrin uşaqları tökülüşüb gəldilər və onlara məlum olanda ki, məqsəd Qaragözü ram eləmək, minməkdi, Yadulla biləyini atın ağızından çıxarandan sonra da getmədilər və sonu bilinmeyən bu meydan tamaşasının tamaşaçıları bir qədər də çoxaldı.

Yadullanın biləyini yaylıqla boynundan aşmışdilar və o bir kənara çekilib zariyirdi, kimi deyirdi biləyi qırılıb, kimi deyirdi çatdıyib, kimi də söyləyirdi ki, çıxıb. Amma Kazım bunun fərqində deyildi, fikirləşirdi ki, hansı yolla olur-olsun günü bu gün ürgəni cilovlamadı ki, əmisinə verdiyi vəd söz olaraq qalmasın.

Qaragözün başına, burnuna qırmancla nə qədər vursalar da, ağızını açmırkı, məzлum-məzлum yan-yörəsinə baxırdı və sanki az qalırdı dil açıb desin: «Axi, nə istəyirsiz?».

Balabuğ Abdulla hələ də öz müdrikliyini qələmə verməkdə idi: «Hər şeyin öz vaxtı-vədəsi var, ürgəni cilova gərək vaxtında öyrədəsən, o vədəni əldən verəndə, bax, axırı belə olur. El sözüdü, deyirlər, gəlini gərdəkdə, sıçanı dəməkdə...

Və bu el sözü də hamını güldürdü. Kazımdan başqa. İndi də İsmayııl cilovu əlindən almaq istəyirdi.

-Bircə sən çatmırsan, -İsmayııl dedi, -sürüş burdan.

İsmayııl inadından dönəndi:

-Sən cilovu mənə ver, - dedi, - mənim əlimdən götürəcək. - Yenə də qardaşına acıqlandı:

-Sən qaşı qara çıxmışan?

-Yox, - İsmayııl israr elədi, -o məni tanıyor..

Kazım hikkə ilə soruşdu:

-Bəyəm məni tanımir?

İsmayıılın ikibaşlı cavabı hamını güldürdü:

-Yaxşı tanımir...

Kəndin harasınasa düşən mərminin gurultusuna Qaragöz biganə qalmadı, yerində qurcalındı, amma qalxmadı, elə bil anladı ki, bu, başının yenidən gicəllənməsinə səbəb olacaq.

Kazım isə heyrət içində idi: fikirləşirdi ki, görəsən, niyə uşaqlar həmişə olduğu kimi, mərmi düşən yerə qaçmırlar?

İçində doğulan bu sualın cavabı ona birdən-birə əyan oldu: ermənilərin hansı dağdansa Böyük Vedi atlığı toplar daha kimsəni qorxutmur, bu topların gurultusu da, dağı-daşı tərpətməsi də, törətdiyi fəsadlar da «həyat tərzinə çevrilib».

Bu kəlam Kazımın öz sözü deyildi, son zamanlar onların evinə tez-tez gəlib-gedən Əli Əfəndinin - Əli müəllimin dilindən eşitmişdi.

#### IV

...İki il qabaq elə ilin, ayın bu vədəsində Böyük Vedi ilk dəfə Ağ dağdan topa tutulanda, bu topların gurultusundan qorxub qaçanlar oldu, amma uzaq getmədilər, qayıtdılar, sanki beş-on günün ayrılığında anladılar ki, elsiz yaşamaq mümkün deyil.

Qara Qəmbər cüt sürürmüş. Yaxınlığına düşən mərmi cütə qoşulmuş öküzlərdən birini öldürəndə Qara Qəmbər neynəsə yaxşıdır? Samını çekib olmuş öküzü boyunduruqdan çıxardır və başlayır bir tek öküzlə işinə davam etməyə.

Bu əhvalatı hər yerdə söyləyirdilər və deyirdilər ki, erməni daşnaklarına rəhbərlik eləyən bir ingilis generalı Ağ dağdan durbinlə bu hadisəni izləyib və axırda da ermənilərə qandırıb ki, vedibasarlıları top-tüfənglə ram etmək mümkün olmayacaq, başqa yol axtarın.

İki il qabaq o, hər dəfə bu söhbətə qulaq asanda sanki dünyaya yenidən doğulurdu, qanadı çatmırkı ki, uçsun.

...İki il qabaq Millidərə döyüşləri zamanı ermənilərin Millidərənin on iki kendini yağmalayıb yandırıqlarını bilirdi, amma bu döyüşlərdən sonra camaatin necə şadyanalıq etməsi də yadında idi. Daşnaklar canlarını qaçmaqla qurtarmışdır və bu, Vedibasar camaatını öz gücünə inandırmışdı.

O döyüsdən sonra şəhidlərin dəfnı zamanı Abbasqulu bəyin Vedibasarın Paski qəbristanlığında nitqi də sözəsöz yadında idi:

-Biz Millidərə döyüşlərindən alnıaçıq çıxdıq, azgın düşmənə öz yerini tanıtdıq! Amma hamiya bəllidir ki, erməni yenə gələcək, ona görə də bu gündən başlayıraq səngər qazmağa. Amma Büyük Vedi doğrudan da böyüdü, üç günə, beş günə, on günə, bəlkə heç bir aya da bizə yarayan səngəri qazib, istehkamı qura bilmərik. Ona görə də bu gündən hər evi, hər tikilini səngərə, istehkama əvərək lazımdı. Silahsız ev qalmamalı, bütün cavanlarımız, qadınlarımız, qızlarımız da silahla davranmağı bacarmalı ki, bu savaşdan qalib çıxaq!

Sözün bu yerində «urra!» deyə qışqıranların biri də o idi.

Sərkərdə nitqini bu kəlamlarla bitirdi:

-Kimin evində neçə tüfəng olması bize məlumdu, amma onu da bilirik ki, silahsız ailələr var, fikirləşin, bir-birindən iltifatınızı əsirgəməyin, və...

Abbasqulu bəy «Və» sözünü iki dəfə təkrar elədi:

-Və kim bu gün odlu silah əldə edə bilməsə, utanmasın, axşam gəlsin Qərargaha-məktəbə.

Bu nitqdən sonra o doğma Vedibasarı nələr gözlədiyini uşaq düşüncəsilə dərk elədi, o günün axşamı isə yenə onlara Əli müəllim-Əli Əfəndi gəldi.

Əli Əfəndi Vedibasardakı rus - tatar məktəbində əmisi oğlu Həsənalıya dərs demişdi və Həsənalı da onun ən sevimli şagirdlərindən biri olmuşdu. Amma o, hiss eləyirdi ki, Əli Əfəndinin onlara tez-tez gəlməsinə səbəb sevimli şagirdi ilə görüşmək deyil, çünki Əli Əfəndi daha çox əmisi ilə söhbətləşirdi.

Əli Əfəndi Vedibasardakı kişilərindən yalnız öz nəzakətli davranışını ilə yox, həm də libası ilə seçilirdi. O, bəlkə də, Vedibasarda yeganə adam idi ki, başında qotazlı qırmızı papaq, əlində əsa gəzdirirdi və danışanda, hətta, ona bir qədər gülməli gələn ibarələr işlədirdi: «müsайдənizlə», «lütfən», «bir kaç kəlmə» və s.

Əli Əfəndi ilə əmisinin söhbətlərinə hərdən Həsənalı da qoşulur, öz sözünü deyirdi, o isə sadəcə qulaq asırdı, demək olar ki, çox az şeylər anlayırdı.

-Müsavat hökuməti tərəfindən İrəvan şəhərinin ermənilərə verilməsi olduqca yanlış addımdır, irəvanlılar və eləcə də biz bunun acısını yüz illərlə çəkəcəyik.

Əmisinin dilindən çıxan bu sözün tamamında Əli Əfəndi etirazını bildirdi:

-Səni başa düşürəm, Abbas, amma bu addım mühəribəni dayandırmaq xatirinə atılıb, barışq ona görə lazımdı ki, «Müsavat» özünə gəlsin, beşiyində boğulmasın.

Daha sonra əmisi ilə Əli Əfəndinin arasında uzun bir mükalimə baş verdi:

-Bu, Məmmədəminin təklifi olub?

Əli Əfəndi əmisinin bu sorğusuna cavab olaraq, qoltuq cibindən bir qəzet çıxardı:

-Bu «Həyat!» qəzeti, - dedi, - aramla səhifələdi və bəlağətlə qəzet yazılarından birini oxumağa başladı:

-«Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılmasının səhəri» günü - yəni 1918-ci il may ayının 29-da Azərbaycan Milli Şurasının iclasında İrəvan şəhərinin və İrəvan qəzasının elə həmin gün elan edilmiş Ermənistan Respublikasına güzəştə gedilməsi müzakirə olunub.

Həsənali soruşdu:

-Bağışlayın, Əli Əfəndi, iclasın təfsilatı varmı o qəzətdə?

Əli müəllim təəssüflə çiyini çəkdi:

-Təfsilatı yoxdur, - dedi, - gülümsədi və sözünün ardını getirdi, -amma nəticəsi var, oxuyum? - Və sualın cavabını gözləmədən oxumağa başladı.- Məsələ səsə qoyulub və səs çıxluğu ilə Azərbaycan tərəfinin buna razılıq bildirməsi ilə nəticələnib və elə orda İrəvan şəhəri Ermənistan (mötərizədə - Ararat) respublikasının paytaxtı elan edilib.

Əli Əfəndi qəzeti qatlayıb yenə qoltuq cibinə qoymaq istəyəndə əmisi soruşdu:

-Bəs o iclasda İrəvan müsəlmanlarından bir nümayəndə olmayıb?

-Olub...

-Kim?

-İrəvan ziyalılarından Bəhmən müəllim, Bəhmən Rzayev.

-Bəs o etiraz etməyib?

-Etiraz etməyib, yox, amma deyib ki, - və yenə qəzeti açıb oxumağa başladı, - rica edirik ki, müstəqil Azərbaycan uğrunda çalışmaqla yanaşı, bizi - erməni respublikası ərazisində qalanları da unutmayaşınız».

Əli Əfəndinin birbaşa qəzətə istinad etdiyi sözünün tamamında əmisi dedi:

-Gərək bəy özü gedəydi o iclasa.

Əli Əfəndi yenə də onun başa düşmədiyi qəliz bir söz işlətdi:

-Güzəşt onsuz da labüb idi, yəqin ki, o iclasdan qabaq razılışdırılmışdı.

Bu yerdə yenə Həsənali söhbətə qarışdı:

-Bu güzəşt o deməkdi ki, Azərbaycan Demokratik Cümhuriyyəti bize kömək edə bilməyəcək...

-Bəs Naxçıvan?

Atasının sualına ondan qabaq Əli Əfəndi cavab verdi:

-Naxçıvan Cümhuriyyətin tərkib hissəsidir.

Əmisi təəssüflə dilləndi:

-Onda belə çıxır ki, vedililərin vedililərdən başqa arxası yoxdur?!

Əli Əfəndinin bulanıq gözləri doldu, solğun yanaqlarını iki gilə göz yaşı islatdı. O, kövrək səslə:

-Ümid türklərədi, - dedi, - yalnız türklərə, geciksələr, bu naməndlər bizi qıracaq...

Həsənali müəllimi ilə razılışmadığını dərhal bildirdi:

-Bu ağlabatan şey deyil, Əli Əfəndi. Biz bəyin istədiyi kimi hər evdə bir istehkam qurساq, camaatı tam silahlandırsaq, erməni kəndə gire bilməz!

Əli Əfəndi başını buladı və bir qədər önce dilinə gələn sözü təkrarladı:

-Ümid türklərədi.. -Və Əli Əfəndi nə fikirləşdisə, nə xatırladısa, qoltuq cibindən daha bir qəzet çıxardıb dedi:

-Qulaq as, Abbas, qulaq as, musavatın baş naziri Fətəli xan Xoyskinin mayın 29-da xarici işlər naziri Məmmədhəsən Hacinskiyə vurdugu teleqramı da oxuyum.

-Oxu, oxu...

-«Biz ermənilərlə bütün mübahisələri həll etdik. Onlar bizim ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar».

Əmisi əlini dizinə çırpıb dilləndi:

-Görəsən, bu Fətəli xan doğrudan ermənilərə inanır?

Anlar keçirdi, bu suala nə Əli Əfəndi cavab verirdi, nə Həsənalı, o isə fikirləşirdi ki, görəsən, adına erməni deyilən bir millətə qarşı bu inamsızlığı səbəbi, kökü nədi, axı, bir zamanlar atası deyirdi ki, onlar da bizim kimi insandılar, onların da iki əli, iki ayağı, iki gözü var...

Səngər qazmağa ailəlikcə gəlmışdilər, hətta İslmayıl da özünə külüng götürmişdü ki, daşa-qayaya rast gəlsələr, çapsın. Evdə yalnız bu ailəyə bu günlərdə qarışmış Millidərəli qaçqın Zeynəb (əliuşağı olduğuna görə) və erməni qızı Nazdar qalmışdı və evdən çıxhaçıxda Minəxanım ana Nazdarı Zeynəbə dübarə tapşırılmışdı:

-Gözündən qoyma, ha, qaçar, biabır olarıq...

Amma artıq Kazımın ürəyində əminlik yaranmışdı ki, Nazdar heç vaxt bu evdən qaçmayıacaq.

Həsənalı onu «Nazlı» deyə çağırırdı və qızçıqaz da, deyəsən, adının bu sayaq səslənməsinin mənasını anlayırdı.

Çox güman ki, bunu ona Zeynəb anlatmışdı: Minəxanım ananın etirazına baxmayaraq, Zeynəb onu erməni dilində danışdırmaqdə davam edirdi: amma Minəxanım ana deyirdi, a Zeynəb, öz dilimizdə danışdır ki, bizim dili öyrənsin, məni başa düşsün.

Nazdara ilk gündən Nazlı deyən Həsənalı da qızçıqaza üz tutub nəyisə ermənicə soruşurdu, amma dərhal da məlum olurdu ki, Həsənalı özü bu dili anlamır, bildiyi beş-altı kəlmə isə gülməli səslənir, çünkü bu xırda mükəlimələr zamanı Nazdar xəfifcə gülümşəyirdi.

-«Hansı məqsədlə olur-olsun, düşmənə bir köynək yaxınlaşmaq istəyirsənse, onun dilini öyrən...»

Bu, Həsənalının sözü idi, birçə dəfə dilində eşitməklə yadında saxlamışdı.

Həsənalının Nazdarı erməni dilində danışdırması, hər gün ondan ermənicə yeni sözlər öyrənməyə çalışması atasının ürəyincə olsa da, Minəxanım ana bunu başqa cür yozdu və axşam Kazımın, İslmayılın yanında oğluna bozardı:

-Özünü yüksədir, Həsən balıq, - o da hərdən oğluna bir çoxları kimi «Həsənbalıq» deyirdi, -bu erməni qızı sənin saqqızını oğurlayar, el içində biabır olarıq.

Həsənalı dərhal:

-Sən nə danışırsan, ay ana, - dedi, - mən uşağam bəyəm?

Minəxanım ana zabitəli səslə:

-Sən uşaq deyilsən, bilirəm, - dedi, - amma o uşaqdı.

...Bu söhbətdən sonra da Həsənalı Nazdarı «Nazlı» deyə çağırırdı, səhər-axşam qızla beş-on kəlmə kəsirdi və o, hiss eləyirdi ki, daha əmoğlusunun bu erməni qızı ilə ermənicə nə danışdığını başa düşür...

O, hələ ki, Nazdara nə isə anlatmalı olanda əlini-qolunu işə salır və bu qaydayla da cavab alırıldı.

İslmayılın istədiyi bu idi ki, Kazımla yanaşı Nazdara da «dərs» desin, ona da rus əlifbasını öyrətsin.

Səngər qazmağa gələn vediliklərin arasında əli bel, külüng tutan qocalar da vardi, İsmayııl yaşıda uşaqlar da, onun kimi yeniyetmələr də, boyunu dönməyən cavanlar da və elə bil hamı istəyirdi ki, necə səngər qazmasını Abbasqulu bəyə göstərsin. El ağısaqqalı ağı atın belində idi, hamiya yaxınlaşsa da, heç kimlə əl tutub görüşmürdü, hiss olunurdu ki, qanı qaradı, yalnız bircə kəlmə söz işlədirdi: «Qolunuza qüvvət! Yorulmayasınız»...

Qayda belə idi, hər adam Abbasqulu bəyi dindirməyə ürək eləməzdi, ona görə də İsmayıılın qəfildən ona üz tutub söz soruşması çoxlarına qəribə gəldi.

-Abbasqulu əmi, bə davadan sonra bu səngərləri neynəyəcəyik?

El ağısaqqalı ani gülümsədi, üzünü cangüdəninə tutub soruşdu:

-Kimlərdəndi bu uşaq?

İsmayııl cangüdəndən qabaq cavab verdi:

-Rəhmətlik Kərbəlayı Məmmədin oğluyam, Abbasqulu əmi, -dedi və dərhal da soruşdu, - onu tanıyırdız?

El ağısaqqalı sözün bu yerində atdan düşüb İsmayıla əl verdi, alnından öpdü və sonra da sualını cavablandırdı:

-Dava qurtarandan sonra bu səngərlərdə iydə əkəcəyik, bu yerlərdə yaxşı iydə olur.

Vedibasarda iydənin çiçək mövsümü keçmişdi, amma onu iydə çiçəyinin tanış qoxusu vurdu, elə bil hardasa yaxınlıqda bir iydə çiçək açmaq üçün yubanmışdı və bu gün çiçəkləməyə başlamışdı.

Abbasqulu bəyə yanaşan atını hardasa görmüşdü, amma yadına sala bilmirdi. Hər halda, fikirləşirdi ki, Abbasqulu bəyə belə cəsarətlə yanaşırsa, demək, sıravi atlı deyil. Onun ciyindən beşəçilan, boynundan durbin asılmış qaragül dərili çuxası, həm də patrondaş idi. Bir qədər aralı olsa da Abbasqulu bəyə dediyi sözü eşidə bildi:

-Ermənilər Ağ dağa top qaldırırlar, bəy...

Abbasqulu bəy onun üzünə baxmadan dilləndi:

-Xəbərim var, Daşdılı Qəmbər, - dedi, - de görüm sözün nədi?

Bu ad, ayama onun yadına hər şeyi saldı, çünkü bu cavan, anasını əbədi itirəndən sonra hələ bələkdə-qundaqda olan qardaşına əsil analıq eləmiş, hətta bir neçə ay aparıb özü bəsləmiş xalası Gülsümün nişanlısı idi, onu bircə dəfə görmüşdü, o da ötəri, elə indiki kimi at belində, harasa tələsirdi.

Könlündən tanışlıq vermək keçsə də utandı, amma dərhal İsmayııl qulağına piçıldadı:

-Gülsüm xalanın nişanlısı budur!

Nədənsə, elə bil İsmayııl da qara iri gözləri od-alov saçan bu cavana yanaşmağa ürək eləmədi, o isə sözünü el ağısaqqalına birbaşa dedi:

-Bəy, izn verin öz dəstəmlə gedib onların dərsini verim.

Abbasqulu bəy təəccübə soruşdu:

-Nə dəstə? Bəyəm sən özün Qəmlonun dəstəsində deyilsən?

Daşdılı Qəmbər şəstlə cavab verdi:

-Biz ayrılmışq, bəy...

El ağısaqqalı müəmmalı tərzdə başını buladı:

-Mən bunu bilmirdim, - dedi, bir qədər fikrə gedəndən sonra sözünün ardını gətirdi, - Qəmlo mərd adamdı! - Və soruşdu:

-Sən onların sayını bilirsən?

Daşdılı Qəmbər başını buladı:

-Yox, -dedi, -bilmirəm, amma saymaq olar, durbinlə baxanda görünürər.

Abbasqulu bəy qətiyyətlə:

-Yox, yox, - dedi, cavanları heç nədən qırğına verərsən, onsuz da bu gün-sabah özləri gələcəklər gülə mənzilinə.

Daşdılı Qəmbər yenə narazılığını diliinə gətirdi:

-Hər halda, Ağ dağın başında top çox xatalıdı, - dedi, - mən çox baxmışam, ordan Vedi ovuc içi kimi görünür.

Bu dəfə Abbasqulu bəy etirazını sərt şəkildə bildirdi:

-Qurtardıq, Daşdılı Qəmbər, - dedi, - həm də unutma ki, o top sabah, ya birisi gün bizə qalacaq.

Deyəsən, Daşdılı Qəmbərin - onun xalasının nişanlısının ağılna da bu söz batdı. Və o aralanmaq istəyəndə İsmayıll keçdi atının qabağına və amiranə səslə:

-Ey, Daşdılı Qəmbər, - dedi, - o durbini ver baxım Ağ dağa top qaldıranlara...

Daşdılı Qəmbəri kim bilir nə yumşaltdı və döşündən asılmış durbini çıxardıb İsmayıla uzatdı:

-Al bax, - dedi və İsmayıll durbini gözünə tutub Ağ dağa səmt çəvriləndən sonra soruşdu, -görürsən bir şey?

İsmayıll dərhal cavab verdi:

-Yox, heç nə görmürəm, ağaclardan savayı heç nə görmürəm..

Sonra Daşdılı Qəmbər durbini İsmayıldan alıb ona uzatdı:

-İstəyirsən al sən də bax, -dedi.

Durbinlə Ağ dağa baxmaq ürəyindən olsa da, başını buladı:

-Mən onları durbinsiz də görürəm.

-Kimi?

-Ağ dağa top qaldıran erməniləri.

-Ola bilməz! - Daşdılı Qəmbər dedi və soruşdu, - kimlərdənsən?

O, özünü nişan verəndə Daşdılı Qəmbər gülümsədi.

-Sizin nəsliniz ovçu nəslidi, Allah sizə qırğı gözü verib, -dedi və soruşdu:  
-bizim qohum olduğumuzu bilirsən?

Kazımdan qabaq İsmayıll cavab verdi:

-Bilirik, - dedi, - sənin halalca nişanlın Gülsüm mənim xalamdı.

Bu sözün tamamında üzünə yenə ani təbəssüm qonan Qəmbər sıçrayıb atdan düşdü və İsmayıll qaldırib qoydu yəhərə və durbini tənzimləyib ona uzatdı:

-Bax, - dedi, - indi hər şeyi görecəksən.

Daşdılı Qəmbər onlarla simsar kimi vidalaşanda İsmayıll növbəti sorğusu ilə də hamının eynini açdı:

-Xalamı Daşdıcı haçan aparacaqsan?

Səngər qazmalarına baxmayaraq, hamının eyni açıldı, elə bil səngər qazmağa yox, meydan tamaşasına - hansısa el-oba mərasiminə gəlmişdilər.

Daşdılı Qəmbər atlanandan sonra İsmayılin sualını cavablandırdı:

-Dava qurtarandan sonra...

Kazım əlini İsmayılin teline çekdi və astadan:

-Deməli, toya az qalib, - dedi...

Yazın son günləri idi və o yazın isti, hətta Vedi çayının da sularını isidən günlərində, həqiqətən, Kazıma elə gəlirdi ki, bu dava tezliklə qurtaracaq və yenə - hər il olduğu kimi - bu elatın yaylaq köçü başlayacaq. Və fikirləşirdi ki, yubandıqlarına görə, yəqin ki, Dolləkde bənd almayıacaqlar, birbaşa qalxacaqlar Qarabağlara, Əzizkəndinə, Küsüzə, Məngüyə...

Hava isti olduğundan, gün günorta olmamış onlar da bir armud ağacının altını özlərinə kölgələnəcək seçdilər ki, yorulanda dincəlsinlər. Minəxanım

ana burda evdən gətirdiyi süzmədən ayran çalanda və dolça-dolça öz yaxınlarına paylayanda, onlara orta yaşılı, çatma qasılı bir gəlin yanaşdı.

Məlum oldu ki, Vedidə məskunlaşmış Millidərə qaçqınlardandı və onlara yan almaqda niyyəti Zeynəbdən xəbər tutmaqdı.

-Bəs Zeynəbi niyə gətirmədiz?

Minəxanım ana nədənsə sualın cavabını bir xeyli yubatdı:

-Özünə qalsa, gələrdi, əslində mən də istəyirdim, evdən çıxsın, eyni açılsın, amma kişi razı olmadı, dedi, qoy qalıb körpələrinə baxsın.

Çatma qasılı qadın sanki Zeynəbin əliuşaqlı olduğunu bu anda xatırladı:

-Körpələri necədi?

Sualın cavabını artıq Minəxanım ana ilə çatma qasılı qadının arasında dayanan, altdan yuxarı gah Minəxanım anaya, gah çatma qasılı qadına baxan və arada Kazıma göz vurub him-cimlə bu qadınları yamsılayan İsmayıll verdi:

-Canaa dua eləyirlər, bibisi...

Dərhal kiçik qardaşına göz ağartdı, bildirsin ki, məzə yeri deyil, özünü yiğisidirsən.

Çatma qasılı qadın Zeynəblə bağlı axırıncı sualını Minəxanım anaya piçitliyə verdi:

-Başı pozulmayıb?

Minəxanım ana heyrətlə soruşdu:

-Başı niyə pozulmalıdi ki?

-Necə niyə? Ay parçası kimi qızını erməni aparıb, sənə asan gəlir?

-Yox, asan gəlmir, -Minəxanım ana cavab verdi, -amma mən bilirəm ki, sağalmayan yara yoxdur...

Sonra çatma qasılı, orta yaşılı bu qadın özünü nişan verdi və məlum oldu ki, Zeynəbin doğmaca bibisidir.

-Onun ana tərəfində başı pozulanlar, havalananlar var, - dedi, - ona görə xəbər aldım.

Bu xəbər Minəxanım ananı necə qayğılandırsa, üzünü ərinə tutdu:

-Ay Abbas, mənnən səngər qazan olmaz, mənim səngərim evdi, -dedi, -mən gedirəm.

-Atla get, - əmisi dedi, - burdan Paskiyə az yol deyil.

Minəxanım ana soruşdu:

-Bəs sən?

Əmisi fikirləşmədən cavab verdi:

-Atı göndərərsən.

-Kimnən?

Üzüne bir dəfə baxmasıyla İsmayılin ayağını üzengiyə basıb atlanması və dərhal da atın tərkində öz yerini tutması bir oldu.

O, sanki bu etibarı, güvənci doğrultmaq istəyirdi.

Səkkiz yaşlı uşağın atla belə sərbəst davranışması onların yaşadığı Paski məhləsində İsmayılli dile-dışə salmışdı, onun hərəkətləri çoxlarını təəccübənləndirirdi, «çox nədrəmət uşaqdı» deyirdilər Allah xatadan-baladan saxlasın.

Günortadan sonra iki kişi öküz arabasıyla iki iri mis qazanda ətri dərhal ətrafa yayılan soyutma gətirəndə məlum oldu ki, Kərbəlayı İsmayıll göndərib.

O, Kərbəlayı İsmayılin kim olduğunu bilmirdi, amma eşitmişdi ki, Vedibasarın ən varlı adamıdır.

Cəmi səngər qazanlar kimi ona da pay çekildi, amma o, İsmayılin bu soyutmadan yeyə bilməməsinə bir xeyli təəssüfləndi.

At belində onlara yanaşan Daşdılı Qəmbərin sözündən məlum oldu ki, o, yenə İsmayıllı danişdirib-dindirməyə gəlib. Amma Ağ dağda durbinlə gördüklerini də dilinə gətirdi:

-Ermənilər də Ağ dağda səngər qazırlar, ay Abbas əmi, -dedi və dərhal giley-güzərini bildirdi, -başa düşmürəm bəy niyə qoymur ki, onların dərsini indidən verək, elə bil İrevanda oturublar, İrevanda səngər qazırlar.

Əmisinin xasiyyəti idi, hər hansı adama qulaq asandan sonra xeyli susardı və qəfildən o adama sual verərdi. Sual verməyi xoşlayırdı, amma elə sual verirdi ki, gözlədiyi cavabı alsın.

-Qoy qazsınlar, ay Qəmbər, bu gün o səngər onlarında, sabah bizim olacaq, - dedi - buna şübhən var?

Qəmbər dinmədi və əmisi ona daha bir sual verdi:

-Toyu haçan eləyirsən?

Daşdılı Qəmbər gcdən-gec cavab verdi:

-Bu davənin qurtarmasını gözləyirəm.

Əmisi bir xeyli fikirləşəndən sonra iliq bir təbəssümlə:

-Nahaq yerə, - dedi, - xeyir işi ləngitməzlər.

\* \* \*

Səngər artıq onun uca boylu əmisinə də boy vermirdi, bununla belə, deyirdilər ki, hələ iki bel ağızı da qazmaq lazımdı.

...Günəş qırub eləyəndən sonra hava bir qədər də sərinleyəndə, səngər boyu beləndən-belə aq atını səyirdən Abbasqulu bəy onların tuşuna çatanda atdan düşdü və ağır, ləngərlə addımlarla gəlib əmisi ilə əl tutub görüşdü.

Onların astadan nə danışdıqlarını eşidə bilmədi, amma əmisinin qırımdan sezdi ki, Böyük Vədiyə gözlənilən daşnak hücumuna az qalıb.

Günəş batandan, sanki qolboyun olmuş dağların arxasında ağır-agır gizlənəndən sonra Alapaçanın belində çapa-çapa onlara yaxınlaşmaqdə olan İsmayıllı gözü almamış madyanın balasını -Qaragozü qarşısında gördü.

Hələ o zaman bu adı ona vermemişdi, o zaman ağılına da gəlməzdə bu gözəl kürük bir neçə gündən sonra anasız qalacaq.

Dəvələrlə fikir verib, say salmışdı - bu kürük yola - rizə çıxanda anasının arxasında getmirdi, dərhal anasından qabağa düşündü, ona görə də təeccübənmədi.

Kürük doğulan gün onu bir kasa südlə özü mayalamışdı: səbəbkar da Abdulla baba olmuşdu; qoca, - mən belə görürem ki, bunun anasının döşünə hələ süd gəlməyib, - demişdi, - onu mayalamaq lazımdı, acıdan olə bilər.

Amma ertəsi gün Alapaçanın döşünə o qədər süd gəldi ki, kürük doyunca əməndən sonra bir xeyli qara əmcəklərinin ucundan yerə-yurda da sızdı.

Mayalanması, südü onun əlindən dadması elə bil kürüğün yadında idi; nəinki ondan qaçmirdı, hətta harda olur-olsun, dərhal ona yan alırdı, başını üzüne sürtürdü, əlini yalayırdı.

Kürüğün ona belə mehr salması, hiss eləyirdi ki, qardaşının xoşuna gəlmir, hiss eləyirdi ki, o da kürüğün istəyini qazanmaq istəyir, hətta bir dəfə kürüyə kişmiş yedirtmək istəyəndə də mane olmadı ki, kiçik qardaşının xətrinə dəyər.

Amma ertəsi gün Abdulla baba İsmayıllı istəyindən daşındırıa bildi:

-Ağıllı balam, o kürük nə qədər ki, süd əmir, ağını başqa heç nəyə vurmayacaq, - dedi, - özünü yorma.

Yeniyetmələrin, cavanların kürüyün ətrafında cəmlənməsi, hətta onlardan birinin kürüyü tutmağa can atması xoşuna gəlmədi və İsmayıla acıqlandı:

-Kürüyü naħaq gətirmisən!

İsmayılin cavabı hamını güldürdü:

-Qorxursan göz dəyə?

Belə şey ağlına gəlməmişdi, amma o anda fikirləşdi ki, doğrudan da, kürəyə göz dəyə bilər, axı kürük çox gözəldi...

## V

...Qaragöz ondan son zamanlar soyudu və elə soyudu ki, ondan qaçmağa başladı və o, məcbur oldu ki, Qaragözü çımdırıb qəşovlamaq üçün Vedi çayına aparanda daycanı tutmaq üçün kəmənd atsın.

Qaragöz ondan niyə soyudu? Bunun səbəbini kəsdirə bilməsə də, hərdən ona elə gəldirdi ki, bu, Qaragözün ilahidən gələn əzəli həyat eşqi ilə bağlıdı, gülün-çiçəyin adamı bihuş etdiyi bu yaz günlərində aldığı qoxudur; öz tayıni, öz cütünü axtarır...

Hər halda, indi Qaragözün ondan tamam üz çevirməsi göz qabağında idi. İsmayııl isə hələ də israr eləyirdi:

-Sən cilovu ver mənə, qaqaş, özün də dur girağa, cilovu ağızına keçirtməsəm, heç dədəmin oğlu deyiləm.

Əlbəttə, könlünü qırmamaq üçün cilovu İsmayıla verə bilərdi, ancaq qorxurdu ki, ürgə onun da biləyini ağızına alıb qapa.

Yadulla hələ də ofuldayıb, zarımaqda idi.

Özü də bilmədi, necə oldu İsmayııl cilovu əlindən aldı? Və bu anda da möcüzə baş verdi, hardasa yaxınlıqda bir madyan kişnədi və Qaragöz özündə güc tapıb, ona hay vermək üçün ağızını açdı və elə bu anda İsmayııl cilovu ağızına saldı. Uşaqlar qışqırışdır, hətta əl əilib İsmayılı alqışlayanlar da oldu, Balabuğ Abdulla isə qəlyanını tüstüldə-tüstüldə:

-Halal olsun, - dedi, - kişinin dili kimi dilçəyi də varmış.

Qaragöz dikəlsə də, palçığa çevrilmiş şumun içinde bir-iki ayaq atsa da, o əmindi ki, qaça bilməz, çünkü kəmənd boynunda, cilov ağızında idi.

-Əsas işi aşırdınız, - Balabuğ Abdulla dedi, - belinə yəhər qoymaq çətin olmayıacaq.

O, qocaya inanırdı; amma bilirdi ki, belinə yəhər qoyulandan sonra da ürgə asanlıqla ram olmayıacaq və kim bilir bu işlanmış şumda nə hoqqalar çıxaracaq.

Ən çox sevinən isə İsmayııl idi; heç kimin bacarmadığı bir işi aşırılaşdı.

Yenə də yaxınlıqda madyan kişnərtisi eşidildi və Qaragöz dərhal xırda qulaqlarını şəklədi.

Azacıq sonra həmin madyan doqqazda peyda olanda, sinəsi bərabərində olan doqqazdan aşmaq üçün minbir oyun çıxardanda, gərməsov ağacının çubuqlarından hörülmüş doqqazı çeynəməyə başlayanda, qəribə səslər çıxaranda, şumda qovulandan sonra haldan-heydən düşmüş Alagöz elə bil anbaan özünə gəlir, canlanırdı.

Balabuğ Abdulla bu yəhərlə, yüyünlü madyanı nişan verib:

-Qovun getsin onu, - dedi, - nə qədər ki, o burdadı, Qaragözü yəhərləyə bilməyəcəksiz.

Qaragöz artıq ayaq üstə idi və nədənsə titim-titim titrəyirdi; əlbəttə, bu soyuqdan ola bilməzdidi, çünkü yağışdan sonra elə bir günəş doğmuşdu ki, həyət-də dümələnən toyuqlar da qanadlarını açıb ağacların kölgəsinə çəkilmişdilər.

Cavanlar Balabuğ Abdullanın sözüylə madyanı doqqazdan uzaqlaşdırmaq üçün onu nə qədər döyüb-budasalar da, bu yəhərli, yüyənli at, sanki, öz cütünün əsirinə çevrilmişdi və canındakı-qanındakı əzəli ağrı o dərəcədə şirindi ki, qırmancları sığal, tumar sayırdı.

Kazım daha belə şeyləri qanır və anlayırdı ki, onun Qaragözü belə erkən yaşında madyan tanımasa yaxşıdı...

Doqqazdan aralanmayan, iki göz də ilahidən borc alıb içəri boyanan madyanın özü kimi yəhəri də gözəldi. Cavanlar da onun yəhərindən danışıldılardır və bileyi dəsmalla boynundan asılmış Yadulla hamını inandırmaq istəyirdi ki, inişil İrəvan bazarında belə bir yəhərə üç öyəc (erkək toğlu) vermək istəsə də, sövda baş tutmayıb.

Qumaşın birdən-birə arxasında düşməsi sanki bu madyana nəinki Qaragözü, hətta madyan olduğunu da unutdurdu. Qaçdı, özü də yorğa yox, dördnala.

Ağzı cilovlu, başı yüyənli Qaragözü isə, belə məlum olurdu ki, şumda yenidən qovalamaq lazımdı ki, başı gicəllənsin, yixilsin və belinə yəhər qoya bilsinlər.

## VI

İki il qabaq Qaragözün, anası Alapaçanın südündən başqa da bu dünyada dadmalı şeylər olduğunun fərqiñə varması, təzə göyərmiş otlara, çiçəklərə ağız atması yadına düşdü. O zaman səhər yuxudan ayılan kimi tövləyə qaçırdı ki, Qaragözə tamaşa eləsin. Diqqətlə gözlərindən birinə baxın və o qara gözün içində -o qara güzgüdə özünü görsün. Və artıq kürüyün anası Alapaça ölmüşdü, gün boyunca ayaqları onu çəkirdi tövləyə və kürüyün başını qucaqlayıb qulağına deyirdi: «Qorxma, səni ölməyə qoymayacağam...» və ona elə gəlirdi ki, kürük onu başa düşür, ona görə də əlini, üzünü qoxlamaqla iltifatını anladır.

Və elə o günlərin birində, deyəsən, əmisi onun bu at balasına sevgisini sezdi və bu səbəbdən də:

-Bu kürüyü verdim sənə, adını özün qoy, - dedi, - böyüyəndə özünə at eləyərsən.

O kürüyün adını üreyində qoysa da, hələ dilinə getirməmişdi, ona görə də himayədarının üzünə baxmadan:

-Adı Qaragözdü, - dedi.

Abbas kişi etiraz etmədi:

-Olsun.

O yaz günlərinin birində yenə də yuxudan işıqlanmamış oyanmışdı, sidikini qovursa da həmişə olduğu kimi bayırə tək çıxmaga qorxurdu, adətən belə məqamlarda bir qayda olaraq xilaskarına çevrilən Həsənalını oyatmağa qiymirdi.

Kazımın qaranlıqdan qorxmasına səbəb qış gecələrində qonum-qonşuda qulaq asdığı cinli, şeytanlı, əcinnəli dərvish nağılları ilə yanaşı, həm də adamyeyən idi.

Vedibasarda canavara yeni ad qoymuşdular: adamyeyən.

Deyirdilər ki, Millidərə döyüşlərindən sonra Vedibasar qurdları meşələrdə qalmış o qədər erməni leşi söküblər ki, adam ətinə dadanıb-öyrəşiblər, ona görə də kəndlərə, məhlələrə soxulurlar...

Bəs bu canavar itlərin gözündə necə yayınır, itləri necə yuxuya verirdi, necə aldadırıdı, heç kimə məlum deyildi, o, amma demək olar ki, hər gün eşidirdi ki, filan məhlədə adamyeyən kiminsə uşağını aparıb.

Yayın ən isti aylarında bir çox vedibasarlıların, bir qayda olaraq, gecələr evlərin damında yatışdıqlarını bilirdi və hətta eşitmışdı ki, Mahmuddu məhləsində Adamyeyən kiminsə körpəsini anasının qucağında yatdığı yerdə qamarlayıb və bağırdı-bağırdı aparıb.

Üzünü görmədiyi o körpə xəyalına gələndə eti ürpəşirdi və elə bilirdi ki, adamyeyən qapının ağızındadı, bayır çıxan kimi onu qamarlayacaq, bununla belə ona elə gəlirdi ki, adamyeyənin ona zoru çatmaz və bəlkə də o, adamyeyəni boğub öldürər. Çünkü canavarın dirisini görməsə də, ölüsünə bəs deyince baxmışdı.

Neçə illər qabaq, hələ atasının, anasının sağlığında hansısa dağ kənddən qatırla qayıdan əmisi, Damdırə deyilən yerdə dəyənəklə vurduğu canavarın ölüsünü qatırın tərkinə atıb məhləyə gətirmişdi.

Deyirdilər, daşnaklar Böyük Vediye soxulsalar, çöllərdə, meşələrdə o qədər erməni leşi qalacaq ki, daha adamyeyən qarnını meşələrdəcə doyuracaq və daha bu yırtıcının kəndə girib uşaq axtarmasına ehtiyacı olmayacaq.

Bu söz ağılına batırdı, amma indi o fikirləşirdi ki, içini-içalatını doğrayan yanğıdan qurtarmaq, eşiyyə çıxməq üçün Həsənalını oyatsın, ya yox?

...Ancaq, Həsənalını ondan önce, Vedinin qüzeyindən, Ağ dağ tərəfdən kəndə dolu kimi yağdırılan top mərmilərinin səsi oyatdı. Sən demə palitarlı yatıbmış, o dərhal yatacağından dikelib eşiyyə çıxanda Kazım fürsəti fotə vermədi və özünü kərpic barının dibinə yetirdi.

Bir top mərmisinin havada uçuşunu əvvəldən axıra-düşdüyü yerə kimi izlədi və İsmayılin elə bu günlər hansı kitabdansa oxuyub ona dediyi sözə daha şəkk getirmədi: inandı ki, işiq səsdən qat-qat sürətli olurmuş, çünkü o mərminin səsini hardasa yerə düşəndən sonra eşitdi.

Bu mərmi səslərinə elə bil kənddə nə qədər canlı varsa, hamısı bir-birini qabaqlayıb səs vermək isteyirdilər. Xoruzlar banlaşır, toyuq-cüce qaq-qıldışır, atlar kişnəyir, danalar böyürür, qoyunlar-quzular mələşirdilər və sanki bu top səslərindən oyanmayanları da yataqdan qaldırmaq isteyirdilər.

Bu qarmaqarışlıq çıçırlıara, bağırılıara insan səsləri qarışanda və hələ havanın işıqlanmamasına baxmayaraq kəndin ellikcə oyanması aşkarca anlaşılanda o, nəhayət ki, şalvar əvəzi tumanını yuxarı çəkdi və elə bu anda da Həsənalı həmişə olduğu kimi ona zarafat elədi:

-Sən gec-tez o barını çökdürəcəksən!

Özündən yeddi-səkkiz yaş böyük əmisi oğlunun zarafatları nəinki xoşuna gəlirdi, hətta elə bil ona arxalı olduğunu anladırdı və o inanırdı ki, məhlədəki yaşıdlarının ondan çəkinməsi, İsmayılin isə, necə deyərlər, fironluq eləməsi, özündən yekə uşaqları basıb döyməsi Həsənalının adı ilə bağlıdır.

Həsənalıdan Paski məhləsində qorxmayan yoxdu, hətta ona elə gəlirdi ki, atası da ondan çəkinir, onun söylədiyini çox çək-çevirə salır. Amma hərdən əmisi yumruğunu masaya çırpmاقla nəsə anladanda Həsənalı astadan dillənirdi:

-Bağışla, ata...

Dünən axşam da onların sözü Kazımın yanında çaplaşdı.

Vedibasarın Özünümüdafıə Qərargahında Özünümüdafıə şurası belə bir qərar çıxarmışdı ki, səngərdə keşik çəkməyə hər ailədən bir kişi getsin. Bu qərarın dərkənarında isə qeyd olunmuşdu ki, ailədə ikinci bir əli silah tutan kişi varsa, o, evi qorunalıdı, çünkü son səngər evdi.

-Axi, o soyuq səngərdə keşik çəkməyə mən dura-dura sən niyə getməlisən?

Abbas kişi oğlu Həsənalının qeyzlə verdiyi bu sualın cavabını sakin tərzdə və yüngülçə sezikən təbəssümələ qaytardı:

-Çünki mən durnanı gözündən vururam.

Əmisinin necə bir mahir atıcı olmasını bütün el-elat danışırı.

-Sənin durnanı gözündən vurmağını hamı bilir, - Həsənalı dedi, - amma hamı onu da bilir ki, mən evdə yata-yata, sən səngərdə gecələyirsən...

-Sən məni, mənim yaşına çatanda başa düşəcəksən, - Abbas kişi dedi, - onda sən də səngərə özün gedəcəksən, oğlunu qoymayacaqsan.

Bu ailədə onların mükaliməsinə qarışmağa cürət edən yalnız İsmayıll idi və yenə o dilləndi:

-Yəni bu dava o qədər uzanacaq? O zaman da səngər olacaq?

Abbas kişinin üzünə qonan təbəssümədən sonra hamı gülümsündü; bu ailəyə təzəcə qarışmış Millidərə qaçqını Zeynəb də, hələ dil anlamayan erməni qızı Nazdar da. Sualın cavabını isə Minəxanım ana verdi:

-Nə qədər düşmən varsa, səngər də olmalıdır, mənim balam, - dedi, - bu günüə əzəldən belə gəlib, belə də gedir.

Araya çökən sükütu top səsi və sonra pəncərə şüşələrinin kövrək cingiltisi pozdu.

Hiss olunurdu ki, mükalimənin bu sayaq məcrasından çıxmazı Həsənalının ürəyincə deyil, hiss olunurdu ki, atasını inadından döndərmək üçün söz axtarır.

-Hər halda, mənim belə bir zamanda evdə gecələməyim şəcərəmizə - Orucməmməd soyuna şərəf gətirməz!

Və qəfildən Abbas kişi səsini qaldırdı:

-Nə şərəf? Şərəf sənin bu ocaqdakı kölgəndi! - Və sözünə astadan, hətta güclə eşidilən bir səslə davam elədi,-mən karvanımı sürmüşəm, mənzil başına az qalıb, amma sən yaşamalısan ki, - süfrə başındakı qadınları, onu və İsmayıll nişan verdi, - bu arvad-uşaq başsız qalmasın, sonra da soruşdu, - indi bildin şərəf nədir?

Həsənalı bu suala cavab vermədi, amma birdən-birə başını aşağı salıb piçiltiyila:

-Məni bağışla, ata, - dedi.

(O, əsasən atasına, «dədə» deyə üz tuturdu, amma hərdənbir çoxlarına qəribə gələn bu müraciətdən də yararlanırdı).

Erməni daşnaklarının Böyük Vedi kəndinə gözlənilən birinci hücumu ərefəsində Həsənalının evdə gecələməsinin səbəbi də, əslində, ata ilə oğul arasındaki bu çəkişmənin nəticəsi idi.

Abbas kişi dünən günortadan sonra keşik çəkməyə yollananda Həsənalıya tapşırılmışdı ki, patrona qızırqalanmasın, anasına, bacısına və eləcə də millidərəli qaçqına gülə atmaq öyrətsin və sonra da ucadan demişdi: son səngər bu evdi!

Bu söhbətin buzunu isə İsmayılin bir kəlmə sözü əritdi, o üzünü artıq atlanmış, silahlanmış əmisinə tutub, çox güman ki, bu söhbətdən bir şey anlamayan erməni qızını nişan verdi:

-Bəs Nazdara öyrətməsin?

Əmisi isə yarızarafat, yarigerçək:

-Öyrətsin, - dedi, - o indi bizim cəbhədədir.

Nazdar bu sözü, çox güman ki, anlamasa da, atmacaya gülüşənlərə qoşuldu.

Bu söhbət nahardan qabaq baş vermişdi və ailə başçısı və eləcə də Paski məhləsinin ağsaqqalı Orucməmməd oğlu Abbas səngərə keşik çəkməyə yola düşəndən sonra Həsənalı günbatanacan anasına, bacısına

və millidərəli qacqın Zeynəbə evdəki üçaçılınlı gullə atmaq öyrətməyə başladı və bu zaman məlum oldu ki, Zeynəb anadangəlmə atıcıdı, onun atlığı üç gullənin üçü də onluğa dəydi. Zeynəb, de ki, gullə atmağı ona atası öyrədib, atası ovçu imiş...

Günbatanacaq kəndin, demək olar ki, bütün məhlələrindən gullə səsləri eşidildi və Balabuğ Abdulla başını narazılıqla bulaya-bulaya deyirdi: «Bir yandan deyirlər patron yoxdur, bir yandan da arvadlara gullə atmaq öyrədlər..

...Aramsız top səsləri, göy üzünə baxanda mərmilərin aydın seçilən uçuşu, kəndi bürüyən qışqırıqlar, zəncirli köpəklərin sanki bir-birinə hay verirmiş kimi qurd kimi ulaşması ailədə hamını həyəcanlandırmışdı. Hətta evin ərköyüünü İsmayıllı da heç kimə sataşmir, zarafat eləmirdi, ona yad olan bir görkəmdə fikir-xəyal içinde idi. Macal təpib qolunu qardaşının boynuna saldı və astadan qulağına piçildədi:

-Qorxursan?

İsmayıllı cavab verməsə də, çıynını çəkib başını buladı və yenə kəndə hər mərmi düşdükçə cingildəyən pəncərədən bayıra baxmağa başladı.

Hava işıqlaşırdı, amma hələ günəş görünmürdü, heç dan yeri də qızarmamışdı, ancaq hiss olunurdu ki, üfüq anbaan rənglərini dəyişir.

Və bir də onun nəzərində ən çox dəyişən əmisi qızı Fatmanın gözlərindəki ifadə idi, o, hələ heç vaxt ondan cəmi neçə yaş böyük olan əmisi qızının gözlərini belə təlaş içinde görməmişdi.

-Deyəsən, Vediye yaxınlaşırlar... - Bu söz sanki Fatmanın gözlərindəki ifadə idi, dilində üzə çıxdı.

-Kim? - sual Həsənalıdan geldi.

-Kim olacaq, ermənilər.

O, qolunu hər deyəndə danışdırıb-dindirmədiyi bacısının boynuna salıb soruşdu:

-Qorxursan?

Fatma etiraf elədi:

-Qorxuram.

Həsənalı gülürdü, amma hiss olunurdu ki, özünü gülməyə məcbur eləyir.

-Ermənilərin də niyyəti elə bizi qorxutmaqdı, - Həsənalı dedi, - qorxutmaq istəyirlər ki, qacaq. - Sözünün ardını bacısını bir də qucaqlayandan sonra getirdi, - yadında saxla, onlar Vediye yaxınlaşa bilməzler, səngərlərdə mindən artıq əlisilahlı vedili var.

Zeynəb də bu mükələməyə qarışdı:

-Vediye sığınan Millidərəlilər də onlara qoşulub.

Bu, Kazıma məlumdu, amma baş aça bilmədi ki, Zeynəb evdə otura-otura bunu hardan öyrənib?!

Zeynəbin körpələri hələ yuxuda idilər. Bu ekiz uşaqların biri oğlan, biri qız olsa da üzlərinə baxanda bir-birindən seçmək olmurdu. Adlarını da bir kökdən - bir-birinə yaraşdırıb qoymuşdular: Ümid, Ümide.

Ac qaldıqları - ana südündən doymadıqları artıq bütün Paski məhləsinə bəlli olan bu uşaqlar gecə yarını keçəndən, anadıl quşları gecənin sakitliyində bir-birinə səs verəndən sonra yatırdılar, günəş günorta yerinə yaxınlaşanda oyanırdılar və dərhal da başlayırdılar səs-səsə verib ağlaşmağa. Elə bil yuvalarından qovulduqları, qacqın olduqları artıq onlara əyan idi. Zeynəb körpələrini-bütün gün uzunu - birini belində, birini qucağında gəzdirirdi, çünkü yerə qoyan kimi ağlaşırdılar. Amma Nazdar bu ailəyə qarışandan və Zeynəblə anladığı - ana dilində danışmağa başlayandan sonra Zeynəbin bu körpələrlə bağlı qayğıları

qismən azaldı, çünkü körpələrə - xüsusən də Ümidi Nazdar baxmağa başladı.

Nazdar Ümidi belinə sariyib həyətdə-bacada gəzəndə daha məzəli görünürdü. Dəfələrlə o qızçıqazın Ümidi oyunaq kimi oynatdığını şahid olmuşdu. Bir dəfə isə gözü alan mənzərədən heyrətləndi; Nazdar yük yerinin arxasında şamama kimi xirdaca döşlərindən birini Ümidin ağızına vermişdi və körpə onu sortuqlayırdı.

Nazdar onu görəndə nəinki özünü itirdi və hətta elə bil oğrun, qəbahət bir iş tutduğunu anladı və dərhal döşünün qara-qəhvəyi giləsini Ümidin ağızından çıxartdı, qoftasının altına saldı.

Odu-budu, bu evdə qara bir kabus kimi dolaşan qızçıqaz, demək olar ki, onun üzünə baxmırıdı və elə bil özünü nədəsə suçlu sayırdı. Onun isə istədiyi bu idi ki, yaşıdı olan bu erməni qızı onun ana dilini öyrənsin və onu ən çox düşündürən suali versin: «qardaş-bacısı varmı?».

Nazdar ailədə Zeynəbin ekizlərini saxlamaqla yanaşı, hərdən daha bir işin də qulpundan tuturdu: həyətlərindən axıb keçən arxda Fatma ilə bulaşış qab-qasığı yuyurdu. Bir dəfə o, Nazdarı arxin qırağında tək gördü, böyründə də bir topa bulaşış qab-qasıq. Arxadan ehmalca yaxınlaşanda hiss elədi ki, Nazdar yalnız qab yumur, həm də qəmgin-qəmgin özünün suya düşmüş əksinə baxır.

Bu arxin, Günəşin, Ayın necə görünməsindən asılı olaraq, qara güzgüyə çevrildiyini, suya düşən nə varsa hamisini əks etdiyini biliirdi, amma bu suda-ki qara kölgəsinə baxanda nə üçünse, yalnız eymənmirdi; həm də qorxurdu.

Nazdarı ona görə dindirmədi ki, bu qara güzgüyə düşmüş əksindən gözünü çəkməsin. Bəlkə, o, bu qara güzgüdə onun seçə bilmədiyi şeyləri də görürdü?

Bir dəfə də arxadan qab yumaqda olan Nazdara yaxınlaşanda onun öz-özüne danişdığını eşitdi, özü də erməni dilində... Nazdar elə bil arxin qara güzgüsünə düşmüş əksi ilə dərdləşirdi; qızların, gəlinlərin bir qayda olaraq yuxularını axar sulara söylədiklərini biliirdi, onu da biliirdi ki, danişanda yuxu yadda qalır...

Bir gecə əmisi ilə əmisi arvadının yorğan altında Nazdar haqqındaki piçiltiləri isə onun yuxusunu qaçırtdı:

-Oruc kirvəyə xəbər eləmişəm ki, Nazdarın ata-anasını axtarsın.

Oruc kirvənin İrəvan yaxınlığındakı Uluxanlı kəndində yaşaması ona çoxdan məlumdu.

-Bəs Oruc kirvədən hələ bir xəbər yoxdu?

-Var, xəbər göndərib ki, axtarır, izinə düşüb...

-Çox düz iş tutmusan, ay Abbas,-Minəxanım ana gecdən-gec dilləndi, - Allah göydən baxır.

...Amma bu xəbər Kazımı sevindirmədi, əksinə, nisgil gətirdi, çünkü Nazdarın bu evdən getməsini istəmirdi...

\* \* \*

Günəş zaman-zaman üfüqü qan rənginə boyayanda Zeynəbin körpələrinin səsinə oyanmış Həsənalı birdən-birə silaha qurşananda Minəxanım ana oğlunu tərs-tərs süzüb soruşdu:

-Hara?

-Səngərə, dədəmi əvəz eləməyə.

Minəxanım ana onun qarşısına keçdi, çıynindən aslığı üçaçılanı götürdü və:

-Özü gələr, sonra gedərsən, -dedi, -gedib kişini cin atına mindirmə!

Bu dəfə Həsənalı da içindəki hikkəni səsinə qatdı:

-Başımıza mərmi yağır, eşidirsən?

-Eşidirəm...

-Bəs mən niyə evdə oturmaliyam? Heç olmasa qoy kənd içine çıxım, görüm nə var, nə yox? Nə danışırlar?

Minəxanım yenə oğlunun yolundan çekilmədi.

-Kənd içine Kazım da çıxa bilər, - dedi, - qoy o getsin...

İsmayıł da yerindən tərpəndi:

-Onda mən də gedirəm! - Onu da inadından Minəxanım ana döndərdi:

Kazımdan ötrü adına kənd içi deyilən məkan məscidin qarşısı idi, amma burda çox ləngiyə bilmədi, çünkü son zamanlar bu məsciddə mollalıq etməyə başlayan Şeyx Qəmbər ara vermədən deyirdi: «Cəmaət, başımıza mərmi yağır, bir yerə toplaşmayın, bunun xatası ağır ola bilər».

Səhərdən bəri kəndə atılan mərmilərin hara düşdүünü bilmirdi, amma məlumdu ki, kiminsə evini dağıtsaydı, ya kimisə öldürsəydi, indi sədasi yayılmışdı.

Kənd içində qulağı çalan ilk xəbər Qəmərli - Dəvəli stansiyaları arasında: dəmir yolunda peydə olan ermənilərə məxsus zirehli qatarla bağlı idi. Söyləyirdilər ki, ermənilər gülə batmayan bu qatardan dəmir yolu boyunca uzanan Qaraları, Şirazlısı, Afşarı - topla, pulemyotla atəşə tutublar, amma Vədibasar Özünümüdafıə şurasının tabeliyində olan qüvvələr ermənilərin kəndlərə soxulmasına aman verməyiblər və hal-hazırda o yerlərdə qanlı döyüşlər gedir.

Kazım bu aran kəndlərinin heç birində olmamışdı, ancaq ona məlumdu ki, hər bazar günü bu obaların camaati atla, ulaqla, arabayla Böyük Vədiyə bazara nə isə satmağa, nə isə almağa gəlirlər.

Əmisi bir-birindən çox da aralı olmayan bu obaların camaati arasında afşarlılara rəğbət bəsləyir və söyləyirdi ki, onlar İranda padşahlıq etmiş Nadir şah Afşarın nəslindəndilər. Deyirdi ki, onların atası Orucməmmədin ulu babası Orucməmməd Nadir şahın qoşununda minbaşı rütbəsinə kimi ucalıb və qocalanda da Arazın o tayında öz adına kənd salıb.

Kazım məscidin ətrafında demək olar ki, hər tanıdığı, tanımadığı adama yaxınlaşırıdı: iki danışanın yanında mütləq bənd alındı ki, xoş bir xəbər eşidib məhləyə qayıda və bu xəbərlə evdəkiləri sevindirə, amma elə o arada Dəvəli səmtdən gələn atlı acı xəbərlə məscidin qarşısına toplaşanları təşvişə saldı:

-Dəmir yolu boyu bütün kəndlər əldən gedəcək, daşnaklar böyük qoşuna hücuma keçiblər, hələlik bizimkilərin məqsədi onların qarşısını müvəqqəti dayandırmaq, camaatın Böyük Vədiyə tərəf köçünə şərait yaratmaqdı.

Ona elə gəlirdi ki, eşitdiyi xəbərlərlə evdəkiləri vahiməyə salacaq, amma məhləyə çatanda məlum oldu ki, onun getirdiyi xəbərlər artıq Pasgi məhləsində pəpəyeyənə də məlumdur, məməyeyənə də.

Həsənalı isə silahlaniş, atlanıb evdən çıxmışdı və hara üz tutduğunu heç kimə anlatmamışdı.

Minəxanım ana Həsənalıdan yana gileyini onunla bölüşdü:

-Görürsən əmoğlunu, məni də eşitmədi, - dedi, - Abbas gələndə ətimi yeyəcək!

Artıq gülə səsləri aydın eşidilirdi və bu da o demək idi ki, düşmən Böyük Vədiyə yaxınlaşır. Günortadan sonra da şad xəbər gəlmədi, əksinə, eşitdi ki, Qaralardan, Şirazlıdan sonra ermənilər Yengicəni də, Taytanı da ələ keçiriblər, bir qalib Afşar.

Məscidin qarşısındaki qocalardan kimsə bildirdi ki, əgər Afşar da əldən getsə, Böyük Vedi üç səmtdən düşmən əhatəsində qalacaq.

Bu qocanın səsindəki ümidsizliyi dərhal sezsə də, nədənsə içinde bir toxtaqlıqvardı və düşmənin Böyük Vediyə yaxınlaşmasına qətiyyən inanmirdi. Amma hava qaralanda və Böyük Vedinin aşağı məhlələrində aramsız atışma səsləri eşidilməyə başlayanda, anladı ki, düşmən Paskidən o qədər uzaqda deyil. Bununla belə baş aça bilmirdi ki, bu erməni onların qazdıqları səngərlərdən necə keçib?

Atışma səsləri ara vermirdi, Minəxanım ana isə təşvişlə onların həyatınə dolmuş Pasgi qadınlarını inandırmaq istəyirdi ki, ermənilərin Böyük Vedinin aşağı məhlələrinə soxulması düşmənə qarşı qurulmuş tələdi, o məhlələrdə ermənilərin meyidi qalacaq.

Xalası Səhnə (Səkinə) üç gün önce Vedibasar Özünümüdafiə şurasının qərargahında keçirilmiş gizli toplantıdan danışındı, amma elə danışındı ki, sanki özü də orda olmuşdu.

Kazımı təəccübələndirən isə gizli toplantıda gedən söhbətlərin burda çözülməsi idi, Səhnə xalaya qulaq asmamaq da mümkün deyildi.

-Bəy deyib ki, Qaraların, ya Şirazlının düzündə təpədən-dırnağa xaçpərəstlərin silahlandırdığı erməni qoşununun qarşısına bizim çıxmamızıq ağılsızlıq olar, Qaralarda da, Şirazlıda da, Afşarda da igit oğullarımız var, bəd ayaqda onlar ermənilərin qarşısını kəsib camaatın Böyük Vediyə köç etməsinə şərait yaradacaqlar, bizim yolumuz isə düşməni tələyə salmaqdı!

Sözün bu yerində arvadlar təəccübələ bir-birinin üzünə baxmasalar da, heç biri dillənmədi və Səhnə xala sözünün ardını gətirdi:

-Kərbalayı İsmayıll deyib ki, a bəy, əyyami-qədimdən aləmə quyu qazan ermənilərdi, biz onları necə tələyə sala bilərik? Bəy də deyib ki, Qaraları, Şirazlısı, Afşarı, Yengicəni, Taytanı boşaldıb onlara verəndən sonra bir qədər də geri çəkilməliyik ki, düşmən günbatan çağrı Vedinin aşağı məhlələrinə girsin...

Səhnə xala nədənsə danışanda, cəmi Paski arvadlarının ona heyranlıqla qulaq asmalarının səbəbini də kəsdirmişdi; bu baməzə xalası mədrəsə təhsili görmüşdü və üstəlik də, qəlbə qırıqdı - doğub-törəməmişdi - sonsuzdu...

Səhnə xalanın evdə otura-otura etdiyi bu söhbətə yəqin ki, ondan başqa da şəkk gətirənlər vardı, amma indi hər şey göz qabağında idi, gün batmış, hava qaralmış və Vedinin aşağı məhlələrində atışma başlanmışdı.

Artıq Zeynəb də, Fatma da silahlanıb patrondaş bağlamışdılard və o, çox təəssüfləndirdi ki, silahı yoxdur.

Hava tamam qaralandan sonra atışma nisbətən səngisə də, gülə səsləri ara vermirdi, amma elə o zaman eşidilən səslər gülə səslərini batırdı:

-Erməni qaçıdı!

-Erməni qaçıdı!

-Erməni qaçıdı!

Doğrudanmı ermənilər qaçırdılar?

Sonra bir-birinə qarışan bu səslər elə bir vüsət aldı ki, daha ağız deyəni qulaq eşitmədi.

Hətta kəndin içinde atışma başlanandan bəri əlini onun ovündən çəkməyən İsmayıll da damın üstünə çıxb qışkırmaga başladı:

-Erməni qaçıdı! Erməni qaçıdı! Erməni qaçıdı!

Bu arada Qaragözün də kişnərtisi eşidildi, elə bil dayça da «Erməni qaçıdı!» deyə qışkırgan insanlara qoşulmaq istəyirdi. Kəndin cəmi itləri də

ağız-ağıza vermişdilər: hürüşürdülər, bədheybət səslərlə ulaşırıldılar. Hətta heç zaman boş yerə hürməyən Qumaş da vahiməli bir səs çıxardırdı.

Məhlə tam sükuta qərq olandan, anadıl quşlarının səsi eşidilməyə başlanandan sonra o fikirləşirdi: «Doğrudanmı, Vədiyə soxulmuş erməni qayıdır qacılıb?».

Aşağı məhlələrə gedib bir xəbər gətirməyə onu Minəxanım ana qoymadı.

Ay doğandan sonra yuxusu gəlsə də, qərara aldı ki, səhərə kimi yatmasın, amma bir də gözünü açdı ki, üzünə gün düşür.

\* \* \*

Məhlənin qadınları yenə də Hava xalanın ətrafında oturmuşdular. Büyük Vedinin aşağı məhlələrindən kim xəbər gətirmişdi, bilmirdi, amma deyirdilər ki, dünən axşam Vədiyə soxulan erməni yaraqlılarının bir nəfəri də qaça bilməyib və aşağı məhlələrdən onların leşini yiğirlər ki, kəndi iy-qoxu basmasın.

Növbəti xəbər də sevindirici idi: bəyin nəzarəti ilə pusquda durmuş Vedibasar dəstələrinin qəfil hücumundan sonra qaça bilən ermənilər, dünən gündüz yağmaladıqları kəndlərin heç birində -nə Qaralarda, nə Şirazlıda, nə Taytanda, nə Yengicədə bənd almayıblar, birbaş İrəvana qaçıblar.

Daha bir şad xəbəri Yadulla gətirdi və məlum oldu ki, afşarlılar dəmiryolu körpülərindən birini partlatdıqdan sonra ermənilər zirehli qatarı İrəvana apara bilməyiblər, Dəvəli stansiyasında qoyub qaçıblar afşarlılar da qatardakı topu, pulemyotları söküb Böyük Vədiyə gətiriblər.

Kazım o topu, o pulemyotu öz gözlərile görmək istəyirdi, amma hələ ki, onu məşğul edən bir-birinin ardınca məhləyə gələn xoş xəbərlərdi. Sultan xan gəlir bəyin yanına və dəstə başçılarının əhatəsində olan bəyə piçiltiyə deyir ki, sənin tapşırığına əməl elədik, nə Reyhanlıda, nə də Dəvəlidə yaşayış ermənilərin birinin də burnunun qanamasına yol vermədik, indi neynəyək, camaatin qabağında durmaq olmur, qana qan deyirlər. Bəy soruşur: «Bəs sən nə deyirsən?» Sultan xan dillənmir və Abbasqulu bəy üzünü dəstə başçılarına tutub ucadan deyir: «Reyhanlı, Dəvəli ermənilərinin bizim ərazidə qalmaları çox təhlükəldi, sabah İrəvan erməniləri onları evləri ilə birlikdə yandırıb, günahkarı bizim aramızda axtaracaqlar, ona görə də imkan verin ki, köçüb getsinlər, bizim camaata da anladın ki, qana qan bizim yolumuz deyil, hər hansı bir qanı axırda suyla yumaq lazımlı gəlir, Reyhanlıdan, Dəvəlidən köçən ermənilərin də evlərini boş qoymayın, o evlərdə Millidərədən olan qaçqınlarımızı yerləşdirin, Reyhanlı da, Dəvəli də bizə istehkam kimi çox lazımdı».

Millidərə döyüşlərindən sonra ermənilərin Böyük Vədiyə hücumu vedibasarlıların qələbəsi ilə başa çatsa da, el-elat matəm içində idi, hər beş-on evdən birinin damında qara bayraq yellənirdi, həyətdən anaların, bacıların sinə dağlayan ağıları eşidildi. Qulağı çalan bəzi bayatılar qızmar quma düşən bir damla su kimi içində hopurdu.

*Əzizim, şanlı gəldi,  
Şöhrətli, şanlı gəldi.  
Balamı yola saldım,  
Köynəyi qanlı gəldi.*

*Bu dağlar ulu dağlar,  
Çeşməli, sulu dağlar.  
Burda bir igid ölüb,  
Göy kişnər, bulud ağlar.*

Çeşməli, sulu dağlar, o dağlarda şəhid olan igid, köhlən kimi kişnəyən göy, göz yaşı axıdan bulud, hara gedirdi, gözləri öününe gəlirdi və gözünün yaşını saxlaya bilmirdi.

-Allaha ağır gedər,-deyə, axır ki, Minəxanım ana ona təpindi. - Allaha şükür əmin də, əmoğlun da davadan salamat qayıdib, sən gərək birini yeyib beşini də nəzir verəsən, deyib-güləsən.

Əmoğlusundan fərqli olaraq, əmisi davadan xeyli qənimətlə qayıtmışdı: bir beşaçılan, bir kompas və bir də şirmayı sapında yarıçılpaq qadın şəkli olan qınlı biçaq.

Zeynəb beşaçılanı ərkələ, sahmanlaya-sahmanlaya əlinə alıb, - Abbas əmi, bu mənim olsun, - deyəndə hamı bir-birinin üzünə baxdı və əmisinin hələ dilinə gətirmədiyi sualı İsmayıllı cavablandırdı:

-Ata bilir, əmi, dünən atlığı üç güllənin üçü də onluğa dəydi.

Abbas kişi maraqla Həsənalının üzünə baxanda da, İsmayıllıın sözünü başının hərəkəti ilə təsdiqlədi, Zeynəb özü də bu barədə sözünü dedi:

-Küsüzdü Zümrüddən pis atmaram!

Ermənilərin Vedibasara ilk silahlı basqınları başlanandan silaha sarılıb kişi-lərlə bərabər səngərlərdə, istehkamlarda gecəsini-gündüzünü keçirən Küsüz-dü Zümrüdüñ haqqında o, çox eşitmişdi, şəninə qoşulmuş bayatını da bilirdi.

*Əzizim çəni yoxdu,  
Bu dağın çəni yoxdu.  
Zümrüd atan güllənin,  
Boşa keçəni yoxdu.*

-Meşim vurmaq başqa, adamı nişan almaq başqa, - Abbas kişi dedi və gözlərini Zeynəbin gözlərinə zillədi, sanki onu baxışları ilə sınağa çekirdi, baxışları ilə ona nəsə anlatmaq istəyirdi, - düşmən də olsa, canlı adamı nişan almayı hər adam bacarmır, yazığı gəlir.

Zeynəb etirazını başını bir neçə dəfə bulamaqla bildirəndən sonra sözünü də dedi:

-Mənim körpəcə balamı əlimdən alıb aparana necə yazığım gələr?

Sanki Abbas kişi elə bu cavabı gözləyirdi.

-Bu beşaçilan sənə qurbanı, qızım, - dedi, - güllən boşə keçməsin!

Bu sözün tamamında Minəxanım ananın nə üçünsə xəfifcə qızarması da gözündən yayılmadı.

Zeynəb beşaçilanı qucaqlayıb lüləsindən öpəndə isə İsmayıllıın alxisi hamını güldürdü, evə təzə ab-hava gətirdi.

-Ovun qanni olsun, Zeynəb xala, - o dedi və dərhal da ortalıqdakı biçağı əlinə alıb dəstəklədi, - bu da mənim.

Əmisi bu dəfə də:

-Qurbanı, - dedi.

Ümumiyyətlə, o İsmayıllıın bir sözünü iki eləmirdi.

Əslində isə o biçağı Kazım gözaltı eləmişdi, amma təəssüflənmirdi, bilirdi ki, əliaçıq qardaşını dile tutmaq o qədər də çətin deyil.

Zeynəb birdən-birə beşaçilanı başı bərabərində qaldırıb, - günü sabahdan mən döyüşə gedəcəm, Abbas əmi! - deyə dəli kimi qışqıranda əmisi toxraq, həlim səslə:

-Əlbəttə, gedəcəksən, - dedi, - döyüşə gedən qadınlarımızın hansı səndən artıqdı?

Millidərə döyüşlərində övladlarını itirən bir neçə qadının sonradan ayrı-ayrı döyüşü dəstələrinə qatıldığını, kişilərlə istehkamlarda, səngərlərdə gecələdiyini, kişilərlə yanaşı tütün çəkməyə başladığını Kazım bilirdi, amma Zeynəbi o qadınların sırasında, ayağında çəkmə, əlində silah təsəvvür eləyə bilmədi, bəlkə, bu Zeynəbin zərifliyi, gözəlliyi ilə bağlı idi və artıq o anlayırdı ki, Zeynəbin evin kişişi ilə hər hansı bir mukaliməsi nə üçün əmisi arvadının xoşuna gəlmir...

Bununla belə, əmcanısının Zeynəbin halına yandığını görürdü, görürdü ki, Minəxanım ana haçansa, hardasa ən acı fəlakətlərə düşar olanlardan ona görə çox danışır ki, Zeynəbə öz acılarını unutdursun; Zeynəb şükür eləsin.

Abbas kişi döyüsdən gətirdiyi üçüncü qəniməti - kompası nişan verib, Zeynəbin körpələrini oynadan erməni qızına uzadanda - bu ingilis kompası da Nazdarın olsun, qaçıb eləsə, meşədə azmasın-deyəndə qızçıqaz bir anlığa özünü itirdi, rəng verib-rəng aldı, amma Zeynəb söhbətin nədən getdiyini ermənicə ona anladanda və sonra da kompası yerdən götürüb ona uzadanda qızçıqaz gülümsədi: əvvəl evin kişisinin, İsmayılin və sonra da onun üzünə...

Kazım qızçıqazın ovcundakı kompasın nə olduğunu bilməsə də, əmisinin izahından sonra fikirləşirdi ki, görəsən, bu nə olan şeydir ki, insanı azmağa qoymur?

Əmisindən fərqli olaraq əmoğlusu döyüsdən qənimətsiz qayıtmışdı, amma vedililərin Sarı dolamadakı Paski qəbiristanlığında, şəhidləri torpağa tapşıranda, Abbasqulu bəyin vida sözünə qulaq asanda ona məlum oldu ki, o savaşda ən böyük qəniməti əmoğlusu gətirib.

Şəhildərin dəfninə İsmayılı da gətirmişdi ki, vedibasarlıların haqqında efsanələr gəzən, qoşmalar söylənən sərkərdəsi Abbasqulu bəyi qardaşı, bir də görsün.

-Qəlebə şəhidsiz olmur, yurdumuzu-yuvamızı yenə qanımızla suvardıq, -Abbasqulu bəy aq atının belində çal papağını başından götürəndən sonra dedi, -taleh bizi düşmən qarşısında bir də sınaçı, döyüsdən alnıaçıq çıxdıq, itgilərimiz çoxdu, Qaralarda da, Dəvəlidə də, Reyhanlıda da, Afşarda da, Yengicədə də, Taytanda da, Vedinin özündə də şəhid verdik və Millidərə döyüşlərindən sonra erməni qudlurlarına bir daha sübut elədik ki, səngər döyüşünə kişilik lazımdı, biz düşməni səngərdə-əlbəyaxa döyüşlərdə sindirdiq, halal olsun!

-Urra! Urra! Urra!-deyə onun kimi qışqıran uşaqların, cavanların səsini Abbasqulu bəy əlinin işarəsilə kəsdi və sözünə davam elədi, -bu savaşda hüner göstərənlər çox oldu, amma Abbasoğlu Həsənalının şücaətindən ayrıca danışmaq istəyirəm, bütün dəmir yolu boyu kəndləri vahiməyə salan zirehli düşmən qatarını, başının afşarlılarından ibarət üç nəfərlik dəstəsilə o susdurub və qənimət olaraq qatardakı topu, pulemyotları söküb Böyük Vediye gətirib.

Bu arada İsmayııl onun əlini sixandan sonra da sıçrayıb üzündən öpəndə gözlərindən yaş gəldi, amma bunu kiçik qardaşından gizləyə bildi.

Sərkərdə yan-yörəsinə ötəri göz gəzdirib soruşdu:

-İstəyirəm onu hamı tanısın, Abbas oğlu Həsənalı burdadımı?

Elə bil bu sual İsmayııl verilmişdi, onun əlindən qopub qabağa çıxdı və ucadan:

-Əmim onun qolunun siniğina yaxı salıb, - dedi, - gələ bilmədi.

Camaat həm heyrət, həm də sonsuz maraqla İsmayıla baxırdı: axı, o yaşda uşaqlar belə ürəkli olmur.

Matəm mərasimi hələ sona varmasa da, sərkərdənin üzündə çətin sezikən bir təbəssüm gəzirdi və sözsüz ki, buna səbəb İsmayıllı idi.

Abbasqulu bəy:

-Sənin adın İsmayıllı olmalıdır, - dedi, - biz bir dəfə görüşmüşük..

İsmayıllı bir addım da irəli yeridi:

-Hə görüşmüşük, Abbasqulu əmi, - dedi, - səngər qazanda görüşmüşük, hələ bir dəfə də..

...Və Şeyx Qənbər, çox güman ki, matəm ab-havasını saxlamaq üçün fatiə verdi:

-Bismillahi -rəhmanir-irrəhim... Əüz billahı-şeytanır-irrəcim...

...Qardaşlar artıq yas mərasimlərində tez-tez səsləndirilən bu Quran surəsini əzbərləmişdilər, ölü yerlərində kişilərə qoşulub əvvəldən-axıra təkrar eləyirdilər: Kazım ürəyində, uzaqbaşı dilinin ucunda - piçiltıyla, İsmayıllı isə ucadan - var səsiyle.

Sanki indidən hamiya anlatmaq istəyirdi ki, mən də varam!

Elə indi də İsmayıllı mənasını hələ tam anlamadığı bu müqəddəs surəni dilinə gətirdi və dərhal diqqət çəkdi, surənin tamamında isə sərkərdə nitqinə davam elədi:

-Ana-bacılarımız da, qız-gelinlərimiz də necə güllə atmayı, necə vuruşmağı Vedinin aşağı məhlələrindəki döyüşlərdə düşmənə göstərdilər, - sözünə ani ara verib soruşdu, - erənilər ən çox harda itgi verdi?

Bu sualın cavabını bir ağızdan verənlərə İsmayıllı da qoşuldu:

-Məhlə döyüşlərində - kəndin içində!

Sərkərdə izdihamdan gözlədiyi bu cavabı alan kimi sözünün ardını gətirdi:

-Düşmən bunu bildi, düşmən bildi ki, Vedibasarın istehkamı yalnız Qala bürc, Gavur qalası deyil, Böyük Vedidə hər ev bir qaladı, səngərdi, buna görə də yaxın zamanda daşnakların yene üstümüzə gəlməyinə inanmiram, amma hər an hər şey ola bilər, səngərləri, qalaları boş qoymaq olmaz. Mənə elə gelir ki, bu yay da yaylağa köç edə bilməyəcəyik.

Onu ən çox da bu xəbər məyus elədi, çünkü dünəndən bəri fikri-xəyalı yaylaqlarda idi.

-Biz nə vaxta qədər döyüşəcəyik?

Kiminsə ortaya atdığı bu sualı Abbasqulu bəydən qabaq Kərbalayı İsmayıllı cavablandırıldı:

-Ölənə qədər!

Sərkərdə elə o anda da bu cavaba öz düzəlişini verdi:

-Biz ölmək üçün vuruşmuruq, - dedi, - biz o vaxta qədər vuruşacaq ki, düşmən Vedibasarı neytral zona kimi yox, Azərbaycan Demokratik Cümhuriyyətinin bir parçası kimi tanısın, bizim ali məqsədimiz, məramımız da budur!

Kazım nə «demokratiya», nə də «cümhuriyyət» sözünün nə demək olduğunu başa düşmədi, ancaq anladı ki, ən ağır döyüşlər hələ qabaqdadır.

\* \* \*

İki qardaş bir-birinin əlini tutub ona görə tələsirdilər ki, şəhidlərin təntənəli dəfnində gördüklerini, eşitdiklərini evdəkilərə çatdırılsınlar, Abbasqulu bəyin Həsənalıdan ayrıca söz açmasını vurğularılsınlar, ancaq Kazımın evə can atmaqda bir başqa məqsədi də vardi: hələ bu dünyaya

gelişinin heç bir ayı da tamam olmamış Qaragözün qarnını inək südüylə doyurmaq. Qaragözün bütün mahalda yorğa qaçışı ilə tanınan anası Alapaşa Millidərə döyüşlərində aldığı gülə yarasından təzə ölmüşdü və bu zaman əmisi göz yaşı axıdan Kazıma demişdi: «Qaragözü xilas etməyin bir yolu var: gündə ən azi üç dəfə inək, ya keçi südüylə doyuzdurmaq».

Alapaşa - əmisinin istəkli atı, Həsənalının «Ala gözlüm, qız birçəklim» deyə qaşovladığı madyanı Millidərədə yaralansa da qapıda öldü. Həsənalının gedib İrvandan gətirdiyi mal doktoru qanını yoxlayandan sonra dedi ki, ata dəyən gülə zəhərli olub, çətin ki, sağala, yeqin oləcək. Belə də oldu, madyan nəinki axuruna tökülen ot-alafa, heç kişmişə, arpaya da ağız atmayanda, üç gündə dağ boyda at ariqlayıb bir dəri-bir sümük qalandı, balasını altına buraxmayanda o da başa düşdü ki, Alapaşa son günlərini yaşayır.

Alapaçanın cəsədini doğrayıb məhlənin itlərinə paylamağa əmisi qoymadı, - itlərimiz zəhərlənər, - dedi, basdırın bir yerde.

Həsənalının madyanın lesini basdırıldığı xəndək haçansa ayibalası kərpic kəsməkdən ötrü qazılmışdı və elə o vaxtdan boş qalmışdı.

Leşi torpaqlayanda hətta İsmayıllı da əlinə bel aldı və lay divar kimi Alapaçadan bu həyətdə alçaq bir təpə qaldı. Dünyaya gelişinin hələ heç bir ayı da tamam olmamış Qaragöz anasının harda basdırıldılığını görməsə də, ertəsi gün tövlədən çıxanda ətrafını, gah yeri, gah göyü imsiləyə-imsiləyə, torpağa burnunu sürtə-sürtə gəlib həmin təpəciyin üstündə dayandı və dırnaqlarının ucu ilə hələ bərkiməmiş bu təpəcikdə bir neçə oyuq açdı və axşamacan bu yerdən aralanmadı.

Ertəsi gün də o, kürüğün bu təpəni qoxladığını gördü.. Ancaq kürüğün bu təpə ilə ülfəti-ünsiyyəti bir neçə gündən sonra tamam sona vardi; ya anasının qoxusu bu təpədən çekildi, ya da Qaragöz yeni həyatı ilə barışdı. Anasının şəvə kimi qara məmələrini yox, Kazımın hər gün üç dəfə əmziklə verdiyi inək südünü içməyə başladı.

O günlərin birində də şəcərənin ən ixtiyar insanı kimi xətri əziz tutulan, qara qəlyanını bir an da olsun əlindən qoymayan Abdulla baba (Balabuğ Abdulla) ona dedi:

-Qoy o gedib qarnını ot-alafla doyursun, südü özün iç, - dedi və sonra da dilinə sözünün canını gətirdi, - yadında saxla, yetim quzudan qoç, yetim kürükdən ayğır olmaz.

Bu kəlmə atasız, anasız bir uşaq kimi içindəki ən dərin yaranın közünü qopardıb qanatsa da, Qaragözə inamını sindirmədi, çünki kürüğün anası Alapaşa öz yerində, xalis Qarabağ cinsindən olan atasının necə bir ayğır olduğunu görmüşdü.

Uşaq olsa da, artıq bu qənaətə gəlmişdi ki, əsas soydu, kökdü, qandı.

Abdulla babanın sözünü qulağı çalan İsmayıllı isə, bu anda ona naqolay bir sual verdi:

-Qaqaş, biz də yetimik?

Hələ heç zaman İsmayılin heç bir sorğusunun qarşısında belə aciz qalmamışdı, gözü doldu və bir xeyli ona görə susdu ki, qardaşı onun səsindəki qəhərdən kövrəlməsin.

Nəhayət, özünü toplaya bildi və əlini qardaşının sünbül sarısı kimi telinə çəkib:

-Biz niyə yetim oluruq ki, - dedi, - dağ kimi əmimiz, Həsənalı kimi əmoğlumuz, Minəxanım ana kimi dayağımız, Gülsüm kimi xalamız, İqdırda Anagül kimi bibimiz var...

Qardaşına verdiyi cavabdan razı deyildi, İsmayılin qəfil sualını beynində çözə-çözə fikirləşirdi ki, demək, bir qayda olaraq onun hər yerdə deyib-gülməsi, ərköyünlük eləməsi nəyinsə xatırınədi, demək, hər şeyi içində çəkir...

Bəlkə bu gün ona əyan olan el sözünü də çoxdan eşidib: yetim quzudan qoç, yetim kürükdən ayğır olmaz!

Qələbənin sevincini, kədərini yaşıdığı o günlərdə, el ağsaqqalının xəbərdarlığına baxmayaraq yaylağa köç etməyə hazırlaşanlar vardi və Kazım istəyirdi ki, evin kişisi də bu qərara gəlsin, amma elə o günlərdə xəbər yayıldı ki, erməni hökuməti Böyük Vediye yeni hücuma hazırlaşır.

O günlərdə qapılarını bir ağacdələn və sonra da bir şad xəbər döydü: «Türk ordusu Vedibasara köməyə gəlir».

Bu xəbəri Əli Əfəndi gətirmişdi.

## VII

...Əmziyə öyrəşdiyi ilk günlərdə, kim bilir, bəlkə də kürük onu öz anası bilirdi, əlini-qolunu yalayırdı, qaşqasını üzünə sürtürdü, amma indi belə görünürdü ki, Qaragöz o günləri unudub.

İlk dəfə qoxusunu aldığı Yadulla kimi ona da yaxınlıq vermirse, onu da qapıb dişləmək istəyirsə, demək doğrudan da aşiq Ələsgər düz deyib: ...bu dünyada üç şey başa bələdi, yaman oğul, yaman arvad, yaman at, istəsən ki, qurtarasan əlindən, birin burax, birin boş'a, birin sat...

Bu qoşma bəndini haçansa əmisi arvadının - Minəxanım ananın dilindən eşitmişdi və bilirdi ki, əmcانı qarşı dağların o üzündən - Göyçədən, aşiq Ələsgərin elatındandı və buna görə də Vedidə özünü qərib sayır.

Minəxanım ana eyvandan ağır-ağır enib ona yaxınlaşdı və ucadan:

-Bala, sən bu ürgəni bu ziğin-palçığın içində qova-qova öldürəcəksən, - dedi, - görmürsən halını?

Minəxanım ananın ardınca daş artırmaları aramla enən Zeynəb Qaragözə tamam yaxınlaşandan sonra dilləndi:

-Heç olmasa, bir az gözlə, - dedi, - qoy təri soyusun...

Zeynəb əlini ürgənin tərənən əməlli-başlı İslanmış belinə çəkəndən sonra:

-İtburnu çıçəyinin ətri gəlir bunun tərindən,-dedi və ürgəyə bir qədər də yaxınlaşdı.

Vedidə itburnu kollarının gül açan vaxtı idi və o, bilirdi ki, Qaragöz heç nəyin fərqinə varmir, hara ağızı çatdisa, yaşıldisa basıb yeyir. Onu da bilirdi ki, bu ürgə nə yeyirsə, qoxusu tərinə çıxır.

O, bu sabah itburnu çıçəyinin ətrini Qaragözdən qabaq Zeynəbin yanından keçəndə duymuşdu.

Zeynəb artıq arxada qalan bu iki ildə bu ocağa, bu tayfaya elə qaynayıb-qarışmış, elə bir ad-san çıxarmışdı ki, ona bir neçə yerdən elçi düşənlər vardi.

Zeynəb isə qəti etirazını bir dəfə Minəxanım anaya onun yanında da bildirdi:

-Mənim yedəyimdə iki yetim ola-ola, əre getmək harama yaraşar? - dedi, - indi mənim Goyərçinimin əre gedən vaxtidır.

Amma Kazım hiss eləyirdi ki, Minəxanım ana Zeynəbi əre vermək istəyir və elə buna görə də ona elçi düşənləri ağız dolusu tərifləyir. Ona elə gəlirdi ki, Minəxanım ananın bu canfəşanlığı Zeynəbi ərinə qısqanması ilə bağlıdır. Məhlədə gəzən dedi-qodudan da xəbəri vardi, məsxərə ilə deyirdilər ki, Minəxanım günübü ilə ana-bacı kimi yola gedir.

Zeynəb ümidiñ üzüməmişdi, elə bilirdi ki, onun Göyərçini də bu evdəki erməni qızı kimi kiminsə evindədi, dava qurtarandan sonra tapılacaq. Çünkü bu evin kişiñ Nazdarın haqqında deyirdi ki, dava qurtaranda ata-anasını axtarıb tapacaq və qızı qaytaracaq. Artıq onunla dilməncəz da danışa bilən Nazdar isə deyirdi ki, gedib ata-anasını görəndən sonra yenə bu ocağa qayıdacaq.

Kazımın içində Nazdarın sözünə qarşı şübhə olsa da, bu davanın tezliklə sona varacağına inanındı.

Və indi Minəxanım ananın da, Zeynəbin də ürgənin halına yanmalarına şübhəsi yoxdu, a bununla belə üzünü İsmayıla çevirib:

-Qovala, qaqaş, - dedi, - yıxılanacan qovala.

Bu dəfə ürgə daha tez sentirlədi, daha tez yixıldı və sanki iri gözlərini də ona görə yumdu ki, bu dünyanın necə firlandığını görməsin.

Kazım yəhəri qucağına alıb ürgənin belinə qoysa da, yəhəraltı qayış-qantırgaları bərkidə bilmədi, çünkü bu qantırgaları sıxmaq üçün gərək heç olmasa bir qolunu ürgənin qarnının altından keçirəydi.

Ona tamaşa eləyən yaşıdlarına, qəlyanını tüstülməkdə olan Abdulla babaya öteri nəzər saldı, əlini yelledi və ümidsiz halda gülümsədi.

-Gedim Paşa kirvəni çağırımmı?

İsmayılin bu suali beynində işiq kimi közərdi və dərhal da üzünə çıxdı:

-Get çağır...

Paşa kirvə tay-tuşu deyildi, amma nəsillərindəki qarşılıqlı kirvəliyə görə ona ərk eləyirdi, o, Abbasqulu bəyin adı ilə bağlı «Mübariz dəstə»nin üzvlərindəndi. Cavan yaşlarından pəhləvanlıq eləyirdi, mahalda kürəyini yerə vurmadığı pəhləvan qalmamışdı.

İsmayıł hələ doqqazdan məhləyə çıxmamış ona bir tapşırıq da verdi:

-Yolüstü Əlini də səslə.

İsmayıł ayaq saxlayıb soruşdu:

-Hansı Əlini?

Paski məhləsində az qala hər evdə bir Əli var idi; ona görə də sual gözləniləndi. O:

-Celonun oğlu Əlini, - dedi.

Celonun oğlu Əli də yaşıdı deyildi, amma ona da Həsənaliya görə ərki vardi, onlar dostluq eləmişdilər, Vedibasara erməni hücumları başlayan gündən düşmənə qarşı eyni dəstədə döyüşmüsdüllər.

Boydan törə olsa da, çevikdi, deyirdilər ki, istəsə ağızınan quş tuta bilər.

Hansı budaqdansa civilti ilə qopub ürgənin başına qonan və qulaqlarının arasını dimdikləməyə başlayan balaca quş sanki Qaragözü yatmış bilib oyatmaq istəyirdi.

Qaragöz bu temasdan gözlerini açsa da, quşu hürküdüb qovmaq üçün tükünü də tərpətmədi; ya buna həli-heyi yoxdu, ya da bu temas ona rahatlıq gətirirdi. Quşu İsmayıł qovdu və elə bir kəlmə işlətdi ki, bu tamaşanın uzanmasından üzülmüş cavanların, uşaqların qırışığını açdı:

-Bu da baş bitdəməyə vaxt tapdı, - İsmayıł dedi, - keçi can hayındadı, qəssab piy axtarır.

Boy-buxunu, yar-yaraşığı ilə hamidan seçilən Paşa kirvə doqqazda görünəndə əmisi qızı Fatma da eyvana çıxb onun salamını aldı, «xoş gəldin» -dedi və bu Kazımı aşkarca pərt elədi və elə bil İsmayıł da böyük qardaşının qırımından nə isə sezdi və özündən xeyli böyük əmisi qızına yarigerçək, yarızarafat təpindi:

-Sən cəhənnəm ol içəri! Eşitdin?

Əmisi qızı yaylığının ağ saçğını dışinə salıb çeynəyəndən sonra yarızarafat, yarigerçək ona cavab verdi:

-Kişi canını yeyərəm sənin! Kişi qırığı!

Bir pəhləvan kimi Paşa kirvəni alqışlamağa alışmış uşaqlar, yeniyetmələr pəhləvana yaxınlaşmağa, əlindən tutmağa, onunla kəlmə kəsməyə, nə isə soruşmağa can atırdılar, amma bütün bunlar onun ürəyincə deyildi, o istəyirdi ki, bu tamaşa sona varsın və Paşa kirvə gözaltı eyvana, otağın aynasına sarı boylanmasın.

Paşa kirvənin bu oğrun baxışları sinəsini dəlib keçirdi. Amma neynəsin? Paşa kirvə ilə əmisi qızı Fatmanın körpəlikdən göbəkkəsmə nişanlı olduqları məlumdu, amma bura Paski məhləsi idi, nə qədər ki, hər kəs öz evində öz yastiğina baş qoyurdu, heç bir ünsiyyət məqbul sayıla bilməzdi.

Paşa kirvənin, qolunu hələ özünə gəlməmiş ürgənin qarnının altından salması, atı bir dəfə «hop» deməklə yerdən üzəməsi və elə bu anda da Kazımın qantarganı keçirib, yəhərin qayışlarını çekib bərkitməsi çox vaxt aparmadı. Ürgə sanki bu qısa zaman kəsiyində anladı ki, belindəki nədir... və nədən ötrüdü.

Başını çevirib yəhərə baxanda gözləri böyüdü, anlaşılmaz bir səs çıxartdı və qəfildən yerindən sıçrayıb soncuqlamağa başladı. Ayaqlarının altından çıxan yaşı torpaq havaya sovrulur və əyni-başı palçıq olmasın deyə xeyli aralıda dayananların da üstünə sıçrayırdı.

Qaragöz üzəngilərdən birini ağızına keçirib xırçhaxırç gəmirməyə başlayanda Paşa kirvə ucadan:

-Bu doğrudan ayğırdı, mən belə şey görməmişəm, -bu adamı da basıb yeyər, -dedi və gülə-gülə sözünün canını dilə gətirdi, - deyirlər yetim kürükdən ayğır olmaz, bu da yetim ayğır!

Paşa kirvə bu evdə çox şeydən xəbərdardı; Qaragözün anası Alapaçanın ermənilərin Böyük Vədiyə birinci hücumu zamanı yaralanmasını və hər cür dava-dərmana baxmayaraq ariqlayıb canını tapşırmasını, Həsənalının atın leşini sürüyüb həyətdəki kərpic xəndəyində basdırmasını, hələ südəmər Qaragözün günlərlə o xəndəyin ətrafına fırlanmasını yeri gələndə mütləq yada salırdı.

Kazım hikkə ilə Qaragözün yanacağını qamçılayanda Paşa kirvə əlini qabağa verdi:

-Vurma. Onsuz da yorulub dayanacaq.

Abdulla baba:

-O yorulan bala deyil, -dedi və dərhal da məsləhətini verdi, -qovun başı gicəllənsin, bunu başqa cür ram edə bilməyəcəksiz..

Qırımcılardan yayınmaq üçün tavlamıixin başına dolanan Qaragöz yenə çox qaça bilmədi; birdən-birə səntirlədi və böyrü üstə yerə gəldi.

Ürgə tər içində idi, tövşüyürdü, elə bil təzəcə kömürlə doldurulmuş bir körüyün ipini çəkirdilər.

Paşa kirvə:

-Siz beləcə bunun nəfəsini kəsə bilərsiniz, - dedi, - xəberiniz var?

İsmayıł hamidan qabaq dilləndi:

-Bəs neyniyək? Əmmi tapşırıb ki, bu gün Qaragözü ram eləməlisiz!

Paşa kirvə başını buladı:

-Bu gün olmasın, sabah olsun... Olmaz?

Sonra ciddi tərzdə:

-Söz vermisinizsə, bu başqa məsələ, - dedi...

Qaragöz bu dəfə özünə gəlib yerdən qalxanda nə soncq atdı, nə də böyrünə dəyən üzəngini ağızına alıb çeynədi, gözlərini ətrafa dolandırıb başını aşağı saldı və ziğin-palçığın içində ağaran çayırı qırpmاق istədi, amma, şirəsini çoxdan itirmiş bu çayırı ağızı çatmadı.

-Deyəsən, acıyib...

Kiminsə ortaya atdiği bu sözə Abdulla baba da biganə qalmadı:

-Bu yaxşı əlamətdi, - o, dedi, - acı ram eləmək, minmək asındı.

Qəribə idi, dünən gecə onların evində buna bənzər bir söhbət olmuşdu. Əli Əfəndi demişdi ki, gec-tez bizi ram edəcəklər, xalq acdı, mühasirə həlqəsi günbəgün daralır, silaha-sursata arxalanırdıq, o da tükənir, çünki dali gəlmir.

Abdulla babanın alt qatı daha çox söz deyən sözünü saya salan olmasa da, o gülə-gülə:

-Baba, - dedi, - onda mən istəyirəm bu acı minəm.

Əslində, hiss olunurdu ki, hamı bu anı, bu dəqiqəni gözləyir.

Paşa kirvə soruşdu:

-Kirvə, sən heç xam at minmisən?

O, dərhal ciynini çəkib, başını buladı:

-Əlbəttə, yox, birinci dəfədir...

-Heç mən də xam at minməmişəm, - Paşa kirvə dərhal sezilən bir təessüf hissilə dilləndi və əlini onun ciyninə qoyub, -minirsən, min, - dedi, - amma gözləmə ki, at özü səni belindən salsın, hiss eləsən ki, səni yixicaq, tullan yere...

Qaragözün boynu kəndirdə, kəndirin bir ucu yerin bir arşın təkindəki torpaqda olsa da Kazım üzəngiyə ayaq basıb yəhərə qalxmaq istəyəndə, Məşədi Paşa hər ehtimala qarşı atın boynunu qucaqlayıb özünə sıxdı ki, ürgə belinə qalxan canlısı dərhal görməsin...

Məşədi Paşanın ürgənin boynunu buraxması ilə atın şahə qalxması və sonra da ara vermədən soncuqlaması bir oldu.

Uşaqlar - və, bəlkə də, cəmi tamaşaçılar ürgənin onu şuma çırpacağı anı gözləyirdi, amma özü də baş aça bilmirdi ki, yay kimi gərilib açılan ürgənin belində onu saxlayan hansı qüvvədir.

Uşaqların, yeniyetmələrin hay-küyündən ağız deyəni qulaq eşitməsə də, İsmayılin bir kəlmə sözünü qulağı çaldı:

-Qorxma, qaqaş, bir az da döz, mən burdayam.

Məşədi Paşanın tapşırığı, bəd ayaqda nə etməli olduğu ona əyandı, amma kiçik qardaşının tapşırıldığı kimi bir az da dözmək istəyirdi ki, Qaragöz yorula və az-çox hissiyatı varsa, anlaya ki, taleyi ilə barışmalıdı.

Qaragöz şumda ara vermədən sıçrayıb soncuqladıqca şumda anbaan yumşalan palçıq tikələri, sığ-sımrığı ətrafa sıçradırdı, bununla belə uşaqlar hər tərəfdən ata yaxınlaşır, Qaragözün taleyində bu sınaqla bağlı yaranmış mühasirə həlqəsini anbaan daraldırdılar.

Qəfildən palçığın içində düşən anda, yerin, göyün necə sürətlə firlandığını gördü və dərhal gözlərini yumdu.

-Qaqaş, çox əzilmədin ki?

İsmayııl qulağının dibində dayansa da, əlini belinə, qoluna toxundursa da, ona elə gəldi ki, qardaşının səsini hardansı uzaqlardan eşidir.

-Qaqaş...

-Can...

«Mən can» deyə bildi və huşunu itirdi.

İnişil bərk naxoşlayanda, qızdırma onu aparanda İsmayııl da onun «can»ını beləcə qaytarmışdı: «Mən can!»

Sonra qolundan tutub onu ayağa qaldıranlar qol-qabırğasına əl gəzdirməyə başlayanda özünə gəldi və hiss elədi ki, onlar da arxayınlasdılar.

Özünə gələndə əmisi qızı Fatmanı da, hətta erməni qızı Nazdarı da başının üstündə gördü. Əmisi qızı əlində tutduğu su dolu dolçanı dodaqlarına toxundurdu:

-İç...

Suyu içsə də narazı halda başını buladı, onun fikrincə nə Fatma, nə də evlerinə gələn gündən təəssübünü çəkməyə başladığı Nazdar bu həyətə toplaşmış yad oğlanların arasında olmamalıydı.

Paşa kirvə sözünü birbaşa dedi:

-Kirvə, bu doğrudan da əsil ayğırdı, sən bunu minə bilməyəcəksən!

Qardaşının pərt olduğunu İsmayııl sezdi və çox güman ki, elə buna görə də bir addım irəli atıb şəstlə əlini sinəsinə vurdu:

-Bəs mən?

Bu tamaşanı izləyənlər İsmayıılın sözünü zarafata yozub gülüşsələr də, hiss olunurdu ki, İsmayııl zarafat etmək fikrində deyil, ürək sözünü deyib, yəqin elə buna görə də İsmayııl bir də səsini ucaltdı:

-Bəs mən?

Paşa kirvə bu suala cavab vermədi, amma dedi ki, Paski məhləsində bu ürgəni yalnız bir oğlan minə bilər...

Müəmmalı baxışlar bir-birinə zillənsə də, bir xeyli sükutdan sonra sual İsmayııldan gəldi:

-Kim?

-Celonun oğlu Əli.

### VIII

...Celonun oğlu Əli özünü hələ ermənilərin Böyük Vədiyə birinci hücumundan qabaq Millidərə uğrunda döyüşlərdə tanıtmışdı.

Gavur meşəsinin dərinliyində, Xinalı bulağın yanında, düşmənin dəstəsi lə atışmanın qırğıın anlarından birində qan düşməni - doğmaca qardaşının qanlısı Qafur oğlu Vəli çıxır qarşısına və o, öz atının belindən sıçrayır Vəlinin atının tərkinə və dərhal silah-sursatını çalıb soruşur:

-Neynəyək, Vəli?

Qafur oğlu Vəli təmkinini pozmadan cavab verir:

-Qanım sənə halaldı, öldür...

Celonun oğlu Əli deyir:

-Düz deyirsən, qanın mənə halaldı, səni öldürməliyəm, amma bizim düşmənciliyimiz qalsın bu dava qurtarana, çünkü bu gün biz düşmən deyilik, biz düşmənə qarşı eyni səngərdə vuruşuruq -və soruşur:

-Danışdıq?

Qafur oğlu cavab verir:

-Danışdıq.

Qafur oğlu Vəlinin silah, sursatını, atını qaytarandan sonra ona xəbərdarlıq edir:

-Bax, davadan sonra harda qarşıma çıxdın orda səni öldürəcəm ha!

Və Vəli cavab verir:

-Bu, şərəf olardı!

Gavur meşəsinin dərinliyində, Xinalı bulağın başında bu mükalimənin şahidi kim olmuşdu? Bilmirdi, amma bilirdi ki, bu hadisə Abbasqulu bəyin qulağına çatandan sonra, sərkərdə dədə-babadan qanlı olan nəsillərin, soyların ağsaqqallarını çağırır Vedibasarın yarısını düşmən topunun mərmisi dağıtmış rus-tatar məktəbində yerləşən Özünümüdafıə Qərargahına və deyir:

-Celonun oğlu Əlidən ibrət götürün!

O günlərdə Celonun oğlu Əlinin bu əməli Vedibasarda məməyeyəndən tutmuş pəpəyeyənə kimi hamiya bəlli idi; əmisi deyirdi ki, Əliyə halal

olsun, Celonun ocağında elə bir çıraq yandırdı ki, işığı bütün Vedibasarı tutdu.

Balabuğ Abdulla deyirdi ki, dünyanın gözəl günlərindən birində, adına Kolanı deyilən dağ kəndində Celonun oğlu Əli dədə-baba qan düşmənləri ilə qarşılışır, ikisini öldürür, biğ yeri yenice tərləmiş yeniyetməyə isə dəymir, söyləyir ki, gün o gün olsun sən məni öldürəsən.

Kazım özü də Celonun oğlu kimi tanınan bu cavani uşaqlıqdan tanıyırdı, çünkü o, əmoğlusu Həsənalının ovçu yoldaşı idi, payızın birinci ayında, dərələrin dumanı-çısgını dağların ətəyinə qalxanda kəklik-Böyük çillə girəndə isə təkə ovuna gedərdilər.

O, hələ heç on yaşı olmamış, Vedinin dağlarında, qış aylarında cəngə girən təkələrin buynuzlarından qopan şaqqıltları gündüzlər olmasa da, gecələr aydınca eşidirdi və bu zaman əmisi ilə əmisi arvadının üstüörtülü səhbətlərindən, bir-birinə göz-qas eləmələrindən anlayırdı ki, dağ kəllərinin bu qovğası nəyə görədi? Artıq İsmayıł da bunu anlamışdı və hətta onu inandırmışdı ki, canavarlar aralıdan onların cənginə tamaşa eləyirlər və gözləyirlər ki, bu savaşda yaralanan, qaçmağa halı olmayan təkəni tutub yesinlər.

Yadında idi, anaları Telli dünyasını dəyişəndə hələ bələkdə olan İsmayılin ovudub səsini kəsə bilmirdilər, amma körpə Celonun oğlu Əlinin cələ ilə tutub getirdiyi kəklik balasını görəndə dərhal kiridi və İsmayıł bələkdən çıxana qədər o kəklik balası evdə İsmayılı kiritmək üçün yeganə vasitə oldu.

Hər yerdə ehtiyatlı insan kimi tanınan, yüz ölçüb bir biçməyi xoşlayan əmisi bir dəfə oğlunun, Celonun oğlu Əli ilə ova getməsinə qəti etiraz edəndə, Minəxanım ana:

-Ay Abbas, Allah verən canı yalnız özü ala bilər, -dedi, -axı sən özün deyirdin ki, kişini kişi eləyən çölçülükdü, nə olub indi? Hələ nə yaşı vardı ki, Vedi çayına suya enəndə kəkliklərin qaqqaba çəkməsi, kəllərin Ağ dağdan Vedyiə qədər gəlib çatan cəng səsi, artıq onun içində bir ov yanğısı oyatmışdı, o cəngi, o qalib təkəni görmək istəyirdi.

Bir dəfə sanki Əli bunu anladığrı üçün ova gedəndə durbinini nizamlayıb ona verdi və gülə-gülə:

-Nə qədər istəyirsən bax, - dedi, - nə qədər istəyirsən..

Amma o bu durbinlə nə qədər Ağ dağa səmt baxsa da, buynuzlarının şaqqıltısı aydınca eşidilən təkələrin tərpətdiyi kolları, ağacları görə bildi, özlərini yox.

Celonun oğlu Əli soruşdu:

-Gözünün qurdı öldü? Bir şey görə bildin?

Sualın alt qatındakı eyhamı sezdi, gülümsədi:

-Yox, heç nə görə bilmədim.

-Eybi yox, - Celonun oğlu Əli dilləndi, - qoy payız gəlsin, səni bir dəfə apararıq ova, orda təkəni də görərsən, onun keçisini də, - gülümsədi, - özü də durbinsiz.

Payızla hələ çox qalırdı, hələ heç yay girməmişdi və hər yerdə deyirdilər ki, bu yay da yaylağa qalxa bilməsək, istilər camaati qıracaq.

Istilərin günbəgün şiddətlənib artdığı, yaz çıçəklərini solub-saraltdığı günlərin birində xəbər tutdu ki, əmoğlusu Həsənalı Celonun oğlu Əli ilə birlikdə Naxçıvana gedir, onlar Abbasqulu bəyin məxfi məktubunu Kəlbəli xana aparırlar.

Kazım Naxçıvan deyilən yeri görməsə də, eşitmişdi ki, Vedi dən Naxçıvana gedən yolda qırmızı dağlar var və bu dağlar adəmin üzünə gülür. Onun

Ən çox istədiyi də adamın üzünə gülən bu dağları görmək idi. Çünkü dağın insanın üzünə gülməsini ağlına gətirə bilmirdi.

Onlara qoşulmaq niyyətini bildirəndə əmoğlusu dərhal etiraz etsə də, Celonun oğlu Əli:

-Qoy getsin, - dedi, - onun bize nə ziyanı.

Onları yola salmaq üçün bir əli halva çalmaqdə, yuxa sulamaqdə olan Minəxanım ana da «getsin» deyə Əlinin sözünə qüvvət verəndə Həsənalı, - yaxşı geyin, - dedi və birdən-birə soruşdu, - atın tərkində yatmayacaqsan ki?

Bir dəfə Həsənalı onu yaylaqdan kəndə gətirəndə atın tərkində yuxulayıb atdan yixilmişdi, ona görə də sualın heçdən yaranmadığını dərhal anladı və dinib-danişmadan tez-tələsik geyinməyə başladı.

-Bir az zirek ol, - Həsənalı dedi, - elə elə ki, İsmayıllı bilməsin, yoxsa deyəcək, məni də aparın. -Amma İsmayıllı hardansa qaça-qaça gəlib onun tez-tələsik geyindiyini görəsə də, hara gedəcəyini bilsə də, kürlük eləmədi, əksinə, - yaxşı yol, qaqaş, - dedi və sonra da Həsənalıya səmt çöndü, - deyirlər Naxçıvanda urus çoxdur, yəqin urus kitabları da var orda, olsa mənə alarsan.

Həsənalıdan qabaq:

-Olsa, mən özüm alaram, - Kazım dedi, - arxayın ol.

O, dərhal kəsdirdi ki, Naxçıvanda həqiqətən rus dilində kitablar görəsə, qardaşına alsın. Cibindəki Nikolay sikkəsinə güvənirdi. İnişil İqdırə gedəndə bibisi Anagül vermişdi və artıq üstündən az qala iki il keçsə də, o qızıl sikkəni xırdalayıb xərcləməmişdi... halbuki, noğuldan, nabatdan, iran xurmasından ötrü ürəyi gedirdi.

Atası Kərbalayı Məmmədin evlərinin tinindəki dükəni, o dükəndəki nabat, noğul, xurma çuvalları yadında idi, amma o zaman belə çərəzlərdən xoşu gəlmirdi.

Minəxanım ana hər dəfə o beşlik sikkəni əlində görəndə yarızarafat, yarigerçək, - «böyüyəndə sənin çoxlu varidatın olacaq» deyirdi və dərhal da sözünün əmmasını qoyub, vurğulayırdı - «amma başqalarına qismət olacaq».

-Axşama qayıdarsız?

-Əlbəttə, qayıdarlıq, - o İsmayılla cavab verdi, - Naxçıvan nə uzaq yerdi ki?

Naxçıvanın Vedibasardan ən azı bir günlük at mənzilində olması ona bəlli idi və Minəxanım ananın azuqə tədarükündən təxmin eləmişdi ki, iki, bəlkə də üç gündən sonra qayıdacaqlar!

Həsənalı ilə Əli atlananda və o da dərhal əmoğlusunun mindiyi atın tərkində öz yerini tutanda qəfildən əmisi qızı Fatma ilə yanaşı Nazdar əlində bir dolça su doqqazda peydə oldu.

-Allah qorusun... -Bu erməni qızçıqazın dilindən ana dilində eşitdiyi ilk kəlmə idi və Minəxanım ana dedi ki, bir-iki aya bu axcık türk dilində bizdən yaxşı danışacaq.

Ailədə yalnız Həsənalının «Nazlı» çağırıldığı Nazdar bütün gününü, demək olar ki, Zeynəbin ekizləri ilə keçirirdi və bu da Zeynəbə imkan verirdi ki, ev işlərinə əl atsın, Minəxanım ana ilə birlikdə inək saqsın, xəmir yoğursun, çörək yapsın.

\* \* \*

Naxçıvana gedən daşlı, qayalı yolda o, qırmızı dağlara xeyli tamaşa etsə də, o dağların insan kimi gülümsədiyini görə bilmədi, əksinə, elə bil bu qırmızı dağlar ağlayırdılar. Bunun səbəbi ilə maraqlananda Əli:

-Bu qırmızı dağlar adamın üzünə ömründə bir dəfə gülümsəyir, - dedi, - kiməsə vurulanda, kimisə sevəndə.

Həsənalı başını döndərib Kazıma göz vurandan sonra:

-Sən nə bilirsən o sevmir? - dedi. Əli ərkək:

-Bəsdi, Həsənalı, - dedi, - uşağa şər atma.

Və araya çökən sükütu bir kəlmə ilə Kazım özü pozdu:

-Mən uşaq deyiləm, - dedi və yol yoldaşlarını bir xeyli güldürdü.

Naxçıvana gedən yolda onlar hərdən düzənliyə, yovşanlığa çıxanda atlarını yanaşı səyirdildilər, dağların arasında, döngələrdə, aşırımlarda aralanırdılar, gah Əli qabaqda gedirdi, gah da əmoğlusu. Onlar yorğa yerişə alışmış atlarının başını buraxmasa da, yovşanlıqlarda bir-birindən ara saxlayaraq çapırıldalar və fişdiriş səsleri ilə bir-birinə nəsə anladırdılar.

O, bunun səbəbini təxminini də olsa bilirdi, bilirdi ki, dünyanın qarışq zamanında bütün mahallar qaçaq-quldur yuvasına dönüb.

Naxçıvana yaxınlaşanda, adına Əlinin İlənlı dediyi dağ görünməyə başlayanda, yolda hərdənbir də olsa at, öküz arabası, atlı, ulaqlı adamlar nəzərə çarpanda, Celonun oğlu Əli birdən-birə atının yüyenini çekdi və ətrafa qulaq verəndən sonra:

-Bizi izləyirlər, - dedi, - sən bir şey hiss eləmirsən?

Əmoğlusu ciyinini çekib:

-Yox, - dedi və ətrafa qulaq verib sözünün mabədini gətirdi, - türklər geləndən sonra mən inanmırıam ki, bu yerlərdə erməni at oynada, nədən qorxursan?

Əli beşəçilərini ciyindən aşırıb əline alandan sonra:

-Mən özümüküldən qorxuram, - dedi, - bu beşəçiləna tamah salıb nadanın biri məni də, səni də qayanın dalından nişanala bilər. -Və ətrafa göz gəzdirib, - buralar çox döngəlidə, - söylədi, - mən bir az geri qalıram.

Burda yolun hər qarışı vahiməli idi, hər sıqqılıt, hər hənirti bir-birindən qorxunc eks-səda verirdi və onun tərkində oturduğu at qulaqlarını şəkləmişdi, atın nəfəsindən hiss olunurdu ki, үrəyi də başqa cür vurur.

-Əllər yuxarı!!!

Həsənalı zil bir füskürək çalandan sonra əllərini yuxarı qaldırdı və ona sarı çönmədən piçıldıdıl:

-Sən qorxma...

Qayanın arxasından sinə-sinə çıxan qara yapincılı, qara çalmalı əli silahlı kişi onlara çatanda ox kimi dikəldi.

-Düşün atdan!

Və əl atıb Həsənalının ciyindəki beşəçiləni götürəndən sonra:

-Mənə sənin atın lazımdı, amma təfəngin də xoşuma gəlir!-dedi.

Hər şeyi anlayırdı, bilirdi ki, onların yolunu kəsən quldurdu, amma baş aça bilmirdi ki, niyə yayın bu istisində ciyinə yapıcı salıb? Bu qara yapincıda adamdan çox ətyeyən quşa oxşayırıdı.

Əmoğlusunun belə bir anda təmkinini saxlaması və hətta yüngülə gülümsəməsi ona qəribə gəldi.

-At da, təfəng də qurbanı sənə, - Həsənalı dedi, - dünya malı dünyada qalacaq.

Qara yapincılı kişi arxaya çönmədən erməni dilində nəsə dedi və qayanın arxasından erməni dilində gələn cavabdan sonra Həsənalıdan soruşdu:

-Pulun var?

-Yox...

-Necə yəni yox? Bu boyda yola pulsuz çıxmışan? Hardan gəlib hara gedirsiz?

-Vedidən Naxçıvana... Bu uşağı - onu nişan verdi, - doxtura aparıram...

-Nə olub ona?

-Sarılıqdan sonra özünə gəlmir...

Həsənalının bu cavabı həqiqətə uyğun idi, amma o fikirləşirdi ki, bu uydurma nədən ötrüdü, görəsən əmoğlusu niyə cibindəki pulu da ona vermər ki, onlardan əl çəkələr. Ona görə də dilləndi:

-Məndə pul var.

Qara yapincılı kişi onun cibindən çıxarıb tir-tir titrəyən ovcunda tutduğu sikkəni əlinə alıb o üzünə bu üzünə baxandan sonra ehmalca dişlədi:

-Hə, xalis Nikolay qızılıdı, - dedi və onlara gözlənilməz bir sual verdi, - Vedibasarda kimlərdənsiz?

Həsənali suali sualla cavablandırıldı:

-Vedibasarda kimi tanıyırsan?

-Daşdılı Qəmbəri, kirvəmdi.

Kazım bu xəbərdən elə ürəkləndi ki, dərhal özünü nişan verdi:

-Daşdılı Qəmbər mənim xalamın nişanlısıdı, - dedi və dərhal da Həsənalının qırımdından hiss elədi ki, gerek dillənməyəydi. Deyəsən, qayanın arxasında gizlənmiş quldur da onun sözünü eşidibmiş və o, bu dəfə türkçə:

-Axtar ciblərini! - dedi - kirvəlik yeri deyil...

Və qara yapincılı quldur Həsənalının döş cibinə əl atanda hardansa açılan gülə gözündən dəydi.

Quldurun heç səsi də çıxmadı, amma hardansa atılan ikinci güllədən sonra qayanın arxasındaki quldurun bağışrtısı qarşıya dəyib qayıtdı...

O, ilk dəfə insanın başı kəsilmiş kəlcə kimi necə can vermesinə tamaşa elədi. Yaralının gözündən fişqiran qan yerdə gölləndikcə, xırıltısı azalırdı. Qanın qoxusunu isə nəinki yerdəki canlılar, hətta deyəsən, göy üzündəki quzğun da almışdı və elə bil çıxartdığı səslərlə o yerin qarğı-quzğunlarına nə isə anladırdı.

Quldurların ciblərində nə var idisə səliqə ilə çıxartdılar. Kazım yalnız öz sikkəsini götürüb cibinə qoydu.

Meyidləri yolağadan kənarə çıxardanda Celonun oğlu Əli soruşdu:

-Görəsən, bunlar tülüklük eləmək isteyirdilər, yoxsa, doğrudan da ermənidilər?

Əlinin bu sualına Həsənali təbəssümlə cavab verdi:

-Şalvarının düyməsini aç bax da, - dedi, - burda nə çətin iş var ki?

Amma Əli meyidlərdən heç birinin şalvar düyməsinə toxunmadı:

-Quldurun milləti olmur, - dedi, - quldur quldurdu.

Meyidlərdən birinin qoltuq cibindən çıxan məktub bu qaranlığa aydınlıq gətirdi. Məktub erməni dilində idi və əmoğlusu çox təəssüfləndi ki, erməni əlifbasını, erməni dilini bilmir.

\* \* \*

Yenidən yola düzəlməmişdən qabaq meyidlərin üstündən nə götürmüştürlərsə, silah-sursatları qarışq elə həmin qayanın dalında, yağış tutmayan bir daşın altında gizlətdilər, erməni əlifbasıyla yazılmış məktubdan başqa.

Qayadan bir qədər aralanandan sonra Həsənali atın belində qanrlıb arxaya baxa-baxa:

-Gərək o leşləri basdırıb izi tamam itirəydik, - dedi, - düz iş görmədik.

Əli artıq bir neçəsi qayanın başına qonmuş, elə o qaya kimi qara quzğunları nişan verdi:

-İzi onlar itirəcək, - dedi, - arxayı ol.

Hava isti olsa da, aradabir meh əsirdi və burnuna Vedidən Əyircəyə gedən yolda hər şeydən çox kəkotu bitirən bir yamacının qoxusunu gətirirdi.

Hələ gün batmamış Naxçıvana yaxınlaşanda da onları əylədilər və dərhal məlum oldu ki, onları dindirən türk əsgərləridi.

Qısa mükalimə zamanı Həsənalı, demək olar ki, əsgərlərin bütün sorğularına cavab verdi, bildirdi ki, Böyük Vedidən Naxçıvana gəlməkdə məqsədləri nədi.

Əsgərlərdən biri Həsənalı ilə elə bil ki, bir üz alma idi, Həsənalını da daha çox o dindirirdi:

-Bu cocuq kim?

-Amcamın nişanası.

-Babası yokmu?

-Yox...

-İsmi nə?

-Kazım...

Əsgər gülümseyib ona əl verdi və:

-Bizim komutanın da ismi Kazım, - dedi, - Kazım Qarabekir - və üzünü ona tutdu, -biliyormusun?

Əsgərin ləhcəsi ona şirin olduğu qədər də gülməli gəldi, türklərin fərqli bir ləhcədə danışdıqlarını o ananın bilmirdi, bir zamanlar atasının zümrüdə elədiyi Türkiyə türkülərində belə fərqlər yoxdu.

Əzizinəm bərəyə,

Gedək minək bərəyə.

Babamın parası yox-

Məni evləndirməyə.

O türkülərin bəziləri belə yadında qalmışdı və lap körpəlikdən onun içində adına Türkiyə deyilən məmləkətə sonsuz bir maraq oyatmışdı...

Türk əsgərinin sualına Celonun oğlu Əli özü cavab verdi:

-Bilmir, amma böyüyəndə biləcək.

Türk əsgəri xəberdarlıq elədi:

-Belə bir makamda cocuqla yola çıkmazlar, düşmən çox qəvi.

-Biz onu bilirik, - Əli dedi, - amma onu da bilirik ki, Naxçıvanda türk bayraqı qaldırılıb.

Bu sözün tamamında əsgərin üzündə, gözündə doğan işığı gördü və bu işiq içində iri mavi gözlərinin yaşardığını sezdi.

-İnşallah, biz o bayraqı Vedibasarda da qaldırarıq,-əsgər dedi və onlara əsgəri qaydada təzim elədi.

-Biz o günü səbirsizliklə gözləyirik, - Həsənalı dedi, - Vedyiə gələndə bizi axtarın.

Əsgər gülə-gülə:

-Sizi aramasam da, Kazımı ararım, - dedi, - o benim komutanım! Paşam!

...Naxçıvanı Naxçıvan haqqındaki mahnida olduğu kimi təsəvvür eləyirdi, amma gözünün önündəki Naxçıvan şəhəri Böyük Vedidən o qədər də seçiləndi. Kərpicdən tikilmiş alçaq, balıq beli evlər, hasarlar ona eynilə Vedinin bazar ətrafinı xatırlatdı.

Arabir eşidilən gülə səslərinə Celonun oğlu Əli də biganə qalmadı:

-Deyəsən, hələ də burda atışma gedir, - dedi, - eşidirsiz?

-Eşidirəm, amma burda dava türk qoşunu bu şəhərə girən gün bitib, - Həsənalı aşkarca sezikən qürur hissili cavab verdi, - ola bilsin ki, təlim keçirlər.

...Çox keçmədi ki, onlar şəhərin Mərkəzi meydanında - Meçidin yaxınlığında təlim keçən-hərbi qaydada nizamlı addımlayan və eyni zamanda xorla, sözləri çətin anlaşılan mahni söyleyən dəstəni gördülər.

Təlimin tamaşasına uşaqlarla, yeniyetmələrlə yanaşı ixtiyar qocalar da gəlmışdılər və qocalardan biri qəfildən onlara yanaşdı:

-Naxçıvanda kişi qalmayıb, Kazım Qarabəkir paşa on doqquz yaşından yuxarı hamını orduya çağırıb, size nə yaxşı toxunmayıblar?

-Biz qonağıq, - Həsənalı cavab verdi, - sözün ardını Celonun oğlu Əli dilinə gətirdi, -xana məktub aparıraq, xanın sarayına getməliyik, bəlkə göstərəsiniz.

-Xan kimdi?

Qocanın bu qəfil sualından Həsənalının çəşdiğini hiss elədi və yenə də mükaliməyə Əli qarışdı:

-Kəlbəli xanı deyir, ağısaqqal, Kəlbəli xanı.

Qoca aşkarca sezilən kinayə ilə:

-Onun nəyi xandı? - dedi, - türklər havarımıza bircə gün gec gəlsəydilər, indi Naxçıvanda sağ baş qalmamışdı.

-Onu bilirik, - Həsənalı dedi.

Və qoca elə bil bu sözə bənddi:

-Onu da bilin ki, indi Naxçıvanda Kəlbəli heç kimdi, nə sözünüz varsa da, gedin Kazım Qarabəkir paşaya deyin.

Yenə Celonun oğlu Əli əlini yelləyə-yelləyə söhbətə qarışdı:

-Biz çaparıq, ağısaqqal, adicə çapar, məktub aparıraq - dedi, - biz buyruq quluyuq...

Qoca nə fikir elədisə, ağılına nə gəldisə, döş cibindən çıxardıb gözünə taxdığı eynəklə onları süzəndən sonra soruşdu:

-Məktub kimnəndi?

Həsənalı cavab verdi:

-Vedibasarlı Abbasqulu bəydən.

Qoca çox düşünmədən:

-Onlarındakı tutmur, - dedi və dərhal səbəbini də izah elədi, - biri türkərəstdi, biri də ruspərəst və sonra da onlara Kəlbəli xanın imarətini nişan verdi.

Kazım da qocanı başa düşdü, amma kəsdirə bilmədi bu qoca ruspərəst deyəndə kimi nəzərdə tutur, görəsən, Kəlbəli xanı, yoxsa Abbasqulu bəyi.

Mərkəzi meydandan keçib məscidin gümbəzində yellənən bayraqı görəndə atların yüyenini çəkdilər. Həsənalı atdan düşdü, bayrağa baş əydi, dua elədi. Celonun oğlu Əli də dilinin ucunda nəsə xirdaladı. O, atın tərkində kirimişcə oturub sussa da, bir neçə gün qabaq İsmayılin Əli əfəndidən bir dəfə eşidəndən sonra əzbər söylədiyi şeirin bir beytini xatırladı: Bayraqları bayraq yapan üstündəki qandı, torpaq əgər uğrunda ölen varsa, vatandır. Kəlbəli xanın Naxçıvanın başqa tikililərindən o qədər də seçilməyən imarətində onları dərhal qarşılasalar da, bir qədər sonra gəlib bildirdilər ki, məktubun cavabı sabah günorta namazında hazır olacaq, gəlib apara bilərlər.

Hiss elədi ki, xanın onları şəxsən qəbul eləməməsi Celonun oğlu Əlinin xətrinə dəyib.

Qoca haqlıymış, - o dedi, - o qoca bu xana yaxşı bələddi, deyəsən.

Onları qarışlayan alçaq boylu, çəlimsiz, amma son dərəcə qıvrıq karguzar soruşdu:

-Gecələməyə yeriniz var?

Əli Həsənalının üzünə, Həsənalı bir yerə, bir də boz göyə baxdı:

-Əlbəttə, yoxdur, - dedi, - karvansaraya gedəcəyik.

-Karvansarada yer yoxdur, - karguzar dedi, - karvansarada türk zabitləri qalır.

-Siz nigaran olmayın, - Əli dilləndi, - biz atın belində də yuxumuzu ala bilərik, çöl adamıyıq.

-Görürəm, - karguzar dedi, - bəs o atın tərkindəki uşağa yazığınız gəlmir? - Və dərhal da təklifini qətiyyətlə dilinə gətirdi, - bize gedəcəyik. - Sonra da şəstlə özünü təqdim elədi, - Mirzə Məmmədtağı!

Tozlu, torpaqlı araba, fayton yolu ilə Mirzə Məmmədtağının evinə yollananda atın tərkindən ətrafa göz gəzdirir və fikirləşirdi ki, görəsən, Vedidə niyə həyat-bacaya qızılıgül əkmirlər?

Bu tozlu, torpaqlı şəhərdən həm də qızılıgül qoxusu gəlirdi, elə bil hər yana qızılıgül yağı çıləmişdilər.

Mirzə Məmmədtağının xudmani bağçasında atların yəhərini alıb çıdarlayanda Həsənalı dedi:

-Amma atlar qızılıgulları yeyəcək.

-Eybi yox, - ev sahibi dedi, - əl-ətəyini yesələr daha yaxşı...

Mirzə Məmmədtağının Naxçıvanın mərkəzindəki üçotaqlı, aynabəndli evində hara baxırdın kitabdı. O, heç zaman bu qədər kitabı bir yerdə görməmişdi. Amma yadında qalan, kitabların arasında sakitcə nəsə axtaran qız oldu. Bu xırda boylu qız o qədər ağ idi ki, heç elə bil üzünə gün düşməmişdi.

Aynabəndin açıq aynasından içəri yol tapan budaqda pardaqlamış qızılıgullar bayırdağı kimi deyildi, bu evdəki qız kimi ağappaqdı.

Qız sanki aynabənddə, kitabların səliqə ilə taxçalarara düzüldüyü bucaqlarda ona görə dümələnib-qurdalanırdı ki, onu görsünlər, qız, deyəsən, özünü göstərmək üçün yaranmış bu anları ötürmək istəmirdi. Arabir dırnaqlarının ucunda yuxarı dartinması və üst taxçalarara boylanması da çox güman ki, yalnız nə isə axtarması ilə bağlı deyildi, çünki bu zaman onun əndamının dizdən yuxarı bir parçası da nəzərə çarpırdı. Mirzə Məmmədtağı birdən-birə ona iltifatla rus dilində nə dedi, nə anlatdısa qız kitablardan birini götürüb yan otağa keçdi, amma otağın qapısını örtmədi.

Kazıma elə gəlirdi ki, Mirzə Məmmədtağını əvvəllər də hardasa görüb. Amma nə qədər yaddaşını qurdalayırdısa, heç nə xatırlaya bilmirdi. Ona görə də soruşdu:

-Məmmədtağı əmi, siz Vedibasarda olmusuz?

Ev sahibi başını buladı. Və sonra da astadan:

-Yox, - dedi, - Vediye yolum düşməyib...

Kazım yenə də bir xeyli fikrə getdi və birdən ağılına gəldi ki, Mirzə Məmmədtağını Kiçik Ağaya oxşadır. Əyircə yaylağında, Sultan yurdunda çadır qonşuları olan Kiçik Ağanı bir aya qədər müşahidə etməsinin bir səbəbi vardi; o, bu yaylaqda yalnız səliqə-sahmanlı əyin-başına görə yox, həm də davranışına görə seçilirdi. Demək olar ki, bütün günü kitab oxuyurdu; deyirdilər ki, Qori Seminariyasına gedəcək, deyirdilər ki, Vedidəki rus-tatar məktəbini bir nəfər əla qiymətlə bitirib - o da Kiçik Ağa. O, hiss eləyirdi ki, bu yurdda Kiçik Ağaya hörmətin-izzətin səbəbi onun savadı, nəzakətli davranıştı deyil, bu, Abbasqulu bəyin adı ilə bağlıdır. O, bəyin qardaşı oğlu idi və hər yerdə onu bu adla yad eləyirdilər: «Abbasqulu bəyin qardaşı oğlu Kiçik Ağa».

Kazım hərdən Kiçik Ağanın kitab oxuya-oxuya gülümsədiyini görəndə yazıb-oxuya bilməməsinə təəssüflənir və Kiçik Ağaya qibtə eləyirdi.

Kiçik Ağa yaşça ondan xeyli büyük olduğuna görə ona yaxınlaşmağa, dindirib-danışdırmağa utanırdı. Amma bir dəfə onun kitab oxuya-oxuya ağladığını görəndə özünü saxlaya bilmədi, yaxınlaşıb soruşdu:

-Orda nə yazılıb?

Kiçik Ağa sanki tamam başqa bir aləmdə idi və bu sual onu yaşadığı dünyaya qaytardı. Və o göz yaşı içinde gülümşəyə-gülümşəyə:

-Sevgidən yazılıb, Anna adında bir qız qoca bir kişiyyə vurulub, - dedi və soruşdu, -sən heç vurulmusan?

Bu sualdan eyni açıldı.

Sonra ona bir qədər tamaşa elədi Kiçik ağanın kitabı oxuya-oxuya gülümsədiyini görəndə nədənsə özü də gülümsədi və ümumiyyətlə kitab oxuya bilmədiyinə görə təessüfləndi...

\* \* \*

Bu evdə kölgə kimi nəzərə çarpan çarşablı bir qadının açdığı süfrə başqa bir çarşablı qadın tərəfindən yiğisdiriləndən sonra məlum olanda ki, Həsənalı da təhsillidir, rusca oxuyub, seminariyaya getməyə hazırlaşır, - Mirzə Məmmədtağı yan otaqda hələ də kitab oxumaqda olan qızı səslədi:

-Bura gəl, Xanım, rusca danışmağa adam axtarırdın, - dedi və Həsənalını nişan verdi, -buyur nə qədər istəyirsən danış, o da sənin kimi seminariyaya getməyə hazırlaşır.

Qız, əlində kitab yaxınlaşıb başını azca əyərek təzim elədi və bu tanışlıqdan məmənun olduğunu bildirəndən sonra Həsənaliya rusca nə isə dedi və aldığı cavabdan gülümşəyəndə ona elə gəldi ki, budaqdakı qöncələrdən biri də pardaqladı.

Kazım o ana qədər qızı yaşıdı güman eləyirdi və hər dəfə baxışları toqquşduqca arada sehirlili bir körpü yaranırdı, amma o anda bu körpü bir saz simi kimi qırıldı.

Onların rus dilində nə danışdıqlarını, əlbəttə, o başa düşmürdü, amma hiss eləyirdi ki, əmoğlusunun savadlı, özü də rusca təhsilli olması ayan olandan sonra ona qarşı münasibət dəyişib.

Mirzə Məmmədtağı söhbət əsnasında Nikolay padşahın devrilməsilə bağlı rusların Naxçıvandan getməsinə təessüfləndiyini bildirəndə Celonun oğlu Əli, sanki, harda olduğunu yadından çıxardı və ev iyiyəsinə boz üzünü göstərdi.

-Bəyəm siz bilmirsiz ki, erməniləri bizim üstümüze qaldıran ruslardı? Erməniləri də, bizi də kasib salmaq, ac saxlamaq istəyirlər ki, onların ətəyindən bərk yapışaq. Rus dövlətinə nə lazımdı? Təbəələrinin itaəti. Elə deyil, yoxsa? Lap heç dövlət olmasın, adicə bir bəy olsun, təbəəsini niyə ac saxlayır, niyə bir-birinə vuruşdurur? Vuruşdurur ki, öz başı salamat olsun...Elə deyil?

Kazım bu mühakiməni bir neçə gün qabaq Əli Əfəndinin də dilindən eşitmışdı.

Mirzə Məmmədtağı sualdan sonra Əlini başdan-ayağa, çarıqından çalmasına qədər süzdü, sanki inanmırkı ki, bu sual çarıqlı, patavalı bu cavanın dilindən çıxb. Yəqin elə buna görə də soruşdu:

-Sən də rus-tatar məktəbində oxumussan?

-Yox, heç mən mədrəsədə də oxumamışam, - Əli cavab verdi, - amma elə şeylər var ki, onları anlamaq üçün təhsilli olmaq lazım deyil, görünən dağa nə bələdçi?

-Görürəm, dilli-dilavərsən, - Mirzə Məmmədtağı dedi, - amma görünən dağa bələdçiynən getsən, heç nə itirməzsən, - Əli dinmədi, başını aşağı salanda isə Mirzə Məmmədtağı sözünün ardını gətirdi, - rus dövləti başqadı, rus mədəniyyəti başqa, rus dövləti hansı yolla olur-olsun Qafqazda öz maraqlarını qorurnalıdı, rus dövləti yüz il qabaq bu yerləri müsəlmanın əlindən alanda qan axıdib. Ona görə də əkdiyini biçməlidir. Amma məni düşündürən rus mədəniyyətidi, Yevropadan qidalanmış rus mədəniyyətinə bu gün bizim ehtiyacımız var.

Celonun oğlu Əli:

-Mənə islam mədəniyyəti, şəriət-müsəlmançılıq daha maraqlı gəlir, - dedi, - dünyanın xilası İslama bağlılı.

Mirzə Məmmədtağı narazılığını başını bulamaqla bildirəndə artıq axşamdan xeyli keçmişdi və xorla oxuyan türk əsgərlərinin şərqi ləri ilə yanaşı çəkmələrinin ahəngdar səsi eşidildi. Mahnının misraları, beytləri yaddasına hopdurdu.

*Ey şanlı ordu, ey şanlı əsgər,  
Dillərdə təkbir Allahu-əkbər,  
Allahu əkbər, allahu əkbər,  
Ordumuz olsun daim müzəffər.*

Mirzə Məmmədtağı dilləndi:

-Sən elə bilirsən bu Osmanlı Anadoludan bura səni, məni qorumağa gəlib?

Celonun oğlu Əli aşkarca sezilən hiddətlə suala sualla cavab verdi:

-Bəs niyə gəlib?!

Mirzə Məmmədtağı yenə təmkinlə dilləndi:

-Öz maraqlarını qorumağa...

Kazım bu mübahisənin mahiyyətinə vara bilməsə də, hiss eləyirdi ki, Celonun oğlu Əli gözündə anbaan böyükür. Ağlına da gəlməzdə ki, Əli savadlı bir adamın qabağında öz sözünü deyər, söz güləşdirər.

Həsənalı ilə Xanım kitabların arasında kitablara baxa-baxa rusca nə danışırıldır, o, əsla bunun fərqində deyildi, o fikirləşirdi ki, Xanımın qoftasının yaxasına bənd olunmuş dua nə duasıdır, görəsən?

Macal tapan kimi Xanıma elə buna bənzər sual verəndə qız gülümsədi:

-Bu dua deyil, - dedi, - zəhərdi, anam tikmişdi yaxama, demişdi ki, erməni əlinə keçsən çeynəyərsən.

O, Vədidə də ermənilərin Millidərəyə hücumu başlananda qadınların qoftalarının yaxasına belə zəhər kisəcikləri bənd etdiklərini bilirdi, amma indi ona qəribə gələn Xanımın bu hadisəni fəlakət kimi yox, bir məzəli əhvalat kimi yad etməsi idi.

-Erməni əlinə keçsən o zəhəri çeynəyəcəkdi?

Kazımın bu suali isə qızı əməlli-başlı güldürdü və o:

-Bilmirəm, - dedi, - yəqin ki, yox...

Və Xanımın gülməsindən ürəklənib sözünün canını dilinə gətirdi:

-Sən bu kitablardan birini mənə verərsən?

Xanım təəccübə Həsənalını, Celonun oğlu Əlini süzəndən sonra üzünü ona tutdu:

-O kitablar ruscadı, - dedi, - sən rusca oxuya bilirsən?

Kazım başını aşağı saldı və:

-Qardaşım oxuya bilir, - dedi, - balaca qardaşım, İsmayıll.

Xanım taxçadakı şəkilli kitablardan birinə əl atanda Həsənalı dərhal rusca nə isə dedi, qız kitabı yerinə qoydu və:

-Əmoğlun sabah sənin qardaşına kitab alacaq, - dedi, - amma mən sənin balaca qardaşına başqa bir hədiyyə göndərmək istəyirəm.

O, sonsuz bir maraqla soruşdu:

-Nə?

-Öz şəklimi, baxar, xoşu gəlsə, - yenə ucadan güldü, - böyüyəndə gəlib məni qaçırdar.

Bu sözün tamamında nə üçün Xanımın yox, Həsənalının rəng verib, rəng almasını anlamadı, amma ürəyinə damdı ki, əmoğlusu, çox güman ki, bu Xanıma iki daşın arasında nə isə anladıb...

Türk əsgərlərinin hardasa xorla oxuduğu mahnının sözlərinin get-gedə aydınlaşmasından hiss eləyirdi ki, axşamdan çox keçib, çünki bu mahnının sözlərini anlamaq üçün daha qulağını şəkləməyə ehtiyac duymurdu.

*Ey şanlı ordu, ey şanlı əsgər,  
Haydi qəzənfər, ümmani-səftər,  
Bir əldə qalxan, bir əldə xəncər,  
Sınıra doğru, ey şanlı əsgər.*

Əsgər çəkmələrinin tappiltılardan başqa heç bir zərb aləti qarışmayan bu mahnının sədaları altında necə yuxuladısa, səhər də bu səslərə ayıldı. Sanki, əsgərlər səhərə kimi oxumüşdular. Yadına düşdü ki, yuxuda sübh namazına çağırın əzani da eşidib. Yatdığı otaq isə qızılıgül ətri ilə dolmuşdu və elə bil o, mərhum anası Tellinin hər axşam oxuduğu laylada olduğu kimi, qızılıgülə batmışdı.

Mirzə Məmmədtağı Kəlbəli xanın Abbasqulu bəyə cavab məktubunu gətirib onlara təqdim edən kimi Həsənalı Əlinin üzünə baxdı və:

-Yolcu yolda gərək, - dedi və sonra da Mirzə Məmmədtağını təbəssümlə süzəndən sonra, - Mirzə bəy, mənə elə gəlir ki, biz yenə görüşəcəyik, - söylədi.

-Şad olardım, - Mirzə Məmmədtağı cavab verdi, - yolunuz açıq olsun.

Hələ Naxçıvanın mərkəzi meydanından çıxmamış Kazım əmoğlusunu dindirdi.

-Bəs İsmayıł üçün kitablari hardan alacaqıq?

Həsənalıdan qabaq Əli cavab verdi:

-İndi kitab vaxtı deyil, o boyda kişi bizi gözləyir...

Həsənalı dillənməyəndə o, Həsənalıdan da incidi, Əlidən də, axı, o İsmayıla söz vermişdi ki, ona rus dilində kitablar alacaq.

...Qayıdanbaş yalnız quldurlarla qarşılaşdıqları həmin qayanın yanında əyləndilər, amma quldurları öldürəndən sonra qayanın zəğəsində gizlətdikləri, quldurlara məxsus silah-sursatı tapa bilmədilər. Quldurların meyidindən də heç bir iz qalmamışdı, elə bil quzğunlar onların sürsümüyünü də parçalayıb yemişdilər.

Qayıdanbaş yenə də aşırımlarda ara saxlayırdılar; gah Həsənalı arxaya qalırdı, gah da Əli, amma düzənliyə çıxanda atları yanaşı sürürdüler. Hərdənbir kəlmə kəsirdilər, sanki daha danışmağa sözləri qalmamışdı.

Daha bir yovşanlığa qədəm qoyanda və atları yanaşı sürməyə başlayanda, çölün aradabır torağay səsləri ilə ovulan daş sükutunu Əli pozdu:

-Dava qurtarandan sonra mən gedib Mirzə Məmmədtağıının qızını qaçırdacam!-Və dərhal da soruşdu: - Mənə yoldaşlıq eliyərsiz?

Həsənalı:

-O qızın nişanlısı var, - dedi, - onun da adı Əlidir, Peterburqda oxuyur.

Və Celonun oğlu Əlinin cavabı onu heyrətə gətirdi:

-Nə olsun?

-Axı, o səni sevmir...

Əli başını bulaya-bulaya gülümsədi:

-Bu məni maraqlandırmır, -dedi, -əsas məsələ odur ki, mən onu sevdim, sevirem.

Və hələ bu azmiş kimi Əli xanımın ona verdiyi şəkli də əlindən aldı və şəklə baxa-baxa hikkə ilə dilləndi:

-Sevər!

Bu söhbətin üstündən artıq iki il keçirdi və ona elə gəlirdi ki, həqiqətən də müharibə qurtaran kimi Celonun oğlu Əli atlanıb Naxçıvana yola düşəcək ki, Xanımı qaçırtırsın. O, bunu istəmirdi, amma əmindi ki, Celonun oğlu Əli hər şey eləyə bilər.

## IX

...Qaragözü ram etmək - minmək məqsədilə Paşa kirvə Celonun oğlu Əlini yada salanda və hamını inandıranda ki, bu müşkül Əlinin əlində su içmək kimi bir şeydir, ağlına batdı. İsmayıllın etirazı isə onu elə bil yuxudan ayıltdı.

-Biz kişi deyilik? Öz ürgəmizdi, özümüz də minməliyik. Adama nə deyərlər?

Kiçik qardaşının canındakı təpərə, təəssübkeşliyə aşkarca sevindi və Celonun oğlu Əlini axtarmaq fikrindən daşındı.

Abdulla baba əsasına söykənə-söykənə İsmayıla yaxınlaşış boynunu qucaqladı və ağızından öpdü və sonra da üzünü Kazıma tutub:

-Sən o yəhərin tapqırını bərk çək, quşqonu bir də yoxla, - dedi, - quşqon azacıq boş olanda, yəhər atın belində sürüşür, fikir verirdim, məncə yəhər atın belində sürüşməsə, sən yixilməzdin.

Qocanın sözündə həqiqət vardı, onun özünə də elə gəlirdi ki, atın belindən yixılmasına səbəb yəhərin sürüşməsi olub.

Hər halda, bütün bunlar arxada qalmışdı və indi belə çıxırdı ki, o, hər şeyi yenidən başlamalıdı; yenidən üzgəni başı gicəllənib yixılananın qovmalıdı, yenidən belinə yəhər qoymalıdı, tapqırı, quşqonu yenidən çəkməlididi...

Ürgə yalnız cilovu ağızından çıxarda bilməmişdi, yəhər, qırılmış tapqırı, quşqonu ilə birlikdə şumun içinde idi və palçığa elə batmışdı ki, İsmayıllı qaparaq onu yumalı oldu ki, yenidən atın belinə qoyana qədər qurusun.

Boynu kəndirdə olan Qaragözü yenidən tavlamixin ətrafında qovmağa başlayanda və nəhayət ki, ürgə səntirləyib yenidən halsız-heysiz halda şuma yixılanda Celonun oğlu Əli geldi.

Həyətdə cəmləşmiş adamlardan yalnız birinə-Abdulla babaya əl Verdi; sonra da üzünü Kazıma tutdu:

-Məni Məşədi Paşa göndərib, -dedi, -göndərib ki, Sizə kömək eləyim.

Sonra da öz-özünə danışmış kimi söylədi: deyirlər yetim kürükdən ayğır olmaz - əlini Qaragözün yalmanına çəkdi, - bu da yetim kürükdən olan ayğır!

İsmayıllı bir addım irəli yeriyəndən sonra sözünü dedi:

-Bizim köməyə ehtiyacımız yoxdu!

Celonun oğlu Əli gülümsədi:

-Yoxdu, lap yaxşı, mən də bu tamaşaya gələnlərdən biri .

...Qaragöz yenə də gözlərini yummuşdu və elə bil yenə də ona görə yummuşdu ki, dünyanın necə firlandığını görməsin.

Yəhəri, təri Kirpiyindən süzülən ürgənin belinə özü aşırsa da, tapqırı çəkəndə, quşqonu bərkidəndə Əli ona kömək elədi və ucadan dedi: «Qarabəkir paşa, quşqun tarım çəkilməsə, yəhər atın belində durmaz».

Əlinin ona «Qarabəkir Paşa» deməsi hamını təəccübləndirse də, İsmayıllı məmnun-məmnun gülümsədi, çünkü Naxçıvan səfərini ən xırda

məqamlarına qədər Kazım ona nağıllamışdı, özü də bir dəfə yox, bir neçə kərə.

Yəhəri belinə qoysalar da, ürgə yerindən tərpənmirdi; ya tamam heydən düşmüşdü, ya da anlayırdı ki, onu nə gözləyir.

-Yəqin, haldan düşüb, - Yadulla dilləndi, - bir az arpa verin, yeyib özünə gəlsin, qalxsın.

Celonun oğlu dərhal etiraz elədi:

-Nə arpa? Ac saxlayın! Ac saxlayın ki, yumşalsın.

İsmayıł ürgənin qarnının altına bir ləyən soyuq su çırpıldı ki, bəlkə səksənib qalxa, amma at yenə də tərpənmədi və Celonun oğlu Əli onu bir qırğığa çəkib astadan soruşdu:

-Daha Naxçıvandan Həsənalıya məktub gəlmir ki?

Əli sanki ürgəni ram etməyə yox, bu sualın cavabını öyrənməyə gəlmişdi, gəldiyi kimi də dərhal atlaniş həyətdən çıxdı.

Naxçıvandan Həsənalıya neçə məktub gəlmışdı, Həsənalı o məktubların neçəsinə cavab yazmışdı, o bilmirdi, yalnız Naxçıvandan gələn son məktubdan xəbərdardı. Zərfi o açsa da, cəmi bir cümlədən ibarət olan məktubu İsmayıł oxumalı olmuşdu: «Poçemu vi molçite...» Və sonra bu kəlməni sözbəsöz ona tərcümə eləmişdi. O kiçik qardaşının yanında ağlamasa da, üzünü yana çevirəndə gözlərinin yaşını saxlaya bilməmişdi. İsmayılla o anda elədiyi mükalimə də yadında idi.

-Sən rusca yaza bilərsən?

-Nə bilim, yazaram, -İsmayıł cavab verdi, -amma nə yazaq?

-Bilmirəm... Sən bilirsən?

İsmayıł bu suala cavabını ertəsi gün verdi:

-Yazmasaq daha yaxşıdı, qaqaş, - dedi, - qoy ümidi qırılmasın o qızın...

O, heyrətə gəldi; özündən beş yaş kiçik qardaşının dərrakəsinə bir daha heyrət elədi.

O vaxt ona yalnız bircə şey qaranlıq qaldı: Əlinin bu məktubdan necə xəbər tutması...

İsmayılı atın belində görəndə ərkək:

-Düş aşağı, - dedi, - qəfildən dikələr, səni yıخار!

-Görmürsən halını, -Yadulla dilləndi, - onun dikəlməyi qaldı sabaha.

Amma birdən-birə üstündə dayandığı torpaq tərpənəndə, sonra da bu yeri titrədən topun gurultusu eşidiləndə, Qaragöz necə səksəndisə, şumdan quş kimi qalxdı və dərhal da soncuqlamağa başladı.

Hərə bir tərəfdən qışqırırdı: biri deyirdi, tullan, biri deyirdi, qorxma, biri deyirdi, yüyəni bərk çək, Abdulla baba da deyirdi ki, ayaqlarını keçirt üzəngiyə. İsmayıł özü də buna can atırdı, amma ayaqları üzəngiyə çatmadı və artıq elə bil anlayırdı ki, ayğırın belində qala bilməyəcək.

Kazım özünü saxlaya bilmədi:

-Tullan qucağıma, - dedi, - mənə heç nə olmaz!

Qaragöz qabaq ayaqlarını yerə dirəyib hər sıçradıqca dizinə qədər torpağa quylansa da, yağışdan sonrakı şumun palçığına yapışsa da, ram olmaq istəmirdi, sanki hiss eləyirdi ki, ram olandan sonra, onu nə gözləyir.

-Nahaq Celonun oğlunu əldən buraxdın, - Abdulla baba ona dedi, - Siz bunu ram edə bilməyəcəksiz!

-Tullan qucağıma! - Kazım bir də qışqırırdı, - tullan, qorxma!

Bu dəfə İsmayıł ayğırın belindən tullandı, amma qorxduğuna görə yox, tullandı ki, yerde yəhərin üzəngilərini düzəldə və yenidən atın belinə qalxa.

İsmayıł atın belindən qardaşının qucağına sıçrayandan sonra da ürgə ara vermədən soncuqlayır, hətta hərdən qanrlılıb yəhəri dişləmək istəyirdi...

Yalnız, qəfil bir madyan kişnərtisindən sonra ürgə toxtdı, sağına, soluna boylandı, balta dişlərini göstərdi, havanı iyldı və nə qoxu aldısa, yenidən soncuqlamağa başladı.

Madyanın kişnərtisinə bir insan səsi də qarışdı və o, bu səsi dərhal tanıdı. Carçı Zeqəm idi. Büyük Vedidə, xoş xəbərlərin də, bəd xəbərlərin də carçası o idi və onun zil səsi eşidilən yerdə, dərhal hamı kiriyyirdi ki, nədənsə xəbər tutsun.

Sanki Qaragözün də birdən-birə sakitcə dayanmasına, qulaqlarını şəkləməsinə Zeqəmin səsi səbəb oldu.

Son iki ildə Zeqəm, bir qayda olaraq hər evin doqqazında, darvazasında mindiyi madyanın cilovunu çəkir və Vedibasar Özünümüdafıə Qərargahının məlumatlarını birnəfəsə camaata çatdırırırdı.

Ariq, şüvərek Zeqəm, demək olar ki, qışqırmırkı, sadəcə, səsi gurdı, nəsə danişanda da səsi yeddi barı aşındı.

Vedibasar Özünümüdafıə Qərargahı adından Zeqəmin verdiyi məlumatdan aydın oldu ki, Büyük Vedi camaatını gözləyən mühacirətlə əlaqədar olaraq, Abbasqulu bəy günorta əzanından sonra Qərargahın qarşısında çıxış edəcək. Carçı bəyanatı bu sözlərlə bitirdi: «Sərkərdə sizləri bir yerdə - bir ocaq başında görmək istəyir».

Zeqəmin çatdırıldığı xəbərlərdən sonra həyət yavaş-yavaş seyrəldi, Kazım üzünü kiçik qardaşına tutub dedi:

-Neyniyək, qaqaş?

Söz yox ki, bu anda İsmayıla hər şeydən çox xoş gələn qardaşının onunla məsləhətləşməsi oldu, o, bu suala cavab axtaranda isə Kazım özü dilləndi:

-Gedək, görək bəy nə deyir, - dedi, - Qaragözü minmək qalsın sabaha.

-Onda yəhərini açaq, istidi.

İsmayılin sözünü qulağı çalan Balabuğ Abdulla başını bulamaqla etirazını bildirəndən sonra dilləndi:

-Nəbadə...

-Onda arpa verək, yesin, yazıqdı.

Qoca yenə etirazını bildirdi:

-Heç saman da verməyin, qoyun ac qalsın, itdi, atdı, arvaddı - bunlar yiyesinin qədrini ac qalanda bilirlər.

Dünyagörmüş Abdulla babanın bir qayda olaraq iti, atı, arvadı bir təreziyə qoymasını çoxdan bilirdi və həmişə fikirləşirdi ki, görəsən, ixtiyar çağında tək qalmış, oğul-uşaq sarıdan əzəldən yarımmamış qoca arvaddan niyə belə yanıqlıdır?

Daha əsasız bir addım da ata bilməyen, beli ilbəil qozbelləşib əyilən bu qocanın yaşıni bilməsə də, öz dilindən eşitmışdı ki, o, uruslar İrəvan qalasını tutanda anadan olub və atası Ənnağı İrəvan qalasının müdafiəsində - türk ordusunda vuruşub.

**(Ardı var)**



# ◆ P o e z i y a



## *İnqilab İSAQ*

### AÇILAN GÜL XƏBƏRİ...

Uçmaq, uçmaq istədim, dost,  
Bu bir kəpənək arzusu.  
Ömür bahar deyilmiş ha  
Nəfəsində ləngiyə su.

Bu yol, ciğir eşq havası  
Zirvə qalxmaq nəmənədi?!  
Öz ahinla çıxdığın yer  
Nə sənədi, nə mənədi.

Yolçu olan boşça çıxmaz,  
Arxamızca su atan var.  
Əllərim gülə əyilir,  
Könül, sənin bir xətan var.

Uçmaq, uçmaq istədim, dost,  
Açılan gül xəberinə.  
Gördüm solan qanadların  
Nə çəkirmiş xəzəli, nə...

### BULUD-BULUD YELLƏNCƏK...

Məni tapşır sükuta,  
Saxla göy qurşağında.  
Gözü dünyada qalsın  
Göy kimi... uşağın da.

Quşdan, otdan, böcəkdən  
Boyuma baxım bir az.  
Ari çiçək azdırın  
Oyuna baxım bir az.

Qarışqa yuvasında  
Gülür bəxtin gözləri.  
Bənövşə ətri tutub  
Qoruduğum izləri.

Darıxmıram nə yaxşı  
Xoşbəxtdi sakit ada.  
Yelləncək buludlarım  
Yağış damlalarında.

### **BU BAHARDAN AYILMARAM**

Günün bağçamda gün dərib,  
Qəmləri gülə döndərib,  
Ətrini dərdə göndərib,  
Bu bahardan ayılmaram.

Arzum bənövşə qoxusu  
Yuxumsa payız yuxusu,  
Bulud yola səpilən su...  
Bu bahardan ayılmaram.

Yanılıb nahaq, yanılan,  
Həsrətdi eşqə yan alan,  
Xəyal kölgənə yarınan,  
Bu bahardan ayılmaram.

Tellərini hörür külək,  
Səni mənsiz görür külək,  
Saçında hönkürür külək,  
Bu bahardan ayılmaram.

Könül kürdü bu oyundan,  
Boyum boylanır boyundan,  
Toy qurduğun bu toyundan,  
Bu bahardan ayılmaram.

### **SOVRULDUQCA SON DƏNƏCƏN...**

Bulud-bulud gül sevinir,  
Alnímdakı gün sevinir,  
Kim ağlayır, kim sevinir  
Sovrulduqca son dənəcən...

Hər nə desən bəxt əlində,  
Dövrə vurur vaxt əlində,  
Nə qalıbdı bax, əlində  
Sovrulduqca son dənəcən...

Nə olsun ki, ötən ötüb  
Pəncərəmi örtən örtüb,  
Yanağından qəmmi öpüb?  
Sovrulduqca son dənəcən...

Gördüm axrı boz adamı,  
Yan-yörədə öz adamı,  
Duru saxlar söz adamı,  
Sovrulduqca son dənəcən...

Düşən düşüb əl-ayağa,  
Düşən deyil ər ayağa,  
Dənimə səpdim varağı,  
Sovrulduqca son dənəcən...

### **DÜNYANIN BİR İŞIQ UCU...**

Axşamlar, səhərlər başımı qatdı,  
Hələ dolanıram günüm babatdı,  
Dərdi kimə açım, dərdim abaddı,  
İçimə gün düşmür çöl bəzəyirəm.

Pozuldu saylarım, gör neçə qaldı,  
Deyəsən, qazancım heç-heçə qaldı,  
Gölləri qururdum gölməçə qaldı,  
Qurbağa qovlayıb "göl" bəzəyirəm.

Uzaqlar yol imiş, elə uzaqda,  
Sevdalı sirlərim aşkar soraqda,  
Daha şəvə saçım gülmür daraqda,  
İndi daz başıma tel bəzəyirəm.

Daş atır, göz tökür yerindən duran,  
Əli altdan sökür üstdə söz quran,  
Görən o kim imiş belə hicqiran?  
Sönmüş ocaqlarda kül bəzəyirəm.

Əlimin, işimin gücü ha yanda?  
Taleyin ağ-qara bürcü ha yanda?  
Dünyanın bir işiq ucu ha yanda?  
Qarışqa ömrünə fil bəzəyirəm.

### **EVDƏYƏM**

Çöl-biyaban quşu deyləm,  
Boş yuvanın quşu deyləm,

Bəxtə ögey qonşu deyləm,  
Evdəyəm, atam, evdəyəm.

Qapını açan qapiyam,  
Çağrılmamış bayatiyam,  
Sirrin kilidli qatiyam,  
Evdəyəm, atam, evdəyəm.

Məni kimi avam yoxdu,  
Bir kimsəylə davam yoxdu,  
Özgə evdə havam yoxdu,  
Evdəyəm, atam, evdəyəm.

Dözümlüyəm qar-qışacan,  
Alqışacan, qarğışacan,  
Söylə bacı-qardaşacan,  
Evdəyəm, atam, evdəyəm.

Ocağımıdı, oddu sinəm,  
Odunda balam isinən,  
Haqq evinə yolcu mənəm,  
Evdəyəm, atam, evdəyəm.

### **DONMUŞ VAXTIN İÇİNDƏ**

Saata bax, işləmir  
Ömür-ömürdən keçib.  
Qapını kimsə döyür,  
Təklikdə şərab içib.

Axşam hələ düşəcək,  
İndi bayırda dumən.  
Qəm şəkili çəkirəm,  
Boyayıram anba-an.

Yad kölgəyə it hürür,  
Qorxu gəlməsin yaxın.  
Mən ki, seir yazmiram,  
Sözü çevirib baxın.

Daşib dərya səbri də,  
Deyən, bir damla daşib.  
Donmuş vaxtin içində  
Göz yaşları buzlaşıb...

### **SİNMIŞ BADƏ**

Dolu, dopdolu badə  
İçmədim... sərxoş oldum.

Mən ki qəm divanəsi  
Öz halıma şad oldum.

Nə laylalar sevinir,  
Nə dilimdə yad sözü.  
Dünyanı yuxu tutub,  
Neyləyim boyat sözü?

Gözümə görünməyən,  
Tormu, tozanaq insan.  
Dolu, dopdolu badə,  
Şeytan doymur şərabdan.

Şər təpəgöz, savaşda,  
Ümid badədə sınır.  
Göz yaşı içə - içə,  
Sınır, badə də sınır.

### KÖNÜL DAXMASI

Əllər tutmaz daha əldən,  
Əllər getdi demək əldən.  
Soruş dəlidən, Vəlidən,  
Bura kimin daxmasıdır?

Dən cüçərtməz oğru olan,  
Yurd itirməz oğlu olan,  
Yalan olan, doğru olan  
Bura kimin daxmasıdır?

Divar, divar, "qoçaq" divar,  
Halallıqdan qaçaq divar,  
Süngü divar, bıçaq divar  
Bura kimin daxmasıdır?

Çətin susar incik adam,  
Olammadım çıx-çıx adam,  
Böyük dərdəm, kiçik adam,  
Daxmam könül daxmasıdır,  
Bura kimin daxmasıdır?





## *Aybəniz ƏLİYAR*

### **DAĞ DEDİYİM**

Neyləsək də keçir zaman,  
Ömür demir vaxt dediyin.  
Hərdən elə şirin gəlir,  
Hərdən də yad - "baxt" dediyim.

Qəlbimizdə qəlpə olur,  
Zülüm olur, hərbə olur.  
Zərbə üstə zərbə olur,  
Haqsız çıxır haqq dediyin.

Ömrün, günün kül eyləyir,  
Gözün sıxıb sel eyləyir.  
Mənə yoxdan əl eyləyir,  
Sevgisinə "yox" dediyim.

Suçsuzam, neyləyim, axı?  
"Can" deyirəm, ürək yaxır.  
Mənə dağ başından baxır,  
Qüruruna dağ dediyim.

### **O GECƏ**

Hər şey elə soyuq idi,  
Baxış soyuq, dodaq soyuq...  
Yığılmamış otaq soyuq,  
Açılmamış yataq soyuq...

Mən bir nəğmə mızıldadım,  
 Zülməməm yardım zülməti...  
 Cox axtardım,  
 Ürəyində  
 gizlədiyin məhəbbəti...

Gülmürdü ki üz-gözümüz,  
 Güldürmüşdük dostu, yadı.  
 Pəncərəndə AY yox idi,  
 Qəlbimizdə sevgi odu.

Hər şey elə soyuq idi,  
 Sadəlövhəm mən necə də.  
 Ancaq yenə mənim üçün  
 tək sən vardın o gecədə...

### **İŞIQ DİRƏYİ**

Hər tərəf bom-boş küçədir,  
 Sən də bir küçə adamı.  
 Hər gün keçirəm yanından,  
 Vurursan heçə adamı.

Çırpılıram lal sinənə,  
 Soruşmazsan kiməm, nəyəm.  
 Bəlkə, elə o tindəki  
 Sınan işiq dirəyiyyəm?!

Yenə də boğulub qalıb,  
 Zülmətin içində gecə.  
 Sən də baxmırısan üzümə,  
 Sınıb qalmışam eləcə...

Gah qəlbində kimsə olur,  
 Gah da qəlbi boş keçirsən.  
 Sabahlar bir az yuxulu,  
 Axşamlar sərxoş keçirsən.

Məni bu küçə tinində,  
 Görmək istəmir ürəyin.  
 Bir gün bir qasırğa gəlir,  
 Çəkib aparır dirəyi...

### **ÜMİD EDİRƏM**

Vallah, çox ümid edirəm,  
 Daha çıxmazsan qarşıma.  
 Sən də açmazsan qapını,  
 Ağlım qayıdar başıma.

Dünən məni tanımadın,  
Eh, bu gün də yadam sənə.  
Sabah durub biləcəksən,  
Mən lazımadam, adam, sənə...

Küsüb gedən ayaqların,  
Yolları yorub gələcək.  
Səni elə ağlayacam,  
Anan da durub gələcək.

Gəlmə, məni əvəz edir  
İçki, siqar,  
buna şadəm...  
Bilirəm,  
məndən uzaqda,  
Xoşbəxt olacaqsan, adam.

### **XƏBƏRİN VARMI?**

Güzgüyə çəkilmiş şəkil,  
Halından xəbərin varmı?  
Bu dünyanın mən adında  
Qulundan xəbərin varmı?

Heç gördünmü dərdi bitən?  
Unudulmur atıb gedən.  
Məni Ona sürgün edən  
Yolundan xəbərin varmı?

Dil-dil ötmə, dayan, dayan!  
Heç olmadın mənə həyan.  
Əllərimi oxşamayan  
Əlindən xəbərin varmı?

Sən ki, arzuna yetmisən,  
Məni də atıb getmisən.  
Yanıb ha vaxtdı bitmisən,  
Külündən xəbərin varmı?

### **DİLİNİ-DODAĞINI**

Bir həsrətli buz yalayıb,  
Buz dilini-dodağını.  
Təslim olma,  
bu kədərdən  
Üz dilini, dodağını.

Şeir deyim gecə-gündüz,  
Dinlə məni, darıxma, döz...  
Bir qədəh şərab kimi söz,  
Söz, dilini-dodağını.

Çox ömür vermişəm qəmə,  
Daha mənə "sevmə" demə.  
Gəl çıx ağappaq sinəmə,  
Düz dilini-dodağını.

Qüvvə olum qanadında,  
Çöksün yerə inadım da.  
Bu çözülməz həyatımda  
Çöz dilini-dodağını.

## GET

Qaçıb gecənin yuxusu,  
Yarpağın sevgisi qaçıb...  
İnsanların üzərindən  
Torpağın sevgisi qaçıb.

İçimdə qırdığın ürək  
Gedib ölüm yuxusuna.  
Yenə də tikan batırır,  
Şeytan gülün yuxusuna.

Nə var qaçıb üzümüzdən,  
Qaçıb Tanrıının sevgisi!  
Bizdən qabaq o dünyaya  
Köçüb Tanrıının sevgisi...

Fağıram, qulam, yazığam,  
Nə anla, nə söz xəbər al.  
İstəmirəm daha səni,  
Get, Allah umudunda qal.

## HİCRAN

Yenə səksəkədə yollar, küçələr,  
Ayaqlar altında qalıb buludlar.  
Kimi yatağında rahat gecələr,  
Kimi yatağında ağlayar, dolar.

Çətin bu yolların buzu əriyə,  
Həsrət ömrümüzün qışığı ağırdı.  
Ağlımız qılıncdan itidir deyə,  
Bizim başımızın daşı ağırdır.

Yolumuz bir tikə ümid gətirmir,  
Yağır üstümüzə min bir nalə, ah...  
Bizi çoxlarının gözü götürmür,  
Bizi bəxtimiz də sevməyir, Allah.

Pəncərə işığı AYdan asılıb,  
Gecə yamaq atır qəmli pərdəyə.  
Bizim alnımıza hicran yazılıb,  
Qəlbimiz sevgiyə yaşayır deyə.

### **QORXURAM**

Allah, bu eşq tər çıçəkdi,  
Oxşamağa əlim gəlmir.  
Qorxuram yaşanar, bitər,  
Başlamağa əlim gəlmir.

Bir yandan canı ağridır,  
Bir yandan məlhəm kimidir.  
Dənizdə üzən adadır,  
Sahildə duran gəmidir.

Can alır zülmət gecələr,  
Sabah doğur günəş kimi.  
Bəlkə, odur uzaq ada?  
Bəlkə, odur batan gəmi?

Hərrac içindədir həyat,  
Ümidlərin köçü gedib.  
"Ömür beş günlük" deyirlər,  
Beşinin də üçü gedib.

### **MƏN GETSƏM**

Gözünün içindən axacaq zaman,  
Süzülüb əlindən keçəcək illər.  
Bükülən dizindən yol eyləyəcək,  
Ağaran telindən keçəcək illər.

Keçəcək keçdiyin yolların üstdən,  
Keçəcək düşdüyün yolların altdan.  
Mən getsəm, bir küskün bənövşəsayaq,  
Bir eşq boyلانacaq kolların altdan.

Kəsəcəm yolların şah damarını,  
Gözümdən, könlümdən kəsib atacam.  
Qalsam, bilirəm ki, səni tərk edən,  
Hansı qadınınsa yerin tutacam.

Ya gedim, ya qalım, nə fərqı daha,  
Məzarı olmur ki, ölən hisslərin.  
Mən getsəm, bir başqa qadın tutacaq,  
Qəlbində boşalan qadının yerin.

### HA QAÇ

Batlığıñ bir ovuc sudur,  
Batağından ha qaç, ha qaç...  
Kəndirin ki boynundadır,  
Budağından ha qaç, ha qaç...

Tilsimi sıñib adının,  
Adı tapılmır odunun.  
Adını öpən qadının  
Dodağından ha qaç, ha qaç...

Ürəklər atılır, sınır,  
Sınmayan eşqə tapınır.  
Döyüb içərdən qapını,  
Otağından ha qaç, ha qaç...

Nə oldu alıb-satdığını?  
Qadın deyilmə atdığını?  
Hətta illərlə yatdığını  
Yatağından ha qaç, ha qaç...

### SEVİLMƏYƏN BU ÜRƏYİN

Bir az fərqliyəm bu ara,  
Məni sixır xəyallarım...  
Bir vaxt batlığım sevgidən  
Ölü çıxır xəyallarım...

Hər gecə yuxularıma,  
Könlümün adamı gəlir.  
Mənim batlığım bu sudan,  
Göz yaşımın tamı gəlir.

Ürəyimi kim yandırırb?  
Gözlərimə külün töküb.  
Eh, əkdiyim gül kolları,  
Yaz bitməmiş gülün töküb.

Bir az fərqliyəm bu ara,  
Ümidim dar gəlir mənə.  
Seviləməyən bu ürəyin,

Sevməyi ar gəlir mənə.  
Bağışla məni, adamım!

### KİM BİLƏ

Düşdüm taleyinin kövrəkliyinə,  
Qorxutdu gözünü çılgın anlarım.  
Əllərin əlimə toxundu yenə,  
Töküldü ovcuna həyəcanlarım.

Bu görüş bir şirin xatırə kimi,  
Ürəyə köçürdü, gözə köçürdü.  
Əlimi bu səfər isitmək üçün,  
Kim bilə, ağlından nələr keçirdi.

Bir sual didirdi beynini, bəlkə,  
Nə zaman bu qadın bezib gedəcək.  
Adını qəlbinə yazdığını kimi,  
Elə beləcə də pozub gedəcək.

Tamsına bilmirdin baxışlarından,  
Neyinə gərəyəm, axı neyinə?  
Kim bilə ağlından nələr keçirdi,  
Baxanda əlimin titrəməyinə.

*SABRAN*

## OXULARIN NƏZƏRİNƏ!

**2016-cı İL ÜÇÜN**

**“AZƏRBAYCAN”**

jurnalına abunə yazılışı davam edir.


**“AZƏRBAYCAN”**

jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,

illik abunə qiyməti 18 manatdır.

**İNDEKS: 76300**

## ◆ Seyran Səxavətin 70 yaşı ◆



### “MƏN ZAMANIN İÇİNDƏYƏM...”

*«Bu uşağın böyük gələcəyi var»*

«Hamı qachaqaçdadi. Bərk qachaqaçdı; Düz sözdən qaçıraq, vicdandan, qeyrətdən, namusdan, insafdan, övladdan, valideyndən, ölkədən, məbəddən, işdən... Allahdan... Yaman qachaqaçdı, Allah axırını xeyir eləsin...»

Seyran Səxavət 1946-ci ilin ilk bahar gündündən - 23 martdan bəri qachaqaçdadi, elə qaca-qaca, o sarışın oğlan gəlib 70 yaşına (vallah, heç inanılası deyil) çatdı. Amma lap sonuncu (hələlik sonuncu) romanı «Qachaqaç»da dediyinin əksinə olaraq, nə Düz sözdən, nə vicdandan, nə qeyrətdən, nə namusdan, nə insafdan, nə övladdan, nə valideyndən, nə ölkədən, nə də Allahdan qaçıdı. «Gözündən bal axan» Əsgərhan bulağının suyundan içə-içə, Savalan müəllimin ədəbiyyat haqqında «mühazirələrini» dinləyə-dinləyə, məşhur Azix mağarasının yeddi-səkkiz kilometrliyində - doğma kəndi Yuxarı Yağlıvənddə - var-dövləti başından aşan, işlek, təpərlə camaati, camış ferması, inək ferması, ilxisi, arpa-buğda zəmiləri, bağlı-bostanı, günəbaxan tarlaları bol olan bu kənddə «Sarı» ləqəbi ilə tanına-tanına on səkkiz il heç yerə qaçıb eləmədi. Atası Əsgər kişinin, babası İsmixan oğlu Bəylərin, nənələri Zibənin və Tükəzbanın, anası Zərif müəllimin, adları gül qoxuyan kənd qızlarının, gəlinlərinin, Bilal müəllimin, Savalan müəllimin, Sona müəllimənin, kəndin sözü keçən kişilərinin gözünün önündəcə uşaqlıq və gəncliyini yaşadı. İlk şeirlərini də o vaxtlar yazdı və günlərin bir gündündə «bənəviş eşşəyini pəyədən çıxardıb, «toş-toş» deyə-deyə, təndir çörəyini gəvələyə-gəvələyə üz tutur şəhərə (Füzuliyə)». Soruşa-soruşa

«Qızıl Araz» qəzətinin redaksiyasını tapır, qəzətin redaktoru Feyruz Atakişiyevlə (özünün ifadəsində «Fehruz əmiylə») görüşür, uşaqlıqdan canına hopmuş məzəgərliklə, əl-qolunu ölçü-ölçə ilk «şeirini» ona oxuyur:

*Sizdən bir cavab istədim,  
Rusca mənə «net» dediniz.  
Saf eşqimi lağa qoyub,  
Hərdən «privet» dediniz.  
Ancaq düşünmədin, ay qız,  
Gördüyün iş necə işdi.  
Mən biləni, anan sənə,  
Rusca layla deməmişdi.*

«Fehruz əmi» ona məsləhət görür ki, partiyadan, vətəndən, Qızıl meydandan, Lenin babadan, Əzcəzairin qəhrəman qızı Cəmilədən, Sona müəllimdən, bir may bayramından şeirlər yazsın və ustufca məktəbli Seyranı başından eləyir. Amma «Sarı»-Seyran şeir yazmağı başından qova bilmir və bir gün də şəhər klubunda Mirzə Fətəli Axundova həsr olunan tədbirdə yenə əl-qolunu ölçü-ölçə, özündən çıxaçıxa, bircə qırnıq da karıxb-ələmədən yubiley şeirini oxuyur:

*Yazılıb yaratmaq üçün gecə-gündüz çalışdın,  
Sənətin göylərində tonqal kimi alışdın.  
Qələmini bircə an sən əlindən qoymadın,  
Əsərlər yaratmaqdan yorulmadın, doymadın.*

«Camaat çəpik çalmağında davam eləyirdi, mən Savalan müəllimin yanına gəlməmiş təzədən taxta pillələrlə səhnəyə qalxıb şeir dediyim yerdə dayandım, alqışlar lap ərşə dirəndi, sonra camaata baş əydim və qayıdır pillələrlə salona düşmək istəyəndə gördüm ki, kimse qolumdan yapışdı, çönüb gördüm ki, Bakıdan gələn nazir əmidi (Qurban Xəlilov). O, məni qucağına alıb göye qaldırdı, sonra yerə qoyub üzümdən öpdü, əlimdən tutub üzünü camaata tutdu:

-Yoldaşlar! Bu uşağın böyük gələcəyi var..»

### *Şair Seyran*

Seyran Səxavət ədəbiyyata şeirlə gəlib - altmışinci illər onun yaradıcılığının şair dövrüdür.

Mən belə düşünürəm ki, Seyran Səxavətin şeirləri olmasaydı, onun yaradıcılığında mütləq bir çat yaranardı. Çünkü Seyranın görkəmli bir nasir kimi formallaşmasında, ədəbiyyata bu qədər cani-dildən bağlanmasında bu şeirlərin mütləq mənada böyük rolü var. Şeir yazmaq o deməkdir ki, sən sözün sehrinə düşürsən, hər adilikdə bir qeyri-adilik axtarsan, ritm, ahəng, musiqi-şeirin bu ecazkar qüvvələri səni öz əsarəti altına alır, sən dünyanın rənglərini, işığın gözəlliyyini, yaşamağın, varlığın, həyatın, sevginin şeiriyyətini yaratmağa can atırsan. Seyranın şeirlərində də o illərin ürəyində işıqları sayışan cavan bir şairinin dünya ilə harmoniyasını hiss etdim. Onun şeiri ilə sonrakı illərdə yazdığı nəşr əsərlərini müqayisə etdim, təbii ki, şeirlərindəki o sadə və səmimi notlar, bədii təsvir vasitələrindəki rəngarənglik nəşrində də davam edir, amma bu yalnız zahiri oxşarlıqdır. Nəşrindəki o təhkiyəyi-kəlam, obrazların danişiq tərzi, müxtəlif hadisələrin yaratdığı emosional çalarlar, kolorit, Qarabağ ləhcəsindən gələn o şirinlik şeirlərində qətiyyən nəzərə carpmır.

Seyran Səxavətin şeirləri öz yaşıdlarının (Nüsretin, Çingizin, Sabirin) yazdıqlarından seçilirdi və bu da poetik fərdi düşüncənin əlamətiydi. O, bir

kimşəni təqlid eləmək ya bir kimsədən hansıa təşbihi ya obrazı götürüb istismar etmək fikrində olmamış və ola da bilməzdi. Seyran Səxavət bir insan kimi səmimiyyəti və şəxsiyəti ilə heç kimə bənzəmədiyi kimi, şeirində də, nəsrində də özü oldu. İndi gəlin, onun bir neçə şeirinə nəzər salaq.

Seyranın sevgi şeirlərində səmimiyyətin və bu səmimiyyətdən doğan təbiiliyin qədərini ölçmək mümkün deyil. Hər cür yalançı pozadan, süni pafosdan, zahiri görünüşdən uzaq olan bu şeirlər dünyada əsl sevginin varlığını nişan verir. Seyran deyirdi ki:

*Evinizin tuşundan  
sonsuz göylərdə yanana,  
o parlaq ulduzları,  
xəzan vaxtı bağçanda  
yerə bir-bir tökülen  
yarpaqları sevirəm.  
Sənin könül verdiyin  
can dərmanı yetirən,  
torpaqları sevirəm.*

*Qəlbinə həmdəm olan  
sirdaşını sevirəm.  
O atanı, ananı  
qardaşını sevirəm.  
Görürsənmi, gözəl qız,  
neçənizi sevirəm?  
O daşlı, o kəsəkli  
küçənizi sevirəm.*

İlk sevgi əksərən vüsala aparmır, amma «Eşqi də, müharibə kimi, başlamaq asan, bitirmək çətindi» (Mark Tven) və bir də «Ümidsiz də olsa, sevmək gözəldir» (O.Balzak). Seyranın «İlk məhəbbət-son məhəbbət» şeiri bu hikmətlərin doğruluğunu bir daha təsdiq edir:

*Sən nə istəyirdin, nələr itirdin?  
Qorxma kül olmaqdan, yan, məhəbbətim.  
Sən mənim başıma nələr gətirdin,  
Ay ilk məhəbbətim, son məhəbbətim.*

...  
*Sən bir soyuq ulduz, mən gözləri nəm,  
Eybi yox, mənimcün həmişə varsan.  
Sixma ürəyimi, ürək cəhənnəm,  
Axi sən ordasan, sən sixiləsan.*

Heç bir tərəddüd eləmədən S.Səxavətin bu şeirini «Azərbaycan sevgi lirikası» antologiyasının ilk iyirmiliyinə daxil etmək olar.

Seyran Səxavətin şeirlərini müəyyən mövzular üzrə bölgülərə ayırib təhlil etmək niyyətində deyiləm, bu üsul artıq köhnəlib və fikrimcə, Seyranın şeirlərinin bu güne gəlib çatan havasından, o şeirlərin yaratdığı ovqatdan və bir də poeziyada yaşanısları bənzərsiz söz ustalığından söz açmaq lazımdır.

*Sən mənim köksümdə bir ovuc torpaq  
Mən elə bilirdim torpaq ağrımaz.*

Bu misralar «Ürək» şeirindəndir və ürəyi torpağa bənzətməyi ilk dəfə Seyranın şeirində gördüm.

Azərbaycan dağlarına saysız şeirlər həsr olunub, birini də Seyran yazıb və bu şeirdəki təşbihləri yan-yana düzsən, gözəl bir mənzərə alınar: «Buludlar boynuna dolaşan zaman Sanki səmalardan asılıb dağlar». «Yaşıl yamaclarla dırmanıb çıxan Başında dincələn ayın gözəldir». «Əgər xalçadırsa döşündə çəmən, Çiçəklər ən gözəl ilmələridir». «Qayalar buyunuza, çiçəklər teli- Bu yer kürəsinin maralı dağlar».

Seyran Səxavət təbiətdən qopub gələn və təbiət sevgisini şeirlərinin canına hopdurən şairdir. Ancaq onun şeirlərində sırf peyzaj lövhələri ilə çox az rastlaşarsan. Təbiət haqqında o, insandan danışlığı kimi danışır. Metaforalardan ustalıqla istifadə edir. «Payız» şeirində deyir ki: «Sən Molla İbrahimxəlil kimi kimyagərsən... Sən qazanmamışan bu yarpaqları, Bəs niyə səpisən sola-sağ?!». Dənizin azadlıq həsrətini belə ifadə edir: «Dalğalar-ümidlərin, Dəyib sahillərə parçalanacaq. Eh yaziq dəniz... Sən də çaylar kimi axmaq istəyirsən... Çaylar da bir tərəfdən axır sənə... Vallah başım çıxmır, Bəlkə, belə lazımdır: Kənizə kəniz azadlığı?! Dənizə dəniz azadlığı?! Hə?!!».

Seyran o illərdə «Fehruz müəllimin» sözünə qulaq assayı, Lenindən, partiyadan, bir may bayramından da şeirlər yazardı, amma yazmadı, tənhalıqdan, uşaq arabasından, qız balasından, ölen günlərinin qəbiristanlığından, xəstəxana pəncərəsindən, Əsgərxan bulağından, kimsəsiz və yetim adalardan, gəmilər və limanlardan, küləklər və dalğalardan, yollar və ayaqlardan, qış gecəsindən, küçə telefonlarından şeirlər yazdı. Gəncliyin və tələbəlik illərinin romantikası dolduş şeirlərinə.

İki şeir kitabından sonra susdu... Məmməd Araz bir məqaləsində şeirdən uzaqlaşmağını Seyranaya irad tutdu. Ancaq Seyran müvəqqəti olaraq şeirdən uzaqlaşdısa, Ədəbiyyatdan, Sözdən uzaqlaşmadı. Qarşıda ona şöhrət qazandıracaq hekayələr, povestlər, romanlar yazılıcaqdı.

### *Nasir Seyran*

Seyran Səxavət adı gələndə istedadlı bir nasir yada düşür və müasir Azərbaycan nəşrini onun yaradıcılığı olmadan təsəvvür eləmək mümkün deyil. Ona görə mümkün deyil ki, Seyran nəşr yaradıcılığında heç kimə bənzəmir və onun, istər yazı tərzi, istər fərdi üslubu, istərsə də yaratdığı obrazlar qayət özünəməxsusdu. Onun çağdaş Azərbaycan ədəbiyyatında öz yeri, öz məkanı var - həmin bu «ərazi» yalnız Seyranə məxsusdur.

O, ilk hekayələrini yetmişinci illərdə qələmə aldı, ilk hekayələr kitabı («Hamı elə bilirdi ki...») isə, 1982-ci ildə işıq üzü gördü.

Seyranın nəşri bir neçə özəlliyyinə görə seçilir. Birincisi: bu nəşr dil baxımından (istər müəllif təhkiyəsində, istərsə də təsvir olunan obrazların nitqində) çox koloritli bir məzmuna malikdir. Bu dil səni öz arxasında çekib aparır. Onun təhkiyəsində sadəlik və yiğcamlıq qabarlıq nəzərə çarpır. Uzun cümlələrə nadir hallarda rast gəlirsən. «Mühəribədən sonra bu kəndə birinci dəfə yaz gəlmışdı. Günəşin istisi adamların iliyinə işlədikcə onların qanı qızırı. Bütün kənd çöldə - bayırda idi. Kənd nəhəng qarışqa yuvası kimi qaynayırdı. Hərə bir işin qulpundan yapışmışdı. Qədimliyi kişi də həyətinin həndəverinə çəpər çekirdi. Səher tezdən durmuşdu... Yorulub oturdu. Sonra göy otun üstünə uzandı. Gərnəşdi. Heç vaxt gərnəşməkdən belə ləzzət almamışdı» («Yaz oğrusu»).

Seyran nağıllı poetikasına yaxşı bələddir və əsərlərində də nağıllı təhkiyəsinə çox meyil edir. İkincisi: S.Səxavətin təqdim etdiyi obrazlar təbii davranışları, məişət xüsusiyyətləri, ata-baba ənənəsinə sadıqliyi ilə

seçilirlər. Hər bir obraz həm öz keçmiş ilə yaşayır, nəsildən, soydan gələn yaxşı ya pis nə varsa, onların hərəkət və davranışında da bu, hiss edilir. Lakin bu obrazlar həm də müasir dövrün adamlarıdır, həyatdan, cəmiyyətdən təcrid olunmamışlar. Üçüncüüsü: S.Səxavət kəndi, orada yaşayan adamların hər birinin fərqli və oxşar xüsusiyyətlərini çox gözəl bilir. Onu kənddə baş verən hər bir hadisə maraqlandırır, özü də daha çox mənəvi tərefi. Kənd onun üçün açıq qapıdır. O, bu qapıdan içəri girib müxtəlif insan tiplərini bize göstərir. Amma Seyran kəndlə obrazlarını şəhərə də getirir. Bəzən bu obrazlar gülməli, hətta lap ağlamalı situasiyalardan keçirlər, amma kənddən gətirdikləri saflığı, təmizliyi ürəkləri kimi itirib-eləmirlər, hətta bu saflığı şəhərdəkilərə də aşılıya bilirlər. Əgər diqqət yetirsek, Seyran Səxavətin kənddən yazdığı əsərləri zaman xronikallığı baxımından da bir-birini tamamlayır. «Ağrı» povesti müharibə illərindən söz açır, «Ocaq daşı» müharibədən sonrakı illərin kəndini və adamlarını təsvir edir, «Gözü işığa düşmüş adam» əllinci illərin sonları - altmışinci illərin əvvəllərini gözlərimizin önünə getirir. Yetmişinci - səksəninci illərin kəndi də Seyranın bir çox hekayələrinin və povestlərinin mövzusuna çevrilir. Dördüncüüsü; Seyran Səxavət adətən öz hekayə, povest və romanlarında cəmiyyət hadisələrinə dar, lokal bir məkandan qiymət verməyə çalışır, sanki hadisələr və insan xarakterləri bir prizmadan işiqlandırılır. Ancaq burada «dar» sözü nisbi məna daşıyır, çünki S.Səxavət dar və xırda məkanı BÖYÜK MƏKANın bir parçası kimi ümumiləşdirə bilir. Məsələn, onun «Sanatoriya» povestində belə bir fikirlə qarşılaşırsan: «Elə dünyanın özü də sanatoriya kimi bir şeydir. Əməlli-başlı fikirləşəndə görürsən ki, dünya xəstəxanaya oxşayır. Lap dərindən fikirləşəndə görürsən ki, dünya qəbiristanlığı da...» Beşincisi; «Seyran Səxavət yumoru çox sevir, elə bir nəşr əsəri yoxdur ki, oraya humor damcılanmasın. Təkcə obrazların danışq tərzində yox, həm də hərəkətlərində, davranışlarında bu humor hiss ediləcək dərəcədə güclüdür. Amma humorun onun nəşrində lağlağıya çevrilmək qorxusu da yox... Altıncısı; Seyran Səxavətin qəhrəmanlarının heç biri sovet ədəbiyyatının «müsəbət qəhrəmanları»na oxşamır. Əksinə, o, bəlkə də «müsəbət qəhrəmanlar»a parodiya səviyyəsində qələmə alınan obrazlara daha çox meyllidir.

Ən çox yadda qalan hekayələri bunlardır: «Çayçı Rəşid», «Paravozsürən», «Bioloqun yazı masası», «Yüz ilin kişisi», «Bir kisə kartof», «Madonnanın əri Fərəməz kişi», «Qaçay müəllim», «Boynu əyri kişi», «İt intervüsü», «Cəhənnəm». Povestlərindən «Ağrı», «Sanatoriya», «Qızıl test», «Ocaq daşı», «Dar köynək», «Gözü işığa düşmüş adam», «Qapıların o üzündə qalan dünya», romanlarından «Daş evlər», «Nekroloq», «Yəhudи əlifbası», «Qaçhaqaç» onu gerçekliyin, yaşadığımız dövrlərin, cəmiyyətdə baş verən ictimai-siyasi hadisələrin, mənəvi münasibətlərin bədii təşrihçisi kimi tanıtmağa yetərlidir.

Seyran Səxavətin nəşr əsərlərində bir təmiz, işıqlı, necə deyərlər, ürəkaçan lövhələr, bir də «Nekroloq» romanında, «Qızıl test» povestində, «İt intervüsü», «Cəhənnəm», «Boynu əyri kişi» hekayələrində olduğu kimi qara, tünd lövhələr görürsən. Onun «Qızıl test» povesti 70-80-ci illər Azərbaycan gerçekliyinin tragic notları üzərində qurulmuşdur. «Boynu əyri kişi» və «Cəhənnəm» hekayələri isə, yaşadığımız həyata böhtan deyil, keçirdiyimiz ağrı-acıların inikasıdır. Jurnalistlə söhbətində Boynu Əyri Kişi belə bir fikir irəli sürür ki, «Xalqımızı yetkin, əxlaqlı, mədəni xalqlar cərgəsinə çıxarmaq üçün gecikmədən dövlət səviyyəsində yer üzündə

analоqu olmayan bir institut yaratmaq lazımdır. Sonra isə, genetik seçim yolu ilə təzə doğulmuş körpələri - oğlan və qızları bu mühitdən uzaqlaşdırıb tam ayırmalıq, bir millət kimi hər şeyi təzədən başlamaq lazımdır». Ancaq bu maksimalizmlə yaşayın Boynu Əyri Kişi labüb ölüm ərəfəsi çox çətin bir dilemma qarşısında qalır: «Stolun siyirtməsində altı il bundan qabaq ölmüş əmək kitabçası əlinə keçdi, vərəqlədi, gördü ki, on altı yaşından işləyir. Əmək kitabçasının boş vərəqində diyircəkli qələmle Mürdəşirin, Qəbirqazanın, Mollanın, qırx gün ərzində urvatsız bir adam üçün verilən ehsanın pullarını dəqiq hesabladı və onun aləmində çox fantastik bir rəqəm alındı. Bədəni buza döndü. Fikirləşdi ki, yaşamaqla ölmək arasında o qədər də böyük bir fərq yoxdur.

...Boynu Əyri Kişi qalxb pəncərəyə yaxınlaşdı, pəncərəsini payızın üzünə açdı. Çıskınləyirdi. Payızdan utanmasayıd, var gücü ilə qışqırdı: «-Yaşasın Azərbaycan xalqı!!!»

Məncə, S.Səxavətin «Nekroloq» romanı onun şah əsəridir. Romanda çağdaş Azərbaycan mənzərəsi eks olunub. Mənzərə bütöv və genişdir, cəmiyyətin bütün zümrələrini əhatə edir: çadırlarda yaşayan və cəhennəm həyatı keçirən (söhbət 90-ci illərdən gedir-V.Y.) soydaşlarımızdan tutmuş, nəhəng maliyyə firildaqları ilə məşğul olan mafioz qruplara qədər. Romanda sanki zaman anlayışı da şərtidir. Əsərdə təsvir olunan Məkan da bize tanışdır: «Buraların ərazisi indikindən qat-qat böyük olub: əvvəl qeyribərabər şəkildə iki bölüblər - Quzeyə və Güneyə. Qonşular bölüşdürüb, alışma eləyiblər, «uf» da deməyiblər, dillənməmişik, ufuldamamışiq, ağrımamışiq, ağrıya bilməmişik, çünkü sağlam can ağrıyar... Ölmüş adımı şaqqlasın da, xəbəri olmaz - ölüdü. İki yerə bölünəndən sonra da ağılları başına gəlməyib, elə yeyib yatıblar, düşməni süfrələrinin başına keçiriblər, düşmən də düşmənciliyini eləyib, girib bunların qılığına ki, bəs, qardaşıq. Elə o vaxtdan da evləri yixıldı, düşmən üstlərinə ayaq açdı: xanlıqlar, mahallar, kəndlər asta-asta əldən getdi. Torpağı torba ilə daşındı. Dedilər: «bir torba torpaq nədi ki...» Bilmədilər ki, bir torba torpağı, göylər kişnəyib, buludlar ağlayanda, qərib elde canını tapşırıq qəribin gözüne tökmək olar. Hardan biləydilər». Deməli, məkan məlumdur, söhbət məmlekətimizdəki məlum olaylardan gedir. Ancaq Seyran Səxavət romanda konkret olaraq kiməsə işarə eləmir, son iyirmi - iyirmi beş ilin ictimai-siyasi hadisələrinin iştirakçıları da nəzərə çarpır. Ustalıq elə bundadır. Amma lövhələr nə qədər real və tanışdır. Soydaşlarımızın bir vaxtlar zillətlə ömür sürdüyü çadır həyatı, işsizliyin barometri olan «Qul bazarı» və böyük varidat sahibi olanların kef məclisləri...Romanda böyük bir xəstəxana təsvir olunur. Əslində, bu, adı xəstəxana deyil, məmlekətin xəstə tərəfidir. «Xəstəxana xəstə idi. Soyuqdan ölülərin də dişi-dişinə dəyirdi». Bu əsərdə də Seyran Səxavət «Sanatoriya» povestindəki priyomdan istifadə edir. Məmlekətlə Xəstəxananın, məmlekətin adamlarıyla xəstələrin bir-birindən fərqi yoxdur.

O, təsvirlərində tünd boyalardan çəkinməyən yazıçıdır. Qrotesk onun təkcə çox sevdiyi bədii təsvir üsullarından biri deyil, həm də yaradıcılığının üslubi məqamlarından biridir. «Nekroloq» romanı bu mənada qortesk-roman da adlandırılara bilər. «Nekroloq» adı özü də qroteskdir. Çünkü romanda bir adamın yox, bir xalqın faciəsindən söhbət gedir.

Bəs, bu xalq niyə ölü? Dünyanın bu xalqın ölümündən xəbəri varmı? Birinci suala romanda süjetin öz inkişafından, hadisələrin gərginliyindən doğan kəskin kolliziyaların qabarılmasına ilə cavab tapmaq olar. Düşüncədə baş verən partlayışlar, insanların insan ola bilməməsindən doğan faciələr bir küll halında romana dacil olur, həyat öz axarını

dəyişdirir. Şəhərə əvvəlcə həzin meh əsir, sonra güclü külək başlayır, sonra isə bu külək qasırğaya çevirilir. «Bu güclü sel bəzi zirzəmılərdəki əyyaşların, fahişələrin və iş adamlarının meyidlərini vurub küçəyə çıxarmışdı... Bu şəhərdə yaşayanların hamısı ölüm qorxusunu yaşadı, hamının yadına düşdü ki, dünyada ölüm də var». Yazıçı bu vahiməli gecənin fonunda iki səhnə təqdim edir-biri şam səhnəsidir. Körpə bir qız təkqollu gənc atasının sinəsinə qıslımsıdı. Öləmkən istəmir bu qız. Şam yandırılar və birdən hamı görür ki, şam ağlayır.» Onun göz yaşları işiq saçırı. Bütün şəhər şam yandırmışdı-ancaq bu şamlar məbədlərdə yandırılan şamlara daha çox oxşayırırdı». Başqa bir lövhə: «Qasırga öz yuvasına çəkiləndən sonra Diribaş əl fanarını götürüb aşağı düşür, küçədə selin gətirdiyi və qoyub getdiyi nə varsa yiğisdirmağa başlayır, meyidlərin ciblərini, sumkalarını gəzir. Axırda «işiği kök qadının üstünə saldı, sonra da qalstuklu kök kişinin. «Belkə, bunlar ər-arvad imiş... Baci-qardaş da ola bilərlər...» Kök qadının yanına gəldi, dizini qadının enli buduna qoyub üzүү çıxarmaq istədi, xeyli əlləşdi, «zəhrimara qalsın». İstədi çıxıb getsin, tamah qoymadı, onu qadına təref itəledi.

-Oğraş, bir də bu şəhərə nə vaxt sel gələcək?». Doğrudan da lap cəhənnəmi xatırladan bir səhnədir, qrotesk həddini aşır burada. Amma bütün bunlar reallığa işaretdir.

«Bu çadır şəhərciyində nə toy olmuşdu, nə də yas. Dörd nəfər ciynində kiçik bir tabut aparırdı. Gənc ata, qardaşı, atası və bir başqası. Burda məskunlaşanlar bir kəndin, bir şəhərin də binövrəsinə daş qoya bilərdilər-lakin onlar qəbristanlıq binövrəsi qoyurdular və bu binövrəyə qoyulacaq ilk daş -körpə cənazəsi indii onların ciynində idi... Tabutun dalınca bir dəstə çolaq gedirdi. Adəmi vahimə basırdı və vahimə basıqca adama elə gəlirdi ki, bu gedən elə Xalqdı».

Beləcə, romanda kədərli və hüznlü səhnələr bir-birini əvəz edir. S.Səxavət çadır şəhərciyində adiliyə çevrilmiş vərdişləri, yaşayış tərzini daha qabarıq vermək üçün, ən başlıcası isə bu vərdişin və psixolociyanın gələcəkdə daha qorxulu bəlaya çevrilməməsi üçün bədii sözün bu çalarına üz tutur. İndi məmləkətimizdə çadır şəhərcikləri yoxdu, amma Seyranın romanı o illərin acınacaqlı mənzərələrini bizə unutdurmayacaq dərəcədə əhəmiyyətlidir, bədii bir sənəddir. Uydurma deyil.

Seyran Səxavəti elmi-tənqidi fikrimizdə «altıncılar» adlandırdığımız ədəbi nəslin ardıcılı kimi səciyyələndirirlər. Təbii ki, davam təkrar deyildir. «Yeni Azərbaycan nəsri» dünya ədəbi prosesində başlanan bu hərəkatın Azərbaycan nəsrindəki özünəməxsus, mili səciyyəli inikası idi. «Yeni Azərbaycan nəsri»nın ən istedadlı nümayəndələrindən olan Anarın «Nəsrin fəzası» məqaləsinin sonluğunu xatırlayıram. Anar öz ədəbi nəсли (Y.Səməndoğu, İ.Hüseynov, Elçin, İ.Məlikzadə, M. və R.İbrahimbəyov qardaşları, Ə.Thylisli) haqqında, onların nəsri barədə çox səmimi elmi-publisistik söhbətini beləcə tamamlayırlar: «Əlbəttə, Azərbaycan yazıçılarının son nəсли - Vaqif Nəsib, Mövlud Süleymanlı, Ramiz Rövşən, Şahmar, Afaq Məsud, B.Vəziroğlu, M.Oruc, S.Səxavət, Natiq Rəsulzadə və onlardan da gənc olan Saday Budaqlı kimi orijinal nasırın haqqında söhbət bu məqalənin hüdüllərindən kənarda qaldı». Deməli, Anar sonrakı ədəbi nəсли də «Yeni Azərbaycan nəsri»nın sıralarında görünür. Bu, təsadüfi deyil. «Altıncılar»ın başqa bir istedadlı nümayəndəsi Elçin isə 1983-cü ildə «Literaturnaya uçeba» jurnalının oxucularına Seyran Səxavətin «Madonnanın əri Fərəməz kişi» hekayəsi haqqında səmimiyyətlə söz açmış, onun bir nasır kimi özünəməxsusluğunu qeyd etmişdi.

Elçinin təqdir etdiyi «Madonnanın əri Fərəməz kişi» hekayəsi adı insan-dan dolğun xarakter yaratmağın uğurlu nümunəsidir. Bu hekayədə Mirzə Cəlil və Haqverdiyevdən gələn işiqlı bir humor var. Müəllif Fərəməz kişinin - heç kimə ziyanı dəyməyən, heç kimdən təmənnası olmayan bu gülməli, məzəli insanın, sadəcə, hərəkətlərini izləyir və izlədikcə də onun qəribə hə-rəkətləri arxasında bir saflıq, bir təmizlik görür. Yox, Fərəməz kişi faciəli qəhrəman deyil, əksinə, komikdir. Bir səciyyəvi detal: «Kənd arvadlarının çoxusu Fərəməz kişini kişi hesab eləmirdilər, ondan utanıb-çəkinmirdilər. Çünkü Fərəməz kişi onların «məclislerinin» daimi iştirakçısı idi. Fərəməz kişi bulaq başında saatlarla arvadlara nağıl danışır, bəzən də nağıldan kənara çıxıb ağızına gələni uydururdu. Fərəməz kişi müharibədə də poçtalyon olub. Ona elə gəlirdi ki, savad məsələsində kənddə heç kəs onun qabağına çıxa bilməz. Kənddə göstərilən kinofilmlərin hamısına baxırdı». Sonra yazıçı onun ölümünü təsvir edir. Bu qəfil ölüm hamını çəşdirir və beləliklə, kənd camaatının adət etdiyi bir adam onları tərk edir, hamı məyus olur. «Fərəməz kişi günbatan vaxtı canın tapşırılmışdı. Dəfni sabaha saxladılar. O gecə sehərə kimi arvadlar bardaşqurma oturub Fərəməz kişinin üstündə ağı deyib ağladılar».

Seyranın «Qapıların o üzündə qalan dünya» hekayəsində də gülməli əhvalatlar çoxdu, amma bu gülməli əhvalatların qəhrəmanları həm də daxili dramatizmi və fəci məqamları ilə də seçilirlər. «Gülalı üç gün idı Bakıya gəlmişdi ki, uşaqlarına bazarlıq eləsin. Dağdan gəlmüş adamın avqustan axırlarında şəhərin istisində nəfəsi təngiyirdi. Onun əlli yaşıvardı, ömründə ikinci dəfə idi ki, Bakıya gəlmişdi - birinci dəfə onu Bakıya qaynı getirmişdi, onda Güllalının otuz yaşıvardı». Belə bir başlanğıc İap Mirzə Cəlilin hekayələrindəki ilk cümlələri xatırladır. Seyran Mirzə Cəlildən, Haqverdiyevdən ədəbi dərslər alıb, özünü yaxşı bir tələbə kimi göstərə bilib. Amma öz yolu var və S.Səxavət nə yazıbsa, özü olub, öz cümlələri, öz təhkiyə tərzi və öz qəhrəmanları...

Bu Gülalı kişi bütün kəndçi avamlığıyla, şəhər mühitində düşdüyü komik, gülməli vəziyyətləri ilə, həddindən artıq təbiiliyi və sanki alnına yazılmış sadəlövhüyü ilə oxucunu elə hey güldürür. Amma bu gülüşün arxasında Çarli Çaplin təmizliyi durur (mögayısa yerinə düşməsə də). Çünkü Güllalı kənddən gətirdiyi o təmizliyi, o saflığı Fatikin, Firanın da həyatına ciləyə bilir.

Dünyanın işiqli və qaranlıq lövhələrini təsvir edən Seyran Səxavət yaşadığı ədəbi mühitə də elə o rakursdan baxır. «Qaçhaqaç» romanı son əlli ilin Azərbaycan ədəbi mühitini Seyranın gözləriyle bize göstərir. Yalan demir, yalan oxumur o gözlər. Və biz yazıçı Seyranı bir insan kimi - bu dünyadan əzabını da, sevincini də, kədərini, ağrısını və fərəhini yaşayan Seyran Səxavəti olduğu kimi görürük.

«Qaçhaqaç» romanının sonu (söhbət ikinci kitabın birinci hissəsindən gedir-V.Y.) S.Səxavətin «Nekroloq» romanına görə Yaziçilar Birliyinin «Yusif Səmədoğlu adına ilin ən yaxşı romanı» mükafatını alması səhnəsi ilə bitir. «Anar Yaziçilar Birliyində bu mükafatı mənə təqdim eləyəndə elə bildim ki, Yusif Səmədoğlunun əlindən aldım».

Bu, istedadlı bir Azərbaycan yazıçısının ustاد bir sənətkara - Yusif Səmədoğluya böyük ehtiramının ifadəsidir. Seyran Səxavət öz milli ədəbi kökünə son dərəcə sədaqətli bir yazıçıdır və oxuculara məsləhət görərdim ki, bu romanı («Qaçhaqaç») oxusunlar, Seyran Səxavəti və ədəbi dünyamızı onun gözləriylə seyr eləsinlər...

**Vaqif YUSİFLİ**

## KEÇMİŞƏ DƏYİB QAYIDAQ?

**K**ifayət qədər poetik gücə, duyuma malik bir şairin - Seyran Səxavətin nəsrə - prozaya keçidi çoxlarına qəribə gəldi. Amma mənim üçün təbii idi. Çünkü onda dünyani geniş formatda görmək, insanlarla ünsiyət qurmaq, xarakteri adı adamdan seçmək fitri keyfiyyət idi. Ətrafındakı adamların görünməyən tərəflərini - Nazim Hikmətin diliylə desək, "insan mənzərələrini" görmək bacarığı vergidir. Yəziçi kimə deyilir? O adama yox ki həyatı olduğu kimi qələmə alır! Yəziçi o sənətkara deyilir ki, həyat, insan, onun anلامı necə olmalıdır - sualına cavab verir. O, öz dünyasını yaradır - xarakterləriylə, obrazlarıyla, xəyalı aləmiylə. Bunun üçün isə, zəngin həyat təcrübəsi, müşahidə qabiliyyəti, insan xarakterindəki təzadlı məqamları açmağı, qabartmağı bacarasan gərək!

Seyran Səxavət "həyat məktəbinin" bu təcrübəsinə yiyələndiyinə görə seçildi, bəyənildi.

Seyran Səxavətin hekayələrinin, povestlərinin, romanlarının, pyeslərinin dili siğallı deyil, obrazları, xarakterləri coddur. Kifayət qədər coddur. Özünə oxşayır. Bunun müqabilində təbiidir, insanıdır, seçiləndir və yaşarıdır ...

Mən ədəbi tənqidin funksiyasını daşımaq fikrində olmadığıma görə onun sənətkarlıq keyfiyyətlərinə, məziyyətlərinin geniş şərhinə varmır. Şübhəsiz ki, bu məziyyətləri mənsiz də söyleyəcəklər; daha geniş, daha ətraflı anlamda. Ona görə də mən bir sıra başqa məqamlardan, bir para başqa mətləblərdən, əminəm ki, çoxlarına məlum olmayan şeylərdən danışmaq istəyirəm...

Seyran Səxavət ən acı həqiqəti deməyi bacaran adamdır. Və eyni dərəcədə cavabı eşitməyə də hazırlıdır. Və maraqlıdır ki, o, bundan incimir. Çünkü səmimi dediyini səmimi də qəbul eləyir...

Seyran Səxavətin həyat yolu "qırmızı xalçanın" üstündən keçib getməyib. Bu yol kifayət qədər sərt, bəzən də amansız olub. Mən həmişə ona xitabən şeirlər yazmışam. Və bunun da əsaslı, insani səbəbləri olub, var və olacaq. Mən ona üz tutub:

*Nə var,  
Nə var bu dünyada  
Uşaqlardan savayı?  
Nə var,  
Nə var bu dünyada  
Uşaqlardan o yanda?*

- deyəndə, onun keçirdiyi, yaşadığı dərdin ağrısını yaşamışam. Bizim nəslin qələm əhlinin heç biri ömrünün oğlan çağında övlad faciəsi yaşamayıb. Bunu yaşamağın nə olduğunu təsəvvür etmək belə çətindir! Və yaxud, mənim ona "Hara gedim?" şeirimdə müraciətim dəhşətli bir həsrətdən doğub:

*Bəlkə?.. Bəlkə Qarabağa?  
Hə, Səxavət? Hə, Seyran?  
Varaq gedək! -  
Silahla tək!  
Kim öləcək biz getməsək?*

*Payızdı da...  
Qabaqdan da qış gəlir.  
Gedək görək  
Qar düşübmü Qarabağa?  
Yaz əkinin, payız şumu...  
Gübrə gərək torpağa.  
Bəlkə gedək?  
Çətin olmaz orda ölmək!..*

Bu misraların arkasında baba yurdu Yağlıvəndin tənha komasından Qarabağa boylanması var. Kimsəsiz qalmış ata-ana yurdunun kədəri var. Üstünü, ciğirini ot basmış, gözü yola uzanan, vağam olan ata-ana qəbirlerinin həsrəti var. Çay qırığında tikilmiş yarımcıq evin ağısı var. Vətən, el-oba həsrətinə tab gətirə bilməyen, çox gənc yaşında dünyasını dəyişmiş qardaşlarının - Xanların, Fəxrəddinin, ən yaxın qohum-əqrabanın, dostların ruhu var... İndi yaşa görüm, necə yaşayırsan?!

Qarabağ faciəsi közərən dərdimizdir. Amma bu dərdə bir köynək daha yaxın olan Seyran Səxavət də var.

Həyat ona istəmədiyi belə bir yaştı, təcrübə verib. Yaziçini yazıçı edən, hətta dözülməz ağrı olsa belə, təcrübə - fakt, material, hadisə, insan taleləri deməkdir. Belə bir həyat materialına malik olan yazıçının nələr yaza biləcəyini təsəvvürə gətirə bilərsinizmi? Ona görə onun qələmə aldığı hadisələr, yaratdığı obrazlar sərtdir, dramatikdir və aşırı dərəcədə təbiidir, insanıdır. Nə isə... Bir yandan da on illərlə özgə qapılarda yaşanan ailə həyatı, işsizlik qayığıları, maddi sıxıntılar...

Seyran dərdini yaşamağı bacaran nikbin adamdır. Adətən, adamları ayıran şeylər daha çox olur, nəinki birləşdirən. Xoşbəxtlikdən, bizi birləşdirən şeylər çoxdur. Ömrün təxminən əlli ili birgə yaşılanıb. O, mənim ən gözəl günlərimin, eləcə də çətin vaxtlarımın sirdəsidir. İstər şəxsi, istərsə də ailə həyatımızda yaşantılarımızı xatırlamaq xoşdur. Seyranın çox qəribə humor hissi var. Amma hər adam onu görmək iqtidarında deyil. Bunun üçün bir köynək yaxın olasan gərək ona!.. Başımıza gələn məzəli əhvalatları saydıcıca saymaq olar. Və hər dəfə görüşəndə biz onları məmənuniyyətlə xatırlayıraq. Ən qəribəsi də budur ki, 70 yaşı haqlasa da, yaddaşımızda sıx sarışın saçlı, mavi kostyumlu Seyran qalıb. Gözəl günlərimizin bu portreti, yəqin ki, heç vaxt dəyişməyəcək...

Ömür yaşandıqca insanın özünə sualları artır. Onlardan biri də "Hara gedim" sualıdır. Deyəsən, axı, mən bu sualın cavabını tapmışam?! Getməyə yerim var.

Gözlə, 70 illiyini bir yerdə keçirək. Gedib keçmişə dəyib qayıdaq. Axı, bizim "sındırmağa qozumuz, cırmağa bezimiz" var!

Nə deyirsən, Seyran? Gedək?

**Camal YUSİFZADƏ**

**Seyran SƏXAVƏT:**

# ALLAH İSTƏSƏ...

Deyəsən, öz həyatımdan bəhs eləyən bu romanın birinci hissəsinin sonuna yaxın, təxminən belə bir cümlə var idi ki, saniyələr dəqiqələri, dəqiqələr saatları, saatlar günləri, günlər ayları, aylar illəri, illər də əsrləri doğurdu - bu, Zamanın döл kampaniyası idi. Belə bir fikir də yadına düşür ki, dəqiqənin, saatın, günün, ayın, ilin, əsrin bütün ağırlığı saniyənin üstünə düşür, çünki saniyə ana bətninə düşən toxum kimidir - Aləmin bətnində - sonra bu toxum Zamanı əmizdirir...

Bu gün də saniyədir, Zamanı əmizdirir...

Zaman ağızını marçıldada-marçıldada saniyəni əmdikcə onun cəvcilərindən, çənəsindən süzülən süd dəqiqənin, saatın, günün, ayın, ilin, əsrin üstünə töküldü...

Dəqiqə, saat, gün, ay, il, əsr Zamanın yaxasıdı və Zamanın yaxasından süd iyi gəlirdi... Bəşəriyyət Zamanın yaxasından gələn süd qoxusu ilə nəfəs aldıqca gözlərinə işiq gəlirdi; bu işiq Dünyanın qaranlığına qənim kəsilirdi - qənim olurdu, Allah adama qənim olan kimi.

Yağış yağındı. Bu yağış Yazın nəfəsindən yağındı, yağılıqda da Yer üzü tumurcuqlayırdı, çiçəkləyirdi, tumarlanırdı. Sonra yağış kəsirdi, sonra Günəşin qəhqəqəsi bütün Dünyanı başına götürürdü.

Yağış yağındı - saniyələrin yağışı. Saniyələrin yağışı Zamanın yaxasına yağıl süd qoxusuna qarışındı. Yer üzünü tumurcuqlandıran, çiçəkləndirən, tumarlayan yağış da, Günəşin qəhqəhəsi də bu yağışın içindədir - saniyə yağışının...

Hava haqqında məlumat:

- Zamanın yaxasına yağan yağış bir saniyə də ara verməyərək yağacaq, yağacaq, yağacaq!..

Bu yağışın bir damcısı da mənimdi...

Bəsimdi...


**“Qaçhaqaç” romanından.**

## ◆ Y e n i t ə r c ü m ə l ə r ◆

*Kenzaburo Oe*

# NÜVƏ ƏSRİNİN MƏŞƏ GUŞƏNİŞİNİ

◆ Novella



“Azadlıq” axtarışına düşərək meşənin sakitliyindən ayrıldın, şəhərləri dolaşdın, əyalətləri, paytaxtları gəzdin, sonra da Afrikaya gedib çıxdın. Nə oldu bəs? Tapa bildin onu? “Azadlığı” deyirəm? Mən özüm də “azadlıq” axtarıram, düzgün, dünyani gəzib-dolaşmiram - sənin kimi Afrikaya getməsəm də, təxminen, elə ora oxşar bir yerdə yaşayıram, gözdən uzaq bir meşənin vadisində. Bir də ki, bütün ömrüm boyu axtardıqlarımdan nəticə çıxarmalı olsam, bircə şey çıxar ortalığa - “azadlıq”. Mən bunu bu yaxınlarda dərk etmişəm, indi də hər gün buna daha çox inanıram. Yəqin, sənə qəribə görünər: nə oldu ki, mən də birdən-birə “azadlıq”dan dəm vurmağa başladım?! Çox güman ki, sən hələ məhz onu axtardığını tam dərk etməmisən. Axi, “azadlıq” konkret, maddi bir şey deyil: ona əlinlə toxuna bilməzsən, nə qədər ki, şüurun sakitlik tapmayıb, axtardıqca, ürəyində ona qarşı tükənməz bir ehtiyac hiss edəcəksən.

Bax, elə məhz sən özün, bədbəxt, dilsiz-ağızsız adam, seyr etdiyin televiziya filmlərinin bir neçə kadırına baxıb həvəslənmişdin, o zaman məni də inandıra bildin ki, “azadlıq” axtarışına düşməyim həyatımın ayrılmaz bir hissəsinə çevrilib, varlığımızda “mən” kiçik zövqlərin sonsuz sıralanması kimi özündəki narazılıqla, qəzəblə, qorxu və ümidi birlikdə ruhuma kök salıb və son nəticədə bu hissələr məni ancaq alçaldıb, lakin bütün bunlara baxmayaraq, daima “azadlıq” axtarışına düşmək hissi məni özünə cəlb edir.

Yəqin ki, sən özün də bu filmi görməmisən, bəlkə, heç həmin filmin personajlarından biri olduğunu da bilmirsən və, yəqin ki, sənə tuşlanan obyektivdən də xəbərin yoxdur, mən isə o filmə rəngli (!) televizorda baxdım, bizim dərədəki məşəliyin sahibinin evində - filmi də gördüm, elə səni də. Ekrana baxdım və tam əmin oldum ki, qaçaqlıq səni çıxılmaz bir dalana direyib.

Hə, bu, “Afrikada aktiv fəaliyyət göstərən yaponlar” adlı xüsusi informasiya verilişi idi. Ha-ha, Afrikada aktiv fəaliyyət göstərən yaponlar ha!

Qaldığınız düşərgə quru ciğirlərlə aşağı doğru uzanırdı. Çox güman ki, yağış mövsümündə oralar çay yatağına çevrilir. Şərhçinin dediyinə görə, oralar haradasa Keniya ilə Uqandanın sərhədinə yaxın bir yerdə imiş. Televizorun ekranında bir dəvəquşu balası peyda oldu, dimdiyi ilə oradakı

yeşiyi eşələyirdi; sanki içnə girmək istəyirdi. Yaxınlıqda termit yuvası görünürdü. Yerli əhali ilə yaponlar iki ayrı qrup şəklində dayanmışdır. Hiss olunurdu ki, hər iki dəstə bir az əvvəl nahar edib. Üzlərindən oxunurdu ki, qısa naharsonrası fasılədən sonra onları ağır iş gözləyir. Birdən sən peyda oldun. İldirim süreti ilə termit yuvasının kölgəsindən sıyrılıb kolluğa tərəf getdin, əlində iri tor var idi, qəfildən yere çökdün, əlindəki toru bir kənara atıb əllərinlə üzünü tutdu. Kəpənək uçub getdi, səni isə, deyəsən, əyri budaqlar dalamışdı, gözlərini, daha doğrusu, sağlam gözünü dalamışdı. O biri gözün onsuza da, demək olar ki, görmür və sən də, təbii olaraq, sağlam gözünü qiymətlə bir şey kimi qoruyursan. Yəqin, sən bu nöqsanını gizlətmisən, yoxsa belə bir qüsurla heç kəs səni Afrikaya ezam olunmuş yerli fauna ovunu həyata keçiren dəstəyə götürməzdii. Bədbəxt! Sən dəridən-qabiqdan çıxırsan, başqaları nahar edib dincələndə sən özünü işə vurursan ki, heç kəs sənin korluğunu hiss etməsin, onlara nə var ki, xəbər tutsalar, səni iti qovan kimi qovarlar.

Sonra da belə bir kadr göstərdilər: dəstəniz kiçik paroxodla Nil çayını üzüb Aralıq dənizinə çıxır. Sudan begemot başları çıxır, ətrafda nil kələmləri üzüşür. Kinoobyektiv ekspedisiyanın yalandan xoşbəxtlik oynayan üzvlərinin simalarından sürüşərək sənə doğru yönəldi və bir-neçə saniyə səni göstərdi. Sən tənhalığa çəkilərək paraxodon arxa tərəfində yesiyin üstündə əyləşmişdin, xəyalların səni öz ağuşuna almışdı. Günəş hər tərəfi yandırır, sənsə başını örtməmisən, güman ki, sarğıların buna mane olur - sənin bütün sıfətin tənziflə sarınıb. Bircə gözlərin görünür - ağ parça üzərində görünən qara gülə izləri kimi. Sən necə də ariq, cılız, qaraqabaq görünürsən! Qaxac balıq kimi quru və cansız. Səndə sonsuz məyusluqdan və yorğunluqdan başqa heç nə hiss olunmur. Sənin bu hisslərin hətta televizorun ekranından belə aydın görünür. Açığını deyim ki, sənə baxmaq bir o qədər də ürəkaçan deyildi. Mən özümdən soruştum: "Görəsən, ona nə olub? Görəsən, onun öz xoşu ilə Afrikanın ucqarlarına qədər gedib çıxan adamın, bu qədər yorğun, fiziki və mənəvi cəhətdən düşkün görünən, simasında itaətkarlıqdan, ürek ağrısından başqa heç nə oxunmayan adamın - ağır ruhi şartlılarına səbəb nədir?" Və öz-özümə dedim: "O, "azadlıq" axtarırdı." Daha sonra özüm barədə fikirləşdim və tam aydın şəkildə özümü dərk etdim: niyə mən - budda məbədinin gənc və hörmətli kahini ərinə xəyanət edib, sevgilisinə qoşulub qaçan, illər sonra yaşılanaraq, iki qızla - sevgilsinin qızları ilə geri qayıdan qadının ərinin komik personajını oynamayaq razılıq verdim və bu rüsvayıcı hadisədən sonra məbəddən qovuldum, amma vadini tərk etmədim, keçmiş quşçuluq fermasının yerində qalan komanın xarabalığına siğindim. Bəli, mən hər şeyin niyə başqa cür deyil, məhz belə olduğunu dərk etdim - mən özüm də "azadlıq" axtarırdım.

Bax, onda, fikirlərimi səninlə bölüşməyi qərara aldım. Bu illər ərzində keçirdiyim hissleri sənə danışmaq istədim, yalnız sənə, baxmayaraq ki, sənin sağ-salamat olmasına, Afrikadan uğurla geri qayıtmışına, səni dönyanın harasında olmayıñından asılı olmayaraq, sıxıb dalana dirəyen narazılığın məngənəsindən çıxıb-çıxmadığına, ən başlıcası isə özündə ayrılmışına əmin olmasam belə, danışmaq istədim. Ona görə məhz sənə danışmaq istədim ki, əgər sən sağ qalıb vətənə qayıda bilmisənsə, özünün bütün fiziki qüsurlarına qalıb gələ bilmisənsə və hətta yandırıcı tropik istilərində canını qoruyub piylənməyi bacarmışansa belə, fərqi yoxdur, çünkü mənim "azadlıq" adlandırdığım şey sənin axtardığın deyil və bundan sonra sənin ömrünün sonuna qədər də mən elə bu qənaətdə olacağam. İnan mənə, bu, həqiqətən də, belədir.

Axi, mən kahin idim və peşəkar keyfiyyətləri özümdə daha da dərinləşdirmək istəyirdim, mənə kömək edənlər zəif yerimi tapır və bu zəif yerimdən daha möhkəm yapışdırılar, ləp suluq salan dəmrov kimi ətrafımı yayılırdılar, ancaq bircə fərq var idi, dəmrov adamı bezdirir, mən isə insana müvəqqəti rahatlıq, xəyalı qurtuluş bəxş edə bilirdim, bu yolla da dənizin dibinə batmaqda olanları xilas edərək suyun üzünə çıxarıv və onlara imkan yaradırdım ki, bir udum təmiz hava ilə sevinsinlər (bir sözlə, belə bir yardımından sonra həmin adam daha da dərinliyə bata bilər).

Mən beləyəm. Sənin ağrılı yerinə gələndə isə, bu barədə həqiqəti tapmaqda sən özün mənə kömək etdin, özü də bir neçə saniyəli kinoskopun qarşısında peyda olduğun zaman, dəhşətli rənglərlə rəngləmiş həyatın içindən, bu ekzotik butaforların - nil kələmlərinin, termit yuvalarının və begemotların - arasından boylanaraq.

Beləliklə, "azadlıq" haqqında. Hələ bir il əvvəl, mənim yeni və qəfil dəyişməyimə qədər bu sözü - "azadlıq" sözünü nə sənin, nə də bizim vadinin digər sakinlərinin qarşısında dilimə belə gətirə bilməzdim.

Bəzən mənə deyirdilər ki, sir-sifetim yumurtaya oxşayır. Vaxtsız ağaran saçlarının rəngini gizlətmək üçün saçlarımı maşınla qırxdırmışdım, sonra da qoca kirpiyə bənzədim. Ədəbli olduğum üçün bütün ömrüm boyu yumurta sıfətimdə əbədi bir gülüş donub qalmışdı, hətta çal, maşınla qırxılmış başım da alışib yanındı. İndi o barədə fikirləşəndə anlaya bilmirəm ki, görəsən, belə olmayıımı ancaq o zaman kəsiyində istəmişəm, yoxsa doğrudan da, anadan olduğum gündən belə olmuşam. Açığını deyim ki, bilmirəm. Son nəticədə, güman ki, bunların ikisi də eyni şeydir. Mən sıfetime bəzi kədər çalarları əlavə edən mütemədi gülüşümlə yumşaq xasiyyətli bir adam təsiri bağışlamalı idim, hər an özünü qurban verməyə hazır olan bir adam. Doğrudan da, mənim bütün həyatım bizim dərənin və onun sakinlərinin əbədi, bitməyən qayğılarına özümü qurban verməklə ötüb keçib. Əgər mənim qapıma üz tutan kimsə məndən nəsə kömək istəyibə, mən düşünmədən, bütün dəm-dəstgahımla onun köməyinə qaçmışam. Başqa sözə desək, mən ancaq bizim dərə üçün yaşamışam, özümle tamamilə hesablaşmadan, şəxsi maraqlarına vaxt ayırmadan, hətta ən xırda qayğılarına belə məhəl qoymadan yaşamışam. Hər kəs öz iradəsi ilə mənim kimi hərəkət edə bilərdi. Mən sadəcə dözmürdüm və şərtsiz olaraq, bütün bunları qəbul etməklə kifayətlənmirdim, eyni zamanda tam səmimiyyətlə bizim vadinin hiyləgərlərinin və axmaqlarının rifahı üçün əlimdən gələni edirdim.

Görəsən, belə bir adamın rolunu oynayırdım, yoxsa bu, ecdadlarımdan mənə miras qalan xasiyyət idi? İndi isə mən o qənaətə gəlmışəm ki, sərbəst şəkildə vadi sakinlərindən asılılığıma baxmayaraq, bəlkə də, bütövlükdə özümdən imtina etdiyim üçün elə o vadiyə borcluyam, çünkü məhz elə o illerdə "azadlığa" can atırdım və deyə bilərem ki, az qala, yarıya qədər ona nail də olmuşdum. Şəxsən özüm üçün heç bir şey istəmirdim, demək olar ki, öz şəxsi həyatımı hər tərəfdən hasara salmışdım və şəxsi arzularıma sanki mənim arzularım deyilmiş kimi son dərəcə etinəsizliqlə yanaşırdım. Güman ki, elə buna görə də var-yoxumun son qəpiyinə qədər əlimdən çıxşa da, özümü təhqir edilmiş, unudulmuş hiss etmir, əksinə, hər şeyi təbii sayırdım. Mənim gülüşüm də elə buradan qaynaqlanırdı - sakit, aydın və deyərdim ki, əzabsız. Bu özü "azadlıq" deyil ki?

Yaxşı xatırımdədir, bizim kəndin əsəbi və acıqlı - elə o gün də əsəbini və acığını cilovlaya bilməyən - müəllimi bir dəfə tələb etdi ki, həqiqi mahiyyətimi onun üçün açım, çünkü o, mənim səmimiyyətimə inanmırkı və elə bilirdi ki,

mən bu maskanın altında ustalıqla ehtirasımı, nifrətimi, qəzəbimi gizlədirəm. Mən ona cavab vermədim, adətim üzrə, sakitcə gülümsədim və içimə külək kimi dolan "azadlıq"dan başqa heç nə hiss etmədim. Düzdür, o vaxtlar mənim azadlıqla bağlı konkret bir arzum yox idi.

Müəllim yersiz atmacaları ilə məni bacardığı qədər təngə gətirə bildi. O ərəfələrdə müəllim həmkarına qoşulub gedən arvadım təzəcə geri qayıtmışdı - yəni dediyim odur ki, bu, lap çıxdan olub. Görünür, müəllim arvadımı əlimdən ala bildiyi üçün həmkarına qibtə edirdi və ona görə belə çılgınlıqla üstümə düşmüştü. Nə olursa olsun, deməliyəm ki, o vaxtlar mən bütün vadi sakinlərinin gülüş hədefinə, masqarasına, tənelərinə məruz qalmışdım. Başqa necə ola bilər ki, adamın arvadı onu tərk edərək, sevgilisinin yanına qaçıır, sonra da qayıdır və əri də onu qəbul edir! Bir sözlə, bu mübahisəli hadisə ətrafında mənə qarşı mərhəmət hissi oyatmağa başladı, mənim haqqımda birmənalı şəkildə yazış, tamamilə ziyansız, istənilən şəraitlə asanlıqla barışan adam fikri formalaşdı. Bundan əlavə, indi geriye boylananda mənə elə gəlir ki, bu məsələdə bircə məni zərər çəkən tərəf hesab etmək düz deyil. Hal-hazırda arvadım yenə mənimlə bir yerdə yaşayır və demək olar ki, mən hər gün buna görə onun hücumlarına məruz qalıram, o, bitməyən təbəssümümü görüb nifrətdən alışib - yanaraq məni qəddarlıqla, sadəlövhəlkədə və riyakarlıqla günahlandırır - sözün qisası, oturub-durub təkidlə deyir ki, məşhur "azadlığ"ımın arxasında qəcdiqca arvadımı da özümlə birgə "azadlığ"ın qoynuna itələmişəm, bununla da ona iyrənc, miskin bir həyat bəxş etmişəm.

Bu fikirlərdə, az da olsa, həqiqət var, əslinə qalsa, şərait olduqca sadədir: mən arvadımı "azadlığ"a qoşmaq fikrində olmamışam və heç onun da mənim "azadlığ"ıma qarışmasını istəməmişəm. Arvadım heç vaxt öz xəyanətindən danışmir, o, buna (özü ilə məni nəzərdə tutaraq) "bizim xəyanətimiz" deyir və təbii ki, o, bu fikrində əlli faiz haqlıdır. Yeri gəlmışkən, bədbəxtliyin kökünün xəyanətdə olduğuna da əmin deyiləm, lap nəsə bir bədbəxtlik olubsa belə, bu, bizim ailə həyatımızda olub, xəyanət isə bu bədbəxtliyin məntiqi nəticəsi oldu. Bizim əhvalat - ailə həyatımız da, onun hansısa mərhələsini əhatə edən xəyanət də - çox bəsit bir məsələdir və xahiş edirəm ki, bunu biləsiniz. İstəyirəm, əvvəllər - xəyanətə qədər necə yaşıdagımı və indiki - ya bizim hal-hazırkı yaşam tərzimizi dərk edən, ya da mənim hisslerimə müəyyən dərəcədə təsir göstərə bilən əxlaqsız qadının yenidən yanımı qayıtdığı vaxtdan sonrakı - həyatımı biləsən..

Sənə məlumdurmu ki, arvadım biz hələ evlənməzdən əvvəl, təzə tanış oldduğumuz vaxtlarda necə görünürdü? Təssəvür et ki, ibtidai məktəbdə bədən tərbiyəsi müəllimi işleyən, son dərəcə sağlam və iri bədən quruluşlu, qarımış, çəkisi məndən on beş kilogram ağır, boyu da iyirmi santimetр artıq olan qızı görəndə Sibirdəki rus əsirliyindən qayidan əsgərlərdən biri onu "sibirli əsgər qız" adlandırmışdı! Sağlamlıq və güc mücəssəməsi olan həmin o qız, biz tanış olana qədər, yəni düz iyirmi səkkiz il müddətində içində olan bütün ehtirasları boğa və bakirəliyini qoruyub saxlaya bilməşdi. Həmin o bakirileyi biz onunla bir yerdə, gənclik şövqü ilə, bir-birimizə olan sevgi münasibətləri ilə korladıq, bunun üçün, bizim sevgi məşğələlerimz üçün isə ibtidai məktəbin qarovaluçu otağını seçdik. Bax, elə bu yerdə aydın oldu ki, (əslinə qalsa, bu onsuz da aydın idi) arvadımın yataq məsələləri ilə bağlı qəribə baxışları var və bu baxışlar hər hansı dini, tibbi nəzəriyyənin fövqündə deyil. Bilmirəm, ola bilər ki, cinsi həyata qeyri-normal yanaşma onda illərlə hissərini boğmağa çalışdığı üçün belə fikir yaratmışdı və son nəticədə, onda əxlaq pozğunluğu və özünü müdafiə kimi anlaşılmaz rəftar formalaşdırılmışdı.

Onun cinsi kompleksi iki əsas bənddən ibarət idi: 1) nəvazişin, öpüşün, qucaqlaşmanın bütün çalarları - bir sözlə, cinsi yaxınlıqdan əvvəlki hazırlıqlardan biabırçı əxlaq pozğunluğuna qədər olan hissə, 2) qadına həzz verməyən, ağırlı bir yaxınlıq. Onun bu hisslərini evliliyimizin ilk günlərində, hətta deyərdim ki, lap ilk aylarında da başa düşmək mənə asan görünürdü və bu, təbii bir şey idi. Doğrudan da, yaşı keçmiş bir qız əks cinsin nümayəndəsi ilə cinsi yaxınlığın zövqünü haradan bilməli idi ki? Bəli, ilk dövrlərdəki narahatlıq və qorxu anlaşılır. Amma bu elə ilk dövrlərdə də qalib unudulursa, anlaşılan olur.

Ailə həyatımızın ilk ayları ötüb keçirdi - mən deyərdim ki, gərgin ailə həyatımızın, çünkü bu keçmiş bədən tərbiyəsi müəllimi vaxtaşısı məndən ərlik vəzifəmi yerinə yetirməyimi tələb edirdi, həmişə də anlaşılmaz qayğı ilə yüksəlmiş olurdu və öz qaydalarından imtina etməyə də hazırlaşmırı. Axırda onun seksual çatışmazlığı əsl probleme çevrildi: bir tərəfdən, sevgi oyununda hər hansıa bir nəvazişi, zərifliyi inkar edir, digər tərəfdən də, ömründə kişi nəvazişi görməyən bir qadın üçün bütün bunların təbii olduğu anlaşılsa da - kişi ilə münasibətdən minimum məmənuniyyət duymaq, daha doğrusu, minimum məmənuniyyət duymaq yox, maksimum məmənuniyyətsizlik hiss etmək. Buna baxmayaraq, o, hər gecə məndən yaxınlıq tələb edirdi və mən bircə dəfə də olsa, onun planlı şəkildə qurduğu "ailə yaxınlığı"ni rədd edə bilmirdim. Mən qurbanı könülli şəkildə başını edam baltasına doğru əyən cəllada oxşayırdım, digər tərəfdən isə, əzazıl hökmədarın əlindən qaçıb otağın bir küncünə sığınmağa cürəti çatmayan qurban elə mən idim.

Sonra isə, belə dəhşətli gecələrin birində mən - cəllad və qurban, ona - cəlladıma və qurbanıma qarşı üsyan etdim. Əvvəlcə hər şey adı qaydada ötüb keçdi: o, çılpaq və qəzəbli baxışları ilə mənə baxdı, sonra da məni məzəmmət edərək üstümə kinlə dolu söyüslər yağırdı. Bax, onda mən - cəsarətsiz kahin, içindəki "azadlığa" qapılmış bir insan, sifətindəki dəyişməz təbəssümə özünü ətraf aləmdən təcrid etmiş bir adam qəfildən partladım, səbəbini bilmədən partladım - ya arvadımın tıranlığı o gecə pik nöqtəyə çatdı, ya da mənim özümün səbrim daşdı, bilmirəm. Mən də onun kimi tam çılpaq vəziyyətdə yerimdən sıçradım - o gecə çox axmaq bir mənzərə var idi - və çığirdim:

-Əgər sən bu iyirmi səkkiz ildə heç kəslə yatağa girməmisənsə və indi də yataqda əlindən heç nə gəlmirsə, onda özünü zorla kişi yatağına dürtmə! Ya da özünə səni hərəkətə gətirə biləcək əfəlin birini vaxtını keçir.

Ertəsi gün arvadım öz keçmiş işinə qayıtdı və öz keçmiş işcisini, özündən yaşda bir neçə il cavan olan oğlanı yoldan çıxartmağa başladı. O, açıq-aşkar xəyanət edirdi və bir müddətdən sonra aşñası ilə kiçik əyalət şəhərlərindən birinə getdi. Bu üsulla mən "azadlığımı" müdafiə etdim və arvadımı özünün "azadlığı" ilə bağlı fikrin içərinə atdım, o da bu "azadlıqdan" praktik şəkildə bəhrələndi.

Bəs, görəsən, nəyə görə o, yenidən mənim yanımı qayıtdı? Mənə elə gəlir ki, günlərin birində onun aşinasının da səbri daşib - lakin aşinası məndən fərqli olaraq, iki uşaq dünyaya gələnə qədər səbrini basa bilmışdı - onun tükənməyən narazılığının, seksual ağıalığının əlindən boğaza yiğilib və onda arvadımın aşinası da öz "azadlığının" arxasında qaçıb. Özün fikirləş, buna görə mən onu qınaya bilərəmmi? Yəqin ki, səni başqa məqam heyrətləndirir - nəyə görə mən keçmiş arvadımı qəbul etdim? Bəlkə, mən dəyişməz təbəssümümlə, eyni fədakarlıqla, eyni itaətlə, özümü düşünmədən şəxsi həyatımı bizim vadinin bütün insanlarına qurban vermək istəyirdim?

Düzünə qalsa, arvadımı gördüğüm anda - o, iki qız uşağı ilə birlikdə əyalət şəhərindən bizim kəndimizə gələn avtobusdan endi və onun gəlişindən xəbər tutan kənd adamlarının evlərdən boylanan maraq dolu baxışları altında, özünü, sanki belə də olmalı imiş kimi apararaq, yamacla məbədə doğru uzanıb gedən çığırla üzüyuxarı addımlamağa başladı - mən isə nə edəcəyimi, qətiyyən, bilmirdim, kənd camaatının onun qayıtmamasına necə reaksiya göstərəcəklərini təsəvvür belə edə bilmirdim və bunu təsəvvür etməyə heç səy də göstərmirdim. Bu orta yaşlı qadın iki azyaşlı qız uşağı ilə birlikdə məbədin əsas binasının taxta qapısına yaxınlaşdı, amma nədənsə fikrini dəyişdi, çevrilib məbədin yaşayış hissəsinə doğru getdi, inadkar qızları itələyə-itələyə, söyə-söyə binanın içində gözdən itdi, sonra isə uca səslə çığıraraq yenidən bayıra çıxdı - heç nəyi bacarmasa da, çığırmığı yaxşı bacarırdı, o, buna açıq səma altında bədən tərbiyəsindən dərs dediyi vaxtlardan alışmışdı - bu müddət ərzində dağıniq halda məbədin həyətinə toplaşan insanları sərt səsi ilə hədələdi, sonra dayanıb əllərini belinə dayadı, ayaqlarını geniş açıb həyətə döşənmiş daş piltələrin üstündə, erkən yayın alatoranında heykəl kimi durub qaldı. Mən isə, bütün bu vaxt ərzində məbəd zənginə çıxan pilləkənin ilk pilləsinin üstündə oturub onun hərəkətlərini izlədim.

O, elə beləcə də dayanmışdı - iri, möhkəm, dağ kimi dik döşlərini irəli verərək, başını azacıq aşağı salaraq, içindəki anlaşılmaz fikirlərlə baş-başa dayanmışdı. Bu vaxt qızlar onu çağırıldılar, - yəqin ki, torpaqla bir olan döşəmə onların ürəyincə olmamışdı. "Maman" - qızlar zəif, asta səslə onu belə çağırıldılar və bizim dərənin səması altında heç vaxt eşidilməyən, heç vaxt səslənməyən bu söz sanki hasarın kölgəsinə toplaşan maymaqları yuxudan oyatdı: kütłə uca gülüş səsləri ilə silkələndi, çəşib qaldı, eşitdiyi sözü təkrarladı və sanki dünyanın ən ədəbsiz sözünü eşidibmiş kimi heyrətləndi. Sonralar bu kəlmə kənd adamlarının dilində aşnası ilə qaçaraq məni tərk edən və bir müddətdən sonra qucağında iki körpə ilə qayıdan arvadımla bağlı ən məşhur gülməcə olub qaldı. Qızların dediyi "maman" harayını eşidəndə ətrafa toplaşan kütlənin uğultusuna əhəmiyyət vermədən dayandığı yerdə diksindi, başını qaldırdı, sonra nə isə fikirləşib qırvım, küləkdən yellənərək dimdik qalxan nəm saçlarına ani bir əl gəzdirib harada olduğumu təyin edərək oturduğum yerə - mənə baxdı. Onun küləkdən yellənən telləri, topuğuna qədər düşən, köhnə dəbli ətəyi, sıfətindəki qırışlar, daşa dönmüş qəzəbli baxışları qarşılımda dəhşətli bir mənzərə yaratmışdı. Mən ilk şilləni yeyənə qədər artıq ondan çəkinməyə başlamışdım. Amma daha qorxulu olan o idi ki, üzünə maska keçirmiş bu sıfətin sahibi boğazını arıtlayaraq, gözlərini düz burnumun ucundaca mənə dikərək hələ də oturub qalmağımı seyr edirdi və qəzəbli anbaan artırdı, mən isə bu anlarda nə üçün hələ də daşa dönüb qalmağımın, nə üçün qaçıb aradan çıxmamağımın səbəbini bilmirdim.

-Sən mənim həyatımı məhv etdin. Sən mənim həyatımı çıilik-çıilik etdin! Lənətə gəlmış adam, hər şeyə görə cavab verəcəksən!

Mən qıpqırmızı qızararaq ayağa qalxdım və onu yaşadığım otağa dəvət etdim. Və bu vaxt qəzəblənmiş nəhəg qadın qəfildən içini çəkdi, lap əsl qadın kimi ağlamağa başladı və bədbəxt, gücsüz bir varlığa çevrildi. Biz alaqqaranlıq dəhlizə daxil olduq. Qızlar bir-birinə oxşayırdılar, qaranlıqda onları ayırd etmək çətin idi, bircə kolluqda gizlənən heyvan gözləri kimi qorxudan alışib yanın gözləri parlayırdı. Biz əl-ələ verib evə keçdik, bizim bu halımız növbəti gülüş üçün səbəb oldu, yox, bunu müdafiə üçün demirəm, amma hiss edirdim ki, bu anlarda dərd içində qovrulan qadın öz

ağır gövdəsini qum kisəsi kimi həyətə döşənmiş daş plitənin üstünə atmağa hazırlıdır.

Beləliklə, arvadım mənim üçün yad olan uşaqları qoltuğuna vurub geri qayıtmışdı. Elə o ay yerli sakinlərdən ibarət bir heyət yanına gələrək məndən məbədi təcili tərk etməyimi tələb etdi. Heyətdə nüfuzlu gənclər təşkilatlarından birinin rəhbəri də var idi, hansı ki, məni əvvəller özünün ən yaxşı məsləhətçisi adlandırırdı, məhz o dedi ki, bundan sonra ərinə xəyanət etmiş bir qadını yenidən qəbul edən adamı özlərinə kahin hesab edə bilməzlər, çünki bu, gənclər arasında başıpozuqluğa səbəb ola bilər, lakin halima acıdılari üçün və məni küçəyə atmaq istəmədiklərinə görə gənclər təşkilati ailəmlə bir yerdə müvəqqəti yaşamağım üçün keçmiş quşçuluq fermasının həyətində ev tikməyi öhdəsinə götürür. Bax, beləcə, hər şey alt-üst oldu. Sən demə, mən və mənim arvadım yeniyetmələrin təbiyəsini korlaya biləmişik. Deyə bilmirəm, biz bu təbiyəni necə korlaya bilərdik. Hər halda, bizim vadidə mənim arvadımdan başqa ikinci belə qadın yox idi ki, öz ideyalarını qorusun, o ideyalar cəfəngiyat olsa belə, onları pedaqoji təsdiqlə və mətanətlə müdafiə edə bilsin. Məger elə bu mətanət deyildimi ki, arvadımı məni tərk etməyə, sonra yenidən yanına qayıtmaga məcbur etmişdi? Və bütün bunlar bizim kəndimizdə baş vermişdi, hansı ki, - əxlaq pozğunluğuna baxmayaraq, - qadınlara seksual psixozdan başqa heç nə qazandırmır və onları dəlilik dərəcəsinə çatdırır.

Beləcə, məni məbəddən qovdular. Bu, mənim üçün dünyanın sonu demək deyildi, ona görə ki, xərcləməyə kifayət qədər pulum var idi, kasib da deyildim, atamdan mənə bir qədər miras qalmışdı. Bir də ki, mən heç yerə getmədim, müvəqqəti sığınacaqda, necə deyərlər, küçədə qalmamağım üçün gənclər təşkilatının mənim üçün keçmiş quşçuluq fermasının həyətində tikdiyi komada qalırdım. O quşçuluq ferması günlərin birində viran olub getdi və nəzarətsiz qalan toyuq-cüce acliqdan, soyuqdan gəbərdi. Fermanın həyətində qalan quşların cəmdəklərini yandıranda ətrafa yayılan ürəkbulandırıcı qoxu hələ də xatırimdədir. Bu vaxta qədər gördüyüüm ən miskin tikili idi. Təbii ki, onun bircə otağı vardı, içəridə heç bir arakəsmə-zad yox idi, ətraf aləmdən isə bizi alababat hörülərək üzərinə başdansovdu suvaq çəkilmiş taxta divar ayırdı. Suvaq taxtaların arasındaki yarıqları tam örətə bilməmişdi və mən sonralar başa düşdüm ki, bu yarıqlar onu tikənlərin şəxsi istəyi ilə saxlanılıb: hər gecə qaranlıq düşən kimi miskin komamızın ətrafi bizim ailə həyatımızı izləmək arzusu ilə alışb-yanan cavanlarla, qızlarla dolardı. Afrikada dolaşarkən, yəqin, sən gecələr savannanın ortasında, ya da kol-kosdan təmizlənmiş cəngəlliyyin içində qurulan çadırın ətrafında dəfələrlə qəribə xişlətilər, ehtiyatlı addim səsleri eşitmisən. Deyəsən, nə vaxtsa uşaq olanda belə bir şeyi Yoitiro Minamidən oxumuşdum. İndi belə səsler bizim gecələrin daimi fonuna çevrilib. Mən, arvadım və qızlar yatırıldıq, evimizin ətrafında isə ehtiyatlı addim səsleri eşidilirdi. Əvvəllər elə güman edirdim ki, bu səsler meşənin dərinliyində yaşayış tərki-dünya Giyin səsidir. Qoca zahid gecələr meşədən çıxb vadidə azuqə axtarındı. Qoca nə vaxt harada olmağın lazım geldiğini dəqiqlikli bildirdi. Məndən isə, qətiyyən, ərzaq qoxusu gəlmirdi. Bəs onda qoca gecələr nədən ötrü boş yerə vaxt itirib mənim komamın ətrafında dolaşmalı idi ki? Tezliklə mən utanmadan yuxumuza haram qatan bu səslerin mənbəyini tapdım: məni məbəddən qovan, orada yaşamağımın gənclərin təbiyəsinə mənfi təsir göstərəcəyini bəhanə edən adamlar özləri gecələr divardakı yarıqlardan ailə həyatına baxmağa gəlirdilər. Elə ona görə də onlar bu komanı belə tikmişdilər - divarlarda yarıqlar saxlayaraq.

Maraq onlara güc gəlmışdı: necə olmalı idi ki?! Bir otaqda keçmiş dindar, şəhvətindən ötrü yolunu azaraq ərinə xəyanət edən qadın və yolunu azmış qadının keçmiş din xadiminə heç bir aidiyyəti olmayan iki qızı yaşayırıdı. Çox güman ki, vadinin adamları nəsə biabırçı mənzərələr görməyə ümid edirdilər; əxlaqsızlıq, eyş-işrətlə dolu, onların dayaz düşüncələrində yaşayan mənzərələr. Bədbəxtlər! Onlar çox məyus oldular! Düzdür, arvadımla bir damın altında yaşasam da, bizim ailə münasibətlərimiz bərpa olunmadı. Yəqin, ən qatı residivist də özünə haqq qazandırmaq üçün ağlından keçənlərin gerçəkliyinə inanır: arvadım da elə bilirdi ki, mən onun azyaşlı qızlarını zorlamağa məqam gözləyirəm, ona görə də gecələrin birində o, qəfildən yerindən sıçrayıb işığı yandırdı, üstümüzə örtdüyümüz odeyalları bir kənara atdı - hamımız bir yerdə yan-yana yataşırdıq - və hansı vəziyyətdə yatmağımıza baxdı. Görünür, bütün bunlar onu daima izleyən vəhi fantaziyaların nəticəsi idi. Yeri gəlmışkən, onu da deyim ki, arvadımın rəftarındakı psixoloji məqamları təhlil edib dərinləşdirmək, onunla bu mövzuda uzun-uzadı danışmaq istəmirəm, çünki onun elə o andaca ehtirasla bağlı, elə mənim öz davranışımıla bağlı nəsə bir dava salacağına - nəyə görəse mənə əzab verən ehtirasımı boğmağa çalışıram - əminəm.

Bir şeyi deyim də - arvadım elə aşinasının yanından qayıdan gün bizim gələcək münasibətlərimizə aydınlıq gətirməyə çalışdı. Arvadımın yorğun qızları yatağa girib şirin-şirin yatanda, o da sobanın yanında mürgü döyürdü və sobadaki kömürlər hələ ki, közərib yanındı, sobanın üstündəki çaydan da qaynayıb fit verirdi, bax onda oturduğu yerdə diksinib nifrətdən qızarmış gözlərini geniş açaraq mənə baxdı və dedi:

-Birdəfəlik yadında saxla: mənə yaxınlaşmağı ağlından da keçirtmə! Mən xüsusi olaraq cərrahiyə əməliyyatına girmişəm ki, bundan sonra bir də belə axmaq işlərlə məşğul olmayıam.

Dəqiq deyə bilmərəm, o, bu sözleri düz deyirdi, ya yox, bəlkə də, bununla mənim hələ də ondan ötrü ehtirasdan alışib-yandığımı öyrənmək istəyirdi, sanki olanlar onun şəxsi iradəsi ilə baş verməmişdi və guya onun kəndə qayıtmağı mənim sonsuz yalvarışlarının nəticəsi idi. Nə olursa-olsun, açığını deməliyəm ki, nə o vaxt, nə də sonradan onun, doğrudan da, itirdiyi bakirəliyini cərrahiyə yolu ilə geri qaytardığını dəqiqləşdirmək barədə düşünmədim. Nə qədər ki, məbəddə idik, o, tez-tez bu mövzuya qayıdır, sanki məni elə salır, özünün sədaqət kəməri ilə öymək istəyirdi, amma elə ki, mitilimizi məbəddən bayıra atdlar, ondan sonra o susdu: görünür, məbədi itirməyimiz ona əzab verirdi. Tədricən sərf məişət məsələləri həyatımızı üstələməyə başladı; güzəranımız başqa insanlarınkindən heç nə ilə fərqlənmirdi, təbbi ki, onun vaxtaşırı gecə yoxlamalarını nəzərə almasaq. Bir dəfə arvadım əməlli-başlı özündən çıxdı; ona elə gəldi ki, böyük qızının ayağında qan ləkəsi var. Ancaq elə bir an sonra məlum oldu ki, bu heç də qan ləkəsi-zad deyil, qızın ayağına ilişib qalan yun sapdır. Mən isə o məqamda dəhşətli hissələr keçirdim, bir anlıq özümü - keçmiş din xadimini - aydın şəkildə gecələr azyaşlı ögey qızını zorlayan adamın yerində təsəvvür etdim.

Beləcə, mən arvadım və iki ögey qızımla birlikdə gəbərmış toyuq - cüçənin ruhu dolaşan nəhəng hində məskunlaşdım. Hər kəs üçün biz ölmüşdük, tanışlarım da məni siyahılarından silmişdilər. Yəqin ki, bir qədər sonra haqqında söhbət açacağım hadisə baş verməsə idi, biz elə o hində də qalacaqdıq. Ancaq hələ ki, biz dəyişməz vakuumun içinde yaşamağa məhkum olunmuşduq. Küçədə kiminləsə qarşılaşanda o adam özünü elə aparırdı ki, guya qarşısındaki canlı insan deyil, gözə görünməz hava

kütləsidir. Evdəkilərdən kimsə xəstələnəndə çayın axarındaki şəhərciyə həkim ardınca getməkdən ötrü köhnə bir velosiped aldım, sonra da sürməyi öyrəndim. Dəqiq bilirdim ki, bizlərdən kimsə xəstələnib-eləsə - lap elə o günahsız qızlar da - dünya da dağlsa, yerli kənd həkimindən yardım gözləməyə dəyməzdi. Bir şeydə bəxtimiz gətirmişdi: kənddə bir Koreyalının supermarketi var idi və biz o dükandan bazarlıq edə bilirdik, yoxsa hamımız acıdan gəberib olər, ya da çıxıb harasa cəhənnəm olmaq məcburiyyətində qalardıq. Yeni həyatımın acınacaqlı mənzərəsini ümumi cizgilərlə ancaq belə təsvir etmək olar.

Bələcə, yarıml il ötüb keçdi. Və uzun qış gecələrinin, daha doğrusu, yarısı geridə qalan qışın şaxtalı-boranlı gecələrinin birində gələcək dəyişikliklərlə bağlı zəif işaretlər hiss olundu. Bayırdan eşidilən sakit səslərə yuxudan oyandım, əsəbiliklə səsi dinləməyə başladım: əlbəttə, yuxu görmürdüm, daxmamızın yarıqlı divarlarının arxasından yenə qarışq səslər eşidilirdi, onu da deyim ki, bir müddət idi daha belə səsləri eşitmirdik və adamlar gecələr bizi əvvəlki həvəsle narahat etmirdilər. Gözlərimi geniş açaraq otağın buz bağlamış qaranlığına baxdım, bir müddət divarın o tayındakı səsi dinlədim, qorxudan əsərək yanında yatan arvadıma baxdım - o, qızlarla mənim aramda yatırı ki, guya qızları məndən qoruyurdu - onun oyanıb hay-küy salacağından ehtiyatlandım. Amma o yatırı, əgər lap oyanıb yerində terpenmədən qalsa idi belə, mən onun yatmadığını hiss edərdim - yatırı və ağır-ağır nefəs almaqda davam edirdi, hələ üstəlik yuxuda it kimi mırıldayırdı da - bir sözlə, oyaq olanda, gic-gic şeylər gəvələyəndə necə idisə, yuxuda da elə idi, əsəbi, gərgin. Onun bu yuxulu narahatlığının fonunda evimizin divarlarının o üzündən addım səslərini eşitdim, onlarda nə isə təzə bir şey hiss etdim, nəsə xüsusi bir ehtiyatvardı o addım səslərində və o səslər daha əvvəlki arxayın səslərə oxşamırdı. Dodaqlarım titrədi və gülümsündüm, şaxtadan donan yanaqlarım daşa dönmüşdü. Təbii ki, bu təbəssümüm - sənə də tanış olan təbəssümümü deyirəm ey - mənim əvvəlki təbəssümlərimdən fərqli idi, bu, hər zaman simamı nurlandıran xoşbəxt və sakit təbəssüm olmasa da, gülürdüm, güle-güle də sanki içimdə oturub özümə baxırdım, qəfildən bu gülüşə dəyər verməyə çalışdım - bu, o gülüşlərdən idi ki, çox vaxt ona "qəddar" gülüş deyirlər. Bax, elə bu yerdə özümdə anlaşılmaz bir "azadlıq" hiss etdim, "azadlığın" dadını duydum, lap həbsxanadan qaçan bir cani qəfildən əhv olunduğunu eşidəndə keçirdiyi hissi (əgər həmin cani özünü vaxtından əvvəl o azadlıqla mükafatlandırma bilməmişdi) yaşadıdım. Bu fikirlər mənim keçirdiyim duyğulardan doğurdu, amma məni kənardan izləyən bir adam olsa idi, saqqal basmış yanaqlarına, pırtlaşq saçlarına, hələ ki, girdəliyini itirməyən yumurta kimi başıma baxıb düşünmədən məni xoşbəxt adlandıra bilərdi. Hiss etdim ki, nəsə köklü bir dəyişiklik baş verir, məni əhatə edən mühitdə fərqli şeylər baş verir, düzdür, nə olduğunu dərk etmirdim, amma nəyinsə dəyişdiyini hiss edirdim.

Səhərə qədər yuxusuz qaldığımıdan həmişəkindən bir qədər çox yatıb qalmışdım və elə yuxuda ikən arvadımın uca səslə çıçırdığını eşitdim, lakin onun budəfəki səsində adət etdiyim qəzəb hiss olunmurdu. Tez yerimdən qalxıb bayırı çıxdım və həyətdə düyü dolu kisələr, tərəvez, şirniyyatlar, tezbişən əriştə, hətta içində şorba tozu olan bağlamaları gördüm. Sanki bütün bu var-dövlət mənə sehrlı qüvvənin əli ilə nəsib olmuşdu - lap siçanı xilas edən xalq nağılinin qəhrəmanı kimi. Şirniyyatlara baxıb öten günlerimi yada saldım, o vaxtlar ziyanətçilərim supermarketdən ərzaq almağa hələ təzə başlamışdılar və onda hər bir ailə çalışırdı ki, standart qaydada qablaşdırılan şirniyyatların məhz kimdən gəldiğini bilim. Ona görə də hərə

onları özünəməxsus şəkildə büküb gətirirdi. İndi də elə idi - bütün keçmiş ziyanətçilərim sanki sözü bir yere qoyaraq mənə hədiyyə gətirmişdilər. Bax, onda anladım ki, bu, sadəcə ənənəni yeniləmək deyil, daxili tələbatdan gələn bir şeydir. Bəli, ənənəni yeniləməkdən səhbət belə gedə bilməzdi: axı, mən məbədi rüsvayçılıqla tərk etmişdim - sən bizim adamları yaxşı tanıyırsan - onların insafda payları yoxdur, peşmançılıq hissindən isə səhbət belə gedə bilməzdi, lakin onların bu qəfil hərəkəti mənə qarşı etdikləri ədalətsizliyə görə ürək ağrısından doğmuşdu və bu hərəkətləri ilə mənim həyat tərzimin onlara verdiyi yeni düşüncəyə görə, bir vasitə ilə mənə minnətdarlıq etmək istəyirdilər. Görünür, onların mövcudluğuna təsir edən nə isə baş vermişdi, bu səbəbdən də onlar özlərinə təskinlik vermək üçün daxili ehtiyac duymuşdular və bu ehtiyac mənim şəxsimə görə deyildi, bu, sadəcə onların içində mürgüləyən xudbinlikdən irəli gəlmişdi. Bəs, məsələnin mahiyyətində nə dururdu axı?

Bunu aydınlaşdırmaq üçün çox baş sindirmalı olmadım. Elə o gün, günortaya yaxın məbədin yeni kahini (tamamilə gənc, budda universitetini yenice bitirmiş və kənd camaatının istəyi ilə mənim yerimə təyin edilmiş kahini) yanına gəldi. Əvvəllər məni adam yerinə qoymurdu, amma indi yanına gəlib göz yaşlarını zorla saxlayaraq özünün tapdanmış heysiyyətindən danışındı. Yeni kahin mənə dedi ki, bütün ömrü boyu acgözlükdən əziyyət çəkən Dzin - o yaramaz gonbul qarı ölüb. Xəbəri eşidib-eşitmədiyimi xəbər aldı. Mən də dedim ki, bütün uşaqlığını yanında keçirdiyin qarının ölümü səni kədərləndirirə, o zaman sənə başsağlığı vermək mənim borcumdur, amma mən - lap məbəddən qovulmuş hesab edilən kahin olsam belə - hələ də özümü Dzyodo sektasının kahini hesab edirəm, adı çəkilən sektanın əsas ehkamlarından biri isə odur ki, ölüm faciə deyil və elə buna görə də sənə başsağlığı verə bilməyəcəyəm.

Beləcə, gənc kahini, yaxın günlərin tələbəsini bu hadisəyə necə münasibət bildirməyi, dəfn mərasimini, ona görə qeyri-adi və qəribə, lakin bizim vədidə əsrlər boyu yaşanan mərasimi necə təşkil edəcəyi narahat edirdi. Mən onu ruhlandırıbildim. Dedim ki, müvafiq kahin paltarını geyinib Dzinin evinə, camaatın toplaşacağı yerə getməli, heç nəyə qarışmadan, sakitcə adamların arasında oturub gözləməlidir. Belə eləsə, hər şey qaydası ilə gedəcək və o, öz nüfuzuna heç bir xələl gətirməyəcək. Gənc kahinlə səhbət edərkən mən onu yox, özümü fikirləşirdim: ölenə qədər bizim dərənin günah keçisi hesab edilən gonbul ifritə qarı Dzin olmuşdü və kimsə onun boş qalmış vəzifəsini tutmalı idi, yerli belə bir adam hava-su kimi lazımlı idi - əks halda, qəsəbənin gündən-günə dağılıb gedən təsərrüfatını idarə etmək çətin olacaqdı. Açığlı, çox narahat idim: hamı mənim günah keçisi olacağımı fikirləşirdi. Həqiqətən də, qara düşüncəli adamların ehtiyaclarına, onların bütün qayğılarına, qəzəblərinə, özü - özlüyündə psixoloji vəbaya yoluxmuş düşüncələrinə görə, bütün bədbəxtliklərinin simvolu kim ola bilərdi axı? Təbii ki, vadinin ən bədbəxt, ən miskin, ən dəyərsiz adəmi. KAHİN GIY bu rola yaramırdı: əvvəla, o, vadini lap çıxdan tərk edib meşənin sakitliyinə çəkilmişdi, ikincisi isə, özünü heç də bədbəxt hesab etmirdi. Sağlam və müstəqil qoca qurban olduğunu ağlına da gətirməzdi, uğursuzluğun içində itib-batan kənd camaatının ondan ümumi zibillik kimi istifadə etməsini, bütün zir-zibilini onun üstünə atmasını düşünmək sərsəmlik olardı. Mən isə - mən başqa. Mən əzabkeş, bütün ömrü boyu qarışışızınmaz acliqla imtahana çəkilən Dzinin boş qalmış taxtına qeyd-şərtsiz varis hesab edilirdim. Elə ona görə də onlar - mənim abırsız, keçmiş ziyanətçilərim - yanına gecə gəlmışdilər, gələndə də ilk nəzirlərini

gətirmişdilər. Gəlmışdilər ki, təzə günah keçisinin ilk yemini qabağına atsınlar. Onu da deyim ki, daxmamın divarlarının o biri üzündəki sakit addım səsləri çəkdikləri vicdan əzabına sübut idi.

Nahardan sonra xeyli müddətdən bəri ülgüt görməyən üzümü və yanaqlarımı örtən saqqalımı təraş etdim, arvadımdan da xahiş etdim ki, saçlarımı kəssin. Qızlarla bir yerde gətirilən ərzaqları yerbəyer edən arvadımin kefi kök idi, yəqin, ona görə də mənə bu sadə xidməti göstərməkdən imtina etmədi. Mən məbəddən qovulduğum vaxtdan sonra ilk dəfə idi ki, küçəyə başımı dik tutub çıxırdım. Kəndə aparan yolun üstündəki körpünü keçib daş döşənmiş küçə ilə ətrafi zəbt etmiş həyəcanın dərinliklərinə doğru irəlilədim. Əger mən özümdə cəsarət tapıb bu addımı dünən atsa idim, onda kəndin uşaqları məni daşqalaq edərdilər, təbii ki, böyüklərin iradəsi ilə. Mən al-qana bulaşana, birtəhər rədd olub gedənə qədər də bu işi həvəslə davam edəcəkdir. Bir sözlə, mənim də başıma böyük qardaşımla koreyalıların arasında olan hadisə gələckədi. Dəfələrlə kənd uşaqlarının dəstə ilə sahibsiz itlərin üstünə düşdüklerinin şahidi olmuşam. It quyuğunu qısılı qorxudan zingildəyərək keçib getsə idi, onda bəxti gətirərdi, uşaqlar bir-iki daş atıb dağlışardılar, yox onların qarşısına cəsarətli, hürərək cavab verən binəva it çıxsa idi, qanı gedirdi, o zaman azyaşlı vəhşilərin qəzəbinin sərhədi olmurdu: onlar ya qorxudan, ya qurbanlarının iztirabından həzz aldıqlarından (bilmirəm nədən), əllərindəki daşları yazıq heyvanlara elə azgınlıqla tolazlayırdılar ki, elə bil ən qatı düşməndən qan borcu alırlar. Binəva onların gözleri qarşısında canını tapşırana qədər daş yağışı davam edirdi. Mənimlə - itdən betə adamla da elə it kimi rəftar edəcəkdir. Büyüklər uşaqlarını sakitləşdirmək əvezinə, əksinə, onları daha da qızışdırırdılar; uşaqlar onlar üçün muzdlu cəza ordusı sayılırdı və həmin ordu vaxtaşırı vadının iqtisadi nəhənginə, ya da sadə dildə desək, supermarketə basqın edirdi. Düzdür, uşaqlar çox böyük ziyan vura bilməsələr də, onlar böyüklərin təsəvvüründəki qiymətinə təcəssümü hesab olunurdular. Gördüyün kimi, bizim yerlərin qiyamçılarının yaşı yavaş-yavaş gənləşir.

Bələliklə, uşaqlar mənə toxunmadılar. Günortaya qədər onlar artıq hər şeydən - elə gonbul qarı Dzinin ölümündən də, onun yerinə olan yeni namizədin kimliyindən də xəbər tutmuşdular. Bir də təkar edirəm, onlar mənə toxunmadılar, ancaq üz-gözləri turşumuş, baxışları bulanıq idi. Çox güman ki, bu baredə onlara böyükler xəbərdarlıq etmişdilər, çünkü mənim buna razı olub-olmayacağımı Geç kəs bilmirdi. Doğrudur, mən məbəddən qovulmuşdum, xəyanətkar arvadımla əzab dolu bir həyat yaşamağa məhkum olunmuşdum, amma məni o ifritə Dzin ilə, - onlarla kilogram ağırlığında olan real piy çəlləyi - onun illər boyu çıynində daşıdıği bədbəxtlik qayğısı ilə, qətiyyən, müqayisə etmək olmazdı. Və o bədbəxtliklər indi mənə doğru yeriyirdi. Ona görə də yaşlılar mənim hərəkətlərimi uşaqlardan daha böyük maraqla izleyirdilər və doğrudan da, hələ bilmirdilər ki, gecə göndərdikləri rüşvətin müqabilində mən bu miskin rolu öhdəmə götürəcəyəm, ya yox.

Bu fikirlərlə sənin nəslinin də evi olan təpəyə qalxdım. Mənə etibar edilən rolun icrasına başlamağa hazırlaşdım, alışb-yanan baxışların arası ilə keçirdim, özümə qarşı zərrə qədər də olsa, narazılıq hiss etmirdim, təbəssüm həmişəki kimi sıfətimi nurlandırırdı və etiraf etməliyəm ki, bu təbəssüm dən özümü - baramadan çıxan kəpənək kimi - "azad" hiss edirdim.

Mətbəxin dərinliyində, yerlə bir olan torpaq döşəmənin üstündə gur ocaq qalanmışdı, ocağın ətrafına biş-düşlə məşğul olan qadınlar dolaşındı, qonaq

otağı adlandırılan qonşu otağa isə çoxlu adam toplaşmışdı. Fikirləşdim, yəqin, orada dəfnlə bağlı qızığın müzakirə gedir (başqa necə ola bilərdi ki? - bizim vadidə kimsə ölen kimi camaat ölenin dəfni ilə bağlı uzun-uzadı müzakirələr aparırdı, onlar bunu özlərinə borc bilirdilər, elə bil bizim əslrlə davam edən dəfn ənənələrimiz yox idi və sanki ölen də dünyanın dəfn olunası ilk ölüsü idi), amma elə deyildi, ora toplaşanlar bu yazda keçiriləcək ruhların bayramının necə təşkil olunacağını müzakirə edirdilər. Tərki-dünya kahin Giy eyvanda oturmuşdu, dağının baxışları ilə qonaq otağına baxır və uca səslə tələb edirdi ki, onu da ruhların bayramı və gonbul Dzinin dəfni ilə bağlı müzakirəyə qatsınlar. Sözlərinə əhəmiyyət verən olmasa da, qoca Giy elə dediyini deyirdi. Yəqin ki, səni on illərlə meşənin dərinliyinə çəkilib gözə görünməyən, ancaq qaranlıq gecələrin pərdəsi altında üzə çıxan Giyin bu dəfə gündüz görünməsi, toran düşənə qədər, hava qaralmadan görünməsi təəccübəldəndirir. Əlbəttə, biz - vadini və Giyi yaxşı tanıyan hər kəs - nə qədər qəribə olsa da, bilirdik ki, qoca son vaxtlar arabir vərdişini pozur. Bu, vadinin həyəcanlı anlarından sonra başlamışdı. Vadini bürüyən həyəcanın səbəbkəri isə, sənin kiçik qardaşın idi, həyəcan axırdı onun iştirakçıları üçün rüsvayçılıqla, kiçik qardaşın üçün isə faciə ilə başa çatmışdı; o intihar etmişdi. Bax, o həyəcan dolu vaxtlarda qoca kahin Giy qəfildən günün qəhrəmanına çevrilmişdi, ən çox da tənbəllərin və avaraların, qeybət qırmağı xoşlayanların və baş verənləri saqqız kimi çeyneyib söz gəzdirməyi sevənlərin arasında məshhurlaşmışdı. Özünün dediyinə görə, Giy sənin kiçik qardaşının töretdiyi qətl hadisəsinin yeganə şahidi idi və hər dəfə də əhvalatı böyük həvəslə, bütün təfsilatı ilə danışındı - qatilin qurbanını necə öldürdüyü, bizim qəsəbədən olan qızın başını daşla necə vurub yardımını deyirdi. Bəlkə, nəsə özündən də artırırdı, ancaq hamı ona inanırdı: meşənin qaranlığına alışq olan, qaranlıqda gözləri çox yaxşı görən, hadisə yerində olan bir adam, təbii ki, baş verən hadisənin bütün təfərrüatını görə bilərdi. O ərəfədə Giy hər səhər ertədən vadiyə enirdi (kim bilir, bəlkə, heç meşəyə getmirdi, sizin evin yanındaki kimsəsiz anbarda gecələyirdi) və dəhşətli qətl hadisəsi baş verəndə görüyü mənzərəni dəfələrlə danışmaqdan yorulmurdu. Vadinin adamları arasında bu yolla əlaqə yaradan Giy, görünür, gündüz həyatına qayıtməq istəyirdi, yəni yenidən yerli icmanın nümayəndəsi olmaq keçirdi ürəyindən. Baş verən hadisə ilə bağlı canfəsanlıqla danışmağı onun icmada mühüm bir vəzifə tutmaq istəyi ilə bağlı alverə oxşayırırdı, çünkü o vadinin ən tanınmış, həm də ən savadlı adımı hesab olunurdu. Di gəl, onun sözləri əhəmiyyətini tez itirdi: faciəli qətl hadisəsi ilə bağlı təlaşlar səngiyən kimi adamlar Giyə daha əvvəlki maraqla qulaq asmadılar, sonra isə o hadisəni tamamilə unutdular, daha doğrusu, o utanc gətirən hadisəni, o hadisə ilə əlaqədar hər şeyi mümkün qədər tez unutmağa çalışıdilar. Əlbəttə, Giy istədiyi vaxt qəsəbədə görünə bilərdi, gecə, ya gündüz, fərqə yox idi, amma məsələ onda idi ki, daha heç kəs ona əhəmiyyət vermirdi - o, hər kəsin yaddaşında xarabalıqda yaşayan adam kimi qalmışdı. Mənim ona yazığım gəlirdi, kim bilir, bəlkə, illər keçdikcə meşədəki cəngəllikdə yaşamaq ona çətin və dözülməz olurdu. Bax, elə indi də, onunla heç kəs hesablalaşmasa da, Giy aynabəddə oturub Dzinin dəfn mərasimi ilə bağlı müzakirəyə qatılmasını tələb edirdi.

Sökük evin daş döşənmiş zirzəmisində uşaqlar oynayırdılar. Mərhum Dzinin övladları özlərini hüznü aparırdılar, yerdə qalanlar hər kəsdə onlara öz ehtiramını göstərməyə çalışırdı. Bu adət bizim uşaqlığımızdan bəri belə qalmışdı: mərhumun övladları yaşidları arasında bir müddət xüsusi hörmətlə qəbul edilirlər. Mən əvvəllər zirzəmi kimi istifadə edilən tikilinin kənarında

dayanıb qış axşamında əriyən vadinin aq-tutqun mənzərəsinə baxdım və yüngül bir başgicəllənməsi hiss etdim. Bütün çilpaqlığı ilə yaşadığım həyatı dərk etdim, birbaşa, ya dolayı yolla anladım ki, bəzən insan onu əhatə edən dünyaya yuxarıdan baxmalı olur. Sonra isə evinizin yanındakı tikiliyə, Dzinin yaşadığı yerə daxil oldum. Orada, sonradan düzəldilən kiçik mehrəbin qarşısında, pambıq adyala bürünmüş bapbalaca Dzin uzanmışdı. Mən onun üzünü görmədim - üzünə aq parça örtmüsdürlər -uzun çəkən qaraciyər xəstəliyindən əzab çəkməyindən, ömrünün son günlərində ac-susuz qalmağından, son vaxtlar bircə su ilə qidalanmağından, dərisinin altındaki piylərin əriməsindən və onun bu rüsvayədici bədəninin əriyib çöpə dönməsindən xəbərim olmasa idi, açığını deyim ki, bu cəsədin, doğrudan da, bədəninin qeyri-adi ölçülüri ilə bütün ömrü boyu sahibinə utanc gətirən Dzinə aid oduğuna şübhə edərdim (axı bu pambıq adyalın altında "Yaponianın ən gonbul qadını" Dzinin cəsədi adı ölçüsündən azı üç dəfə böyük görünməli idi). Dzin ərimişdi, təsəvvür etsek ki, canlı adamın bədəninin onda doqquz hissəsini ruh, yerdə qalan bir hissəsini isə cism təşkil edir və adam ölü kimi ruh onu tərk edib uçur, yerdə də balaca bir bədən qalır, o zaman istənilən insan ölümü bizim heyvandan fərlqənməyimizin bariz göstəricisi hesab edilə bilərdi. Amma hər şey daha sadə idi, hər halda, Dzinə görə belə demək olardı: yox, ruh onu tərk etməmişdi, piylər yoxa çıxmışdı, ərimişdi, buxarlanmışdı.

Dzinin balaca cəsədinin yanında dəfnin təşkilatçısı, onun əri, mənim məsləhətimlə mərasim paltarı geyinmiş cavan kahin və çox güman ki, yaxınlıqdakı şəhərcidən tacili olaraq dəfn üçün məxsusi dəvət edilmiş qulluqçu-monax qadınlar dayanmışdılar. Kahin mərasimin təşkilatçısına dəfnle bağlı nəsə məsləhətlər verirdi. Açıq qapiya söykenib onlara baxdım. Məgər əvvəller, məbəddən qovulandan sonra dayanıb beləcə dəvətsiz-filansız adamlara sərbəst şəkildə baxmağa cəsarətim çatardımı?! İndi özümü istədiyim kimi aparmaq, hamı kimi istədiyim hərəkəti etmək hüququm var idi və bu xüsusiyyət, güman ki, içimdəki "azadlığın" konkret formada üzə çıxmاسından irəli gəirdi. Dəfnin təşkilatçısı, demək olar ki, mənə əhəmiyyət vermədən vadinin adamlarına xas bir görkəmlə cavan kahinə qulaq asır, dəfnin vacib xirdalıqlarını dinleyirdi, cavan kahin isə mənim orada olmağımı görəndən sonra sıxılmağa başlamışdı və sanki bir qədər əvvəl kömək üçün mənə müraciət etməyindən narahatlıq keçirirdi. "Südəmər körpə!" - ürəyimdə dedim. Dərk edə bilmirsən ki, bir qədər sonra nəinki sən, sənin bütün ziyarətçilərinin hamısı bütün dərdlərini, günahlarını götürüb mənim yanımı, günah keçisi rolunu ifa edən adamın yanına axışacaqlar və mən onlar üçün təkcə günah keçisi deyil, həm də vadinin hifzedən tanrısı rolunu oynayacağam.

Dzinin əri sanki fikirlərimin təsdiqi kimi çevrilib mənə baxdı, təşkilatçı və kahin orada olmasa idi, yəqin ki, mənimlə danışardı. O, susaraq gözlərini çəkmədən mənə baxdı, vadinin adamlarının qeyri-adi bacarıqlarına bələd adam kimi onların istifadə etdikləri üsuldan yararlanaraq mənə baxan gözlərinin içine baxdım, qızdırmadan əzab çəkən köpək baxışları kimi tutqun, kədərli baxışlardan utanc, həya, həm də inadkarlıq, az qala, həyasızlıq, o baxışların sahibini daha eybəcər, daha çirkin göstərən simani gördüm: Dzinin əri acgözlüyü və hədsiz köklüyü ilə onun həyatını zəhərləyən arvadının ölümünə sarsılmışdı. Mən hələ başqa bir şey də dərk etdim - tezliklə vadinin bütün adamları mənimlə görüşməyə can atacaqlar, belə utancaq və həyasız baxışlarla mənə baxacaqlar. Sözün düzü, Dzinin ərinə yazığım geldi, az qala, gözüm dolacaqqdı, ona görə də oradan tələsik uzaqlaşdım - baxmayaraq ki, mərhumun üzünə baxmaq istəyirdim, -

“azadlığımı” mənə dərk etdirən insanların qarşısında göz yaşı tökəsi deyildim ki!

Daş döşənmiş cığır boyu qayıq kimi uzanıb gedən dərə ilə üzüaşağı enəkən qoca kahin Giy yüyürək özünü mənə çatdırdı. O, iti addımlarla hərəkət edirdi və bu tələskənlilik mane olan qocalığın zəifliyini gizlətməyə çalışırdı. Özünü mənə çatdırından sonra dayanıb ani olaraq nəfəsini dərdi və nə isə çərənlədi. Mən - “azad adam” - isə dayanıb ona qulaq asmağı ağlımdan belə keçirmədim. Əlbəttə, günah keçisi rolunu öhdəmə götürəsi olsam, gələcəkdə hamını və hər kəsi dirləməli olacağam, amma indi - qətiyyən!

Qoy hələ bir az dözsünlər və murdar ayaqları ilə ürəyimə soxulmağa çalışmasınlar.

Qoca kahin Giy mənə nə dedi? Əgər onun hərəkətlərini təsvir etmək lazımdırsa, deyim ki, mən yol ilə üzüaşağı enənə qədər o cığır-bağır salır, atılıb-düşərək ətrafına dolanırkı, daha sonra isə bu hərəkətləri hamının və hər kəsin qarşısında təkrar etməyə başladı, yol getməyimə baxmayaraq, onu dirlədim, deyəsən, şeire oxşar bir şey gəveləyirdi. Diqqətlə qulaq asanda başa düşdüm ki, o, müasir dünya görüşlərini analiz edir, atom enerjisindən, nüvə silahlarından və bu kimi şeylərdən xəbərdarmış kimi danışır. Xeyr, o, “atom əsri” anlayışını dilinə getirmədi, ancaq ölüm tozundan qırılan insanlardan danışdı. Demək, meşənin dərinliyinə çəkilib yaşadığı müddətdə Giy müntəzəm olaraq yerli camaatın ona ərzaq büküb göndərdiyi qəzetləri oxuyub məlumatlanmışdı? Bilmirəm, bəlkə də, bu, belə idi. Hər halda, qoca kahin Giy başına hava gələnə, ağlını itirib dəli olana, hərbi xidmətdən yayınana qədər yaxşı təhsil almışdı və şübhəsiz ki, bizim vadının ən savadlı adəmi idi. Onun dediklərini normal dilə çevirib sənə yazası olsam, təxminən, belə bir şey alıñar:

*... O zaman ki, partlayır atom bombası birdən,  
 ətrafdə olan hər şey radioaktiv kül olur,  
 radasiya dalğası yayılır hər tərəfə,  
 şəhərlərdə, kəndlərdə canlı olan nə varsa,  
 o zəhərin, bəlanın qurbanına çevrilir,  
 lakin o zaman meşə təzələnir, canlanır.  
 artır onun qüdrəti, artır gücü, hey artır.  
 Ölən şəhərlər, kəndlər bir güc verir meşəyə,  
 radasiyanın gücü, radioaktiv zəhəri  
 hopur ağaclarla, göy yarpaqlara,  
 hopur meşədəki yaşıl otlara,  
 hopur bataqlığa, döşənib qalır,  
 çevrilir meşədə sarsılmaz gücü.  
 Baxın, yaxşı baxın, diqqətlə baxın:  
 karbondan ölməyən yaşıl yarpaqlar,  
 karbondan ölməyən otlar, mamırlar  
 oksigen yaradır durmadan, baxın!  
 ... Sağ qalmaq keçirsə kimin könlündən  
 bu azığın zamanda, atom əsrində,  
 tərk etsin şəhəri, kəndi büsbütün,  
 sığınsın meşəyə, güc alsın ondan!*

Qonşuluqda yaşayan kəndli qadınlar mənə xəbər çatdırdılar ki, bu yazda ruhların bayramı təntənəli şəkildə keçiriləcək. Görünür, kənd adamları

bayramın vaxtından əvvəl keçirilməsinin səbəblərini məndən gizlətməyə çalışırdılar - bu, kənddən qovularaq adamlardan uzaqlaşdırılan yeni günah keçisi üçün böyük etimad sayılardı! Ancaq kəndin kənarında yaşayan, mənə yaxın qonşu sayılan, buna görə də bir vaxtlar məni və xəyanətkar arvadımı hamidan çox təhqir edən kəndli qadınlar indi fürsətdən istifadə edib mənə daha çox yarınmaq istəyirdilər, xəbəri çatdırmağa gələndə əliboş da gəlməmişdilər. Əslinə qalanda, onların gəlişinin məqsədi başqa idi, onlar inanclarını buddizmin çoxlu ardıcılı olan başqa təriqətinə dəyişmək isteyirlər. Bizim yeni kahin bu məslələrə kəskin şəkildə etiraz etməsə də, yeni təriqətin missionerləri bu təriqəti ciddi müdafiə edirdilər və çəşbaş qalan kəndli qadınlar qərar çıxarmqdə çətinlik çəkirdilər. Məsələnin əslı dini hissələrdə deyildi, bu narahatlılığın kökü daha dərinlərə gedirdi: ehtiyac içində boğulan insanlar müxtəlif çıxış yolları axtarırdılar və şəhərə yaxın yerlərdə yaşayanları yeni dini islahatların miniatür görüntüləri şirnikləndirirdi. Buna onlar üçün mənim - qəsəbədən qovulsa belə, hələ də onlar üçün ruhani başçı hesab edilən adamın yanına məsləhətə gəlmişdilər. Bundan başqa məni çoxdan tanıdları üçün verəcəym cavabı da əvvəlcədən yəqin etmişdilər. Və mən məhz onların gözlədiyi cavabı verdim: "Bu, sizin özünüzdən asılıdır, siz hərəkətlərinizdə azadsınız!"

Deyirlər, guya bizim vadinin bütün nüfuzlu adamları, başda meşənin sahibi olmaqla, ruhların bayramının keçirilməsinə qəti şəkildə etiraz ediblər: necə olursa-olsun, bayramın keçirilməsi onların gücsüzlüyüne dəlalət edirdi və bunun həlli üçün yüksək səlahiyyət sahiblərinə müraciət olunmuşdu. Kim özünü yoxsul kimi təqdim etmək və qəlbinin dərinliyində gizlətdiyi həyəcanı biruze vermək istəyərdi ki? Amma indi şərait dəyişmişdi və icma başçıları özləri təkidlə baharda bayramın keçirilməyini istəyirdilər. Bu barədə söhbət edən və coşqu ilə danışan qadınların dediyinə görə, ya onlar tamimlə müflisləşib elə kasıblamışdır ki, onlara daha heç nə kömək edə bilməzdi, ya da bizim başçılar birja əməliyyatlarında əməlli-başlı ziyanə düşməsdülər. Qəribəsi o idi ki, onlar bizim vadinin tacısız hökmədarı sayılan koreyalı dükəncinin məsləhətinə qulaq asaraq Osako ilə telefonla əlaqə saxlayır və ən etibarız birjalarда iştirak edirdilər. Birja işinə təzə qoşulanda hamısı babat qazana biməşdi, amma nə qədər çox qazansalar da, ötən qışda birjada qiymətlərin qəfildən enməsi onları xeyli ziyanə salmışdı. "Kral" özü isə ziyanə düşməmişdi və bir gün əvvəldən yayılan şayınlərə riaeyət edərək oyunu dayandırmışdı, onun bu hərəkətini isə bir çoxları müharibə vaxtı bizim tərəflərə zorla sürgün edilən və ağır həyat şəritində yaşamalı olan koreyalıların qisası kimi qələmə verirdi. Yaxşı ki, ziyanə düşənlərdən heç kəs intihar etmədi, ancaq qadınların dediyinə görə, "bizim qocalardan ağlıń itirənlər" də olmuşdu. Bir sözlə, bu fikirlərə o qədər baş qoşmaq lazımlı deyil, çünki kəndlilərin varlılara qarşı nifrəti o dərəcədə böyük idi ki, varlılardan kiminsə gözünün dolmasını görəsə idilər, o andaca həmin adama dəli adını yamayardılar. Sözün qisası, taleyin ağır zərbəsini yeyən icma başçılarımız tələsik qərar qəbul etmişdilər ki, yaz gələn kimi ruhların bayramını təşkil edərək gözlənilən bütün hücumlardan siğortalansınlar.

Bayram baş tutdu, amma bayramda faciəvi hadisələr baş verdi... O barədə yazmağa başlamazdan əvvəl, bizim qoca kahin Giyin Dzinin dəfnindən başlayaraq, bayram gününe qədər olan qəribə hərəkətlərindən danışmağı daha vacib bilirəm. O, hər gün qəsəbədə peydə olub vadini öz acı fəryadları ilə lərzəyə gətirirdi - əslinə qalanda, onun səsi səhranın ortasında tək qalan admanın səsi kimi idi! - şəhərlərin məhvindən, meşələrin

canlanmasından danışındı. Güman ki, onun bu fantastik moizələri müasir sivilizasiyaya baxışın ifadəsi idi, o, bu barədə bəzi şeyləri mənə hələ yolda demişdi. Ancaq bədəniyyət adamlar deyirdi ki, Giy sadəcə qəzəblənib və indi də cəfəngiyatları ilə vadinin adamlarını bezdirmək niyyətindədir. Qoca, doğrudan da, küsmüşdü: onu bədbəxt Dzinin dəfni üçün təşkil edilən ümumi masaya yaxın qoymamışdır, sadəcə yemək təklif etmişdilər, Giy isə, yəqin, hələ o vaxt qərara alıbmış ki, vadinin yeni peyğəmbəri olsun, ona görə də məğrurluğu ona güc gəlmış, yeməkdən imtina etmişdi. Bundan sonra onun qara günləri başlamışdı - dözülməz acliq günləri. Və indi acliqdan üzülən, bütün bəşəriyyətə qarşı barışmaz nifrət duyan Giy, dəhşətli səsi ilə moizələrini deyir, insan nəslini atom bəlasından, atom əsrinin iblisindən xilas etmək üçün seçilən peyğəmbər kimi səsini ucaltmağa çalışırı.

*... Sağ qalmaq keçirsə kimin qəlbindən  
bu azığın zamanda, atom əsrində,  
tərk etsin şəhəri, kəndi büsbütün,  
sığınsın meşəyə, güc alsın ondan!  
O zaman hamınız yaşıl meşəyle  
qovuşub olarsız onun parçası,  
ondan güc alaraq yaşayarsınız!..*

Ruhların bayramından müfəssəl şəkildə danışmaq fikrindən uzağam, özün də bilirsən ki, möhkəm ənənələrlə zəngin, tətentənəli bu bayramda vadini bədbəxtliyə düşcar edənlərin, ya da sağlığında dözülməz dərəcə qəddarlığı ilə yadda qalan adamların ruhları təbil sədaları altında meşədən qovulur, bu öz yerində, mən sənə bu sonuncu bayramın bəzi xüsusiyyətlərdən danışmaq istəyirəm. Vadının adamlarına yaxşı bələd olan ruhların sırasını iki əlavə figur tamamlayırdı: gözlərinin yerinə çoxlu sayıda mismar vurulmuş qırmızı maskalı ruh, - üzünü qırma ilə bəzəmiş kiçik qardaşının ruhu, bir də başqası - meşənin ruhu, çılgınlıqla hadisələri izləyən, lakin tətentənəli yürüşə cəsarəti çatmayan, hər kəsin qovduğu ruh. Meşənin ruhu qoca, tərki-dünya kahin Giy idi. Məhz qoca kahin Giy, bayramın rəsmi iştirakçısı olmasa da, günün ən maraqlı personajı hesab olundur. Uşaqlar gözlərini dörd açıb ona baxır, ondan bircə addım belə geri qalmaq istəmirdilər. Tərki-dünya Giy çox qəribə və gülməli görünürdü, həm də öz gicgici moizəsini bir an belə dayandırmırıldı, bir saniyə ayaq saxlamır və bacardığı qədər sürətlə yüyürməyə çalışırı, bununla da gücünə güc qatan atomun qüdrətini, "yenilənən meşənin canlanması" göstərmək istəyirdi. Meşənin ruhunu təsvir edən tərki-dünya kahin, təbii ki, yaşıl yarpaqlara bürünmək istəyərdi, amma yazın əvvəlində budaqlar hələ yaşıllaşmamışdı, iynəyarpaqlı budaqları isə, güman ki, qoca kişiye ağır gəlmışdı, yəqin, elə bu səbədən də Giy özünü kolluqlardakı quru budaqlar və ötən ildən qalib qaralan yarpaqlarla örtmüştü. Bu görkəmdə o, yekə kirli kirpiyə, ya da çox iri böcəklərin siğındığı iri ot topasına oxşayırdı. Topadan ancaq damarları çıxmış nazik ayaqlar və ucu itilənmiş bambuk ağacını saxlayan arıq əl görünürdü. Bu çör-çöp qalağının içində qopan hər kəsin əzbər bildiyi və azından min dəfə təkrarlanan səs olmasa idi, heç kəs meşə ruhunu təsvir edənin kimliyini yəqinləşdirə bilməzdi.

Bayram karvanı bu gicbəsər ruhu qova-qova sizin evə təref yollandı. Keçmiş vaxtlar olsa idi, hamı sizin taxtadan düzəldilmiş o evinizə gedib onu şərəfləndirirdi, ancaq evinizi çoxdan dağıtmışdilar, onun yerində, demək olar ki, daş zırzəmidən başqa heç nə qalmamışdı, onun üçün də ruhlar

zirzəmiyə endilər, orada tonqal qalayıb ətrafında rəqs edib dövrə vurmağa başladılar. Alov da, rəqs də pis deyildi - bahar hələ ki, öz yerini tutmamışdı, solğun səmadan şiddetli külək əsir, qarşısına çıxan hər şeyi dəlib keçirdi. Sonra bayram iştirakçıları artırmaya keçib yeyib-içməyə başladılar. Bədbəxt Giyi isə, ayın rəqsinə də, bayram süfrəsinə də yaxın buraxmadılar - düzü, mən onun bu görkəmdə içəri keçəcəyinə onsuz da şübhə edirdim - və birdən gedə-gedə əlindəki bambuk yarpağını çeynəyən qəzəblənmiş, küsmüş Giyi eyvanda gördüm; Hamı sakitcə baş verənlərə tamaşa edirdilər, bircə Giy özünə yer tapa bilmirdi. Qonaq otağına nəzər salır, o biri ruhların çıxışlarına yerindən atmacalar atıldı, sonra da bayramın ikinci hissəsini gözləyən böyüklərlə, uşaqlarla bir yerdə daş zirzəmiyə yollandı və gur yanana ocağa budaqlar atmağa başladı.

Bu arada evdə küpədə su içmək mərasimi başlamışdı. Bilirsən də, bu, belə olur: bayramdırsa, gərək dost-tanışı qonaq edəsən, pul kisəsinin nazılmasına baxmayaraq qonaq edəsən, ümumi kasıbılığa əhəmiyyət vermədən qonaq edəsən. İri küpə əl-əl gəzərək dövrə vurur, adamlar da bir-birlərini qonaq edə-edə fədakarcasına özlərini bayrama həsr edir, bayramdan zövq alır, özlərinə yorulub əldən düşənə qədər əzab verirlər. Özlərini elə aparırlar ki, elə bil bayram həyatlarındakı ən mühüm şeydir, elə görünürler ki, sanki bir müddət əvvəl dərindən köks ötürüb şikayətlənən onlar deyilmişlər: "Ah, yenə bu bayram!". Bu dəfə hər şey öz qaydası ilə gedirdi: bayram ərefəsində adamların şikayətləri qulaq yarırdı, bayram yaxınlaşdırıqca və təntənəli məqama sayılı günlər qaldıqca məlum olurdu ki, adamlar çəşbaş qalıqlar və bu qaçqovda təcili, növbədən kənar bayramın keçirilməsinə kimin qərar verdiyini fikirləşirlər. Amma gözlənilən təntənəli gün gəlib çatdı və hər kəs başındaki qarışq fikirləri, qəzəbi, maddi sıxıntıını unudaraq, bayram burulğanına qatılıb bir-birini təbrik etməyə, qonaq etməyə başladı. Bəlkə, bu, böyük narazılıqlıdan doğub, kütłəvi psixoz formasını alan partlayışdan başqa bir şey deyildi? Bəlkə, bu gün vadinin şənlənən, ruhdan düşən, ümidiyi itirən adamları böyük küpəni raket kimi təsəvvür edib içənə doluşaraq uçmaq, kütłəvi şəkildə həyatdan, gündəlik qayğılardan uzaqlaşmaq və buraları tərk etmək, baş götürüb buralardan da kədərli "harasa" getmək istəyirdilər?

İri küpə bayram süfrəsini dolaşlığı vaxt həyətdə dəhşətli hadisələr baş verdi. Ayın rəqsinə qatılmasına icazə verilməyən guşənişin kahin Giy daş zirzəminin döşəməsində gur alovlarla yanana ocağa daha da yaxınlaşmışdı və özünü bu anın mütləq sahibi hesab edirdi. Başı yeməyə qarışan "rəsmi ruhlar" ona mane olmurdu və o - tənha meşə ruhu da bu məqamdan istifadə edib özünün azğın rəqsinə başladı. Uşaqlar, ətrafda boş-bekar qalanlar onu qızışdırırdılar, o da bundan ruhlanılmış kimi ocağın ətrafına daha sürətlə dolanır, yarpaqdan düzəldilən iri top kimi ocağın üstündən atılır, əlindəki bambuk toxmağı başının üstünə qaldırıb yellədirdi. Diqqət mərkəzində olduğunu hiss edən Giy yenidən uca, xırıltılı, qəzəbi hələ də duyulan səsi ilə fantastik moizəsini deyirdi:

*...Şəhərlərdə, kəndlərdə canlı olan nə varsa,  
o zəhərin, bəlanın qurbanına çevrilir,  
lakin o zaman meşə təzələnir, canlanır.  
Artır onun qüdrəti, artır gücü, hey artır,  
o da bərəkətini əsirgəmədən verir  
ona sığınanlara, ondan güc alanlara...*

Və qəfildən kahin Giy (şayieler dolaşır ki, onu dağıdıcı qüvvəni, hiyləni, kələyi böyükərək çoxdan öyrənmiş balaca oğlanlar qızışdıraraq deyiblər: "Guşənişin kahin Giy, əger meşə sənə atomun gücünü veribsə, onda sən televiziya verilişindəki supermen kimi göye uça bilərsənmi?... Dəmir divarı dəlib keçə bilərsənmi?... Milyard dərəcədə istiyə tab gətirə bilərsənmi?...") bürdədimi, yıxıldımı, tullandımı, bilmədik, düz ocağın ortasına düşdü. Mənə elə gəlir ki, Giyin özünü ocağa atmaq fikri yox idi, bu, tamamilə təsadüfən baş verdi, amma o, özünü elə itirmişdi ki, ətrafdakıları ayıra, baş verənləri dərk edə bilməmişdi. Onun meşə ruhu improvizə edilmiş bədənini bir anın içində alov aldı, bu anlarda üstündə tonqal qalanmış daş döşəmə iri tavanı xayırladırdı və binəva qoca o tavanın içində qovrular, yanaraq atılıb-düşürdü. Kənardan baxana elə gələrdi ki, kişisinin canında, doğrudan da, atom enerjisi kövlən edir. Sonra o, huşunu tamamilə itirdi: ətrafdakıların həküküne yeməyini yarıda saxlayıb bayırə cuman bayram iştirakçıları və könüllü yanğınsöndürmə komandasına yazılmış gənclər təşkilatının üzvləri zırzmış atılıb qocanı oradan çıxarmaq istidilər, - güman ki, bu, onların ürəyində baş qaldıran mərhəmt hissindən deyil, sərxoşluğun dəmindən idi - və hamı elə zənn etdi ki, guşənişin kahin Giy xilas edildi, amma bu vaxt o, əlindəki bambuk dəyənəyi qaldırb ona yaxınlaşmaq istəyənləri hədələməyə başladı. Onun qəribə geyimi artıq közərək tüstülənirdi, quru budaqların üstü ilə balaca, yaşılı alov dilimləri qaçışır, hər an daha da artır, daha da yuxarı qalxırkı, aqlını itirmiş qoca isə atılıb-düşməyinə və əlindəki dəyənəyi yelləməyinə davam edirdi. Nə zaman ki, alov və tüstü qocanı tamamilə bürdü, bax onda, onun köhnə poçtalyon furajkası, sarımtıl saqqalı və qocaman, quru, al qırmızı parıltı ilə bərq vuran siması göründü. Onun simasındaki bu parıltı haradan idi? Yəqin, alovun istisi, qoca sarsağın daxilindəki atəş və bir qədər əvvəl oğurlayıb içdiyi sakenin təsirindən idi bu. Hər dalda, sonsuz həyəcan son ana qədər guşənişin zahid Giyi tərk etmədi: o, uca səslə bağıraraq həyasız ideyasının tərkib hissəsi olan moizəsinin sözlərini təkrarlayır və yanıb külə dönen dəyənəyini yelləyirdi. Biz hamımız heyrət və qorxu içində donub qalmışdıq, gözlərimizi onun al qırmızı sıfətindən çəkə bilmirdik, o isə elə hey eyni sözləri təkrarlayırdı:

*...Sağ qalmaq keçirsə kimin qəlbindən,  
Bu... azığın zamanda... atom əsrində,  
tərk etsin şəhəri... kəndi büsbütün,  
siğinsin meşəyə, gúc alsın ondan...*

Sonra isə alov hər şeyi - qocanın çırpınan bədənini də, onun xırıltılı səsini də - uddu. Qəfildən dəhşətli gurultu ilə partlayan bambuk dəyənəyin səsi hamımızı diksindirdi. Guşənişin kahin Giy zəhmli silahını itirdi, amma bunun heç bir mənası yox idi: biz hamımız başa düşmüştük ki, daha onu xilas etmək mümkün deyil...

İri tonqalın üstünə su töküb söndürəndə - onun üstünə bir xeyli su tökmək lazımlı oldu və suyu daşıyb getirmək o qədər asan deyildi, bunun üçün sənin evinin həyetindəki quyudan su çəkib daşımali oldular - biz qocanın yanıb qaralan, rezin gəlinciye oxşayan cəsədini gördük. Bilmirəm, bizi daha çox nə heyrətləndirmişdi - baş verənlərin özü, yoxsa yanıb kömürə dönmüş cəsəd?! Ancaq bir şeyi deyə bilərəm: ölmüş kahin Giy bayram personajlarından birinin "ruhuna" - atom bombasından Xirosimada ölen həmyerlilərimizdən birinə oxşayırıldı. Onun yanmış cəsədini görəndə hamının eti ürpəşdi, sanki qocanın dediyi rabitəsiz, fantastik sözlərin dərinliyini indi duyurduq.

*...Sağ qalmaq keçirsə kimin qəlbindən  
Bu... azğın zamanda... atom əsrində,  
tərk etsin şəhəri... kəndi büsbütün,  
siğinsin meşəyə, güc alsın ondan...*

Bir il ötüb keçdi. Yenə biz tərəflərə yaz gəldi. Ötən on iki ay ərzində çoxlu dəyişikliklər oldu: çox adam bizim vadini tərk edib getdi. Gedənlər təkcə çörək ardınca düşən cavanlar deyildi - yaşlı kişilər, aqsaqqallar, uşaqlı qadınlar öz uşaqları ilə bir yerdə - bir sözlə, gedənlər ailəliklə baş götürüb gedirdilər. Dediklərinə görə, yaşamaq üçün onlar Osakaya, ya da Tokioya üz tuturdular və vadidə qalanların onlara inanmamaqları üçün heç bir səbəb yox idi. Hər halda, bir gün şayiə yayılacaqdı ki, böyük şəhərlərə xoşbəxtlik axtarmağa gedənlərdən kimisə guşənişin kahin Giy kimi on illərlə meşədə tərki-dünya yaşadığını görən olub. Bəlkə, elə Tokioya, ya da elə Osakaya gedənlər qəfildən yoluñ ortasındaca ayaq saxlayıblar, yollarından dönüb meşənin dərinliyinə tərəf gediblər. Əgər, doğrudan da, elədirsə, demək, onlar "yeni təlim"in - qəribə, anlaşılmaz, lakin atom əsrinin özü kimi dəhşət doğuran, bir il əvvəl qoca kahin Giyin inadla təbliğ etmək istədiyi təlimin - arxası ilə gedən ilk insanlardır.

Təbii ki, vadidəki bəzi adamlar mənim "yeni inancım" və onun nəticələri ilə razılaşmayacaqlar. Bir çoxları elə düşünür ki, adamların kütləvi şəkildə vadini tərk etmələrinin, iri şəhərlərə, ya da meşələrə üz tutmalarının səbəbkəri qoca guşənişin Giy deyil, mənəm. Nə deyim, bu fikirlərdə, azacıq da olsa, həqiqət var. İndi mən müstəqil adamam - tam olaraq "azadlıq"ına qovuşan bir adam, heç bir nüfuzlu adamin qarşısında baş əymirəm, ürəyim hara istəsə, ora da gedirəm, kiminlə istəsəm, danışıram və bütün vadidəki adamlar yaxşı bilirlər ki, təsadüfen kiminsə borclu olduğu adamdan gizləndiyini görüb eləsəm, bunu heç kəsə xəbər verən deyiləm. Elə ona görə də gecənin pərdəsinə sığınan neçə-neçə gənc, orta yaşılı kişi, qadın, hətta qocalar belə tez-tez yanına gəlib soruşurlar:

-Məsləhət ver... Mən çıxıb buralardan getmək istəyirəm. Xoşbəxtliyimi haradasa başqa yerdə axtarmaq istəyirəm... Necə fikirləşirsən?

Mən də onların sualına sualla cavab verirəm:

-Axi, nəyə görə çıxıb başqa yerə getmək olmaz?

Bununla da söhbət bitir. Mən bu adamlara heç bir məsləhət vermirəm, onlar haqqında heç nə bilmirəm, heç nə xəbər almırəm, onların hara getməkləri, gedəcəkləri təzə yerdə nə ilə məşğul olacaqları məni maraqlandırmır. Mən özüm isə, hələ də vadidə qalıram, elə həmişəki miskin komada yaşayıram, hər gün hələ də sədaqət kəmərini belindən açmayan və güman ki, elə ömrünün sonuna qədər də həyatından narahəti qalacaq arvadımın deyinmələrini eşidirəm, hər gün mənə heyrətlə baxan, məni onların üstünə atılmağa məqam gözləyən vəhşi kimi qəbul etmiş yazılıq qızları görürəm.

Mən belə yaşayıram. Həyatımın necə keçəcəyindən asılı olmayıaraq, mən elə burada da qalacağam və bir gün vadinin sonuncu sakini buraları tərk etsə, vadinin ölüm günü çatsa, buna şahidlilik edəcəyəm.

Vadi artıq can üstədir. Deyirlər ki, tezliklə bizim vadidəki supermarket də - bizim məşhur dükən - bağlanacaq, çünkü evlər boşalıb, alıcıların sayı kəskin şəkildə azalıb. Bizim tacısız kralımız vadini büsbütün elə alanda hiyləgər adamlar onu əməlli-başlı aldadıb hökmdarlığını əlindən aldılar, lap köhnə vaxtlardakı kimi hakimiyət bir mülkədarın əlindən alınıb digərinə verildi.

Mən və ailəm hal-hazırda vadidəki adamların nəzir-niyazı ilə dolanırıq, əgər kənd tamamilə boşalası olsa, yəqin, mən də ailəmi götürüb hara isə başqa yerə köçməli olacağam. Təkrar edirəm: mən öz komamda vadinin ən sonuncu adamı qalana qədər qalacağam və öz “azadlığımı” nəsil-nəsil qandallanaraq əzab çəkən ən sonuncu adama öyrədəcəyəm. Mən istəyirdim ki, onlar nə vəchlə olursa - olsun, “azadlığın” ləzzətini duysunlar. Mənə elə gəlir ki, vadini gənc deyil, hələ lap uşaq ikən tərk etsən də, başa düşürsən ki, insanları illər uzunu doğulduğu yerlərə bağlayan zəncirləri birdən-birə qırmaq o qədər də asan olmur. Ömrü boyu vadini əhatə edən meşələrin daşlı yolları ilə addımlayan və hər an qandalların ağırlığını hiss edən bu adamlar üçün necə də “azadlıq” simvolu, ruhlarını azad edən bir adam simvolu olmaq istərdim. Nə edə bilərəm - ruhları azadlığa qovuşdurmaq mənə tanışdır, çünki mən də, əcdadlarım da hələ lap qədim zamanlardan yerli camaatın ruhani başçıları olmuşuq.

Bələcə, hamı vadini tərk etdikdən sonra mənim vaxtim çatacaq. Heç bilmirəm, onda həmişə qəzəbli arvadımla, sayıqlıqlarını bir an belə əldən vermeyən qızlarla hara gedəcəyəm. Bəlkə, elə gecə qatarından birinə minəcəyəm və o qatarın son dayanacağı da Tokionun, ya da elə Osakanın kasib məhəllələrindən biri olacaq. Bəlkə də, çıxanda yönümü dəyişib meşənin cəngəlliliklərinə doğru gedəcəyəm. Əminliklə deyirəm: - nə olursa - olsun, mən yeni həyat arxasında gedərək vadini tərk edənlərin kahini, şamanı olmaq üçün onları axtarıb tapacağam. Mən vadini onlar kimi qorxu ilə tərk etməyəcəyəm, mən onları - təqib etmək üçün gedəcəyəm, hər bir kahinə yaraşan kimi - başımı dik tutaraq gedəcəyəm. Gözlənilən köç baredə fikirləşəndə istəyirəm ki, qaçıb meşəyə siğınmaqla bağlı şayiələr özünü doğrultsun - çünki bir şaman üçün, bir kahin üçün meşədən gözəl yaşayış yeri ola bilməz.

Bax, sənə məsləhətim budur: “azadlığını” axtar, artıq onu tapdığını düşündürsənsə, dayanma, bir az da irəli get - “azadlıq” duyusunun daim yenilənməsinə doğru addımla. Səninlə belə bir iş görək, şərt kəsək: əgər taleyimizə birdən zülmət qaranlıqda görüşmək yazılıbsa, onda bir-birimizi tanmaq üçün parol fikirləşək. Nə bilmək olar, bəlkə, elə sən özün də bizim dərədən çıxıb hal-hazırda meşədə, haqlarında çoxlu şayiələr gəzən ilkin meşə sakınlarının arasında yaşayırsan!

Nə isə... deyim ki, yadımdan çıxmasın: parol “azadlıq”dır.

**Tərcümə edən:  
Əyyub QİYAS**

# ◆ P o e z i y a



*Sabir SARVAN*

## BELƏ BİR GÜNDƏ

Belə bir gündə  
tutmadan ötənlərin yasını,  
Bir - birimizin  
üzündən oxumalıyıq  
yurdun ağrısını.  
Nə gördü bu millət?  
Dağı - daşı titrədir  
ruhumuzu oyadan,  
Köhnə qəbir daşlarına  
dəyib qayıdan  
cavabin əks - sədasi:  
zülü - üü- m!!!  
Belə bir gündə  
həbsxana divarına yazılmış  
**AZADLIQ**  
sözü qədər  
şirindir ölüm.  
**YALAN**

İri,  
parlaq  
sabun köpükləritək söndü.  
Hər şey  
özünə döndü.

Biləyimizi  
gəmirən zəncirləri

ürəyimizin oduyla  
 qalanan  
 tonqallara atdıq,  
 Son güllə misali  
 son sözü deməyə  
 gəlib çatdıq.  
 Yaramızə baxıb qımışanlardan  
 imdad dilməyi  
 unutduq biz,  
 Belə bir gündə  
 qabaqda gedənlə  
 arxada qalan arasındaki  
 məsaflədir itirdiyimiz.  
 Belə bir gündə  
 hamımız  
 öndə olmalıdır,  
 Hamımız ÖN - DƏ!!!

## QAN

Qana bələyirlər bizim elləri,  
 Qan deyir torpağı,  
 Daşı Vətənin.  
 Üzündə - gözündə qəm yuvalanıb,  
 Çəkir qovğaları başı Vətənin.

Şeytan ocağına, şər ocağına  
 Bəlli yelpiklərin küləyi gelir.  
 Susuram,  
 sinəmi deşir ürəyim.  
 Dinirəm,  
 ağızimdən qan iyi gelir.

Bu yurd  
                  neçə dəfə qana çəkilib,  
 Quruyan dəniztək sinib özünə.  
 Axtarsan  
                  Vətənin sərhədlərini,  
 Düş tarix boyunca qanın izinə.

Torpağı bölündü yağlı tikətək  
 Bu millət içindən sindi beləcə.  
 Hər gedən  
                  gecədə bir itiyi var,

Hər gələn  
                  səhəri qandı beləcə.

Gərək qan bağlaya şairin sözü,  
 Şair əllərini qandan gen tutub.

Gör hansı zamandı,  
gör hansı vaxtdı  
Mən qana çapıram,  
məni qan tutub.

### **QARABAĞLI UŞAQ**

Səhər al qanla açılır,  
Quşlar göydən  
ölü düşür.  
Alışmir gullə səsinə  
Budaq qorxur,  
gülü düşür.  
Saçı dağlıb alnına,  
Siyrim-siyrim olub dizi.  
Gözlərinin qabağında  
Anasının qanlı üzü,  
Qaçır qarabağlı uşaq.

Dərd gələndə tək-tək gələr,  
Dərd gələndə qoşa gəlməz.  
Bir bu qədər xata, bəla  
Ağla gələr, başa gəlməz,  
sanı yoxmu?!  
Aşağıdan yer qalxıb,  
Yuxarıdan göy enib,  
Qişqırığı boğazına,  
Gözləri haqqə dirənib,  
sonu yoxmu?! -  
Qaçır qarabağlı uşaq.

Axarı sınmış ömürlər,  
Zülüm dən bezar könüllər,  
Ağ alnında qara qada,  
Hara qaçsin bu dünyadan?!  
Ayaqları heydən düşüb,  
Şişib  
alnının damarı,  
İnsanlar ee...y,  
sizə sarı  
Qaçır qarabağlı uşaq.

### **TÖVBƏ**

Ey ruhumun yiyəsi,  
ey uca gerçək,  
Var etdiyi hər şeydə  
bulunan TƏK.  
Duyduqca könlümdə səni  
yaxına gəldim,

Dərgahına gəldim.  
 Gəldim ki, ürəyim yandı ahımdan,  
 Olmuş sənə şəkkim,  
     ya rəbb,  
     keç günahımdan.  
 Hər ayna könüldə  
     hüsnün işıqdı,  
 eks etməz o ayna ki səni,  
     çox bulaşıqdı.  
 Gerçəksən  
     hər an duyulan və qaçılmaz,  
 Sirsən,  
     çözdükcə açılmaz.  
 Sənsən bunca yaxın,  
     yaxın olduqca uzaq,  
 Bunu ariflər bilirancaq.

Sənsən göylərə,  
     həm yerlərə rəhbər,  
 Allahu əkbər,  
     Allahu əkbər!!!  
 Azdım yolumu, kafirə inandım,  
     səni dandım.  
 Ölmüşdüm, təzədən mən  
     mənə gəldim,  
 İmana, dinə gəldim.  
 Adilsən, qovma qapından, demə: get  
 Əfv et məni,  
     əfv et məni,  
     ya rəbb,  
 Məni əfv et!

### QARDAŞIM OĞLUNA

Ocağı qaralıb, yiğvalı dönüb,  
 Qarışmir fələyin işinə əmin.  
 Sorur burulğanlar, döyür dalğalar,  
 Düşüb taleyinin qışına əmin.

Kimin qarğısına tuş gəldi adı,  
 Gözündə - könlündə qaldı muradı.  
 Yerdə qarışqanı tapdalamağı,  
 Dəymədi göylərin quşuna əmin.

Arayan günəssə, qar altında gül var,  
 Canlı neçədisə, o sayda qul var,  
 Yalandı dünyada nə qədər yol var,  
 Vurdu bircə - bircə dişinə əmin.

Ruhuma su səpən tək güman idi,  
 Bu yanlış gümanlar nə yaman idi.  
 Ömrü burum - burum toz - duman idi,  
 Çökür yaddasına, huşuna əmin.

Çırpına - çırpına könül dad eylər,  
 Ya sindir şüştək, ya abad eylə.  
 Körpəcə cığır sal, hərdən yad eylə,  
 Dönəndə bir qəbir daşına əmin.

Nə gəzdi, nə tapdı, nəyi qazandı,  
 Bir quru nəfəsdi, bir quru candı.  
 Bihudə dolandı, bihudə yandı,  
 Boşuna yaşadı, boşuna, əmin.

### GÖZÜMÜN İÇİNDƏN QOCALMIŞAM MƏN

*"Dostların içində yaxşı qalanı sənsən,  
 saçın-saqqalın ağarmayıb" - bir dəfə  
 lapdan Vəli Xramçaylı mənə belə dedi.*

Gözümün içində yaxşı bax, ay dost,  
 Siz də duymasanız, kim duyar məni.  
 Dostların saçını ağartdı, amma,  
 Gözümə ağ saldı bu rüzgar mənim, -  
 Gözümün içindən qocalmışam mən.

Min yerə boylanır qismət deyilən,  
 Hamını görsə də, bir bizi görmür.  
 Gözümün içində yaxşı bax, ay dost,  
 Arada nə var ki, göz-gözü görmür.

Gileyə çəkmirəm, gileydən keçib,  
 Qəfil söylədiyin söz məni aldı,  
 Yayına bilmədim baxtın gözündən,  
 Ömürdən umduğum gözümədə qaldı,-  
 Gözümün içindən qocalmışam mən.

Mənimtək yarımir, yarıyan adam,  
 Aynada telini darayan adam.  
 Gözündən qarıyır, qariyan adam, -  
 Gözümün içindən qocalmışam mən.

Yıxılıb durmaqdən dizlərim doyub,  
 Mənim yaşamaqdən gözlərim doyub,  
 Qara saqqalıma - saçımı baxma,  
 Gözümün içində yaxşı bax, ay dost,  
 Gözünü aç mənə yaxşı bax, ay dost,  
 Gözümün içindən qocalmışam mən.

## BU QISMƏT SƏNİNĐİ

Çıxdım axırına boş ümidlərin,  
Çıxdı axırıma gümanlar mənim.  
Dərdi gözlərimdə diri görəcək,  
Əyilib nəşimi yuyanlar mənim.

Könlümə çox dedim alışib yanma,  
Bu qismət sənində, qisməti danma.  
Özümdən yarıyan olmadı, amma  
Yarıdı gözümdən ümmanlar mənim.

Ömrüm qəm dolusu bir piyalədi,  
Baxan elə bilir, güldə jalədi.  
Elə hönkürtüdü, elə nalədi,  
Saxlayar səsimi zamanlar mənim.

## DÜŞMAN

Vaxtında ölmədim, indi də gecdi,  
Hər nədi, bu ömrü yaşayam gərək.  
Çox da ki gözlərim doyub dünyadan,  
Çox da ki soyuyub sinəmdə ürək.

Qarışib rəngləri, dünyani daha  
Təkcə ağ-qaraya bölmək çətindi.  
Ömrüm uzun çəkdi, düşman qazandım,  
Düşman qazandınsa, ölmək çətindi.

Qoymaz gecələri çimir etməyə,  
Bəlkə də, o məndən sayıqdır ancaq.  
Bir gözüm yuxuya getsə də mənim,  
Bir gözüm həmişə oyaq qalacaq.

Qalmışiq göz-gözə, səngər-səngərə,  
Belə qalasıyıq son günə kimi.  
Düşmanlı adamin çıxır ağızından  
Sonuncu nəfəsi son gülə kimi.

Vaxtında ölmədim, indi də gecdi,  
Hər nədi, bu ömrü yaşayam gərək.  
Çox da ki gözlərim doyub dünyadan,  
Çox da ki soyuyub sinəmdə ürək.

## SEVGİ

Ölsəm, nəm torpaqdı üzümün üstdə,  
Qalsam, qoşa şamdı mizimin üstdə,

Özünə yer tapar gözüüm üstdə  
Gözəl xanımlarla gözəl şeirlər.

Ayna pərilərin əlindən düşməz,  
Ari çiçəyindən, gülündən düşməz,  
Əlim yetməsə də dilimdən düşməz  
Gözəl xanımlarla gözəl şeirlər.

Seytan mızanında bir cüt zərimdi,  
Şanlı peykanımdı, qanlı şərimdi,  
Yıxılan yerimdi, sevər yerimdi  
Gözəl xanımlarla gözəl şeirlər.

Sevginin qaxıncı başadı ancaq,  
Ruhumun qanadı qoşadı ancaq,  
Mənə nəfəs verib yaşadır ancaq  
Gözəl xanımlarla gözəl şeirlər.

## BƏLLİ - BƏLLİ

*Mehdi Bəyazidə*

Bu yalın o üzü yar obasıdı,  
Həsrət köhnə həsrət, yol bəlli-bəlli.  
Ya çəkil başımdan, ey qara sevda,  
Ya görün gözümə ol bəlli-bəlli.

Mənə sayəsidi tanrıının qəhri,  
Ovcuma cəm olur bəhrəsi-bəhri.  
Uçunub-titrəyir könlümün şəhri,  
Əsər viranədə yel bəlli-bəlli.

Öndə aradığım elə uzaqdı,  
Sonda iki çeşmim qoşa bulaqdı.  
Yar olmur kimə ki, yığvalı-baxtı,  
Car olur gözündən sel bəlli-bəlli.

Ölüm dedikləri körpübən keçsən,  
Göylərdə işıqsan, torpaqda heçsən.  
Müsküllü çözülməz dərdlərə düşsən,  
Ağla pünhan-pünhan, gül bəlli-bəlli.

Gələndə zamanı sərr qalanların,  
Daraşar canına qor yalanların.  
Durub ilqarında pir olanların,  
Dolanar başına el bəlli-bəlli.

## QƏDİMLİK

O gecə kövrək idi,  
Körpə yuxusu kimi.

Könlüm xoş, dünya sərxoş,  
 Hərəmiz bir tərəfdə  
 Odu keçmiş ocağın  
 İki çırpısı kimi.  
 Sən uyğular içində,  
 Qalxıb enən mələfə  
 Ağ sinəni əzirdi.  
 Divarda təzə təqvim,  
 Bayırda təzə yanvar,  
 Birəm-birəm gələn qar,  
 Qonmağa yer gəzirdi.  
 Sən uyğular içində,  
 Dediycin isti sözlər  
 Dodağında soyumuş  
 Qışılıb bir-birinə  
 Ayaqların uyumuş,  
 Ağ, işıqlı alnında,  
 Tellərin düzüm-düzüm.  
 Üzünün bir yanında,  
 Soyuq, yorğun təbəssüm.  
 Sən uyğular içində,  
 Ayrılmışdin zamandan,  
 Ayrılmışdin köçündən.  
 Mən yerimdən qalxaraq,  
 Hər şeyi unudaraq  
 Sanki baxırdım sənə  
 Əsrlərin içindən.  
 Nəsə gizli, xoş ağrı,  
 Sinəmi sol tərəfdən  
 Sıxırdı, qurtarmırdı.  
 Damarımdan, qanımdan  
 Min illik, milyon illik  
 Bir sevginin istisi  
 Axırdı, qurtarmırdı.

### TƏCNİS

Könül, yar dediyinvardı da getdi,  
 Qəhərlən, qubarlan, a zarı neynim.  
 Oldum baş qaxıncı, ellər gülüncü,  
 Daha düşünürəm az arı, neynim.

Atdı aramıza barı gedəndən,  
 Bir xəbər biləydim barı gedəndən.  
 Ətiri, çıçayı, barı gedəndən,  
 Əylənir bağımda az arı, neynim.

Ürək oxlandığı ana "can" deyir,  
 "Aşıqəm sonuncu anacan" - deyir.  
 Bacı qurban olur, ana can deyir,  
 Azalmır canımın azarı, neynim.

## DEYİLƏNDƏ

Elə tamarziyam adına sənin,  
Çəkirəm min yerdən ah - deyiləndə.  
Gör mənə neynədin, şəhər boylanır,  
"Yığvalı dönmüşə bax" - deyiləndə.

Ünvanın bəllidi, gələ bilmərəm,  
Dərdim özümündü, bölgə bilmərəm.  
Daha o cənnətdə qala bilmərəm,  
"Çıx, mənim qəlbimdən, çıx" - deyiləndə.

İndi hər sözümə fikir verirəm,  
Nə könül verirəm, nə sırr verirəm.  
Ölən duyğulara hüzr verirəm,  
Yeddi deyiləndə, qırx deyiləndə.

Saxla səadəti, ötən çaparı  
Bağrımın başını söküb qoparır.  
Qonça sevgiləri sazaq aparır,  
Soyuq dodaqlarla "yox" - deyiləndə.



**Bu** günün 60 yaşlılarına həyatın bir gənclik borcu var. 25-30 il əvvəl aldıqlarını, bir qisminin taleyi-nə sözün qanını silmək nəsibi yazmaqla ödəyib. Xüsusən də "gözündən qocaltdıqlarına". Sabir Sarvan da belələrindən-dir... Bir şeirində yazdığı kimi, dost-tanışın "cavan görünür-sən ha!" təsəllisi onu itirdiklərinin ağırlığıyla birlikdə hər də-fə deyirman daşında üyütse də, fələyin yerinə utana-utana, Sabir Vətəninin və yığvalının yaralarını sözlə sariya-sariya qazanca qalan ömrü yaşamağa davam edir. Sözü - şeiri durna çıraqına döndərib başının üstünə bayraq kimi tutur ki, arxada gələnlər şeirin ciğirində azmasınlar. Bu niyyətin yazında adı da olsun Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin rəhbəri. Amma kim nə deyir-desin, həyat çox sevinci qiymasa da, Sabir Sarvanı sözün bəxtəvəri edib. Şeiri, sözü hər yerdə Görünür! Şeiri - sözü həmişə ucalıqlarda, durub göründüyü yeri möhkəm. Vallah, hər kəsə qismət olmur dərdin, həyatın bulanığından sözlə təmizlənib çıxmağı!

Şair dostumuzun 60 yaşını təbrik edir, ona sağlamlıq, yaradıcılıq uğurları arzulayıraq!

“Azərbaycan” jurnalı redaksiyası



### ***Murad QOÇUOĞLU***

#### **BU GECƏ RUHLARI BAĞIŞLADILAR...**

Bu gecə şəhərə qar yağdı, ilk qar,  
Elə bil, səmadan nur tökülürdü.  
Bəmbəyaz kürkünü geymişdi şəhər,  
Bu gecə şəhərin üzü gülürdü.

Kövrək budaqların qar yükün tutub,  
Ağaclar arada bayılırdılar.  
Sükutla başa-başa verən ağaclar  
Payız yuxusundan aylırdılar...

Səmadan ağappaq dənəcikləri  
Torpağın üstünə ələyirdilər.  
Elə bil, soyuqdan donmasın deyə  
Çılpaq budaqları bələyirdilər.

Səmada vurnuxan ağ dənəciklər,  
Torpağa qovuşub kamin alırdı.  
Bəzisi bir anda gözdən itirdi,  
Bəzisi heyrətdən donub qalırdı.

Uçurdu, uçurdu azad quş kimi,  
Qayıdış ovcuma düşürdü yenə.  
Bəlkə, ovcumdağı qar dənəciyi  
Səmanın sırrını deyirdi mənə...

Bu qarlı gecənin səhəri günü,  
Sanki bədxahlığın çıraqı sönür.  
Hamının üzündən sevinc, nur yağır,  
Elə bil, insanlar mələyə dönür.

Ruhlar qar dənəsi, qar dənəciyi,  
Hamiya pay düşür yağan ilk qardan.  
Ruhlar günahları yuyurlar, sanki,  
İlk qarla ilkinə qayıdır insan.

Bu gecə səmadan nur ələndi, nur,  
Bu gecə şəhərə qar yağdı, ilk qar.  
Bircə gün mələktək yaşayacağıq,  
Bu gecə ruhları bağışladılar...

## GÖRMƏZ

Allahı başının üstə görməyən  
Fəryadı göylərə catanı görməz.  
Namərdə inanıb, bel bağlayanlar,  
Mərdi alçaldanı, satanı görməz.

Kimi ki öz nəfsini yoldan saxlayar,  
İcində günahsız ruhu ağlayar.  
Kim ki özgəsinə ümid bağlayar,  
Qaya kölgəsində yatanı görməz.

Haqqı deyənlərə töhmət edənlər,  
Düz olan kəslərə nifrat edənlər,  
Günaha batmağa adət edənlər  
Hər gün günahlara batanı görməz.

Bu dünya min yerdən insanı səslər,  
Kiminə xor baxar, kimini bəslər.  
Zirvəyə qalxmağa can atan kəslər  
Özünü zirvədən atanı görməz.

## NƏ YAXŞI

Nə yaxşı dünyaya gəldim, Allahım,  
Seytanı, iblisi tanıdım burda.  
Qoyunun-quzunun sayın coxaldıb,  
Nə yaxşı onları tapşırdın qurda.

Nəyi yaratdınsa, kamil yaratdın,  
Hər kəsə qismət də, nemət də verdin.  
Hər gün günahlara batan bəndənə,  
Səbrinə min şükür, möhlət də verdin.

Min dərdə, kədərə qarışdı başım,  
Kədərdən min yumaq sarıdım, Allah.  
Nə yaxşı mərhəmət göstərdin mənə,  
Yaxşını, yamanı tanıdım, Allah.

Sənə qovuşmağa can atıram mən,  
Boynumda olsa da, min bir günahım.

Ölüb dərgahına qayıtmaq üçün  
Nə yaxşı dünyaya gəldim, Allahım...

Ruhum da, canım da sənindir, Tanrım,  
Əmanət vermişən bu ruhu mənə.  
Ömür istəmirəm, mərhəmət göstər,  
Ruhumu günahsız qaytarım sənə.

### BİLMİRƏM

Yol gəlirəm gün batandan bu yana,  
Yol getdiyim gün doğana salam var.  
Gündoğanla Günbatanın arası,  
Tanrım, şükür, gör nə boyda qalam var.

Heç bilmirəm, yola nə vaxt çıxmışam,  
Yüz il əvvəl əkdiyim gül solmayıb.  
Qərinələr elə gəlib ötüşüb,  
İşə bax ki, heç xəbərim olmayıb...

Hər yaranan bir də gəlir dünyaya,  
Bunu deyən həqiqəti bilənmiş.  
Səmadakı o, ulduzu görürsən?  
Düz milyon il əvvəl, bax o, mənəmmiş...

Yol gedirəm min gümanın içində,  
Yol üstünə görən kimlər çıxacaq?  
Bəlkə, məni inandığım adamlar,  
Bəlkə, elə etibarım yixacaq...

Yüz il əvvəl o, dağ belə deyildi,  
İndi belə ovxarlanıb, tökülüb.  
Dağ vüqarı ona zülüm elədi,  
Parça-parça, qaya-qaya sökülib...

Bu dəniz də çox tufanlar qoparıb,  
Gah sakitdir, səssiz üzən qu kimi.  
Kim nə bilir, bəlkə, elə tapmadıq,  
Sabah onu bircə damla su kimi...

Min il duran tək palıdlar olub ki,  
Pöhrələrin qovğasını görməyib.  
Sel-su gəlib, nehrə dönüb yer üzü,  
Köklərinin faydasını görməyib...

Yol gəlirəm gün batandan bu yana,  
Gündoğana çatarammı, ya qismət.  
Dünya adlı bu dəryanın içində  
İtərəmi, bataramı, ya qismət...

Yol gedirəm hələ üzü günəşə,  
Yanarammı? Ölərəmmi? Bilmirəm!  
Desələr ki, geriyə dön, yenidən,  
Mən geriyə dönerəmmi, bilmirəm...

### İTDİYİ YERDƏ

Qəfildən alovə atalar səni,  
Namərdin aqlılıq etdiyi yerdə.  
Gözün görə-görə satarlar səni,  
Hər seyin alveri getdiyi yerdə.

Ağlılı olanlar dar gündə belə  
Səbirlə özünü alacaq ələ.  
Ancaq nə səbir gəz, nə də hövsələ  
Bıçağın sümüyü sürtdüyü yerdə.

Yaxşı da, yaman da dildə bitəcək,  
Pərdə götürülsə, abır itəcək,  
Çiçək də bitəcək, gül də bitəcək  
Tikanlar, qanqallar bitdiyi yerdə.

Vəfasız gözəldən sədaqət umma,  
Nəfsə alçalandan səxavət umma,  
Ədalət axtarma, həqiqət umma  
Mizan-tərəzinin itdiyi yerdə.

### TƏZƏ SÖZ

Deməyə təzə söz qalmayıb daha,  
Yenə köhnə sözdür köməyə çatan.  
Təzə söz axtarış tapırıq, ancaq  
Köhnə kəlmələrdir ürəyə yatan.

Bir təzə söz üçün min köhnə sözün  
Düşüb qapısını döyəsən gərək.  
Təzə kəlmə üçün, təzə söz üçün  
Köhnə kəlmələri öyəsən gərək.

Körpənin dilindən qopan ilk kəlmə  
Dilin ilk sınağı, nübarı imiş.  
Hərdən qismətinə çıxan sözlər də  
Köhnə kəlmələrin təkrarı imiş...

Elə söz deyəsən, təzə, tər olsun,  
Duyğular dil aça sözündən sonra.  
Səni yaşatmağa, xatırlatmağa  
Bir təzə söz qala özündən sonra.

Bu köhnə sözləri yiğib bir yerə,  
Sixib cövhərini, sixib gedəsən.  
Tanrı hüzurunda cavab verməyə  
Bir təzə söz tapıb, çıxıb gedəsən...

### **BAX**

Kəlməbaşı "Vətən" deyib,  
Yurddan-yurda köçənə bax.  
Heç bilməyir pis necədir,  
Yaxşları seçənə bax.

Baxmayıbdır gözdə yaşa,  
Çox arzunu vurub daşa,  
Min hiyləylə keçib başa,  
Al qanımı içənə bax.

Heç bilməyir sözü nədir,  
Astarı nə, üzü nədir,  
Özü günah içindədir,  
Günahimdan keçənə bax.



**OXULARIN NƏZƏRİNƏ!**

**2016-cı İL ÜÇÜN**

**“AZƏRBAYCAN”**

jurnalına abunə yazılışı davam edir.

**“AZƏRBAYCAN”**

jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,

illik abunə qiyməti 18 manatdır.

**İNDEKS: 76300**

Xumar ƏLƏKBƏRLİ

# HARAM

◆ Hekayə



**Y**enə qulaq bezdirən külək kimi əsməyə başladı arvadı. Başladısa, sakitləşməyi çətindi. Ya gərək Aleksey şimşek kimi çaxıb söyüş, təpik-yumruq yağıdırıb, qab-qasıq sindirib bu küləyin səsini kəsəydi, ya da yağış yağıb küləyin qarşısını kəsdiyi kimi, Ədilə gözünə dolmuş buludları sıxıb, göz yaşlarını töküb sakitləşəcəkdi. Amma haqlı idi Ədilə. Ona görə Aleksey bu dəfə dəli sel kimi kükrəmədən, parça torbasını əlinə alıb evdən çıxdı.

Arvadının qarğışı, ah-zarı həyəti başına almışdı. Ayaqqabılarının üstündə yatmış pişiyi oyadıb, bozarmış köhnə ayaqqabılarını geyindi. Ayaqlarını sürüyə-sürüyə küçəyə çıxdı. Dəmir darvaza arxasında şaqquşlı ilə bağlanınca hara gedəcəyini düşündü. Yenə həmişəki kimi evdə əsən küləkdən qaçış pivəhanada içki şüşəsi arxasındamı keçirsin bu gününü? Yox. Bu səhər elə qəmlı idi ki, düşündü, içki də onu ovutmayacaq, fikirlərin əlindən alıb unutdurmayacaq. Sağa-sola boylandı. Görünür, yük maşını təzəcə keçmişdi. Yol toz dumani içində idi, o da bu dumana qoşulub ayaqları aparan səmtə düşdü. Ayaqları da aparmır, onu sürüyürdü. Ara-sıra səndəlləyirdi, müvazinətini saxlamaq üçün addımlarını saxlayıb yerində dururdu. İçkidəndimi? Amma iki gündü ağızına araq dəyməmişdi. Düz deyir Ədilə, əssə də, gurlasa da, haqlıydı. İçki artıq damarlarında qan yerinə axırdı, içməsə də, ayaq üstə yellənirdi. Qarşidan gələn qız-qadının onu görçək üz-gözərini turşudub, yoluñ bir tərəfindən digər tərəfinə keçmələrindən anlayırdı ki, insan qoxusunu da itirib, içki qoxuyur.

Qəsəbənin toz-torpaq, kələ-kötür yolu bitdi. Uzaqdan dəniz görünürdü. Hava günəşli olsa da, dəniz dalğalı, təlatümlü idi. "Bəlkə dəniz sahili sərin ola" düşünüb tikanların arası ilə qumlu sahilə çıxdı. Qum köhnə ayaqqabılarının içində dolub ağırlaşır, onuz da müvazinətini saxlaya bilməyən vücutunu az qala yixirdi. Ayaqqabılarını soyunub içində dolmuş qumu təmizlədi, sonra torbasına qoydu. İsti qum ayaqlarının qıdılqayırdı. Sahilə yaxınlaşdı. Qumun üstündə oturub ayaqlarını uzatdı. Sahilə doğru qaçan yüngül dalğaların dağıtdığı köpüklərə baxa-baxa fikrə daldı. Fikirləşməyi, xatırlamağı sevməzdı Aleksey. Bəlkə elə ona görə içkidən qopa bilmirdi, içkili olanda özünü unudurdu, indisini, keçmişini, hər şeyi unurdurdu, tək bir şeydən savayı. O zəhirmarı dilinə vurdugu ilk günü unutmurdu. İlk dəfə idi doğmalarından - nənəsindən, anasında ayrılib uzaqlara düşmüşdü. Əsgər yoldaşlarının nədən içdiyini bilmirdi. Dəbdimi, hərbi xidmətdə adətdimi? Amma o, əsgər yoldaşlarının ələ salmalarından bezib, bir az

da marağının qurbanı olub dilinə vurmuşdu arağı ilk dəfə. Sonra isə doğmaları üçün darixanda, rus zabitlərin kobud rəftarından bezib, ərköyün günlərinin həsrət yanğını boğmaq istəyəndə əsgərlərə qoşulub içmişdi. Elə o vaxtdan da bu haramın qulu olmuşdu. Amma bu gün unutduqlarını xatırlamaq, düşünmək istədi. Hər səhər onu pivəxanaya çəkən ayaqları bu gün xatırlamaq üçün sahilə getirmişdi. Yaddaşı sanki səhifələri cırılıb dağılmış, külək uçurmuş kitab kimi idi. Ordan-burdan vərəqlədi, son səhifə açıldı. Səhər yenə əsdi, coşdu Ədilə: "Sənə ərə geldiyim günə daş düşəydi. Ya da o daş sənin başına düşəydi. Yox olasan səni! O zəhəri içə-icə ömrümü-günüüm zəhər etmişən. Sənin ucbatından gəldik düşdük bu xarabaya, burda da oğlunun başını yedin. Sənsən hər şeyin günahkarı. Oğlunun qırxi çıxdı-çixmadı gəlin də getdi atası evində doğmağa..."

Arvadı oğlu Arzunun ölümü ilə barışsa da, qırxi mərasimindən sonra hamilə gəlinin atası evinə çıxıb getməsi ilə heç cür barışa bilmədi. Dünən axşam gəlinin oğlu olduğu xəbərini qonşudan eşidəndən yenə qarğış, ah-nələ püşkürüdü. Əlbəttə, haqlı idi Ədilə. Şəhərin mərkəzində evləri var idi, içib yixila-yixila gəlməkdən, binanın girişinə qusmaqdan qohum-qonşu yanında xətir-hörətləri qalmamışdı. Evdən dava-söyüş də kəsilmirdi. Elə lap əzəldən belə idi. Arzu dünyaya gələndə Ədilə də, hətta özü də elə bildi ki, hər şey dəyişəcək. Amma qurtula bilmədi, qaça bilmədi Aleksey bu zəhərdən, bu bələdan, alın yazısından. Haqlı idi Ədilə, Arzu da gözünü açıb evdə ancaq dava gördü, söyüş eşitdi, içki qoxusu duydı. Onun da qurtuluşu yox idi atası kimi. Bəli, yox idi onlara qurtuluş iğkidən, qismətlərinə yazılın yazidan. Nə Alekseyin atası, nə özü, nə oğlu, nə də dünyaya təzə gələn nəvəsi qurtula bilməyəcəkdi...

Gözlərini sahildən ayırib üfüqə baxdı. Dənizin o tayında ırlandı, babalarının yaşadığı Cənubi Azərbaycan...

Yaddaş kitabının lap əvvəl səhifələrini açdı. Ağlı kəsəndən adının həmyaşılardan fərqləndiyinin fərqinə varmışdı. Yoldaşlarının onun adını ələ salmaları, "rus" çağırmaları bitməyen kabus idi. Bu səbəbdən uşaqlarla dalaşmaqdan, yerə yixilib süpürləşməkdən, sir-sifəti göy gəzdiyindən uşaq vaxtı dəcəl, sonra ərköyün, böyüdükcə davakar çağırıldalar onu. Məktəbdə yaxşı oxuyurdu, müəllimlərin sevimliyi idi, amma məktəb illeri dava illeri kimi həkk olmuşdu xatırınə. Hər gün dalaşar gələrdi evə...

- Getməyəcəm məktəbə! Oxumayacam!

- Niyə? Yenə kiminlə dalaşmışan? Nənən bilse, səni danlayacaq.

- Niyə məni?! Niyə məni ələ salanları danlamır, döymür? Niyə mənim adım hamının adı kimi deyil? Mən rusam?! Nənəm rus olub? Babam rus olub? Kim qoyub bu adı mənə?!

Hər dəfə də anası onu bir künçə çekib güclə sakitləşdirməyə çalışıar, ağlayan gözlerini ovucları ilə silə-silə eyni cavabı verərdi:

- Nənən qoyub adını. Sakit ol, nənən gələr, eşidər... qanı qaralmasın.

- Niyə?

- Çünkü atanın adı olub.

- Atam rus olub?

- Sus! - deyib anası da onu göz yaşları içinde tək qoyardı. Niyəsini isə çox sonralar bildi...

Kənddə evi satıb şəhərə gəldikləri ilk günün axşamı anası ilə nənəsini dəniz sahilinə getirmişdi. Sahili o baş-bu başa gəzib yorulmuşdular. Skamyada oturdular. Nənəsi qürüb edən günəşin qovuşduğu üfüqə baxıb danışmışdı hekayəti...

\* \* \*

1936-ci ilin baharında seyid Mircəferin oğulları - Mirbağır, Mireli və Mirqasım Arazi bu taya keçib Qarabağda məskunlaşdırılar. Qonaqpərvər, qəribə əl tutan

Qarabağ camaatı onları tək qoymadı, biri torpaq, biri qoyun, o biri kotan verib bu torpaqlarda oturmalarına kömək etdi. Seyid Mircəfərin sorağı Arazın bu tərəflərində də dolanırdı. Hər kəs onun övladlarına hörmətlə yanaşdı, qısa zamanda qardaşlar burda özünlük ləşdilər. Amma pis dövran idi. Arazın bu tayında müxtəlif səbəb-bəhanələr altında "xalq düşmən"lərinin ovu gedirdi. Cənubi Azərbaycandan köç edənlər də "İran kəşfiyyatı" damğası ilə şikar idilər. Artıq Mircəfərin övladlarının da ovuna çıxmışdır, qara günləri başlamışdır. Qardaşları bir neçə dəfə sorğu-suala çağrırmışdır. Bu sorğu-sualların sonunun nə ilə nəticələnəcəyi bəlli idi. Qardaşlar geri qayıtmaga qərar verirlər, Mirqasımdan başqa. Qardaşlarının sərhədi uğurla keçəcəkləri təqdirdə onun burda qalması təhlükəli idi, onu rahat buraxmayacaqdırlar. Amma gedə də bilmirdi. Çoxdan ailə qurmasına baxmayaraq, övladı olmayan Mirqasımın həmin ərəfədə arvadı Xatun hamilə idi. Bu səbəbdən o, Xatunun və ilkinin həyatını təhlükəyə atmaq istəmirdi.

Gecələrin birində digər iki qardaş yola çıxırlar. Mirəlini sərhədə çatmamış ailəsi ilə birlikdə qətlə yetirib, meytleri çaya axıdlılar. Mirbağır çayı keçməyə müvəffəq olsa da, iki körpə oğlu çayı keçərkən tələf olur...

Düşündükləri kimi də olur, qardaşlarının qaçması Mirqasımın üstündə nəzarəti gücləndirir. Buna baxmayaraq, Mirqasım səbrli davranışlığı, övladı dünyaya gələn kimi isə sərhədi keçməyi düşünür. Bunun üçün cəmi bir neçə ay dözməli idilər. Baxmayaraq ki, hər açılan səhər bir işgəncə idi onun üçün. Səhər açılır, bir həftə qabaq bir masa arxasında çörək kəsdiyi qonşusunu gecə ilə gedər-gelməzə aparırdılar, qonşusuz qalırdı. Başqa bir tanışı onu görçək yolunu dəyişirdi, dostsuz qalırdı. Ehtiyat edirdi, doğmaları ilə heç bir əlaqə saxlamırdı, xəbərsiz, nigaran qalırdı. Qalırdı, qalırdı... hələ qarşıda neçə belə işgəncəli günlər qalırdı. Elə hey çağırır, sorğu-sual edir, doğmaları ilə əlaqəsi varmı, xəberləşirmi soruşub hədələyir, sərbəst buraxırdılar. Mirqasımın da bir gün gedib heç gəlməyəcəyi sabahı qalırdı. Hər dəfə rayon mərkəzinə çağırılınca bu son gedisiçi düşünüb Xatunla halallaşındı. Hər dəfə ölümə getmək qorxusunu işgəncə kimi yaşayırı.

Xatunun azad olmasına bir neçə ay qalırdı. Mirqasımın dilindən "Şükür" kəlməsi düşmürdü ki, Allah bir az da möhlət versə, şikar olmamış ailəsini götürüb buranı tərk edər. Bir səhər yenə gəlib apardılar onu. Mirqasım üzəyindən "Allah, mənə möhlət ver" keçirib, "Bismillah" piçildəyaraq evdən çıxdı.

Həmişə qapı arxasında gözləderdilər onu. Bu dəfə dərhal içəri aldılar. Bəstəboy, sarı sıfət rəis yenə biglərinin ucunu eşə-eşə eyni sualları verdi, sonra tanımadığı adamların adlarını çekib, onlarla əlaqəsi olub-olmadığını soruşdu. Araya üzücü sükut çökdü. Rəis qarşısındaki kağıza nələrsə qeyd edib qələmi masanın üstünə atdı. Eynəyini çıxarıb şüşələrini təmizləməyə başladı və söhbəti dəyişdi:

- Arvadın hamilədi.

Mirqasım qəfil deyilən bu sözə çəşdi. Gözlərini rəisin üzünə zillədi, fikrini tutmaq istədi. Rəis isə ani sükut edib davam etdi:

- Oğlun olsa nə ad qoymağı düşünürsən?

Udqunub dilindəki "İnşallah" kəlməsini uddu və çıyinlərini çekdi.

- Amma mən artıq bilirəm sənin qoyacağın adı! Mir! Mir! Mir! Hamınızın kökünü kəsəcəm!

- Mən izn verə bilmərəm ki, burda seyid-meyit töreyib çoxalsın! Uşağın adını Aleksey qoyacaqsan!

Mirqasımı elə bil göyə qaldırıb yerə vurdular. Elə bil paslı bıçağı ürəyinə yox, sümüyünə dirəyib eşdilər.

- Özüm nəzarət edəcəm. Oğlun olsa, adı sənəddə Aleksey yazılaçq. Yox, əməl etməsən, nəinki sənin, hətta İrandakı qohum-qardaşının kökünü kəsərəm!

... Mirqasım yolu evə necə qayıtdı, xatırlamırkı, Xatun üstünə cumunca ayıldı sankı.

- Nə oldu, ay Mirqasım, öldüm nigarançılıqdan.

- Niye narahat olursan? Sənə narahat olmaq olmaz. Şükür Allaha! Bu dəfə də möhlət aldıq.

Sağ-salamatam.

- Amma rəngin qapqaradı. Nə gizlədirsin məndən? Qurban olum, balanın başına and verirəm, düzünü de.

- Heç...

- Susma, din, danış.

- Deyir oğlun olsa, adını Aleksey qoy. Yoxsa kökünüzü kəsərəm. Sübut elə ki, iranlılarla əlaqədə deyilsən, onlara aidiyatın yoxdu, şurəvisən.

- Vay! Allah, mənə ölüm ver!

- Elə demə, ay Xatun.

- Mənəm günahkar. Bütün bu olanların, yaşadığımız bu möhnətin balskarı mənəm.

Demədimmi narahat olma mənə görə, gəl keçək sərhədi?

- Sakitləş, Xatun.

- Yox, necə sakitləşim? Babalarımızdan belə gəlib adımız, qanımız, cəddimiz.

- Eybi yox, Xatun. Səbrli ol. Az qalib.

- Hə, az qalib. Allah kömək olsun. Övladımız dünyaya gələn kimi baş götürüb gedərik burdan. Onların nə adı, nə sənədi lazım deyil seyid balamıza.

Amma sən saydığını say... Xatunun azad olmağına sayılı günlər qalırdı. Gündün birində yenə qapiya dayanıb Mirqasımı apardılar ki, rəis çağırır. Xatun köhnə çuxasını Mirqasına uzadıb, bircə: "Səbrli ol, az qalib... Canımızı qurtaracağım" - piçildaya bildi.

Yenə içəridəki zülmətdən xəbər verən qara qapının dalında bir müddət gözlədi. Dəqiqələrmi keçdi, saatmı?.. Nəhayət, onu içəri çağırıldılar. Otaq ağır, qalın məxmər pərdələrin qaranlığında vahiməyə salırdı adamı. Kəskin içki qoxusu baş ağrıdırdı. Rəis yenə "taxt-tacında", enli qara masa arxasında, qarşısında kağız, qovluq bişərinin eşirdi. Onu görcək qaşlarının düyunü açıldı.

- Gəl otur, - dedi.

Mirqasım əyləşdi. Uzun sükut çökdü yenə. Saat tıqqıldayır, sanki başına çəkic vururdular. Nəhayət, rəis başını kağızlardan ayırib eynəyini çıxardı. Şüşələrini təmizləyə-təmizləyə onu süzməyə başladı və qəfil soruşdu:

- Arvadın necədi?

İçindən rəisin ağzının üstünə bir yumruq vurub, "kişiyəm" deyib saxladığı seyrək bişərini ağzının qanına bulamaq keçdi. Amma yenə Xatunu, gələcək körpəsini düşündü. Xatunun onu yola salarkən "Səbrli ol" sözünü xatırlayıb hirsini basdı. Dilinin ucuna gələn "Şükür" kəlməsini də udub:

- Yaxşıdı, - dedi.

- Hə, ümid edirəm oğlun olacaq. Bunu elə arzu edirəm ki, - deyib qəşş edib güldü. Sonra su qrafının doldurulmuş arağı iri stekana süzdü. Su içirmiş kimi bir nəfəsə içib, əlinin arxası ilə ağızını sildi:

- Üz-gözünü niyə turşudursan?

- Sizə elə gəldi.

Həqiqətən, içəri girəndə kəskin içki qoxusuna üz-gözünü sezdirmədən qırışdırısa da, rəis içən zaman, sıfətində daş ifadə, ayaqlarının ucuna baxırdı.

- Turşutdun, turşutdun. Bu nə məsələdi?! Eşitmışəm, içki-zad içmirən. Rəhbərin şərəfinə bədə qaldırıb sağlıq deyəndə qoşulmursan. Bəlkə, artıq etiraf edəsən?

- Bunun nə əlaqəsi var. Sadəcə, içki içmirəm, vəssalam.

- İçmirən, demək, onlardansan sən də!

- Nə əlaqəsi var?

- Səsini kəs! - bağırıb yenə stəkanı doldurdu, - Götür! Ya bu dəqiqə bunu içəcəksən, ya küçüyünü elə anasının bətnində o dünyaya göndərəcəm. Mənim rayonumda seyid doğulub törəməyəcək.

"Allahdan başqa qorxduğum yoxdu" deyən Mirqasımın canına düşən qorxu yaş olub gözlərinə doldu. Niye qorxurdu, nədən qorxurdu? Rəisdən? Yox, əsla... Xatunu itirməkdən? Yoxsa hələ dünyaya gəlməyən körpəsinin həyatdan mərhüm olacağındanmı?

- İç! Sübut et ki, onlardan deyilsən!

Mirqasım əsən əlini stəkanə uzatdı. Hər ağızına aldığı tikəyə, içdiyi damlaya "Bismillah" deyən dili çəşdi. İçməmiş ürəyi bulandı, arağın iyi gözlərini açısdırdı.

- İç! Rahat buraxım sizi! İç qurtul bu iztirabdan.

Gözlərini yumub stəkanı başına çəkdi. İçdi, bağıri yandı. Gözlərinə dolan yaş bu yanğını yanaqları aşağı axıtdı.

- Hə, bax belə. İndi dur get. Daha səninlə işim yoxdu. Canın qurtardı.

Qurtardımı? Hələ sümükləri yanacaqdı nəslinin...

Mirqasımı bir də "gördüm" deyən olmadı. Baş götürüb getdi, itdi... Yoxluğa qərq oldu. Kimi dedi, vəhşi heyvan çıxıb qabağına, parçalayıb yeyib, tikəsi də elə gəlməyib. Kimi dedi, çaya düşüb, dəli sel aparıb. Belə də dedilər, arvad-uşağını qoyub qaçıb o taya keçib. Bəziləri dedilər ki, elə idarədə əl-qoluna qandal vurub, qovluğu ilə birlikdə göndəriblər sürgünə. Hamı bir ağızdan bir söz də dedi ki, bəlkə qayıdar. Amma Xatun dedi, "Yox, qayitmayacaq. Yedi bu hökumət onun başını..."

Vaxt-vədə yetişdi, Xatunun bir oğlu oldu. "Oğlumun adını Mirqasım qoyacam, yandıracam bu hökuməti" - dedi Xatun. Amma qonşu qadınlar başına yiğışib dedilər ki, "Necə deyiblər, elə də qoy adını. Ağlını başına yiğ. Balanın həyatı ilə oynama. Yoxsa, canını qurtara bilməzsən bunlardan. Mirqasımı itirdikləri kimi, sizi də itirərlər. Oğlunun gələcəyini təhlükə altına atma". Körpənin adı sənədlərdə Aleksey yazılıdı. Amma qurtulammadılar. Anasının bətnindəyən atasının harama uzatdığı əl qarğış oldu onlara...

Sanki adın inadına qaşı-gözü qapqara idi Alekseyin. Hamı onu "qara Aleksey" deyə əzizləyirdi. Xatun təkbaşına böyüdü Alekseyi. Amma kənd camaatı da əlini çəkmədi onların üstündən, köməyini əsirgəmədi yetimdən. Aleksey yaşa doldu, kəndin çörəyini itirmədi, xeyirinə-şərinə yaradı. Hər kəsin köməyinə çatar, birinin mal-qarasına, o birinin əkin-biçininə, digərinin tikintisinə kömək edərdi. Amma bir tek qüsürü onu gözdən salırdı - içkiyə qurşanmışdı. Xatun heç sezmədi, oğlu harda, nə vaxt başladı bu harama. İçkinin nə olduğunu, içkili adamın necə olduğunu heç görməyən, bilməyən Xatun əvvəl-əvvəl oğlunun bu halına narahat oldu, xəstələnib, ovsunlanıb sandı. Amma gec ayıldı. Aylıandan sonra da çox dedi: "A bala, başına dönüm, içki haramdı. Sənə heç olmaz. Seyid nəvəsi, seyid oğlusun. Babalarının məzarı pirdi, ocaqdı. Xeyir tapmazsan, bala. Özün də yanarsan, səndən sonra gələn yeddi nəslin-kökün də". Amma bir xeyri olmadı. Bir də ayıldı ki, tut arağı içməkdən artıq "tut Aleksey" çağırırlar oğlunu. Mehriban, saf ürəkli, hamının köməyinə qaçan boylu-buxunlu balası içkiyə görə hörmətsiz olurdu. Evlənmək yaşı da çatırdı. Xatun kimin qapısına gedib qız istəyəcəkdi? Bütün kənd onun yaxşı cavan olduğunu bildiyi kimi, içki düşküni olduğunu da bilirdi... Yaz təzəcə girmişdi. Xatun da bu fikirlə əlləşib-vuruşurkən, Aleksey qonşu kəndə muzdlu işə getmişdi. Bir həftədən sonra özü kimi bir qarabuğdayı qızla qayıtdı. Qapıdan girən kimi onu ərköyünləyən Xatunun üstünə qaçıb:

- Sənə gəlin gətirmişəm, - deyə qucaqladı.

- Bıy, başıma xeyir. Bu kimdi?

- Suğra.

- Suğra kimdi?

- Mənim arvadım, - deyib qəşş edib güldü, - qorxma, ay Xatun. Yetim qızdı, əmisi evində böyüküb. Əmisinin onu toyla, cehizlə ərə verməyə nə imkanı var, nə də istəyi.

Xatun bir söz demədi, qızı öpüb evini də, qucağını da ona açdı. Düşündü ki, ailə Alekseyi pis vərdişdən çəkindirər.

Bir ay keçər-keçməz Aleksey üçün hərbi çağırış vərəqəsi gəldi. Süfrə açdırılar, qonaqlıq etdirilər, çal-çalğı ilə hərbi xidmətə yola saldılar kəndin cavanlarını, Alekseyi də. Amma tək bir məktub aldılar ondan. Növbəti məktubda Xatuna xəbər verildi ki, oğlu iğkili olduğu üçün uzandığı yerdə yuxu aparmış, əlindəki siqaretdən yatağı alışmış və... Məktubdan bir həftə sonra seyid balası Alekseyi dəmir tabutda kəndə gətirdilər...

Xatun yetimliklə böyüdüyü bircə balasını, qəriblikdə elinin-obasının qoxusunu, Mirqasımın tək yadigarını itirdi. Onu ayaqda saxlayan gəlininin hamilə olması oldu. Alekseyi torpağa tapşırıb, qara geydilər, həmin gündən ana-qız oldular. Vaxt-vədə yetişdi, Mirqasımın ocağına bir oğul nəvəsi gəldi. Xatun körpəni qucağına alıb "can" deyib, ardınca hansı adla oxşayacağına bir az tərəddüd etdi. Xofu da canında yara etmişdi. Bu hökumət onun doğmalarını əlindən alıb elə yeyirdi. Həm də dünyadan cavan köçmüş, doyunca adını çağırı bilmədiyi oğlunun xatirəsinə Aleksey çağırıb balaca nəvəsini. Həm oğlunun ruhu sevinsin, həm dili oğlunun adını çağırıb şad olsun.

Xatun da, Suğra da Alekseyi ağızda dil kimi saxladılar. Möhkəm əsən küləklərdən, qışın qarından, payızın yağışından, bəd nəzərdən, pis vərdişdən, pis əməldən, haramdan qorudular. Getdiyi yer məktəb, gəldiyi yer ev, gördüyü kitab-dəftər oldu. Ərköyün, davakar balaları məktəbi yaxşı qiyamətlərlə bitirdi. Hərbi borcunu çəkib, ali məktəbə qəbul olmaq istəyirdi. Xatun artıq nəvəsi üçün arxayı id. Bütün kənd onun ağlından, mərifətindən danışır, "Mirqasımın ocağının od parçası" deyirdi ona. Çağırış vərəqəsi aldı. Xatun bu dəfə nəvəsi üçün məclis qurdu, hərbi xidmətə yola saldılar. Nəvə Aleksey məktubu məktub dalınca yazırı, qoymurdu nə doğmaları darixsın, nə özü. Fəsillər dolandı, möhləti bitdi. Kəndə qayıtdı. Onu qapıda görən Xatuna elə gəldi, sanki Mirqasımı gördü, oğlu Alekseyin isə qoxusunu aldı. Arıq qollarını açıb əlləri yellənə-yellənə nəvəsinin üstünə qaçıdı. Ayaqlarının ucunda dartinib onun hündür boyunu qucaqladı, öpdü, hərbi formasını əlləri ilə sığalladı. "Lap atana oxşayırsan" piçıldayıb dolan gözlərini boşaltdı. Amma hərbi xidmətdən dönen Aleksey təkcə qarabuğdayı sıfəti, qaşı-gözü, topa blişləri, boyu-buxunu, qaməti ilə deyil, artıq başqa bir vərdişi ilə də atasının oxşarı olmuşdu...

Yenə həyətdə süfrə quruldu. Bu dəfə Alekseyin gelişinin şərəfinə. Masada sağlıq deyənlərə qoşulub Aleksey də badə qaldıranda Xatunu elə bil ildirim vurdu. Divarın dibində yerə çökdü. "Kimə çekdi, axı, bu uşaqlar, niyə belə oldu?" zariyib hönkürdü...

Aleksey ali məktəbə qəbul oldu, məcburi şəhərə köçdü. Tələbə yataqxanasında qalırdı. Aleksey getdi, xəbərləri gəlməyə başladı - içdi dava saldı, içdi restoranın şüşələrini qırdı, içdi müəllimi söydü, içdi filankəsi doydü, tutub içəri saldılar üç sutka, beş sutka, içdi, içdi... Bu xəbərləri alan Xatun evi dəyər-dəyməzə satıb dərhal şəhərə köçməyə, Alekseyi yataqxanadan, içki düşküni dostlarından ayırmaga qərar verdi. Nəvəsini qurtarmalıydı haramdan, Alekseyi orda tək buraxmaq olmazdı. Amma onlar şəhərə gələndə artıq iş işdən keçmişdi. Alekseyi davranışına və davamıyyətinə görə institutdan xaric etmişdilər. Yataqxanadan da çıxartmışdılardı, küçələrdə, o dostunun, bu dostunun yanında qalırdı. Xatun gördüyü mənzərədən dəhşətə gəldi. "Bilirdim belə olacağını" deyib köksünü ötürdü. Bir çıxış yolu tapmalı, qurtarmalıydı Mirqasımın ocağını bu haramdan, biabırçılıqdan.

Şəhərin mərkəzində ikiotaqlı mənzil aldılar. Xahiş-minnət Alekseyi metro tikintisində işə düzəltildilər. Sonra Xatun Suğrayla düşünüb-daşınib, ölçüb-biçib belə qərar verdilər ki, onu evləndirmek lazımdı. Yaşı keçirdi, əlində işi də vardi, əmək haqqı da. Münasib qız arayıb-sormağa da ehtiyac yox idi. Hər ikisi qonşuluqda yaşayan Ədiləni gözaltı etmişdilər. Alekseyə bu fikri deyəndə etiraz

etmədi. O da öz aləmində belə düşündü ki, evlənsə yaxşı olar. Nənəsinin də, anasının da başı gəlinə qarışar, nəvə ilə oynayar, onu rahat buraxarlar. Kiminlə evlənməyin isə onun üçün heç bir əhəmiyyəti yox idi. Amma sonralar Ədiləyə elə hey danışardı ki, "Səni görəndə, əslində kiminlə evlənəcəyimin mənim üçün fərqi olduğunu anladım. Artıq səni görəndən sonra başqa biri ilə ailə qurmaq istəməzdim".

Elçi getdilər, nişan, toy etdilər, qızı aldılar. Birinci ilk ayları həqiqətən hər şey lap nağıl kimi gözəl və şirin idi. Daha əvvəlki kimi nənəsigil Alekseyi qapının ağızından sürüyüb içəri saldırlılar, amma "dilinə içki vurmurdur" demək də olmazdı. Xatungil "Ay bala, at bu zəhirməri. Qurtul. Bu gün-sabah ata olacaqsan. Gəlindən də ayıbdı" dedikcə, Aleksey hər gün təkrarlanan bu iradılara öz cavabını təkrarlayırdı ki, "Mən qədərini də bilirəm, özümü idarə etməyi də". Amma elə olmadı, nə qədəri bildi, nə özünü idarə etməyi... Sonu da bu gün dəniz sahilində oturub kimsəsiz.

Xatuna nəvəsinin balasını görmək nəsib olmadı. Bu neçə illəri ona qızlıq etmiş gəlini ilə bir otaqda yatırdı Xatun. Bir gecə Suğra onun təlaşlı addımlarına ayıldı.

- Nə olub, nəsə lazımdı? Nə istəyirsən?
- Yox, a qızım. Pəncərə açıqdı.
- Bağlayım? - Suğra sözünü bitirməyə qoymadı.
- Yox. Pəncərə açıqdı, meh əsdi üzümə. Cənub küləyidi, tanıyıram. İliq havasını, qoxusunu bilirəm mən bu küləyin... Eyvana çıxıram, a qızım. Sən yat.
- Ciyninə şal at, soyuqlarsan.
- Hə, ataram. Yat, bala, sən narahat olma.

Səhər açılınca Suğra yuxudan oyanan kimi Xatunun yatağına boylandı. Onu görməyince içində qəribə bir narahatlıq hiss etdi. Üzünü mətbəxə tutub "Ana" deyə çağırıldı. Hay gəlməyince tələsik yataqdan durmuşdu ki, eyvanda Xatunu gördü. Elə eyvanda stolda oturaq vəziyyətdə dünyasını dəyişmişdi... Xatundan sonra Suğra da çox qalmadı, anaya bağlı övlad kimi nisgil çəkdi, saraldı, soldu, dünyasını dəyişdi. Bir-birinin ardınca doğmalarını itirən Aleksey tamam evdən soyudu, içki şüşəsi ilə həmsöhbət oldu. Doğmalarının bacara bilmədiyini Ədilə heç bacara bilmədi. Dünyaya gələn ilk və tək övladı da Alekseyi haramdan çəkindirə bilmədi. Oğlu oldu, adını Arzu qoydu Ədilə. Amma Arzu arzusuna çatdırmadı Ədiləni. Yaxşı oğul oldu. Zəhmətkeş idi, anasına çox bağlı idi. Pis vərdişləri yox idi. Amma gözünü açıb evdə anasını gözü yaşlı, atasını içkili, evi içki qoxulu görmüşdü. Ayda-ildə bir dəfə, toyda-nışanda, ad günlərində xətirə dəyməyib o da badə qaldırdı, amma heç sevməzdı içkini...

Evlənmək yaşı çatmışdı da, keçirdi də. Nişan-toy etmək, el adəti ilə xonçalı-qızılı gəlin gətirmək üçün ele imkanları yox idi. İçkinin əlində vaxtından əvvəl qocalmış Aleksey artıq çoxdandı günəməzd işə də getmirdi. Amma yenə içki tapıb içirdi, borca alıb içirdi, minnətə alıb içirdi, yalvarıb alıb içirdi, artıq dilənib alıb içdiyi zəhər qurtumları da var idi. Evin saxlanması ancaq Arzunun gətirdiyi cüzi əmək haqqının hesabına idi. Bu az maaşla evlənmək çətin olacaqdı. Ona görə şəhərin mərkəzindəki evi satıb şəhər ətrafi qəsəbədə, dənizə yaxın bir qəder ucuz həyət evi aldılar. Arzunu evləndirdilər. Ailəcanlı idi oğlu...

İki ay qabaq, yay təzəcə girmişdi, çımrılkidə yoldaşları ilə bir az içki içib dənizə girmiş, batmışdı...

Üfüqlərdə donub qalan gözlərini qırpdı, gözündən yaş axdı. Ayağa durdu. Üstünün qumunu cirpıb ayaqqabılarını geyindi. Əlində torbası quma bata-çıxa az qala qaçaraq sahildən uzaqlaşdı, sanki o tilsimdən, alın yazısından, haramdan uzaqlaşmış kimi qaçırdı. Təngənəfəs piçildədiğini isə ancaq özü eşidirdi: "Nəvəm mənimdi. Ona sahib çıxacam. Onun adını mən qoyacam. Mirqasım olacaq adı. Nəhayət, qurtulaciyıq bu haram adlardan da, haramdan da..."



# Qırıq talelərin pazl tablosu

*Svetlana Aleksiyeviç və onun  
“Время секонд хэнд”  
kitabı ilə bağlı düşüncələr*



**O**ndan başlayım ki, İsveç Kral Akademiyasının üzvlərini hansısa “qaranlıq” məqsədlər güdməkdə suçlayanlardan deyiləm. Onlar Nobel mükafatını kimə verdiklərini yaxşı bilirlər. Mənim bildiyim isə odur ki, mükafat onu təsis edənin vəsiyyətinə uyğun - siyasi-ideoloji motiv nəzərə alınaraq, uğur qazanmış ədəbiyyata verilir.

Svetlana Aleksiyeviçin bu mükafati almasını adı hələ iki il əvvəl namizədlər siyahısında olanda gözləyirdim. Özü haqqında, yazdığı kitabların mövzusu barədə bildiyimdən ona qarşı bir yaxınlıq duyurdum - başqa namizədlərin adı mənə heç nə demirdi. Bir vaxtlar eyni ölkənin vətəndaşı olmağımız, sonra ayrı-ayrı ölkələrdə yaşasaq da, bənzər həyatımız bu yaxınlığın əsas səbəbi idi, belə bilirəm.

Mükafat ona onillər boyu yazdığı beş kitabıq “Utopiyanın səsi” adlı bədii -sənədli xronikaya görə verilib. Öz taleyini özü danışan “balaca adamlar”ın kiçik tarixçələrindən böyük tarix salnaməsi yaratlığına görə.

Təqdimat törənində çıxışı, sonra İsveçin SVT-2 kanalının Nobel mükafatı alan başqa qaliblərlə birgə təşkil elədiyi dəyirmi masada dedikləri onu dinləyən hər kəs kimi məni də təsirləndirmişdi. Elə bilirdim, məndən danışır; eşidib-gördüklərimdən, xatirə-düşüncələrimdən, taleyimdən danışır.

Dəyirmi masada Svetlana Aleksiyeviç yazıçı ilə jurnalist, bədii əsərlə publisistika arasında əla paralellər apardı. Bilirsiniz, mükafatın ona verilməsi birmənali qarşılanmadı - yazdıqlarına “publisistikadır” deyənlər oldu. (Bizim son Milli Kitab Mükafatı müsabiqəsində bəndənizin “Çamayra. Kuba dəftəri”ni də eynən bu cür ittiham edənlər vardi). Bu ittihamlara isə onun cavabı qısa idi: *“Mərməri yonan vaxt Rodeni daşyowan sayarsan, amma sonda yaratlığına baxıb ona heykəltəraş deyəcəksən. Jurnalist kimi danışdırğıım adamlar da beləcə, əsərlərimin material-qəhrəmanlarıdır, “balaca adamlar”dan mən əsər qəhrəmanı düzəltmişəm”*.

Verilişin səhəri günü yaşadığım Karlskrona şəhərinin kitabxanasına gedib Svetlana Aleksiyeviçin rusca kitabını istədim. “Yoxdu, amma istəsən, sifariş verib ala bilərik, 3-4 həftə çəkəcək”, - dedilər. İstədim. Azərbaycan oxucusu üçün qəribə gələr, amma İsveçdə belədi - kitabxana oxucunun arzusuya xarici ölkədən kitab alıb fonduna daxil edə bilir.

Bir ay sonra telefonuma sms gəldi: "Kitabı götürə bilərsiniz". Gedib götürdüm. "Sekond hənd zamanı" ("Время секонд хэнд") - Moskvada elə təzəcə, 5-10 gün olar nəşr edilib.

Onu qarlı bir həftəsonunda oxuyub bitirdim. Bir zamanlar vətənimiz olmuş SSRİ-nin mən görməyən üzü, vətəndaşlarının xarakteri və sovetdən sonrakı "azadlıq peşmanlığı" elə adamların öz diliylə bittə-bittə nəql olunur.

...Kitabı bizə maraqlı edən həm də hadisələrin zaman-məkan paralellərində Azərbaycanın dünəni və bu gününün boy verməsi.

### ***"İnsan özünü tanımır, tanışa - qorxar"***

**K**itabin elə ilk səhifələrindən adamı Milan Kunderanın "Zarafat" romanının nəfəsi vurur. Oxşarlıq eyni ideologi-siyasi məkanda yaşayanların taleyindədi. Fərq isə ondadı ki, Kunderanın qəhrəmanları ümumiləşdirilmiş obrazlardısa, Aleksiyeviç canlı şahidləri əsərə gətirib.

Mövzudan yayınmayım, bircə onu deyim ki, Kunderanın başqa əsərləri kimi, "Zarafat" da totalitar rejimlərin insan həyatında, mənəviyyatında oynadığı eybəcər rol haqda mükəmməl bir romandır. Başibələli qəhrəmanların yaşıdığı acı həyatın bir baş səbəbkər var - sosialist sistemi! "Sekond hənd zamanı"nda isə, yüzlərlə "Zarafat" qəhrəmanı var. Və Aleksiyeviçin bu yüzlərlə qəhrəmanı həm də sosializm yolunda fəda olmuş milyonların əvəzinə danışır.

...Oxuyanda elə bilsən, əlindəki kitab deyil, güzgüdü. Oxumursan, güzgüyə baxırsan. Səni göstərir, sənə bağlı olan - babandan balanacan - adamları göstərir. Yaşadığın sovet və sovetsonrası ölkəni, orada əhatələndiyin adamları göstərir.

Kitab SSRİ-nin yaranışından çöküşünəcən, süqutundan bu günümüzəcən yaşlanmış insan taleleri haqda elə o insanların öz dedikləri həqiqətlərdən ibarətdi. Müəllif epizodik hallarda görünür, o da izahlar, əlavə qeydlər gərək olanda. O, qəhrəmanlarıyla dialoqa girmir, müdaxilə etmir, sadəcə, onların monoloquna şərait yaradır.

Bunlar isə adı monoloq yox, etiraf - çıxışlardı. Biri günahların etirafı - cəllad tövbəsidirsə, o biri bir ömürlük dərdin göyərən üzünü, nəhayət, açıb göstərmək məqamının yetişməsindən həyəcanlanan qurbanın şahidlik ifadəsidir.

Yazıcıının ustalığı qəhrəmanlarını tövbə anına gətirə, onları inandıra bilməsindədi, mənəvi boşalması üçün onları öz aurasına çəkməsində, ruhi kontakt yaratmasındadi. "**Sovet adamını yalnız sovet adamı anlaya bilər. Başqasına bunları danışa bilməzdəm...**", - bunu sıradan biri yox, yüksək çinli Kreml məmuru deyir.

Svetlana Aleksiyeviçin istedadı həm də bu portret və səhnələri pazl parçaları kimi toplayıb sovet adının bütöv bir rəsmini yaratmasındadı!

**"Adı kommunalka... Bir mənzildə beş ailə - iyirmi yeddi nəfər yaşayır. Bir mətbəx, bir tualet... İki qonşunun dostluğu tutur: birinin beş yaşlı qızı var, o biri təkdi. Kommunalkalarda bir-birini güdmək adı hal idi. Dinləyirdilər, pusurdular. On metrlik otağı olanın gözü iyirmi metrlikdə yaşayarı götürmürdü. Bu da belə həyatdı... Və bir gecə "qara qarğɑ" gəldi. Balaca qızı olan qadını həbs etdilər. Qapıdan çıxanda rəfiqəsinə bunları deyə bildi: "Qayıtmasam, qızımı özünə götür, uşaq evinə vermə!" O da qızı götürdü. İkinci otağı da ona verdilər. Qız ona ana dedi - "Anya ana". On yeddi ildən sonra əsl ana qayıtdı. Rəfiqəsinin əlini, ayağını öpdü. Nağıllar adətən bu yerdə bitir, amma həyatda başqa sonluqlar da olur. "Həppi end"siz. Qorbaçov vaxtı arxivlər açı-**

*İlanda keçmiş düşərgə sakinindən soruşurlar: "İşinizə baxmaq istəyirsiniz?" - "İstəyirəm". O da qovluğununu alır... açır... Elə üstəcə ondan yazılıan danos idi... tanış xətdi... qonşu... "Anya ana"...imiş danosu yazan... Siz bir şey başa düşürsünüz? Mən - yox. O qadın da heç nə anlaya bilmədi. Evə qayıtdı və özünü asdı... Mən ateistəm. Mənim Allaha çoxlu suallarım var... Atamın sözlərini xatırlayıram: "Həbs düşərgəsi ni dözüb yaşayarsan, amma adamları sinirə bilmək olmur".*

Kitab belə agrılı tale səhnələriylə doludu.

### ***"Allah bilmir, balaca adam olmaq nə deməkdir!"***

**H**omo soveticus yekcins deyil. Onun iki tipi var: "cəlladlar" və "qurbanlar". Aleksiyeviçin kitabı başqa sovetoloji əsərlərdən həm də onunla fərqlənir ki, burada "cəlladlar" da, "qurbanlar" kimi etiraflarında səmimidirlər.

Onu da deyim ki, "cəlladlar" deyəndə tək NKVD, KQB, milis orqanlarındakı stajlı işgəncə əməkdaşlarını nəzərdə tutmuram. Bu sıraya sovet tarix kitablarında haqqında bəhs olunmayan yeni bir sinfi - "nomenklatura sinfi"ni də əlavə edirəm. Sovet siyasi sisteminin fəhlə və kəndlilərdən yaratdığı bu yeni sinfin əsl mahiyyəti Mixail Voslenskinin "Nomenklatura. Sovet İttifaqının hakim sinfi" (Восленский М. С. "Номенклатура. Господствующий класс Советского Союза") adlı kitabında xirdalıqlarınacan açılıb.

90-ci illərin ortalarında xarici səfərlərin birində amerikalı dostum İrena Lasota Londonda rusca nəşr olunmuş bu kitabın bir nüsxəsini mənə bağışlamışdım. Bakıya qayıdanda elə yoldaca birnəfəsə oxumuşdum.

Elə ilk günlərdən bolşevik inqilabı partiya daxilində sovet cəmiyyətinin xüsusi imtiyazlı bir təbəqəsini yaradır. Sonrakı proseslərdə öz mövqeyini möhkəmlədən və nəhayətdə hakim sinfə çevrilən bu təbəqə özünü xalqdan təcrid edir. Ucqar kəndlərdən Kremləcən bir-birinə zəncirvari bağlılığı olan təbəqə öz içinde xüsusi sosial baryer, məmur iyerarxiyası qurur. Bu nomenklatura sinfine bəzən "partokratiya", "siyasi bürokratiya" da deyildi.

Aleksiyeviçin "Apokalipsis təsəllisi" adlandırdığı birinci fəsildə ikinci tip sovet adamı - "qurbanlar" öz etirafları ilə sosialist sisteminin əsl mənzərəsini incəliyinəcən çəkirlər. Göz önungdə barmaqlarının ucunda dikəlib qabağa, gələcəyə - xoşbəxt həyat vəd edən kommunizmə boyلان sadə insanlar canlanır. Amma, ömür sona yetsə də, o xoşbəxt gələcək gəlib çıxmır. **"Yoxsul və sadəlövh böyüdük, ağlımiza da gəlməzdi bu, kiməsə həsəd aparmazdıq. İnanırdıq ki, sabah bu gündən, o biri günsə dünəndən yaxşı olacaq. Bizim keçmişimiz də, gələcəyimiz də vardi. Hər şeyimiz vardi!"**

Kommunizmdən əli üzülənlərin tək təsəllisi Apokalipsis idi. Qiymət günündə İlahi Ədalət bərqrər olacaq! Əlacı hər yandan kəsilən gücsüz qurbanın ümidi yalnız cəlladını Allaha tapşırmağadı.

Bəs, Allah üçün elə cəllad da qurbanısa, onda necə?!

**"Fikirləşirsən ki, Allah var?" - "Varsa, demək, ölüm hələ son deyil. Mən Onun olmayıనı istəmirəm",** - özünü düşərgə baraklarında toz dənəsi kimi duyan milyonlardan biri deyir.

Ədalətin yetim qalan dövrüdü bəşərin ən qara tarixi!

...Müəllif kitabda insan xarakterini bəzən bir cümlə, bir abzas, bəzənsə bir bölmə ilə açır. Elə bilirsən, pazl parçalarının hərəsi bir insan siması, taleyidi:

16 yaşılı Roza yəhudi qızıdır. Partizan dəstəsinin komandirləri hər gecə növbə ilə onu zorlayır. Faşist təbliğatı kommunistlərə də sirayət eləmişdi.

Yəhudiylə hər şey etmək olardı. ...Hamilə qaldığı bilinəndə aparıb meşədə güllələyirlər.

87 yaşlı Vasili Petroviç 1922-ci ildən partiya üzvü olub. Deyir ki, yaşlı qadınların göz yaşlarına əhəmiyyət verməyərək kilsəni partladıb yerində ictimai tualet tikəndə də, o tualeti keşişlərə təmizlədəndə də bunu kommunist ideyasına sədaqət bilirmiş. **“Marks allahım, Leninin, Stalinin portretləri ikonam idi”**. 37-ci ildə əvvəl arvadını tutublar, sonra özünü. Bir il dayanmadan işgəncə veriblər. Əvvəlki işgəncə verənlər həbs ediləndə yerinə başqaları gəlmiş.

Qoca kommunistin on beş yaşındakı xatirəsi: **“Taxılı meşədə gizlədən dayımı ələ verdim. Qızıl Ordunun ac vaxtında taxıl gizlətmək... Bolşeviklər taxılı tapdılar, dayımın evini yandırdılar, özünüsə meşədə şaq-qaladılar... Onu öldürən dəstənin komandırı əlimi sıxıb dedi: “Tez böyü, dostum!”** Sonralar - 37-ci ildə onu da xalq düşməni kimi tutubmuşlar.

**“Düşərgədə 3 yaşımaca anamla yaşadıım... Balaca uşaqlar tez ölürdülər. Qişda ölenləri yiğirdilar böyük çəlləyə, yaza qədər qalırdı. Onları sıçanlar gəmirirdi. Yazda, yer yumşalanda qalıqlarını basdırırdılar. Üç yaşından sonra uşaqları analardan alıb uşaq baraklarına yerləşdirirdilər”.**

NKVD cəlladının dəhşətli etirafı: **“...İş beləydi... Nəylə müqayisə edəsən? Ancaq müharibə ilə müqayisəyə gələr. Amma müharibədə mən dincəlirdim. Almani güllələyirsən - almanca çağırır. Amma bunlar... bunlar rusça qışqırırdılar. Belə baxanda, özümüzükünlərdi... Polyakları, litvalıları güllələmək rahat idi. Bunlar isə - rusca: “Qorxaqlar! Al-çaqlar! Tez vurun, qurtarın!”, - bağırırdılar. Ananızı..! Büsbütün qana bulaşırsan... ovcumuzu saçımıza silirdik... Hərdən bizi döşlük verirdilər... İş beləydi. Qulluqdaydım. Növbənin sonunda bizə iki vedrə gəti-rildilər: birində araq, o birindəodekolon. Qurşağacanodekolonla yu-yunurduq. Qanın xüsusi qoxusu var, bir az spermanın qoxusuna oxşayır. Bir itim vardi, işdən sonra mənə yaxın durmurdu. Ananı..! Niyə susursan? Uşaqsan hələ... güllə görməyən...”**

### **“Balta yiyyəsindən çox yaşayır”**

**B**ütün rejimlərin çökən zamanı çatır. Biri, əcəli aldadılmış kimi, donunu dəyişib ömrünü bir qədər uzadır, o biri anında məhv olur. Kitabın “Boşluğun cazibəsi” adlı ikinci hissəsi xaos, acliq, qorxu, inamsızlıq, peşmanlıq dolu 90-ci illərdən bu günümüzəcən olan dövrü əhatə edir. Sovetsonrası dövrün sovet adamları danışır.

**...Homo soveticus-un xarakterini, mahiyyətini, dünyagörüşünü təhlil edən neçə-neçə fəlsəfi-sosioloji kitablar yazılıb. Kommunistlərin yaratdığı bu yeni insan tipini anlamaq, duymaq elə də asan deyil, xüsusən də Qərb araşdırmaçıları üçün. “İnam” Plüralizm Mərkəzində işləyəndə ABŞ səfirliyi “Liberallaşma və leninçi irslər” adlı kitabın tərcüməsini və nəşrini bizə həvalə eləmişdi. Rəhmətlik Tehran Vəliyev dilimizə çevirdi, redaktoru mən oldum. Kommunist sisteminin yaratdığı insanı, onun daşıyıcısı olduğu irsi analiz edən maraqlı kitab idi.**

Svetlana Aleksiyeviçin kitabı isə başqadı. Onu bir elmi tədqiqatçı, yaxud sosioloqlar qrupu yazmayıb. Kitabı yazan kommunist epoxasını yaşamış insanların elə özləridi, onların “leninçi irslərin” daşıyıcısı olan övladlarıdı.

Ömrünü acılar içində yaşamaq insanın faciəsidi, amma daha dəhşətliyi odu ki, ümumbəşəri bilib həyatını həsr etdiyin idealların sonda çayın axmaz yerinə yiğilan pis qoxulu su köpüyü kimi olduğunu görürsən və bundan

havalanırsan. Sovet marşalı Sergey Axromeyev kimi. 1991-ci ilin avqust QKÇP-si dünyani lərzəyə gətirən bir ideyanın puçluğunun ortaya çıxaranda Kreml də özünü asır. Demə, milyonların könüllü qurban getdiyi bir ideya illüziya imiş, yaşınan əzab dolu talelər də əhəmiyyətsiz. Həqiqətin belə dəhşətli üzü də var! Onu yaxından tanıyan biri qətl versiyasını rədd edir, “**onun kimi ideyaya sadıq adam yalnız intihar edə bilərdi**”, - deyir.

Dörd milyonluq bir ordunun marşalının ölümü sükütlə keçdi, vətəndə ona nekroloq yazası bir adam da tapılmadı. “Pravda” susdu! Kreml məmurunun dediklərindən: “**Şərəf anlayışı? Sadəlövh suallar verməyin... Normal adamlar dəbdən düşübər... Nekroloq - məqalə Amerikanın “Taym” jurnalında çıxdı. Reyqan zamanında qərargah rəisi olmuş admiral Uilyam Krouv yazmışdı. Hərbi məsələlərlə bağlı danışqlarda çox görüşmüştülər. Yad olsa da Axromeyevə ideya adəmi kimi hörmət edirdi. Düşmən ona baş əyirdi**”. Bir həftə sonra oğrular qəbrini açıb üstü qızılı orden-medalla dolu marşal mundirini oğurlayırlar. Bu vaxt isə, yeni hərbi nazir həbsdə olan keçmiş nazirin arvadını evindən zorla çıxartdırıldı - mənzilə yiylənmək üçün!

İki tip sovet adamından danışıram. Elə sovet əxlaqı da iki cür idi - biri “bolşevik-cəllad-nomenklatur” insanların əxlaqı, biri də səmimi qəlbən “cahana sülh” arzulayan sadəlövh sovet adəminin əxlaqı. Bunlar bu medalın iki üzü deyillər, bunlar bir ananın doğduğu əkiz oğul kimidilər - biri rahib, o biri cani...

### **“Sosializm bitdi, bizsə qalırıq”**

**Y**etmiş illik sovet dönəmi insanların dəbdəbəli evlərdən baraklara, baraklardan kommunalkalara, ordan da xruşşovkalara köç tarixidi. Sovetin tək azad guşəsi “xruşşovka” mənzillərin bapbalaca mətbəxiydi. “**XIX əsrda rus mədəniyyəti dvoryan mülklərində yaşayırırdı, XX əsrda isə mətbəxdə. Bütün “altmışinciların” ömrü - “mətbəx” ömrüydü. Sağ olsun Xruşşov! Biz onun dövründə kommunal evlərdən çıxıb, öz mətbəximizi əldə elədik, o mətbəxi ki, orada hökuməti söyə bilirdik. Orda dissident səhbətləri edirdik. Orda fantastik ideyalar yaradır, siyasi lətifələr qoşurduq**”.

Sovetdən sonrakı köçün də miqyası böyük oldu. Bir yol “mütəfiq respublikalar”dan Moskva zirzəmilərinə - qul həyatına gətirdisə, o biri yol da Avropaya, Amerikaya - “xoşbəxt röyalar” axtarışına apardı.

90-ci illərdə azadlıq nəşəsindən sonrakı ümid qırıqlığı fonunda insanların bir başqa faciəsi başlayır. “**Mənim vaxtım ömrümdən tez bitdi. Vaxtında ölmək lazımdı. Dostlarım kimi...**” Səfil gününə düşən sovet intellektuallarının söylədikləri Famil Mehdinin elə həmin illərdə yazdığı “Dilən, professor, utanma, dilən!” şeirini xatırladır:

**“Hanı o qırmızı diplomlar, hanı?  
Nəyinə gərəkdir torbadə qala,  
Çıxar hamısını cır, at, tapdala.  
Yandır cild - cild, yansın əl yazın,  
Sən kimə gərəksən, o kimə lazım?”**

Aleksiyeviç də kitabında belə yazar: “**Daha onlar heç kimə gərək deyil-lər. Sosial lift işləmir. İntellektual adam üçün on - on beş il işsiz - gücsüz qalmaq, iflic durumda, gərəksiz olmaq nə deməkdir... On il sonra Minskə döñəndə dəhşətə gəldim - nə qədər dost - tanış olmuşdü. On-ların ölümünə səbəb zamanlarının oğurlanması idi. Keçmişdə kon-**

***servləşmişdilər. Əvvəl ümumi Zamanı oğurladılar, sonra da onların şəxsi zamanlarını”.***

Tanış mənzərə deyilmi? Nə qədər intellektual adam, vicdanlı düşünərimiz cəmiyyətin “sosial zirzəmilər”inə “çökdü”, vaxtsız-vədəsiz öldü. ***“Darvin nəzəriyyəsinə görə, güclülər yox, uyğunlaşa bilənlər sağ qalır”***. Uyğunlaşa bilmeyənlər Yeni Zamandan sağ çıxmışdır.

Tarixin həqiqət üzü tarixçilərin yazdıqları deyil, onun canlı şahidlərinin dedikləridi. Kommunist ideyasının yüzlərlə başqa qurbanının etirafı, naləsi var kitabda. Seçib bəzi başqa sitatları öz dilimizdə yazıya salmağı lazımlı bildim. Kitabda danışanların çoxu rusdu, amma dedikləri əksər keçmiş sovet ölkəsinin insanına şamil oluna biləsi sözlərdi.

***... “Inanmışdıq ki, küçədə bizi demokratiyaya aparacaq avtobuslar durub gözləyir”.***

***... “İş Yeltsində, Putində deyil, biz köləyik - bax, bundadır! Kölə qəlib! Kölə qan! “Yeni ruslara” baxırsan... “Bentli”dən düşür, pulu ciblərində aşib - daşır, amma kölədir”.***

***... “Beş ilə Rusiyada hər şey dəyişə bilər, amma iki yüz ilə heç nə,... psixologiya kölədi”.***

***... “Sosializmdə pul qazanmağı öyrətmirdilər”.***

***... “Ölkəyə azad adamlar lazımıydı. Onlarsa yoxuydu. İndi də yoxdular”.***

***... “Kasıbü dəvə belində də it qapar”.***

***... “Cəmiyyət özü haqda həqiqətdən qorxur”.***

***... “İnsandan vəhşisi yoxdu. Adamı öldürən adamdı, güllələr yox”.***

***... “İndi çoxları sovetə dönəmək istəyər, bir şərtlə ki, kolbasa bol olsun”.***

***... “Rus romanları həyatda uğur qazanmağı öyrətmir. Necə varlanmalı... Oblomov divanda uzanır, Çexovun da qəhrəmanları çay içir, həyatdan gileyənir...”.***

***... “Hardasa qorunur göz yaşlarımız”.***

***... “Adamda birinci dəli olan saçlarıdı”.***

***... “O vaxt desəydilər, ölkənin prezidenti KQB podpolkovniki olacaq...”***

***... “Mən sovet adamını illərlə içimdə tapdayıb əzdim, vedr e- vedrə atıb boşaldım”***, - deyir müstəqillik illərində uğur qazanmış qəhrəman. Çoxdurmuş beləsi? Düzmü deyir? Belə asandırımı beyinlərdən silmək, vərdişlərdən azad olmaq?

***... “Sovet adımı - it kimi acıqlı, balıq kimi susqun”***, Aleksiyeviçin qəhrəmanı deyir bunu. Çoxmu dəyişib bu adam? Sağ-solumuzdakılara, elə güzgündəki üzümüze baxaq. Postsoviet adımı elə sovet adının özü deyilmi? Öz “cəllad”ları və “qurban”ları ilə birləşdə...

İyirmi beş ildə “leninqçılıq”dən azad ola bildikmi?


\*\*\*

Mükafat, özü də Nobel mükafatı, almaq yazılıçı uğurunun ölçü meyarıdır, şübhəsiz. Amma mənim üçün əsas meyar həqiqəti bəzək-düzəksiz yazmaq istedadı və hüneridi. Svetlana Aleksiyeviçin kitabı mənə həm də buna görə doğma gəldi.



**Vahid QAZİ,  
Yanvar 2016,  
Karlskrona, İsveç**

# TƏNQİDİN YAŞARI



*Alimin, ziyalının, ədəbi, elmi, ictimai xadimin namus borcu, cavabdehlik və vicdan missiyası indi əxlaqda renessansa nail olmaq, bəşəriyyəti bundan sonra da mənəvi, əxlaqi, ekoloji cəhətdən təmiz, halal, baba ənənəli, əcdad xeyir-duali, poeziyalı, əsatırlı, Qorqudlu galacaya hazırlamaqdır!...*

Yaşar QARAYEV

Yaşar Qarayev ziyalının karşısında duran vəzifəni, borcu yetərincə dərk edən, yuxarıdakı fikirləri ilə o məsuliyyətin düsturunu, eskizini tərtib edən və bir insan ömrünü, alim ömrünü bu düsturun çevrelediyi məkanda, onun təlqin etdiyi meyarlarla yaşayan şəxsiyyətdir. Yaşar Qarayev o aydınlardandır ki, təkcə elmində seçdiyi sahə ilə - ədəbiyyatşunaslıqla məşğul olmaqla missiyasını bitmiş hesab etmir, milli taleyin, zaman və tarixin, hətta bəşəriyyətin müqəddərəti qarşısındaki öhdəliklərini ləyaqətlə icra edirdi. Şərqi, o cümlədən Azərbaycanın sahib olduğu dəyərləri, minilliklər boyu əldə olunan bədii-fəlsəfi, estetik təcrübəni araşdırmaqla, onun tarixini yazmaqla bərabər, həm də qloballaşan dünyada Azərbaycanın strateji mövqeyini, "bəşəriyyətin yaddaşındakı" yerini, sivilizasiyaların integrasiyasına onun nələrlə getdiyini göstərməyə çalışırı.

\* \* \*

Yaşar Qarayevi tanıyanların, haqqında eşidənlərin, maraqlı məruzə və çıxışlarını, mühakimələrini dinləyənlərin yaddaşında, xəyalında bir Yaşar Qarayev obrazı var. Mən isə onun haqqında yazılınlardan, söylənənlərdən, alimin öz əsərlərindən bir çizgi, bir ştrix götürüb özüm üçün Yaşar Qarayev portretini çizgilədim. Bu portret bütün rakurslardan işıqlı göründü, bu portretə bütün rakurslardan işiq düşdü. Bir məqam mənim üçün sual doğurdu, bu portretə, Yaşar Qarayev şəxsiyyətinə, düşüncə və mühakiməsinə, Yaşar Qarayev məntiqinə, idrakına bu qədər işiq haradan sözüldürdü? Bu işığın sırrı nədədi? Bu sualın cavabını elə

alimin çıkışlarında, yazılarında, müsahibələrində axtarmağa başladım və belə qənaətə gəldim ki, Yaşar Qarayevin idrakı işığı və ziyanı xalıqından almaqla yanaşı, hər şeydə və hər yerdə, istər elmi düşüncədə, istər münasibətlərin tənzimlənməsində, istər cəmiyyət və həyat hadisələrinə baxışında onun üçün meyar olan əxlaq anlayışından və bir də əcdadının sahib olduğu mənəvi dəyərlərə ehtiramından, aşiqliyindən doğurdu. Ona görə Yaşar müəllimin göz önündə canlanan portreti bu qədər işıqlı və nurludur. Amma bu işiq zərrələrinin arxasında hələ nə qədər kəşf və fəth olunmamış zirvələr var. Alimin bir zamanlar Füzuli sehrində bəhs edəndə dediyi bu fikirləri onun özünün də haqqında demek olar: Ümumiyyətlə, kainatın işıq-qaranlıq arifmetikasında «məlum» adı nisbətə dəyişəndə, «naməlum» - həndəsi nisbətə dəyişir. Nurun, işığın hər zərrəsi bir dəfə artanda, onda görünən qaranlığın (məchullüğün!) sahəsi, həcmi yüz dəfə böyükür.

Yaşar Qarayev əsərlərini oxuyanda insan beyni, düşüncəsi bütünlükdə səfərbəriyə alınmış olur. Çünkü alimin çoxqatlı, çoxlaylı fikirlərini, demək istədiklərini bütün tamlığı ilə mənimsemək istəyən kəs mütləq əqlini var qüvvəsiylə mütaliyəcə cəlb etməlidir. Yaşar Qarayev mühakiməsi oxucusunun da düşüncələrini cilalayaraq ona parlaqlıq gətirir. Əslində, Yaşar müəllim çoxumuzun bildiyi faktları deyir. Amma fərqli biçimdə, fərqli və əsrərəngiz tərzdə. Məsələn, hamımızın Nəsiminin «ənəlhəq» - mən allahdanam, ilahidən təcəllə tapmışam - fəlsəfəsindən də, Carlz Darwinin «insan meymundan yaranıb» - mən meymundanam, nəzəriyyəsindən də xəbərimiz var. Amma bu iki nəzəriyyəni Qərbin və Şərqi insana, onun mənşəyinə baxışı müstəvisinə gətirmək, paralellər aparmaq, iki əks qütbün zidd mövqeyi kimi təqdim etmək ancaq Yaşar Qarayevin ağılna gəlirdi: İnsanın meymun mənşəyini Batıda, İnsanın Tanrı mənşəyini Doğuda kəşf ediblər. "Mənəm meymun!" - yox, "Mənəm Allah!" imperativini ilk dəfə dünyaya ürfan, təsəvvüf, Nəsimi elan edib.

Başqa bir nümunə: Alim Qərbin səmaya, Qalaktikaya texniki nəqliyyatla, kosmik gəmi ilə baş tutan səyahətini zəkanın gücü, Şərqi səmaya ünsiyyətini, mənəvi meracını, ilahi vəhdətə qovuşmasını ruhi-mənəvi kamilliyyin nəticəsi hesab edir və Qərb zəkası ilə Şərq mənəviyyatı və əxlaqını vəhdətə çağırırıdı. İnsanın göylərlə ünsiyyətinin hər iki yolunun birləşməsini, ideal harmoniyanın məhz bununla gerçəkləşə biləcəyini irəli sürdü. Kökü "ruh"a, "mənəviyyat"a, "əxlaq"a dayanmayan heç bir elmi ixtiranın və kəşfin bəşəriyyəti irəli aparmayacağını düşünən alim həm əxlaqda, həm də zəkada kamilliyyətə çatmaqla qlobal tamlığın bərpasını mümkün sayırdı.

Hər şeydə, hər bir problemin həllində əxlaq meyarına əsaslanan alim iqtisadi məsələlərin həllinə də əxlaq prizmasından yanaşırdı. İqtisadi strukturda intellektin xüsusi çəkisini artırmağın vacibliyini vurğulayan Yaşar müəllim iqtisadiyyatda əxlaq deyəndə, təkcə haram və halallıq anlayışını nəzərdə tutmurdu. Onun üçün bu məhfum daha geniş anlam daşıyırıdı. İnsan və təbiət arasındaki halallığı isə bəşəri əxlaqın mayası hesab edirdi.

Zənnimcə, Yaşar Qarayevin əxlaq haqqında konsepsiya xarakterli bu müləhizələri ixtisasından asılı olmayıaraq ali təhsil ocaqlarında təhsil almağa başlayan gənclərin elə ilk dərsində tədris olunmalıdır. İqtisadiyyatda əxlaq və halallıq, təbiətə və cəmiyyətə münasibətdə əxlaq və halallıq, tarixi keçmişə münasibətdə əxlaq və halallıq, nəhayət, müasir elmi, texnogen kəşflər və sənaye ixtiralarında əxlaq və halallıq konsepsiyasının öyrənilməsi və tətbiqi sabahın xilası, gələcəyin zəmanəti deməkdir.

Yaşar Qarayevin ən ali niyyəti millətin alın kitabını, onun ruhunun, mənəvi yaddaşının tarixini yazmaq idi. Bunun üçün o, düşünürdü ki, torpağın bağındakı hər hansı bir saxsı parçası da, gil əşya da alimi genetik koda, axtarılan möhürə aparıb çıxara bilər. Amma Yaşar Qarayevin şərti var: "Mənşə ilə vüslə yetmək, əslə, kökə qovuşaraq əcdada ibadət etmək üçün öncədən dəstəmaz alıb "bismillah" edən kəs əvvəl gil, sonra dəri, ləp axırda isə daş səhifələri vərəqləməlidir. Yalnız bundan sonra nüfuzlu qalın qamışların leksik və semantik qapılarını açmağa başlamaq olar". Yəqin razılışarsınız ki, Yaşar müəllim dəstəmaz almaq deyəndə burada fiziki təmizlikdən çox, məhz mənəvi təmizlənməni, əcdadın, onun bu günə ötürdüyü mesajların axtarışına çıxarkən ibadətə gedirmiş kimi imanla, paklıqla, bir də məhəbbətlə çıxmağı vacib şərt hesab edirdi. Məhz bu zaman, bəlkə də, hansısa kurqandan, daşdan başlamış bugünkü ağ kağızlara qədər bütün kitabələrin sırrını, mənəvi yaddaşdakı imzaları açmaq olar.

Bir qədər önce qeyd etdik ki, Yaşar müəllim hamiya məlum olan faktları öz düşüncəsinin rəngli və çoxçalarlı, çoxelementli ornamentləriylə nəqşləyib təqdim edirdi və bunu bütün ədəbiyyat və mədəniyyət tarixini, keçmişin dərin qatlarını qələmə alan hər kəsdən tələb edirdi: Elmdə düşüncənin ən azı (!) fakt qədər əhəmiyyəti var. Düşüncəsiz fakt da binasız özül, imarətsiz teməl kimi bir şeydir. Sözdən, informasiyadan tikilən piramidada bünövrə, teməl (daş, kərpic!) işini fakt-sənəd, imarət və saray (memarlıq!) işini isə düşüncə görür. Olsa-olsa, təkcə teməl (çılpaq fakt-sənəd, kərpic-daş) işini "yad ələ" etibar etmək olar, memarlıq (konsepsiya!) işini "doğma düşüncə" görməlidir...

Zənnimcə, Azərbaycanın düşüncə tarixini, estetik fikir tarixini, dünyaya təqdim etmək üçün Yaşar Qarayevin əsərlərini, təkcə «Tarix: yaxından və uzaqdan» kitabını müxtəlif dillərə tərcümə edib yaymaq kifayət edərdi.

Yaşar müəllim vətən xəritəsinin ağrı nöqtələrini, yaralı yerlərini loğman dəqiqliyi ilə müəyyən edirdi. Bu da alimin o ağrıları taleyinin ağrısına çevirdiyindən, içdən yaşıdagından xəbər verirdi. Onun üçün Kərkük - həsrət vətən, Təbriz - tarixi vətən idisə, Qarabağ şəhid vətən idi. Alim hamını bu ağrı, bu əzab ətrafinda birləşməyə çağırırdı.

Bu gün Yaşar müəllimin əsərlərini, onun haqqında yazılanları oxuyanda içimdə bir şükranlıq hissi doğur.

Düşünürəm ki, nə yaxşı ki, ədəbiyyatşunaslıq tariximzdə Yaşar Qarayev imzası var. Nə yaxşı ki, əlindəki səlahiyyətlərdən, oturduğu kürsündən, tutduğu vəzifədən ailəsi, şəxsi güzəranı üçün deyil, elmin, ədəbiyyatın sabahı üçün istifadə edən Yaşar Qarayev örnəyi var.

Nə yaxşı ki, bugünkü gənclik üçün, sabahkı gənclik üçün, öyrənmək istəyən gənclik üçün bir Yaşar Qarayev məktəbi var.

Nə yaxşı ki, düşüncə tərzimizin, estetik fikrimizin Yaşar Qarayev zirvəsi var.

**Aygün BAĞIRLI**

## MÜASİRLƏRİ YAŞAR QARAYEV HAQQINDA

### **Məmməd ARİF:**

Hər bir əsərin ədəbiyyata və səhnəyə gətirdiyi yeniliyi, gözəlliyi duyan və duydurmağa müvəffəq olan Yaşar Qarayev diqqətimizi daha çox tənqid fikirləri ilə cəlb edir. Hiss edirsən ki, o, dramaturgiyadan (istər komediya olsun, istər dram) daha çox ciddi, həyatın və insan mənəviyyatının dərinliklərinə dalan, ziddiyyətləri açan, arxayınlığını pozan, oxucuları və tamaşaçıları "rahatsızlaşdırın" əsərlər istəyir.

\* \* \*

Teatr tənqidlərin ən məsuliyyətlisi və nisbətən çətinidir. Burada ədəbiyyatçı ilə teatrşünas birləşir. Teatr tənqidçisi çoxtərəfli yüksək bir sənət aləminin mötəbər bilicisi olmaqla bərabər, həm də fədaisi olmalıdır. Yəni teatra möhkəm bağlanmalı, ona vurulmalıdır. Yalnız belə adamların dərin fikir və hiss ilə yazılmış əsərləri həm tamaşaçını, həm də teatri razı sala bilər, teatrın tərəqqisinə səmərəli kömək edə bilər.

Son illerdə məzmunlu və düşündürücü məqalələri ilə oxucuların diqqətini cəlb edən Yaşar Qarayev, mənçə, belə tənqidçilərdən olmaq ümidi verir.

### **Məmməd CƏFƏR:**

Yaşar yazı tərzində, üslubunda, mühakimə, təhlil və tədqiqlərində özünəməxsusluğunu ilə fərqlənir. Sosiooji təhlillə bədii-sənətkarlıq təhlilini vəhdətdə, paralel aparmaqda, bədii əsərin estetik dəyərini, bədii talantın sənətkarlıq xüsusiyyətlərini kəşf etməkdə, bədii duyğunun incəliklərini fəhm itiliyi ilə dərindən qavramaqdır. Yaşarın tənqid xüsusilə diqqəti cəlb edir. Bu, təsvir, əhvalat "tənqid" deyil, elmi məntiqə əsaslanan fikir, mühakimə, mübahisə tənqididir, yazıçıya da, oxucuya da kömək edən tənqiddir. Sənət əsərinin ləyqətini də, nöqsanlarını da göstərərkən Yaşar inandırıcıdır.

Ədəbi tənqidə xas olan elmi-bədiiilik, başqa sözlə, elmi idrak, elmi təfəkkürlə obrazlı təfəkkürün, estetik duyğunun birləşməsi, bir-birindən qüvvət alması, bir-birini tamamlaması Yaşarın yazılarına bir lirizm, emosionallıq verib onların təsir gücünü artırır. Tənqidçi eyni həyat eşqini, eyni məhəbbəti, sevinci əməlpərvər yazıçı ilə birlikdə yaşayır, eyni narahatlığı, qayğını, dramatik əhvali-ruhiyyəni bədii istedadla birlikdə keçirir. Bu cəhət onun yazılarını quru sillogizmdən, ifrat "soyuqqanlılıqdan" xilas etmiş olur.

### **Bəxtiyar VAHABZADƏ:**

Yaşarın təhlilində bizi valeh edən əsas cəhət onun yanaşma üsulundakı ümumiləşdirmə istedədi, daha dəqiq desək, obyekte yuxarıdan, ucadan baxa bilmək bacarığıdır. Əlbəttə, bu bacarıq isə ilahidəndir. Yaşar bəzən lakinik bir cümle ilə bir dövrün, yaxud bir böyük yaradıcılığın qiymətini verə bilir.

## **ANAR:**

Müasir ədəbiyyatımıza baxışında da Yaşar Qarayev orijinaldir: o, nə inkarçılıq yolu ilə, hər şeyi danmaq, hər şeyin üstündən qara xətt çəkmək yolu ilə, sovet dönməmində, son 70 ildə nə yazılıbsa, hamısı pisdir - "fikrini iddia edən" yol ilə gedir, nə də o əvvəlki illərin belə bir eyforiyasına qapılır ki, biz dünyada bütün ədəbi zirvələri fəth eləmişik, dünyada ən möhtəşəm romanları, ən gözəl poemaları, ən təsirli şeirləri yazmışıq. Əvəzində yaxın və uzaq tarixə, milli yaddaşa ayıq, oyaq vətənpərvər alim baxışı var.

## **İsa HƏBİBBƏYLİ:**

Bu gün artıq ötən XX əsti və ədəbi-elmi nəsilləri təhlildən keçirməli olsaq, Yaşar Qarayev mərkəzi fiqur olmaqla yanaşı, həm də keyfiyyət dəyişmələrinin əsas barometrlərindən biri kimi fikrimizə gələr. Yaşar Qarayev özünün ustاد müəllimləri - Əli Sultanlı, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərovla çoxsaylı yetirmələri olan yeni nəsil elmlər doktorları və namizədləri arasında etibarlı elmi-ədəbi və mənəvi körpüdür. Yaşar Qarayev müəllimlərinin istedadlı, görkəmli xələfi, xələflərinin isə böyük sələfi və müəllimidir. Sələf-xələf münasibətlərindəki varislik, bütövlük, əhatəlilik, tamlıq və yaşarılıq milli ədəbiyyatşunaslıq elmimizdə Yaşar Qarayev məktəbini ortaya çıxarır. Bu böyük, əhəmiyyətli elmi məktəbin problemləri də, icraçıları da, davamçıları da göz önündədir.

## **Nizami CƏFƏROV:**

Yaşar Qarayevin istenilən fikrinə, istenilən mülahizəsinə, hər şeydən əvvəl, faktlarla məntiqin münasibətindəki harmoniyaya görə, düşüncənin çevikliyinə, elastikliyinə və sərrastlığına görə heyran olmaq mümkündür. O, müasirimiz olan bir sıra tənqidçi-ədəbiyyatşunaslar kimi yaradıcılığa «məişət təfəkkürü», «gündəlik qayğılar», «subyektiv-biooji ağrılar»la gəlmir - Yaşar Qarayevin yaradıcılığı - vulkan kimi püşkürən idrakı-psixoloji, ictimai-mənəvi enerjisi ilə birlikdə mükəmməl, dünyagörmüş, ruhi-əxlaqi baxımdan möhkəmlənmiş, özünü, hər şeydən əvvəl, özündə təhlil (və təsdiq) etmiş bir şəxsiyyətin yaradıcılığıdır...

## **Şirindil ALIŞANLI:**

Yaşar müəllim mənim tanıdığım nadir şəxsiyyətlərdən idi ki, elmi və həyatı vərdişləri eyni üslubda, eyni biçimdə idi. O necə düşünürdüsə, elə də yazırıdı, elə də danışırıdı. Həyatın, məişətin adiliyklərində də gözəllik, zəriflik görürdü. Hamımızın müşahidə etdiyimiz görüntülərdə heç kimin gözləmədiyi bir məna, əxlaqi-ictimai tutum tapırıdı. Onun şifahi və yazılı nitqi fərqlənmədiyi kimi yerişi, duruşu da heç kimə bənzəmirdi.



## YAŞAR QARAYEV:

Füzuli başdan-ayağa insan, təbiət və Tanrı öündə günahdan təmizlənmə, etiraf və tövbə poeziyasıdır və dünyada bəşəri məhəbbət dininin peyğəmbəri, əzabkeşi, İsası elə Füzuli özüdür. Onda insan və fəlsəfə, insan sevgisi və Tanrı sevgisi, kosmos və yer, təbiət və cəmiyyət... hamısı bir yerdədir və bir-biri ilə harmoniya təşkil edir.

\* \* \*

Hətta mübahisə etmək olar: "sovətləşməyə" və "sosialistləşməyə" daha çox kim məruz qalmışdı - oxucu, ya yazıçı? Dissident yazılıcını kütləvi - empirik oxucunun rədd etdiyi hallar məgər az olmuşdum? İndi o oxucu həmin yazılıcını mühafizəkar və passiv hesab edir.

\* \* \*

Tanrılı, əbədiyyətli Zaman strukturuna və təsnifinə Şərqdə rast gəlirik: insan - Allahda əriyən Ruh, zaman - əbədiyyətdə yox olan məqamdır. Təkcə Allah əbədidir və "əbədi olmamaq" Allah olmayanın Allahdan fərqidir.

\* \* \*

Deyirlər, Atlantlar Zirvəni - səmanı çiynində saxlayır. Həyatda bilmirəm, amma sənətdə doğrudan da belədir: şairlər həm səmani, həm də zamanı çiynlərində saxlayırlar!

\* \* \*

Böyük sənəti yaradanlar həmişə tanrı ilə, təbiətlə və bir də Tarixlə "həmmüəllif" olurlar!

\* \* \*


Tarixi Qarabağı itirməmişdən əvvəl tarixi yaddaşı (!) itirmişik. Əcnəbi drakonlar və daxili manqurdalar, islam və türklük düşmənləri Şərqdə, o cümlədən, Azərbaycanda yaddaşın məhvi ilə müntəzəm, ardıcıl, planlı şəkildə məşğul olmuşlar. Türkün qalxanı tarix boyu yalnız bir şeyə - yaddaşa enən qılıncı qarşı bu qədər zəif və biganə olmuşdur.

\* \* \*

Tanrı, nə də Təbiət axıra qədər dərk olunmur, həm Tanrıda, Təbiətdə, həm də Tanrıya, Təbiətə benzəyen sənətdə və sənətkarda əbədi sırr və sehr qalır. Zaman-zaman bu sehr nəinki azalır, bəlkə, əksinə, sərrini-sehrini açan hər yeni zərrədən sırkı, sehrli sonsuzluğun yeni dibi, yeni zirvəsi görünür.



# ◆ P o e z i y a



*Zirəddin QAFARLI*

## NƏVƏM İSMAYILA

Nəvəm mənim - balaca İslmayıl,  
Nəslimin davamçısı, çox yatma, ayıl!  
Tez böyü, sən də özünə görə  
Bir oğul ol, bir kişi sayıl!

Böyü ki, səni böyük görüm gedim,  
Sonra rahatca ölüm gedim.  
Rahat yatım orda,  
Məni gözləyirlər məndən əvvəlki  
Köküm, zatım orda.

Tez böyü, dilindən baba sözü eşidim,  
Yurd-yuva, ev-eşik, el-oba sözü eşidim.  
Nəvəm mənim - İslayılum,  
Tez böyü ki, sağ ikən xoşbəxtliyimdən  
Günəş işığı tək dünyaya yayılım!

## AYRILIQDI

Yollar ayrılsa, gözəlim, demək,  
Cığır ayrılıqdı, iz ayrılıqdı!  
Gördünmü çətindi gəlib yaşamaq  
Ürəyinə de ki, döz - ayrılıqdı!

Yazmaqla qurtarmaz söhbətim, sözüm,  
Gözündən öpməkdən doymazdı gözüm.

"Dəymə gözlərimə" - söylədin özün -  
- Öpmə gözlərimdən, göz ayrılıqdı!

Dedilər, Zirəddin, hər oda yanma,  
Yandınsa, onsuz da sırr deyil, danma!  
Sözlə oynasam da, bilmədim amma,  
Dünyada ən ağır söz - Ayrılıqdı!

### BİLMİRƏM

Təzədən yaranıb döndüm bu yurda,  
Axtarıb qəbrimi tapa bilmirəm.  
Nağıl ömür sürüüb, gün keçirmişəm,  
İndi dərd əlindən qopa bilmirəm.

Gəlmir haya nə keçmişim, nə indim,  
Bir ömrün üstündə əsdim, deyindim,  
Hər şirin laylaya yatan deyildim,  
Niyə yatdım ipə-sapa - bilmirəm?

Zirəddin, səpildim yollara dən-dən,  
Coşub bada verdim günləri nədən?!  
Min ildir özümə yol gəlirəm mən,  
Çatıb bircə koma yapa bilmirəm.

### ALLAHDANDI

Səcdəsinə gedəsiyəm,  
Allah büt Düyü, Allah candı!  
Ərk edənə görk eylədi  
Kim özünü Allah sandı.

Dünya, sənə saldım meyil,  
O vaxtdan olmuşam veyil,  
Məndə heç nə mənlik deyil,  
Nəyim varsa, Allahdandı!

Mən doluyam, mən dəliyəm,  
Sən dediyin mən deyiləm,  
İşim yoxdur bəndə ilə, -  
Mənim işim Allahnandi!

### ÇANAQQALAM

Qürurla yaşa indi,  
Şəhidim qeyrətindi: -  
İki yüz əlli mindi...  
Tanrıının köməyilə  
Sovuşdu qadam, bəlam, -  
Çanaqqalam!

Qoca Osman yurdusan,  
Canın bildin yurdu sən.  
Dünyanın Boz Qurdusan,  
Qoy bilsin bütün aləm,  
Çanaqqalam!

Sonsuzluqdur axırim,  
Haqqım qoymaz darıxım,  
Mənim zəfər tarixim  
Keçilməz səddim, qalam,  
Çanaqqalam!

Getdilər xoflarıyla,  
Quru hap-goplariyla,  
Yadların toplarıyla  
Torpağı yalam-yalam,  
Çanaqqalam!

Düşmənin hünəri nə?! -  
Mat qaldı hünərinə.  
Yüzillik zəfərinə  
Deyirəm, - əhsən, salam,  
Çanaqqalam!

İnanmaram səngisin  
Türkün Vətən sevgisi.  
Qoyma qoşun ləngisin  
Mən bir türk oğlu türkəm!  
Gərək qanımı alam,  
Çanaqqalam!  
Çanaqqalam!

## İLAHİ SEVGİ

Yer özü fırlanır öz sevgisiylə,  
Günəş bir sevgidir, Ay bir sevgidir.  
Fəsillər dəyişir sevgi diliylə -  
Payız bir sevgidir, yay bir sevgidir.

Dünyanı bir dünya sevgi isidir,  
Həyat bu sevgiyə yaşayıb qalar,  
Ölüm də dönyanın bir sevgisidir,  
Bu sevgi hamının qismətində var.

Neçə ki, cahanda hələ biz varıq,  
Sevgidən başımız açılan deyil.  
"Var"da bir yoxluq var, - "yox"da bir varlıq  
Yalanın özü də heç yalan deyil.

Bütün sevgiləri daşıyan bizik,  
 Bizim sevgiləri daşıyır hər şey.  
 Yaradan Uludur, - yaşıyan bizik, -  
 Variqsa, deməli, yaşıyır hər şey!

İlahi qüvvənin sevgisidir, bil,  
 Ya torpağa dönsək, ya suya dönsək.  
 Başımız üstündən ötüb keçir il,  
 Yuxu da sevgidir, yuxuya dönsək!

### **ÖMRÜM**

Haqsızlığa yanmışan,  
 Görməmisən naz, ömrüm!  
 Yenə havalanmışan  
 Şeir ömrüm, saz ömrüm!

Ac könlü tox görünən,  
 Tez-tez, çox-çox görünən,  
 Çoxuna çox görünən  
 Mənim azdan az ömrüm!

Səndə illər dəyişir,  
 Çox nəsillər dəyişir,  
 Eh, fəsillər dəyişir, -  
 Payız ömrüm, yaz ömrüm.

Elin toylu, aşıqlı,  
 Sığallı, yaraşıqlı,  
 Gündüz kimi işıqlı, -  
 Gecətək bəyaz ömrüm.

Gəz dostunu, yarını,  
 Açı, uzat qollarını,  
 Kəsməsin yollarını  
 Nə qar, nə ayaz, ömrüm!!

### **GÖRDÜM**

İlahi, bir hökmünlə  
 Mən vari-yoxu gördüm.  
 Üstə durduğum Yerin  
 Səndədir oxu - gördüm!

Kəsdin bəndi-bərəni,  
 Yordun mərdi, ərəni...  
 Gah dağı, gah dərəni  
 Gah azi-çoxu gördüm.

Yaşadıq Yer üzündə,  
Yoxuşunda, düzündə.  
Çoxlarının gözündə  
Həmişə qorxu gördüm.

Seyr etdim baharını,  
Suların axarını,  
Çox şeyin axırını  
Mən gördüm, axı, gördüm!

Ürəyim dilə gəlib,  
Eşqim göyə yüksəlib.  
Sağ ol, ay dünya, gəlib  
Sən boyda yuxu gördüm!

### **NECƏ GÖYÇƏKDİ...**

Dön bax, dürr, inci heç nədi,  
Bu qız gör necə göyçəkdi!  
Gözlər onda incimədi, -  
Qara gözlərə göy çəkdi.

Bu qız gör necə göyçəkdi!  
Bir nurdu, gələndə, yəni,  
Dağıdar dumani, çəni.  
Elə baxdı, sanki məni  
Yer apardı, o Goy çəkdi.

Bu qız gör necə göyçəkdi!  
Baxmaz heç kəsin sözünə,  
Deyib-gülər öz-özünə,  
Bu qızın nazi özünə  
Yeri çəkdi, Goyu çəkdi...  
Bu qız gör necə göyçəkdi!

### **ÇAT**

*Osman Sarıvəlliyyə xıtabən*

Mağıl bir iş görürdüm  
Yorulmadan çataçat...  
Əlim üzüldü birdən  
Bir məqsədə çataçat.

Baxıb bu dərd-sərimə  
Dağ ol görüm - ərimə!  
Daş olsaydı yerimə  
Çat düşərdi daşa, çat!

Zalima bax, zalima,  
Guya yanır halima.

Tez-tez deyir ki, qalma  
Yariyolda, başa çat!

Bilməzdim qorxu, hədə,  
Uduzdum harda, nədə?!  
Düşdü ürəyə zədə,  
Ayağa güc, başa çat.

Zirəddin, Haqq-nahaqla  
İşin olmasın, bax ha!  
Osman qağı, bu baxtla  
Gəl indi yüz yaşa çat!..

### GƏLMİŞƏM

Sənsiz bir an gəzəmmədim,  
İzimdən qopub gəlmışəm.  
Bu həsrətə dözəmmədim,  
Dözümdən qopub gəlmışəm.


Dayanmışdım, yermişdım,  
Sakitləşib kirilmişdim,  
Mən ki, sənə söz vermişdım,  
Sözümdən qopub gəlmışəm.

Bu nə gündü, bu nə haldı? -  
Ömrüm elə qeylü-qaldı.  
Gözüm yollarında qaldı,  
Gözümdən qopub gəlmışəm.

Bilirsən sənə meyiləm, -  
Qoyma ağactək əyiləm!  
Daha özümdə deyiləm,  
Özümdən qopub gəlmışəm.

İçimdə odum, közümsən,  
Mənim olmayan özümsən,  
İllərcə ağlar gözümsən, -  
Gözüm, mən qopub gəlmışəm!





### ***Zahid Afşar ELOĞLU***

#### **BAHAR LÖVHƏLƏRİ**

Günəş güneyləri yaladı keçdi,  
Bəyaz köynəyini sökdü dağların.  
Duman yamacları taladı keçdi,  
Sel vurub dişini tökdü dağların.

Söyüd xına çəkdi hörüklerinə,  
Çinar vüqarına vüqar caladı.  
Od düşdü göylərin körüklerinə,  
Buludlar o ki, var leysan caladı.

Lalə düymələndi, nərgiz boy atdı,  
Dolandı boynuna şəh sırğı-sırğı.  
Külək köhləninin yalına yatdı,  
Suların bağrını yardı qasırğa.

Qayalığı qartal, gölü durna, qaz,  
Kəklik də xınalı daşlığı seçdi.  
Elə ki, meşələr geyindi atlaz,  
Qış, uca dağların başına köcdü.

#### **PAYIZ**

Buludlar tökübdü qaş-qabağını,  
İndicə hicqırıb ağlayacaqtək.  
Ağaclar əyibdi qol-budağını,  
Meyvəyə dönübdü yazdakı çıçək.

Örən yamaclara duman sürüñür,  
Kəkliklər səsini kəsir qayada.

Cığırlar, çəhlimlər toza bürünür,  
Toy-toya qarışib eldə, obada.

Naltökən çıqqıllar darıxır, bəlkə,  
Uzanır köhlənin kişnərti səsi.  
Sacayaq yerləri yurddə bir nişan,  
Hər arxac bir köçün qalan şələsi.

İtir dolaylarda Çobanbayatı,  
Çəmbərin, Bənəyin səsi kəsilir.  
Yurdalar yola salır köçən elatı,  
Dağlara qəribə qəriblik gəlir.

Talalar dəyişir al libasını,  
Payız çəmənləri göyərir, qalxır.  
Durnalar tərk edir yaz yuvasını,  
Sular məcrasından sahilə axır.

Təbiət xınalı bir gəlin kimi,  
Təzə don geyinir; qızılı-sarı,  
Əsir sərin-sərin payız yelləri, -  
Qocalmış baharın son yadigarı.

## QIŞ

Ağrıdan əyilib çılpaq ağaclar,  
Dağların dağlardan uca vaxtıdır.  
Evlərin damında bardaş qurub qar,  
İstinin, tüstünün baca vaxtıdır.

Arxlar, gölməçələr qaşını töküb,  
Bulud göydən enib, obaya çöküb,  
Torpaq yorğanını başına çəkib,  
İndi, təbiətin qoca vaxtıdır.

## ARALANMASIN

Naqəfil ovçunun atlığı daşdan,  
Dəstədə bir durna yaralanmasın.  
Dərədə doğulan qorxu, təlaşdan,  
Dağların zirvəsi paralanmasın.

Könül kövrəlməsin, baş bulanmasın,  
Süzgün baxışlarda yaş dolanmasın,  
Ürək hicqırmasın, od qalanmasın,  
Qəm qəmin yanına sıralanmasın.

İldirim başımın üstündə çaxsın,  
Qar suyu sel olub, sinəmdən axsın,

Araz gözlərimin içində baxsın,  
Üzüm iki yerə aralanmasın!

### İNDİ

Umu-küsü bilməmişəm əzəldən,  
Zaman məni silkələyir, bil, indi.  
Əyri dostdan, etibarsız gözəldən,  
Həyat deyir bir parasın sil, indi.

Şad günümüzdə sevinənim çox olub,  
Düşmənimə sillə olub, ox olub,  
Bəd günümüzdə gör, neçəsi yox olub,  
Hər yetənə verəmmirəm əl, indi.

Acıyıram, ürəyimi dərd deşir,  
Kədər, qüssə qəhərimlə əlləşir,  
Ağır dağlar kürəyimdə birləşir,  
Gözlərimi məskən edib göl, indi.

Şahə qalxıb içimdəki harayım,  
Çürüyübüdü ömür adlı sarayı,  
Nəyi deyim, hansı dərdi arayı?  
Axıb gedir yanağımdan sel, indi.

Eloğluyam, sıxır məni bu dövran,  
Gözlərimdə xırman olub xaniman,  
Bir cismimdi, bir dilimdi, bir də can,  
Ruhum gedib, qoy anlasın el, indi.

### UŞAQLIĞIM

Quşqonmaz qayaların,  
Qaşında qondu, qaldı.  
Qar yüklü tayaların,  
Başında dondu, qaldı.

Günəşli bir səhərdə,  
Dumanda, çəndə düşdü.  
Bir gecə oyununda,  
Bəlkə də bəndə düşdü.

O, sellərə çevrilib,  
Çöllərə axdı, getdi.  
O, illərə çevrilib,  
Əridi, çıxdı, getdi...

*Ağcabədi*



## *Səyyarə MƏMMƏDLİ*

### **ÜFÜQLƏRDƏN SONRA**

*Uşaq olanda elə bilirdim dünya üfüqlərə qədərdir*

Üfüqləri aşib keçmək olurmuş,  
"Çətin yol"dan betər deyil, sən demə.  
Onu aşsan, yeni üfűq gəlirmiş,  
Birin aşmaq hədər deyil, sən demə.

Olacaqlar olmuşlardan asanmış,  
Xəyalimdə nədən əksi yaşıanmış?  
Bu yol məni gözləyirmiş haçanmış,  
"Son bildiyim" kədər deyil, sən demə.

Ay Səyyarə, istəyirdin biləsən:  
"Üfüqlərdən sonra nə var, görəsən".  
Aşacaqsan çox üfűqlər hələ sən,  
Dünya ora qədər deyil, sən demə!

\* \* \*

Dəli şeytan deyir, unut hər dərdi,  
Qovla qovladıqca, qat qabağına.  
Sənə gələnlərin, sənə çatmamış  
Özün qabaqcadan çat qabağına.

Başa nə gəlirsə, qorxudan gəlir,  
Qorxduqca bu olub məni qorxudan.  
Nə taleyindən qaç, nə də um ondan,  
Nəyin var, bu başdan at qabağına.

Arzuların zirvəsi göz dağıdır,  
Həyatın təamı "şirin ağıdır",  
İstədiyi kimi yeyir, dağıdır,  
Ömrümü atmışam it qabağına.

### **50 YAŞIN DÜŞÜNCƏSİ**

Ya mən ləng olmuşam, ya ömrüm qaçan,  
Nə qədər iş qalıb boyumdan uca.  
İndi iki çağın sərhədindəyəm,  
Gecikən cavanam, tələsən qoca.

\* \* \*

Çəkdiyim fikirləri  
Görmək mümkün olsaydı...  
Mən görünməzdim.

\* \* \*

Yayda yağan qar,  
Qışda çiçəkləyən ağaç kimidir  
Yerinə düşməyən söz.

\* \* \*

Yediriblər o ki var,  
Olmaز belə "yemək" dən.  
Söz udmaqdan doymuşam,  
Doymuram SÖZ deməkdən.

\* \* \*

Şeir coşdu qanımda,  
Qanımı təmizlədi "qara" dan.  
Ruhumu təzələdi.  
Yenidən sevdim dünyani.

\* \* \*

Özünə yer tapacaq  
Birləşsə də yer göyə.  
Nə yazıya pozu var,  
Nə nöqtə var sevgiyə.

### **BƏXTSİZİN GİLEYİ**

Sevgi dolu qəlbimə,  
Zədə çölmədən gəlir.

Tək pislikdən savayı  
Hər iş əlimdən gəlir.

Yalan yaddı sözümə,  
Kəc baxırlar düzümə.  
Hər bir zaman özümə  
Bəla dilimdən gəlir.

Dərd olur şələ kimi,  
Sevincim jalə kimi,  
Haqsızlıq gullə kimi,  
Haqqım zülümən gəlir.

## SİZƏ DOĞRU GƏLİRƏM

*Mərhüm atama və qardaşımı  
xəyalən yazdığını məktub*

Sizə doğru gəlirəm,  
Əziz atam, qardaşım!  
Hələ öle bilmirəm,  
Hələ qarışib başım!

Sizə doğru gəlirəm,  
Görən indi hardayam?!  
Gecə-gündüz bilmədən  
Bir ömürlük yoldayam.

Yollar didir ömrümü,  
Daş, çıraqıldı büsbütün.  
Ölüm çox çətin işdir,  
Yaşamaq ondan çətin.

İşlər ömrümdən aşır,  
Qayğılar aşır başdan.  
İllər ötür yel kimi,  
İşlərim çıxır daşdan.

Nahaqqın yolu hamar,  
Haqqın yolu zulumdu.  
Zülmü seçdim mən, Ata!  
Yolum sənin yolundu.

Sizə doğru gəlirəm,  
Əziz atam, qardaşım!  
Hələ öle bilmirəm,  
Hələ qarışib başım.





***Dilsuz MUSAYEV***  
**QOBUSTAN KİTABƏLƏRİ**

Qayalar üstündə qərib neyəm mən,  
Nəğməm daş yuxulu, daş bayatılı.  
Dünəndən bu günə bir gileyəm mən  
Murad istəyirəm - ağ at sovqathı.

Bir sirli dünyayam - oxuyan olsa.  
Deməyin əyilib, sıñibdi qəddim.  
Bir əlvan xalıyam - toxuyan olsa,  
Mənim ilmələrim qədimdən qədim.

Ayrıla bilmərəm can sirdaşimdən,  
Sizi illər boyu soraqlamışam.  
Keçib əsrlərin daş yaddaşından  
Mən vaxtı, zamanı qabaqlamışam.

Mənim tariximi bilmək istəsən  
Tükü tükdən belə seçəsən gərək.  
Qəmlı göz yaşımı silmək istəsən  
Keçilməz sədləri keçəsən gərək.

Mən bir xəzinəyəm bilinməz yaşım,  
Tufanlar qoynunda qala qurmuşam.  
Ulu bir tarixdir hər kiçik daşım,  
Dünənlə, bugünlə yol yoldaşıyam.

Didsə də köksümü bu daş qəfəslər  
Hər gecə bətnimdə bir gündüz yaşar.  
Canımda hələ ki, can var nə qədər  
Sizi gözləyirəm, alim qardaşlar.

## QABROVO

İnsanlar qüssədən, qəmdən uzaqdı,  
Ürəklər fərəhlə dinər bu yerdə.  
Bura elə məkan, elə oylaqdı,  
Gülüşə bələnər çöl də, çəmən də.

Burda hər dodağa təbəssüm qonar,  
Kədərin bu yerdə boynu bükülər.  
Bəlkə, bu anlamda bir həqiqət var:  
Burda torpağı da gülüş əkilər.

Dünyaya gülüşlə gələr körpələr,  
Tanrı uca tutar sevən kəsləri.  
Hələ çox möhtacdır xoş sözə bəşər,  
Bəzəyər qəlbləri gülüş səsləri.

Burda təbəssümdən toydu, büsətdi.  
Burda bir-birindən hamı halıldı.  
Qabrovo - dünyanın gülüş paytaxtı,  
Qabrovo - Şəkinin bir filialıdı.

*Qabrovo*

## YAŞA, DÜNYA!

Göylərimdə ağ buludlar azalıb,  
Ömrün-günün yanan şamı sozalıb.  
Dünənimdən bu günümə nə qalıb?  
Daha gəlməz o yerlərdən sorağım,  
İndən belə xatirələr qonağım.

Deyən bir vaxt "alov"muşam, "od"muşam,  
O günləri sapand edib atmışam,  
Demirəm ki, hər arzuya çatmışam,  
Hanı məni məndən alan günlərim?  
O doqqazda qəlbə talan günlərim?

Dünənimdə yarpaq-yarpaq xəzəlim,  
Sabahımı nə gözləyir, nə bilim,  
Gündoğandan günbatana mənzilim.  
Bu həyatdır yoxusunda enisi,  
Əzəl gündən belə olub gərdişi.

Demirəm ki, ötənləri unudaq,  
Qoy kök üstə pöhrələnsin hər budaq,  
Kökümüzü, soyumuzu yaşadaq,  
Tanrı özü qoy bizlərə yar olsun,  
Yaşa, dünya, ağ günlərim var olsun!

## ÇATILDI

Saçlarına daraq oldum bir zaman,  
O gözəlin gözləridi göylərim.  
Yol-izində soraq oldum bir zaman,  
Evlərinin qənşərində izlərim.

Unutmadım o eyvanı, doqqazı,  
Kövrək eşqim ağızlara söz oldu  
Necə pozum ürəyimdən o qızı,  
Məhəbbəti alov oldu, köz oldu.

Ünüm yetməz o illərə bir daha,  
Bu Vüsala hicran əli qatıldı  
Görən kimdi batdı burda günaha,  
Ümidlərim od, ocaqda çatıldı...

## GÖZLƏR

Aman Allah, o gözlərdə nələr var?...  
Çəsmə olub ürəyimə axar hey!  
Qarasında al günəşli səhər var,  
Qəlb evimdən boyylanar hey, baxar hey!

Bir baxışla dərdi, səri biləsi,  
Lalə kimi qönçələnər, xallanar.  
Qara gözlər - qara şanı giləsi,  
Şirinlikdən şəkərlənər, ballanar.

Nə sehirli dünyası var, rəngi var!  
Gah dondurar, gah odunda köz ollam.  
O gözlərin səmasına kim qıyar?!  
Yana - yana o gözlərə göz ollam.

İlahinin qüdrətindən güc alıb,  
Kiprikləri bəd nəzərə çəpərdi.  
"Mənəm", "mənəm" deyənlərdən bac alıb,  
Hikkəsində Tomrisdən də betərdi.

Bu nağılmı, ya gerçəkmi, ya röya?!

Çəsməsində qaynadıqca duruldum.  
Dünyamızda o gözlər də bir dünya,  
Bu dünyaya mən təzədən vuruldum.

## BU DƏNİZİN BƏXTİ YAMAN GƏTİRİB

Bu dənizin bəxti yaman gətirib,  
Aynasında güzgülənər gözəllər.  
Baxışları göy sulara səpilib,  
Qədəh-qədəh könüllərə sözülər.

İlham alıb dəniz də bu sevgidən  
 Öz dilində nəğmə deyər, danışar.  
 Gözəllərsə köks ötürüb dərindən  
 Sahil boyu od-ocaqsız alışar.

Bu görüşdən dəniz özü məst olar,  
 Xumarlanar nərgizlərin ətrindən.  
 Əl uzadar, vədə verər, dost olar,  
 Keçə bilməz heç birinin xətrindən.

Yada düşdü ötən çağlar yenə də,  
 Mənim sevgim bir sahilsiz dənizdi.  
 Təlatümü, tufanları olsa da  
 Xatırəsi hər an mənə əzizdi.

Bu sahildən o gözəl də keçibdi,  
 O da belə kükrəyəndi, coşandı.  
 Deyən dəniz o gözlərə köçübdü,  
 Darıxmışam o gözlərçün haçındı...



### *Etibar VƏLİYEV*

#### **SƏNDƏN VƏTƏN DAŞI OLMAZ**

Yanağına su çiləyib, sonra ona tər deyənlər.  
 Özgələrə xidmət edib, özgələrə nər deyənlər.  
 öz xalqına millətinə böhtan atıb, şər deyənlər.  
 Sənin kimi naşı olar, səndən vətən daşı olmaz.

Namaz qılıb böhtan deyən, dinsiz, imansız kimilər.  
 Millətimi sevməyənlər zalım, amansız kimilər.  
 Dövlətimə güvənməyən bədbin, gümənsiz kimilər.  
 Sənin kimi naşı olar, səndən vətən daşı olmaz.

Arın olsa bal tutarsan, bal tutanlar bal yeyərlər.  
 Kamil insan az danışar, fəqət ona lal deyərlər.  
 Bu torpağın barın yeyib, bu millətə kal deyənlər.  
 Sənin kimi naşı olar, səndən vətən daşı olmaz.

Çox görmüşəm söz anlayan, sözü düzə yozanlar da.  
 Dost üzünə gülə-gülə, ayaq altın qazanlar da.  
 Qurbət elin vətəndaşı, qurbət eldə azanlar da.  
 Sənin kimi naşı olar, səndən vətən daşı olmaz.

Ana yurdum çıçıklənir, gözəlləşir eldən elə.  
 Bu yüksəlmiş, bu inkişaf sixır səni, nədən belə.  
 Vəsiqəsi saxta olan, vətən daşı olsa belə.  
 Sənin kimi naşı olar, səndən vətən daşı olmaz.

## KÖCÜB GEDƏCƏYƏM

Bu haqsız dunyadan bezmişəm daha,  
 Köçüb gedəcəyəm göyün üzünə.  
 Bu yerin astarı üzündən baha,  
 Köçüb gedəcəyəm göyün üzünə.

Yalanlar içində yalan olmuşam,  
 Yalançı salamı alan olmuşam.  
 Mən niyə bu yerdə qalan olmuşam?  
 Köçüb gedəcəyəm göyün üzünə.

Dodaqlar kilidli, mimdi yenə də,  
 sevinclər, sevgilər nəmdi yenə də.  
 Bu yerin butövü kəmdi yenə də,  
 Köçüb gedəcəyəm göyün üzünə.

Əsən küləklərə yaxın olaram.  
 Sevən ürəklərə yaxın olaram.  
 Orda Mələklərə yaxın olaram.  
 Köçüb gedəcəyəm göyün üzünə.

Orda torpaq yox ki, bölgə bilməyək.  
 Orda tamah yox ki, ölü bilməyək.  
 Orda ölü yox ki, gülə bilməyək.  
 Köçüb gedəcəyəm göyün üzünə.

Göy üzü təmizdi yağış, qarı var,  
 Nə sərvəti vardır, nə də barı var.  
 Tanrıdan utanın həya, arı var,  
 Köçüb gedəcəyəm göyün üzünə.

Gedəcəm, gedəcəm, tək gedəcəyəm,  
 Ey dünya, əlini çək, gedəcəyəm.

Mən səni orada dərk edəcəyəm,  
Köçüb gedəcəyəm göyün üzünə.

### **ADIMI ORDUYA YAZIN**

*"Müsəlləh əsgərəm mən də bu gündən"*  
*S. Vurğun*

Silaha çevrilir qələm əlimdə,  
Mənim də adımı orduya yazın.  
"Musəlləh əsgərəm mən də bu gündən"  
Mənim də adımı orduya yazın.

Millət uca tutur öz bayrağını.  
Odlar ölkəsinin köz bayrağını.  
Asaram Şuşada söz bayrağını.  
Mənim də adımı orduya yazın.

Səbrimiz tükənib, qırılıb simi.  
Alaq Qarabağı, gözəl elimi.  
Döyüşüb olərəm Mübariz kimi.  
Mənim də adımı orduya yazın.

Düşmənlə döyüşə mən də hazırlam.  
Səngərləri keçib, səngər qazaram.  
Qoy qalsın, mən şeiri sonra yazaram.  
Mənim də adımı orduya yazın.

### **YAZIM, YAZMAYIM?**

Oğul fəryadıdır vətən şeirimiz,  
Vətən vuqarımdı, yazım, yazmayım?!  
Doğmadır vətənin hər qarış yeri,  
Dövlətim, varımdı, yazım, yazmayım?!

Zəngilan, Qubadlı, Şuşa, Laçınım,  
Cəbrayıł, Xocalı, canımdı, canım.  
Ağdam, Kəlbəcər də qaynayan qanım,  
Dərdim, qubarımdı, yazım, yazmayım?!

Bu həsrət, bu hicran olmayıyadı kaş,  
Həsrətli gözlərdə qurumur ki yaş.  
Səninlə Şuşaya gedərik qardaş,  
Arzum, muradımdı, yazım, yazmayım?!

Sönməyən bir ocaq can Azərbaycan,  
Torpağın alacaq can Azərbaycan.  
Tam, butöv olacaq can Azərbaycan  
Əzəl qərarımdı, yazım, yazmayım?!

*Lənkəran*

## ♦ Θ d ə b i t a l e l ə r

# Jorj Sand: “Sevgilərin ən gözəli...”



Jorj Sand (əsl adı Avrora Düpen) ata tərəfdən əsl-nəcabətli zadəganlara, ana tərəfdən isə plebeylərə mənsub idi. Onun atası Polşa kralı Fridrix Avqustun qeyri -qanuni oğlu məşhur Moris Saksonskinin nəvəsi, anası isə sadə Paris fehləsinin qızı idi. Bu təzad onun təlim-təbiyəsində, sonralar isə dünyaya baxışında, əqidəsində özünü göstərirdi; incə ruhlu idealist qadın bütün ruhuyla xalqına və demokratiyaya məxsus idi.

Avroranın uşaqlıq illəri və ilk gəncliyi təhsilli və ağıllı qadın olan nənəsinin himayəsi altında keçmişdi. Onların Berride malikanəsi vardı.

Atası, yüksək ədəbi zövqü və musiqi istedadı olan zadəgan Moris Düpen 1789-cu il inqilabında inqilabçıların ordusuna qoşulmuş və gənc yaşda həlak olmuşdu. Xanım Düpen bütün mehrini oğluna çox bənzəyən nəvəsi Avroraya salmışdı. Yaşılı qadın gəlini Sofiyaya vəd etmişdi ki, bütün var-dövlətini Avroraya vəsiyyət edəcək,- təki nəvəsi onun himayəsi altında olsun, -gəlininə isə kifayət qədər aylıq təqaüd verəcək ki, o, böyük qızı ile Parisdə istədiyi kimi həyat sürsün.

Avrora ilk təhsilini Noganda - malikanədə almışdı. Tədris edilən dərslər ona darixdirci gəlirdi. "Anlaya bilmirdim ki, bütün bunlar nəyə lazımdır", - o avtobiografiyasında yazılırdı - "Mənə deyirdilər ki, cahil olmamaq, təhsilli adamlarla söhbət edə bilmək, ən nəhayət, nənəmin kitabxanasındaki kitabları oxuya bilmək üçün təhsil vacibdir".

Gələcək yazıçı Napoleonun yürüşləri vaxtı anası ilə bir neçə dəfə İspaniyada olmuş, sonra isə sakit kənd həyatı onu aguşuna almışdı. Lap kiçik yaşlarından kəndlilərlə yaxın ünsiyyətdə olan qız yoxsulların və varlıların həyatını müşahidə edir, "yaxşı və pis nədir?" suallarına özlüyündə cavab axtarırı.

Mühitindəki bütün gənc xanımlar kimi, Avrora Düpen də təhsilini monastırda alır, yeni həyat tərzi, yeni mühit, yeni rəfiqələr onun xarakterini dəyişir, şıltaq və dəcəl qızçıqaz sakit və təmkinli gənc xanıma çevirilir. Təhsilini bitirib kəndə qayıdan qız meylini kitablara salır, demək olar ki, bütün vaxtını xanım Düpenin kitabxanasında keçirir.

Nənəsinin ölümündən sonra Avrora anası və atasının qohumları arasında seçim etməli olur. O, tərəddüb etmədən anasını seçir və onunla birgə Parisə köçür. Anasıyla birgə Parisdə yaşamaq onun uşaqlıq arzusu idi, amma o, məşşan mühitində yaşamağa hazır deyildi. Anasının və onun rəfiqələrinin qayğıları Avroraya çox mənəsiz görünürdü. Təhsilsiz, cahil ana da qızını

anlamadıqda aciz idi. Onun kitablara olan mehr-məhəbbətinə isə heç haqq qazandırıa bilmirdi. O, elə başa düşürdü ki, qızına pis tərbiyə verilib və onu yenidən tərbiyə etmək lazımdır.

Kəndin təmiz havasına, gözəl təbiətinə alışmış Avrora kiçik mənzildə dariixir, özünə yer tapa bilmirdi. Bundan başqa, anasının ittihamları, onu kitablardan uzaq salmaq cəhdləri gənc qızı bir az da sıxır, ruhdan salırdı. Ana işi belə görüb onu qohumlarının yanına, Melena yaxınlığındakı kəndə getməyə razı salır.

## İlk evliliyi

Avroranın qaldığı evin sahibləri şən-şaqraq adamlar idi, demək olar ki, hər gün evdə ziyafət verilir, qonaqlar təşrif buyurur, gülüş səsləri axşamdan xeyli keçənədək davam edirdi. Avrora bu mühitdə özünü yaxşı hiss edirdi, elə bilirdi, səs-küülü uşaqlıq illəri geri qayıdır!

Retyerovların evinə təşrif buyuran qonaqların arasında Kazimir Düdevan adlı bir gənc də vardi. Avroraya onu ancaq dostluq hissələri bağlayırdı, amma ailələr onların bir-birinə yaraşlığını düşünüb öz qərarlarını vermişdilər. Payızda Kazimir Avroraya evlilik təklif edir, Avroranın razılığından sonra cavanlar ailə qururlar.

Kazimir pis adam deyildi, amma adı, standart, həyatda heç bir idealı olmayan, maddi maraqlarla həyat süren bir adam idi. Təsərrüfatdan başı çıxmayan, gecə-gündüz əlindən kitab düşməyən Avrora ona qəribə təsir bağışlayırdı. Üstəlik, arvadının dəbli libaslar geyinib yüksək cəmiyyətdə parlamaq arzusunda olmaması, uşaqların arasında deyib -gülərkən, aristokratların yiğisidəgi məclislərdə özünə yer tapa bilməməsi onu əsəbiləşdirirdi. Əlbəttə, Avrora əlindən gələni edir və ərinin onu görmək istədiyi bir qadın olmağa çalışırdı. Amma əbəs yere! "Təəssüf ki, mən göydən yere enə bilən və yerdə kələm əkib bundan zövq alan adamlardan deyiləm". - Avrora Düpen sonralar yazırı.

Vaxt keçdikcə, yeni evlilər başa düşürdülər ki, onların nikahı böyük bir səhvdən başqa bir şey deyil. Düzdür, onlar dalaşmıldılar, mübahisə etmirdilər, amma bir-birlərindən getdikcə daha çox soyuyurdular. Kazimir başqa qadınlarla görüşür, çox vaxt eve kefli gəlirdi. Ərinin məhəbbətini qaytara bilməyən Avrora məyusluğa düçar olub boşanmaq haqqında düşünürdü, amma iki uşaqla pulsuz-parasız qalacağından qorxurdu. Müstəqil yaşamaq üçün yollar arayır və özünü müxtəlif peşələrdə sınayırdı. Bu peşələrdən biri rəssamlıq idi. Müxtəlif rəngkarlıq məktəblərini incələmək üçün tez-tez Luvra gedən Avrora Düpen rəsm əsərlərini seyr etdikcə incəsanət onun bütün ruhuna hakim kəsilirdi. Amma təəssüf ki, rəssamlıqda özünü yetərincə ifadə bilmirdi! Bəs nə etməli? Avrora xatırlayır ki, hələ monastırda oxuyanda müxtəlif yazılar yazardı, rəfiqələri bəyənib tərifləsələr də, özü həmişə narazı qalır və yazdıqlarını cirib atırdı.

Avrora Noqana qayıdır və yazmağa başlayır. Romanı yazıb bitirdikdən sonra paytaxtın ədəbi mütinə daxil olmaq üçün Parisə yola düşür. Kiçik qızını da özüylə aparır.

## İlk roman

Parisdə "Fiqaro" qəzetinin naşiri, ədəbiyyatın bilicisi sayılan Delatus, romanı oxuyur, Avroranı bir az tənqid edir, deyir ki, kifayət qədər həyat təcrübəsi toplamadan roman yazmağa tələsməsin. Eyni zamanda ona "Fiqaro" qəzetində ayda 40-50 franka kiçik bir iş təklif edir. Avrora razılaşır və nəhəng bir binanın çardağında ev kirayə edir. Yaxınlıqdakı ucuz restoranın dadsız yeməkləriyle kifayətlənir və kiçik qızı ilə birgə yeni həyata uyğunlaşmağa çalışır.

Birinci kitabı Jül Sand ilə birgə işindən ərsəyə gəlir. "Kollektiv əməyin" ilk məhsulu olan "Roza Blanş və yaxud ""Aktrisa və rahibə" romanı 1831-ci ildə "Jül Sand" imzasıyla çıxır. Əsər böyük uğur qazanır. Naşirlər romanın müəllifindən yeni əsərlər gözləyirdilər.

Yayda Avrora ona şöhrət gətirəcək əsərini- "Indiana"ni yazır. "Mən bu əsəri yazanda qəribə bir həyəcan keçirirdim", -Avrora Düpen yazırı, - "bu hissin əzabı belə mənim üçün çox xoş idi. Mən plansız-filansız, birnəfəsə yazırdım. Və bilmirdim ki, hansı nəticəyə gələcəm, romanın sonluğunu necə olacaq".

Naşirlər yeni əsəri artıq uğur qazanmış müəllifin- Jül Sandın imzasıyla nəşr etmək isteyirdilər, Jül Sand isə başqasının əsərinin altına öz imzasını qoymaq istəmirdi. Mübahisəni həll etmək üçün Avroraya məsləhət görülür ki, bundan sonra o, Jorj Sand imzasıyla çap olunsun. Beləliklə "Jorj Sand" imzası dünyaya gəlir.

Jorj Sand bir-birinin ardınca fransız romantizminin şedevrlərini dünyaya gətirir və peşəkar yazıçıya çevrilirdi.

O, qəribə qadın idi, məsələn kişi kostyumlarına daha çox üstünlük verirdi, nəinki qadın paltarlarına. Parisin elə yerlərində olurdu ki, zadəganlar elə yerlərə ayaq basmazdilar. 19-cu əsrə belə davranış qəbul edilməz sayılırdı, ona görə də o, baronessa titulunu əldən verməli olur.

## **Dostluq, yoxsa məhəbbət**

Ziyafətlərin birində Avrora gənc şair Alfred Müsse ilə tanış olur. 23 yaşlı yaraşıqlı şair qadınların sevimişli idi. Jorj Sand onun diqqətini dərhal cəlb edir. "O mənim zövqümcedir", -Müsse deyirdi, - "qarayanız, solğun üzlü, iri gözlü... Belə simaları mən heç vaxt daxili həyecansız təsəvvür edə bilmirəm..."

Gənc şairin sevgisinə qarşılıq olaraq Sand ona ideal dostluq təklif edirdi. Müsse isə ondan daha dərin hissələr gözləyirdi. Tezliklə bütün Paris iki məşhur yazarın sevgisindən danışındı... "Mən çox xoşbəxtəm!" - Jorj Sand dostuna məktubunda yazırı, - "hər gün onu bir az da çox sevirəm. Onun da fərqindəyəm ki, məni qıcıqlandıran kiçik qüsurlarım tədricən necə də yoxa çıxır! O, çox yaxşı, xeyirxah adımdır, mən fəxr edirəm ki, o, məhz məni sevir!"

Amma çılgın, ərköyn gənclə, yenice "müstəqilliyini qazanmış", öz ayaqları üstə durmağı öyrənən 30 yaşlı qadının birliyi elə də böyük xoşbəxtlik vəd etmirdi... Çox tezliklə qarşılıqlı ittihamlar baş qaldırır. Onlar bunu qaynar Paris mühitiylə izah edirlər və sevgilərini qorumaq üçün İtaliyaya getməyi qərara alırlar. Sevgililər İtaliyanın bir neçə şəhərini gəzib Venesiyyada yerləşirler. Təbiətə fərqli olmaları özünü biruze verirdi; Müsse gəzib-dolaşmaq, həyatdan zövq almaq isteyirdi. Rəfiqəsinin hər gün yazı masası arxasına keçib yazıpozuyla məşğul olması onu qıcıqlandırırdı.

...Onlar dost kimi ayrırlırlar. Müssenin dost-tanışları bu ayrılıqda Jorj Sandı günahlandırırdılar, o isə özünü həyata yenidən qayıtmış kimi hiss edirdi.

## **Həyat yoldaşı ilə yolları ayrılır**

Vaxt keçdikcə, Jorj Sandla həyat yoldaşı arasındaki münasibətlər uçuruma yuvarlanırdı. Üstəlik, maliyyə problemləri də var idi. Düdevan Noganda yaşamaq istəmirdi, təsərrüfatda işlər yaxşı getmirdi. Bununla belə, o, malikanəni arvadına vermək və onun vəd etdiyi illik 7 min frank həcmində təqaüdü almaq istəmirdi. Jorj Sandın vəziyyəti də ürəkaçan deyildi. Ərinin hər ay verdiyi 3 min frankla Parisdə yaşamaq və uşağın məsərəflərini təmin etmək çox çətin idi. Əsərlərdən gələn qonorar da cüzi idi. Nəhayət, Jorj Sand boşanmaq qərarına gəlir. Məhkəmə bir ilə yaxın davam edir və qadının xeyrinə qərar çıxarır. Onların evliliyi ləğv olunur, hər iki uşağın himayəsi anasına verilir,

Noqan da Sandın şəxsi mülkü elan edilir. Düdevan yalnız Noqandan gələn gəlirin müəyyən bir hissəsi ilə kifayətlənməli olur.

Boşanmaq prosesi Jorj Sandın əsəblərini korlamışdı. Bundan başqa, uşaqlarını şəhərdə gəzən dedi-qodulardan qorumaq istəyirdi. Ona görə o, dostunun dəvətini qəbul edir və yayı İsvəçrədə keçirir. İsvəçrədə qrafinya Daniel Stern yaşayırırdı. Sand tezliklə qrafinya ilə dostlaşır və onun ən əziz qonaqlarından birinə çevrilir. Həyatının bir neçə ilini keçirəcəyi bəstəkar Frederik Şopenlə də qrafinyanın ziyaflərinin birində tanış olur.

Məşhurluğun zirvəsində olan gənc bəstəkar Paris salonlarının ən sevimli qonağı idi. Elə ilk görüşdən o, Jorj Sandın diqqətini cəlb edir. Şopen özü isə bu görüşdən elə də məmənun qalmır. Jorj Sandın üz cizgiləri ona kobud görünür, bədəni isə qeyri-mütənasib. Qadılarda qiymətləndirdiyi zərifliyi o, Jorj Sandda görə bilmir.

## Romantik bəstəkar və kişi təbiətli qadın

Onlar müxtəlif tədbirlərdə tez-tez rastlaşırdılar. Tədricən Şopenin Jorj Sand haqqında fikri dəyişir və hər gün ona bir az da çox aşiq olurdu. Bir müddətdən sonra onlar gizli görüşməyə başlayırlar. Bir neçə aydan sonra isə artıq münasibətlərini gizləməyə lüzum görmürdülər.

Şopen uşaqlıqdan vərəm xəstəliyindən əziyyət çekirdi, son illər xəstəlik özünü daha çox biruze verirdi. Həkimlərin məsləhətiylə o, mələyim iqlimdə dincəlməyi qərara alır. 1838-ci ilin qışında Şopen və Jorj Sand uşaqlarla birgə Mayorkaya yola düşürlər. Bir neçə gün Palmada qaldıqdan sonra Valdemozda yarınuq monastırda yerləşirlər. Otaqların pəncərələri portağal, limon, nar ağaclarının olduğu gözəl bağçaya açılırdı. Gözdən uzaq bir yer idi, yaxınlıqdakı kəndə getmək üçün bir neçə mil qət etmək lazımlıydı. Nəhəng divarları olan bu ucuq-sökük monastır sivilizasiyadan uzaq bir yer təsiri bağışlayırdı, amma Jorj Sand və uşaqları zərrə qədər şikayətçi deyildilər, belə orijinallıq xatırınə çətinliyə dözməyə dəyərdi. Amma Şopen belə düşünmürdü. O heç bir avadanlığı, rahat ev şəraiti olmayan bu yere uyğunlaşa bilmir, açıq-aşkar əziyyət çekirdi. Ona bəzən elə gəlirdi ki, gözdən uzaq olan bu yerde monaxların ruhu dolaşır... Onun xəstəliyi bir az da şiddetlənirdi. Jorj Sand sevgilisinin qayığına qalır, gecə-gündüz qulluğunda dururdu. Böhran ötüb-keçə də, heysizlik, əsəb, ruh düşkünlüyü bəstəkarı əldən salırırdı.

"Biz uşaqlarla gəzintidən gələndə onu fortepiano arxasında görürdük"-Jorj Sand sonralar yazırırdı,-" o, sönük gözlərini qaldırıb bize baxır, gülümsəməyə çalışırırdı, sonra yenice bəstələdiyi möhtəşəm bəstələrini çalmağa başlayırdı..." Şopenin vəziyyəti gün-gündən ağırlaşır, sanki o, yaxınlaşmaqda olan ölümünü hiss edirdi...

Nəhayət, onlar adanı tərk edirlər. Əvvəlcə Marselə yola düşürlər, may ayında Şopenin vəziyyəti bir az yaxşılaşır və onlar Noqana- Sandın malikanəsində qayıdırırlar.

"Əvvəlcə yeni dostumla birgə yaşamaq fikri məni dəhşətə gətirirdi", -Jorj Sand deyirdi,-"amma sonra bu hiss analıq qayığı ilə əvəz olundu, ürəyimin dərinliyində anlayırdım ki, bu duyu məni yaşamamaq istəmədiyim əyləncələrdən xilas edə bilər..."

Bu əlaqə 8 il davam edir. Yay aylarını Şopen Noqanda sevgilisinin yanında keçirirdi. Onun ən yaxşı musiqiləri məhz bu vaxtlara təsadüf edirdi..." Bizim münasibətimiz romana oxşamirdi",- Jorj Sand xatırələrində yazırırdı,-" Mən onun həyata, siyasetə, dünyaya baxışlarını bölüşməsəm də, bir fərd kimi hörmət edirdim, bundan başqa o mənə dostluq bəxş edirdi, heç kimin mənə verə bilmədiyi dostluq..."

Amma yenə xoşbəxt deyildilər. Şopen ağrılardan əziyyət çəkirdi, xəstəlik onu əsəbi və deyingən etmişdi. Sand isə bu vəziyyətdən təngə gəldiyini artıq gizləmirdi. Şopen ayrılmak istəmirdi. Bu işlərdə təcrübəli olan qadın bir roman yazar- başqa adlar altında özünü və sevgilisini təsvir edir; yazıçı əsərdə sevgilisinin zəif xarakterini açıb göstərmiş, özünü isə tərifləyib göylərə qaldırılmışdı. O, düşünürdü ki, artıq ayrılıq qaçılmazdır, amma Şopen yenə susurdu. O, hələ də ümid edirdi ki, ötüb-keçən xoşbəxt günləri qaytarmaq olar. Amma günbəgün daha da çox ümidsizliyə qapılan bəstəkar başqa çıxış yolu görmür- 1847-ci ildə sevgilisinin evini tərk edir.

Onlar ilk vaxtlarda məktublaşmışdılar. Sonra məktubların da arası kəsilir. Şəhərdə artıq Jorj Sandın yeni sevgilisi haqqında dedi-qodular dolaşırı...

Sonuncu dəfə onlar təsadüfən rastlaşırlar- bu, bəstəkarın ölümündən 6 ay əvvəl idi. Jorj Sand ona əlini uzatsa da, Şopen keçmiş sevgilisi ilə danışmaqdan imtina edir. Ölüm ayağında isə yenə də onu xatırlayı: "Axı, o söz vermişdi ki, mən onun qucağında öləcəyəm".

### **Sevgilərin ən gözəli...**

"Jorj Sandın imtiyazlı təbəqələrə nə sevgisi, nə nifrəti vardi", -yazırıdı Belinski. - "Cəmiyyətin alt təbəqəsinə nə pərəstiş edirdi, nə ikrah hissi duyurdu, -onun üçün nə aristokratlar, nə də rəiyyət mövcud idi, onun üçün yalnız insan mövcud idi, o insanı cəmiyyətin bütün qatlarında tapırı, onu sevir, mərhəmət duyur, onunla fəxr edir ya da onun üçün ağlayırı." "

Jorj Sand sevgini ideallaşdırır, ilahi yüksəkliyə qaldırırı. Sevgi bir cinsin o biri cinsə hissi- ehtirası deyildi, dini ekstaza bənzər bir şey idi, ona görə sevgi azad olmalı, heç bir çərçivəyə sığmamalıydı. Sevginin mədəni mahiyyəti onun müstəqilliliyində gizlidi. O, cəmiyyətin mühakimələrini qınayır, bütün insanları yüksək ideal naminə birləşdirirdi. Onun fikrincə, sevgiyə müqavimət göstərmək, onunla mübarizə aparmaq Allahın iradəsinə qarşı çıxməkdir. Bu fikirlər nəticə olaraq ailə daxilində inqilabi ideyalara gətirib çıxarırdı, bu da Jorj Sandın əleyhdarlarını dəhşətə gətirirdi.

Onlara cavab olaraq Jorj Sand deyirdi ki, insanı qanadlandıran, ona ilham verən sevgi - sevgilərin ən nəcibi və ən gözəlidir. O deyirdi ki, eybəcər olan bir ailənin dağılması deyildi, yalan və təmənna üzərində qurulmasıdır.

Jorj Sandın romanları insanları başqa dünyaya aparır; bu dünyada ki, sevgi var, ümid var, insanlıq var. Maddi maraqlar onun romanlarında arxa piandadır və ikrah hissili təsvir olunur.


"Rəssamin vəzifəsi əks etdirdiyi əşyalara sevgi oyatmaqdır", - o deyirdi, - "və əgər o, təsvir etdiklərinə həddindən artıq rəng qatırsa, bu onun günahı deyil. İncəsənət mövcud reallığı əks etdirmək deyil, ideal həqiqəti axtarır ortaya çıxarmaqdır..."

**Günel NATİQ**



## ♦ Θ d ə b i y y a t ş ü n a s lıq ♦

# Alim qeyrəti, vətəndaş cəsarəti



1942-1943-cü illər... İrəvan Dövlət Universiteti... Dünyagörmüş, ölkələr gəzmiş, erməni dili ilə 562 dilin müqayisəsini vermiş akademik Hraçya Acaryan fikir içərisindədir. Artıq 35-40 ilə yaxındır ki, bir məsələ onu düşündürür, ancaq cavabını tapa bilmir. Açıryanı düşündürən nə idi?

“Erməni dili strukturuna (sintaksis nefərdə tutulur - M.S.), quruluşuna görə öz çevrəsində olan və onu işğal edən dillerin - latınçanın, yunancanın, fransızcanın, ərəbcənin, asoricənin və hətta kürdcənin strukturuna, quruluşuna uyğun ola-ola birdən-birə bunlardan uzaqlaşış və türk-tatar dillərinin strukturuna oxşayır? Bu oxşayış tamam təsadüfidirmi? Erməni dilinin struktur quruluşunun dəyişilməsi səbəbləri yoxdurmu?”

H.Acaryan erməni dilinin quruluşundakı ciddi dəyişikliyə yeddinci yüzilliyin tarixçisi Hovanes Mamikonyanın, on birinci yüzilliyin şairi Nareqasının dilində təsadüf edərkən təəccübənlənmişdi. Dəyişiklik nədən ibarətdi?

Məsələn, Türk dillərində deyilir: Mən şəhərə gedirəm. Qədim erməni dilində, fransız dilində olduğu kimi, “Mən gedirəm şəhərə” deyilirdi. Yəni türk dillərində cümlə “mübtəda - ikinci dərəcəli üzvlər - xəbər” prinsipi ilə qurulduğu halda, qədim erməni, fransız dillərində cümlə quruluşu belədir: mübtəda-xəbər - ikinci dərəcəli üzvlər.

H.Acaryan bundan sonra 10 -12 il də fikirləşdi, ancaq heç bir nəticə əldə edə bilmədi. Çünkü səhv bir fikir onun beyninə həkk olmuşdu: guya türklər Qafqaza ilk dəfə 1021-ci ildə gəliblər. Ancaq onun ağılına da belə gəlməzdi ki, bu sualın cavabını təxminən 20 - 25 il sonra onun qarşısında əyləşən, qrupdakı yeganə türk oğlu tapacaqdır. Bu, gələcəyin böyük alimi Mireli Seyidov idi.

Mireli Mirələkbər oğlu Seyidov 1918-ci il oktyabr ayının 18-də İrəvanda anadan olmuşdu. O, ibtidai təhsilini də burada almışdı. Özünü dərk edəndə İrəvanın görkəmli ziyanlıları Mirzə Hüseyn Ağanı, Abbas Ağa Fərəcovu və digər savadlı şəxsləri görmüşdü. Xüsusilə Mirzə Hüseyn Ağa ilə gediş-gəlişi, bu böyük şərqşünas alım və şairin elmi söhbətləri gənc Mirəlinin gələcək həyat yolunun müəyyənləşməsinə ciddi təsir etmişdi.

O, 1938-ci ildə Bakıda - S. Ağamalı oğlu adına hidromeliorasiya texnikumunu bitirir və həmin ildə İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinə daxil olur. Ancaq bu təhsil sanki Mirəlidə olan güclü, daxili elmi yanğını təmin edə bilmir. 1941-ci ildə Yerevan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə daxil olur. 3-cü kursda ikən onun Universitetdən çıxarılması məsəlesi qoyulur. Çünkü universitetin rəhbərliyi onun gündüz institutda, axşam isə universitetdə təhsil almasından xəbər tutmuşdu. Ancaq təsadüf nəticəsində o, təhsilini davam

etdirmişdi. 1945-ci ildə universiteti də müvəffəqiyyətlə bitirir. Mirəli müəllim dönen-dönə qeyd edirdi ki, o zaman İrəvan Universiteti çox qüvvətli idi.

M.Seyidov 1947-ci ilə kimi "Sovet Ermənistani" qəzetində ədəbi işçi, şöbə müdürü, məsul katibin müavini vəzifələrində çalışmışdır. İlk məqalə və ocerklərini də o, burada nəşr etdirir. 1947-1953-cü illər arasında o, Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat Muzeyinin Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdürü vəzifəsində işləyir. 1953-cü ildə "Sayat Novanın həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. Bir il sonra onun "Sayat Nova" kitabı çapdan çıxır.

M.Seyidov Nizami adına Dil və Ədəbiyyat İnstitutunda əvvəlcə Orta əsrlər şöbəsində, sonra isə Ədəbi əlaqələr şöbəsində fəaliyyət göstərir. Uzun illər (1967-1980) Ədəbi əlaqələr şöbəsinə başçılıq edir. 50-ci illərin sonunda M.Seyidov XVII əsr Azərbaycan şairi Qövsi Təbrizinin yaradıcılığı üzrə tədqiqat aparır. 1963-cü ildə tədqiqatçının "Qövsi Təbrizi" kitabı nəşr olunur. Tədqiqatçıların qeyd etdiyi kimi, orta əsr şairinin yaradıcılığı haqqında bu günə kimi ikinci belə tədqiqat əsəri yaranmamışdır.

M.Seyidov yaradıcılığının böyük bir qolu ədəbi əlaqələri - daha dəqiq desək, Azərbaycan-erməni ədəbi əlaqələrini əhatə edir. İrəvandakı erməni qaynaqlarından ilk dəfə tədqiqatçı kimi istifadə edən azərbaycanlı alim Mirəli Seyidov olmuşdur. O, 1969-cu ildə bu sahə üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Ədəbi əlaqələr deyəndə tədqiqatçı heç də çoxlarının başa düşdüyü kimi xalqlar dostluğunundan bəhs etməmişdir. Mirəli Seyidov əsaslı surətdə təsdiq edirdi ki, Nizami, Xaqani, Nəsimi, Füzuli, Xətai, Vaqif kimi sənətkar şairlərin poeziyası erməni xalqı arasında geniş yayılmışdır. Ermənilər bu şairlərin şeirlərini bəzən tərcümə etmiş, əksər hallarda orijinalda olduğu kimi oxumuş, gah da mahni şəklində ifa etmişlər. Erməni qaynaqlarına söykənən Mirəli Seyidov göstərirdi ki, bir sıra Azərbaycan dastanları "Aşıq Qərib", "Şah Sənəm", "Şah İsmayıllı və Gülgəz", "Əslili və Kərəm" və s. hələ X-XIV əsrlərde ermənilər arasında geniş yayılıraq istifade olunmuşdur. Ancaq Mirəli müəllimin təkzibəilməz fikri erməni alımlarını qəzebləndirirdi.

Bir dəfə Ermənistanda SSR EA M.Abeğyan adına Ədəbiyyat İnstitutuna getmişdim. Mövzu götürmək istəyirdim. Orada folklorşunas alım Ş.Qriqoryanla görüşəsi oldum. Soruştı ki, elmi rəhbərin kimdir? Cavab verdim ki, Mirəli Seyidov və Teymur Əhmədov. Dedi ki, belə də iş olar? Mirəli kimi şovinist bir adam Ədəbi əlaqələr şöbəsinin müdürü işləyir. Sonra səhbet dastanların üzərinə gələndə dedi ki, E.Torosyanın əsaslanan Mirəlinin fikri tamam yanlışdır. O, danişdinqca qızışır, əli ilə ürəyini tutub, əsəbi halda gəzişə-gəzişə həb atıldı.

Bəli, M.Seyidov E.Torosyanın 1937-ci ildə nəşr olunmuş "Ermənistanda X-XIV əsrlərin dünyəvi ədəbiyyatı" məqaləsinə istinad etmişdi. Sadəcə olaraq Ş.Qriqoryan E.Torosyanın dediyi həqiqəti qəbul etmək istəmirdi.

XIII əsrden başlayaraq, XVI əsrden geniş vüsət almış, hətta XX əsrin özündə belə xeyli erməni sənətkarının Azərbaycan dilində yazış-yaratmasını danmaqmı olar? Yaxud, XIX əsr erməni yazıçı və ədəbiyyatşunaslarının Azərbaycan dili və şifahi xalq ədəbiyyatı haqqında söylədiyi həqiqəti necə?

M.Seyidovun ədəbi əlaqələrlə bağlı tədqiqatlarında yaradıcılığından bəhs edərkən bir qolu xüsusilə qeyd etmək lazımlı: "Nərmü-nazik" bayatları. Hələ çox-çox əski çağlardan ermənilər Azərbaycan bayatı-manılardan özlerinin ister xeyir, isterse də şər meclislərində istifadə etmişlər. Təsadüfi deyildir ki, XVI yüzillikdə yaşamış erməni sənətkarı Nahabet Quçaq Azərbaycan dilində şeirlər, o cümlədən, manılər yazmışdı. Maraqlı cəhət oradadır ki, bu manılərin bəziləri cinas şəklindədir.

Elyas Muşəğ 1721-ci ildə 100-dən artıq Azərbaycan bayatısını yazıya almışdır. Bu bayatlılar ilk dəfə M.Seyidovun səyi nəticəsində mətbuat üzü görmüş və 1959-cu ildə "Ədəbiyyat və incəsənət" qəzetində nəşr olunmuşdu. Beləliklə, iki əsr yarıma yaxın arxivlərdə qalmış Azərbaycan bayatları elm aləminə yol tapmışdır. Bu barədə M.Seyidov Azərbaycan EA-nın "Xəbərləri"ndə geniş bir məqalə nəşr etdirmişdir. M.Seyidov öz məqaləsində ilk dəfə olaraq bayatların mətnşünaslıq baxımından

təhlilini vermiş və dördlüklərdə adları çəkilən sənətkarların bu bayatıların müəllifləri olduğunu göstərmişdir. O yazırı: "Baba, Lələ adları ilə başlayan bayatılar eyni adlı, yaxud təxəllüslü müəlliflərin əsərləridir". İlk anlarda bu mülahizə şübhə altına alınsa da, aparılan axtarışlar M.Seyidovun fikrini təsdiq etdi.

Əski qaynaqlara əsaslanaraq Mirəli Seyidov uzun axtarışlardan sonra elmi surətdə təsdiq etdi ki, Qafqazda hələ eradan əvvəl XVI əsrə türkdilli qəbilelər - qasıqlar, eradan əvvəl VI əsrə saqlar, eradan əvvəl IV əsrə buntürkler, eradan əvvəl II əsrə Bulqarlar, Basillər, Haylantürkler, Savırlər, Hunlar yaşamışlar. Bu qəbilelər son dərəcə yüksək mədəniyyətə malik olmuş və qonşu xalqların mədəniyyətinə güclü təsir etmişdir. (məs.: "Dəli Domrul boyu ilə ermənilərin "Aslan ağa"nın müqayisəsi).

Erməni dilinin V-VII əsrə öz qrammatik quruluşunu dəyişdirib, türk dilinin qrammatik quruluşunu qəbul etməsi də (mübtəda+ikinci dərəcəli üzvlər+xəbər) çox-çox əski çağlardan Qafqazda yaşayan türk qəbilelərinin sayca çoxluğundan, güclü mədəniyyətə malik olmasından, dilin ahəngdarlığından və bu regionda qüvvətli rol oynamasından irəli gəldi.

Bəli, təkrar edirik, səhv bir fikir - guya türklərin Qafqaza ilk dəfə XI əsrə - 1021-ci ildə gəlməsi fikri H.Acaryana ömr boyu belə bir böyük tarixi həqiqəti açıq deməyə imkan verməmişdir.

M.Seyidovun bu elmi tapıntısı, xalq şairi Rəsul Rzanın dili ilə desək, "onun öz xalqı qarşısında böyük milli qeyrəti" idi.

1886-ci və 1900-cü ildə nəşr olunmuş "Qafqazskiy kalendar"da oxuyuruq: 513-cü ildə Hunlar və Savırlər Ermənistan və Gürcüstana, sonra Dəryalkənd tərəfə hücum edirlər (1886).

204-cü ildə Xəzərlər İveriyani keçib, Qafqaza hücum edirlər (səh. 7). 227-ci ildə Hun tayfaları İrana (səh. 8), 350-ci ildə isə, Xəzərlər Qafqaza hücum edirlər (səh. 8).

454-455-ci illərdə Hunlar ikinci Yazkerti tamamilə darmadağın edirlər (səh.9).

Görünür, H.Acaryan və Acaryan xilqətli başqa erməni alimləri təkcə tarixdən deyil, heç olmasa bu mənbədən ya xəbərsiz olmuş, ya da xəzərlərin, hunların, Savırlərin türk tayfaları olduğunu dərk etmək istəməmişlər.

M.Seyidovun toxunduğu məsələlərdən biri də Arsaq problemi idi. O, göstərirdi ki, arsaqlar əski türk qəbilelərindəndir və bu qəbile Qafqazdan tutmuş Orta Asiyaya qədər yayılmışdı. Ermənilərin Arsaq deyib, Yuxarı Qarabağı öz adlarına çıxmalarının göründüyü kimi, heç bir elmi əsası yoxdur.

Haşıyə: "Bir gün axşam Mireli müəllimilə getmişdim. Dedi çox qiymətli bir xəbər var. O, Bartoldun kitabını gətirdi. Büyük alim kitabında Sibirde yaşamış türkdilli qəbilelərin arasında "Arsaqlı" tayfasının da adını çəkirdi. "Lı", "Lı", bəlli olduğu kimi, sərf türk dillərinə məxsus şəkilçidir. Mirəli müəllim "Arsaqlı" sözünü göstərib deyirdi ki, daha "ermənilərin buna heç bir sözü ola bilməz".

Bartoldun fikrində bu türk qəbileləri də digər qan soydaşları kimi Sibirin özündə belə məskən salmışdı. M.Seyidov bu sözü araşdıraraq belə qənaətə gəlirdi ki, Ar+saq - saq kişişi və yaxud igid saq deməkdir.

Türk qəbilelərinin mədəniyyətindən danişan görkəmli türkoloq qeyd edirdi ki, eradan 500 il qabaq yaşamış saqların, albanların əlifbaları olmuşdur. Onun fikrincə, Azərbaycan xalqının soykökündə duran türk dilli qəbilelərin əlifbasına iki dəfə güclü ziyan dəymişdi; bir xristianlığı qəbul edəndə, bir də islami.

Beləliklə, türk qəbileləri böyük zəhmət hesabına yaratdığı tarixi yazılı abidəni, zor gücünə əldən verib, unutmuşdu.

Tarixi təhrif etmək, həmişə öz "xeyirlərinə" işləmək ermənilərin qanına işləmişdir. Məsələn, 1984-cü ildə İrvanda rusca nəşr olunmuş Musa Qağanqatlıının "Alban ölkəsinin tarixi" kitabına nəzər salarkən ermənilərin əl izləri aydın görünür.

Ermənilərin bir çox "təhriflərinin" açılmasında, ifşa edilməsində, istər qraparı, istərsə də aşxarabarı çox gözəl bilən M.Seyidovun xidməti az deyildir.

Məsələn, A.Ulubabyanın V yüzilliyn tarixçisi M.Xoranesinin əsərindən sitat gətirərkən "xoşuna gəlmədiyi" yerlərə nöqtələr qoyub, "sərbəst hərəkət etməsi" Mirəli

müəllim tərəfindən məhz erməni dilini bilməsinə görə, açılıb sübuta yetirildi. Orta əsr tarixcisinin fikrini kəsib nöqtələr qoymaqla bu erməni millətçisi “çəpərini” qonşu dövlətin ərazisindən çəkmək istəyirdi. Hətta Musa Qağanqatlıının sərhəd “Yerasx (Araz - M.S.) çayına qədərdir” deməsi Ulubabyanı qəzəbləndirir və bu fikrə istinad edənlərin yanıldığlarını qeyd edir.

Tarixin yetirdiyi böyük şəxsiyyətləri özlərinə çıxmak ermənilərin “dədə-baba” xəstəliklərindəndir. Məsələn, həmişə onlar Dəvdəki erməni şairi hesab etmişlər. 70-ci illərdə Yerevanda buraxılmış “Qədim əsərlər” kitabında şairin məşhur “Cavanşirin ölümüne həsr etdiyi qəsidi” də erməni şairinin əsəri kimi təqdim edilmişdir.

Vaxtilə Dəvdək barədə görkəmli alim Mikayıl Rəfili, ondan xeyli sonra professor Voroşil Quqasyan “İlk azərbaycanlı şair Dəvdək” adlı məqaləsində öz fikrini söyləmişlər. M.Seyidov isə şairin adının etimotologiyasına müraciət edərək əsaslandırdı ki, Dəvdək sırf türk sözüdür, mənası “dağ soylu”, “dağa bənzər” deməkdir.

Akademik Z.Bünyadov ermənilərin bir çox tarixi şəxsiyyətləri və onların əsərlərini öz adlarına çıxmaları ilə əlaqədar yazır: “Qriqoryan kilsəsinin ruhaniləri Aranın ədəbi abidələrini məhv etməzdən əvvəl onları qrabara tərcümə edirdilər. Moisey Kaqqanatvatsinin “Ağvan tarixi” və albanların bir çox bədii əsərləri, belə bir əməliyyata məruz qalmışdır”.

Alban şairi Dəvdək kimi IX əsr alban tarixçisi Musa Qağanqatlıını da onlar erməni kimi qələmə vermiş və verməkdədirler.

Bu sözün də etimotologiyasına öz münasibətini bildirən M.Seyidov elmi əsaslarla sübut etdi ki, Qağanqatlı türk sözüdür - Qağanqatlı - möhkəm qağan (xan, xaqan) ölkəsi deməkdir.

M.Seyidov yaradıcılığının böyük və ayrılmaz bir hissəsi mifologiya ilə bağlıdır. Cəsarətlə demək olar ki, o, Azərbaycanda mifologiya məktəbinin əsasını qoymuşdur. Mirəli müəllim bu gün də mifologiya ilə məşgül olan bütün tədqiqatçıların müəllimidir. Onların bir çox məqalələri görkəmli mifoloqu dərkənarı və xeyir-duası ilə işiq üzü görmüşdür.

**Haşıye:** Bir dəfə Mirəli müəllimlə “Gənclik” nəşriyyatına getmişdik. Orada söhbət mifologiyadan düşəndə mərhum tədqiqatçı alim Rasim Tağıyev dedi: “Mirəli müəllim, biz vardan var yaradıraq, siz yoxdan var yaradırsınız. Sizin zəhmətiniz əvəzsizdir”. Təxminən eyni fikri 7-8 il sonra Mirəli müəllimin vida görüşündə Azərbaycan EA-nın müxbir üzvü Kərim Kərimov da söylədi.

1954-cü ildə “Varsaq sözü haqqında” adlı məqaləsi ilə başlayan mifoloji yaradıcılıq “Öləngin izi ilə “uğur” sözü haqqında bəzi qeydlər”, “Xalçalarımızdakı əjdaha motivlərinin mifoloji kökləri”, “Dədə Qorqud” boyalarındaki “günortac” və “ortac sözlərinin etimoloji təhlili”, “Qorqut” sözünün mənşəyi”, “Qazaq” sözünün araşdırılması, “Ağqoyunlu” və “Qaraqoyunlu” etnonimləri haqqında mülahizələr, “Kitabi-Dədə Qorqud”da bəzi sözlərin etimotologiyasına dair”, “Ali kişi və Koroğlu obrazlarının prototipləri haqqında”, “Hun mifologiyasına dair qeydlər”, “Mifik təfəkkürü araşdırarkən”, “Qifil döyüşçünün taleyi” və digər məqalələrlə təxminən 40 ilə qədər ağır, çətin, bir yol gələrək, Azərbaycan mifologiya elmini yaradıb, inkişaf etdirdi və zənginləşdirdi. Bu baxımdan Azərbaycan ədəbiyyatşunaslığında Mirəli müəllimin xidməti əvəzsizdir.

**Tarixin dan sökülenindən çağımıza kimi gərgin üzüntülərdən, işığın, haqqın qələbəsi uğrunda mübarizələrdən, halal torpaqları üstündə qanlı vuruşlardan keçib, dünyanın ən zəngin mədəniyyətlərindən birini yaratmış böyük ürəkli Azərbaycan xalqına bağışlayıram. M.Seyidov**

Sonralar bu məqalələr “Azərbaycan mifik təfəkkürünün qaynaqları”, “Qızıl döyüşçünün taleyi”, “Azərbaycan xalqının soykökünü düşünərkən” kitablarında öz əksini tapdı.

M.Seyidov əski türk qəbilələrinin yaratdığı böyük xəzinəyə söykənərək göstərirdi ki, onlar dağa, suya, ağaca, günəşə, oda tapmışlar. Oğuzun nəslı gün çıxandan günbatana qədər böyük bir ərazidə məskunlaşmışdır. Ortada Xaqqan (Oğuz), sağda

- günçixanda oğlanları gün, ay, ulduz - bozoqlar, solda - günbatanda kök (yaşılıq), Tağ, Teniz-Üçoqlar otururdular. Əlbəttə, bu, ayrıca mövzunun söhbətidir.

Bəlliidir ki, ox və yay türklərin ən çox işlətdiyi silahlardan olmuşdur. Mirəli müəllim göstəirdi ki, qədim türklər onu mifikləşdirmişdi. Ox - günəş şüasını, yay - təbii göy qübbəsini təmsil edir. Ox-müstəqilliyin, yay-vassallığın simvoludur. Bir sırə türk qəbilələri, şorlar, yaqtılar, qızıllar yeni doğulmuş körpənin başının üstə ox-yay qoyarmışlar.

Qədim türklərdə qan qohumluğunun əksinə olaraq ekzoqomlu dual quruluş mövcud idi. Bəlkə, onlar həmişə qüvvətli nəsil yetirmək üçün belə bir yolu seçmişdilər?

M.Seyidovun mifologiya ilə bağlı bir məqaləsinə xüsusilə qeyd etmək istərdik: "Xızır turkdilli xalqlar yaratmışdır?".

Dirilik suyunu içib, əbədi həyat qazanmış ərəb Xidir-Xızır haqqında məşhur rəvayət dolaşmaqdadır.

Ancaq Mirəli müəllim ilk dəfə olaraq elmi şəkildə sübut etdi ki, Xızır heç də ərəblərin Xidirini deyil, onu turkdilli xalqlar yaratmışdı. O, fikrini əsaslandırmaq üçün bir sıra qaynaqlara - o, cümlədən, Başqırd dastanı "Uralbatr" a müraciət edir: Dastanın baş qəhrəmanı Ural Batır insanlara "Dirilik bulağı"nın suyunu içirtmək istəyir. Uzun çətinliklərdən sonra o dirilik suyunu tapır. Ancaq bu suyu içmiş bir qocanın məsləhətə "Dirilik suyunu nə özü içir, nə də insanlara verir. Çünkü qoca deyir ki, halım yoxdur, bir damcı qanım var", onunla da ancaq ruhum qidalanır. O, gündə yüz dəfə ölmək istəyir, ancaq ölə bilmir, əzab çəkir. Dünyada o şey əbədi qalır ki, onun adı yaxşılıqdır. Buna görə də Ural Batır suyu püfləyib ətrafa sepaləyir, onun düşdürüyü yerlərdə müxtəlif ağaclar bitir. Demək, insan həyatının ən yüksək və son zirvəsi ölümdür. Həm də nəsillər dəyişdikcə uzaqlaşdırıqca insan yadlaşır.

M.Seyidov müqayisəli şəkildə açıqlayırdı ki, turkdilli xalqların Xızırının odla, yazla, qüvvə və güclə əlaqəli mifik keyfiyyətlərinin heç biri ərəb Xidirindən yoxdur. Bununla da turkdilli xalqların Xızırı ərəb Xidirindən xeyli fərqlənir.

M.Seyidov mifologiya ilə bağlı əsərlərini yaradarkən bir çox alımların fikirləri ilə yanaşı, turkdilli xalqların dastanlarına, rəvayətlərinə, nağıllarına, bu günümüzə çatmış tarixi abidələrinə - qalalarına, heykəllərinə söykənirdi. Xüsusiylə bu xalqların fəxr etdiyi Mahmud Kaşgarinin "Lügəti-it Divani-türk", Yusif Balasaqununun "Qutdaqı bilik" (xoşbəxtlik biliyi), "Kitabi-Dədə Qorqud", "Ural Batır", "Manas", "Koroğlu", Noğayların "Çora Batır" və s.

Mirəli müəllimin yaradıcılığında böyük türk dünyası əhatə olunurdu: qazaxlar, türkmənlər, qırğızlar, başqırdlar, yaqtılar, xakaylar, noğaylar və s. və eləcə də qədim türk qəbilələri.

Hələ 20-25 il bundan əvvəl Mirəli müəllimin "pantürkist" damğası ilə sixşdirilməsinin başlıca səbəbi bu idi.

Görkəmli mifioloğun kitablarını oxuduqda bir cəhət də diqqəti cəlb edir: o, kimliyindən asılı olmayaraq hər hansı bir dəlil verənin adını belə unutmur, hər kəsin haqqını öz adına yazar.

Mirəli müəllimin "suyun üfrülüb içilən vaxtından" ömrünün sonuna kimi əsərlərində "sərf türk sözlərindən gen-bol istifadə etdi: qaynaq, çağ, tuş olmaq, ilişkeli, önce, bəlli, tapınma, soy soyçu, dürlü fikirlər, çevrə, six-six, çözələmək, bilgin və s. Bəlkə, alimin dilinin ağırlığından danışanlar bu sözləri nəzərdə tuturdular?

1982-ci il. İstanbulda 4-cü türkoloji konqres keçirilir. Bu mötəbər məclisdə Azərbaycanı 2 alim təmsil edirdi: professor Zərifə Budaqova və Mirəli Seyidov.

Mirəli müəllim "Azərbaycan mərasimlərində teatr ünsürləri ("Yuğ mərasiminə əsasən") mövzusunda məruzə edir. Sonra suallar başlayır. Sanki bu tanınmış alimi çoxdan axtarırdılar. Verilən suallardan birinin genişliyini nəzərə alan Mirəli müəllim iclasın sədrindən əlavə vaxt istəyir və suala əhatəli cavab verir. Elə bu andaca dünya şöhrətli türk alimi Mehmet Kaplan kürsüyə yaxınlaşış Azərbaycan aliminin iki qolundan yapışış "Köpək oğlu türk" deyərək Mirəli müəllimin o üz, bu üzündən öpür və üzünü məclis iştirakçılara tutub deyir: "Bu o Mirəli müəllimdir ki, keçən il "Ulduz"

jurnalının ikinci nömrəsində gedən məqaləsində türk xalqlarının dünyanın ən əski xalqlarından olduğunu bir daha sübut etdi". (Söhbət "Qızıl döyüşçünün taleyi" məqaləsindən gedir.) Xatırladaq ki, M.Seyidov həmin məqaləsilə mənşəyi mübahisələrə səbəb olan saqların məhz türk qəbiləsi olduğunu ilk dəfə olaraq elmi şəkildə aydınlaşdırıldı.

M.Seyidov böyük vətənpərvər idi.

1988-ci il. 17 noyabr - 5 dekabr hadisələri. Yuxarı Qarabağı istəyən ermənilər Topxana meşəsini qırıb dağdırırlar. Xalq ayağa qalxıb, Azadlıq meydanı insan axını ilə Xəzər kimi dalğalanır. Güclü külək əsir. Saçları üzünə tökülmüş Mirəli müəllim ermənilərin qondarma "Böyük Ermənistən" xəritəsinin (onu hadisələrdən bir neçə il əvvəl biz İrəvandan gətirib ona vermişdik) əlində tutub, ermənilərin bütün alçaq niyyətlərini, gələcək planlarını xalqa açıqlayırdı. Həmin günlərdə o, meydanda bir neçə dəfə çıxış etdi. Əlbəttə, hamı bilir ki, ziyanının o zaman o tribunadan danışmağı nə qədər çətin idi.

M.Seyidov qeyrətli, cəsarətli vətəndaş alım idi.

Bu barədə vida mərasimində professor Bağır Bağırovun dediyi sözleri bir daha xatırlatmaq yerinə düşər. Vaxt var idi ki, professor Cəfər Cəfərova, xalq şairi Rəsul Rzaya coxları salam verməyə qorxduqları halda, Mirəli müəllim onlarla qol-qola gedirdi. Babək hansı dildə danışmışdı, deyə o zaman MK-nin katiblərindən biri soruşduqda, adını akademik qoyan kəsər susduğu zaman Mirəli müəllim cəld yerindən "Babək türk dilində danışmışdı" - deyə cavab vermişdi.

Haşıyə: 1984-cü ildə Akademianın kiçik zalında ədəbiyyat üzrə doktorluq müdafiəsi gedirdi. Sualların birinə verilən cavabda doktorant dedi ki, Sabir "Fəxriyyə"sində xalqın qeyrətsizliyini göstərirdi.

Ondan sonra Mirəli müəllim söz aldı. Dedi ki, mən danışmaq istəmirdim. Bir söz məni məcbur etdi: "Xalqın qeyrətsizliyi". Əzizim, xalq heç zaman qeyrətsiz ola bilməz. Əger xalq qeyrətsizdirse, sən burada nə edirsən? Sabir "Fəxriyyə"sində türk hökmərlərinin səhvərini tənqid edirdi. Məsələn, Toxtamışla Teymurun, Ağqoyunu ilə Qaraqoyunlunun, Şah İsmayılla Sultan Səlimin vuruşları Türk dünyasını zəifletdi. Hamı Mirəli müəllimin fikri ilə razılaşdı.

M.Seyidov müasir türk dünyasının ən görkəmli alımlarından biri idi. Onun əsərləri Türkiyədə, ABŞ-da nəşr olunmuşdu. O, Daşkənd, Səmərqənd universitetlərində mühazirələr söyləmişdi.

M.Seyidov neçə-neçə aspirant və dissertantın elmi rəhbəri olmuş, nə qədər namizədlilik və doktorluq dissertasiyalarına opponentlik etmişdir.

Mirəli müəllim ölümündən təxminən 20-22 gün əvvəl Milli Yaradıcılıq Akademiyasının fəxri üzvü seçilmişdi. İki gün sonra eşidib, təbrik etməyə getdim. Çox sevinirdi. Demək olar, sevincinin həddi-hüdudu yox idi. Bu ad Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor M.Seyidova verilən son yüksək fəxri ad idi.

O, dəfələrlə Azərbaycan EA-nın müxbir üzvlüyüնə təqdim edilsə də, bu ad ona "çox" görüldü. Görəsən, respublikanın M.Seyidov kimi neçə alimi varmış?

M.Seyidov hərtərəfli inkişaf etmiş alım idi - mifoloq, folklorşunas, dilçi, tarixçi və s. Azərbaycan EA-nın müxbir üzvü M.İsmayılov deyir ki, 50-ci illərdə "Azərbaycan tarixi" kitabını yazarkən Mirəli müəllim öz dəyərli məsləhətləri ilə bizə çox kömək göstərdi.

Artıq neçə ildir ki, Mirəli müəllim aramızda yoxdur, təəssüflər olsun ki, biz onu vaxtsız itirdik. Ancaq hər an, hər elmi məclisdə, həyatda onun yeri görünür.

Əsgər ZEYNALOV

# "BİR KESİ, ONUN QİBLƏSİ YALNIZ VƏTƏN OLDU..."



Doğumunun doxsan illiyi qeyd olunan Bəxtiyar Vahabzadənin ömür bioqrafiyasında, ədəbi-elmi yaradıcılığının tərcüməyi-halında geridə qalan bir əsrə yaxın zaman kəsiminin addımları eşidilir və bu addımlar milli tariximizin, milli varlığımızın özül qatlarından ayaq açıb yeriyir. Bu qatlar tarixdir, dildir, azadlıq idealları, istiqlal vuruşudur. O səbəblər ki, Bəxtiyar Vahabzadənin şair kimi seçilməsinin, çoxluğun içindən fərqlənməsinin əsası idilər. Bəxtiyar Vahabzadə ona qədər də poeziya meydanında olan, yetərinçə işlənən, hər rakursdan bədii təcəssümün predmetinə çevrilən mövzulara toxunmaqla nə yenilik etdi görəsən? Burda dərin düşüncələrə dalıb mücərrəd mənzərə yaratmağa, fəlsəfi mühakimələr yürütməyə ehtiyac yoxdur. Bəxtiyar Vahabzadənin yaradıcılığı hər cür mücərrədlikdən uzaq, sadə deyim tərzinə, düşüncə ədasına köklənən poeziyadır. Bu poeziyanın fərqliliyi də ondadır. Heç bir quramaçılığa uymadan şeir yazmaq, qəlbinə hakim olmuş duyğuları əzib korlamadan mətnə köçürmək. Onun fəlsəfi düşüncələr şairi olması ilə bağlı mübahisələr, ziddiyətli fikirlər də öz motivasiyasını, çəşqinliq nədənini bu sadəlikdən alır. B.Vahabzadə fəlsəfənin predmeti olan insan, zaman, təbiətlə bağlı çeşidlili, mürəkkəb, çoxsaylı sualları və onların həllini sadə formada oxucuya ötürürdü, hər yerde və həmişə humanist başlanğıcdan çıxış edərək dünya nizamına aparan yolları ayırd etməyə, onları insanlara nişan verməyə çalışırdı. Bu duyğular yalnız sözün deyil, ruhun da mövcudluq komponenti kimi üzə çıxırı. Oxucu yalnız sözü deyil, onun məğzindən gələn səsi belə duyurdu. Bu, hardasa elə "ikinci səs" kimi daxili təmizlənmə, mühakimə cəsiyyəsi daşıyan qüvvə idi. Oxucu o səsə inanır, ona doğru yol alır, orda öz üşyanını, etirazını, sevgisini, yaxud nifrətini görürdü. Bu səs milyonları ardınca aparmağa, "xalq-şair" bircəliyinin yaranmasına rəvac verən əsas qüvvə idi. Mənə elə gelir ki, Azərbaycan poeziyasında Səməd Vurğundan sonra xalqın ardınca getdiyi, sözünü tutiya kimi həsrətlə gözlədiyi şair B.Vahabzadə olub. Bəlkə, hər iki şairə öz dərđlerinin tərcüməni olaraq yanaşmadan hasılə gəlirdi bu doğmaliq. B.Vahabzadə yaradıcılığı sovet dövründə bilərkədən güdəzə verilən tarixi yaddaşın, bilərkədən unutdurulan dil yaddaşının, bilərkədən susdurulan azadlıq nidasının oyanışına imkan vermək amacına xidmət üçün ərsəyə gəlməşdi və bu, bəlkə də onun bütün yaradıcılığı ərzində boyuna biçilən başlıca şair missiyası idi. Onun poeziyasında gur, çılgın notların başlanıç məqamları bu amillərə söykənirdi. Millətin və xalqın tarix bioqrafiyasını poeziyanın yaddaşına çevirmək... B.Vahabzadə ona qədər də poeziyada olan, setiraltı ifadələrlə, gizli və sakit formada meydana çıxmış şeirlərin daha üst məqamına köklənməli, daha çox "eşidilən", daha çox qulaq verilən sözün sahibi olmalydı. Bəlkə, buna görə B. Vahabzadənin şeirlərini səssizcə, piçiltıyla oxumaq istəyirsən, alınmir... Hətta ən həzin, kövrək şeirlərində belə içində görünməyən bir fəryad baş qaldırır. Bu heç çığırtı da deyil. Şeirdəki hər hikməti, iibrəti bilmərrə içinə, yaddaşına hopdurmaq niyyətidir.

Mədəniyyətin milli koloriti və orijinal xüsusiyyətləri o zaman qorunub saxlana bilir ki, xalq keçmişin milli-mənəvi sərvətlərini, ədəbi irsini zamanın sərt sınalardan, fəci və dramatik olaylarından uğurla çıxara bilir. Hətta çıxara bilmirsə, dövlətin bütövlüyünü də, milletin tamlığını, "xalq və mən" şüurunun mövcudluğunu da təhlükə qarşısında qoyur! Hətta bu gün özgələşmə kimi bəşəriyyəti ciddi narahatlıq və həyəcan içinde saxlayan problemin mənbəyini araşdırın dünya alimləri, filosof və sosioloqları bunun yaranma səbəblərindən birini irs-varis əlaqələrində tarazlığın pozulmasında görürler. Çünkü irs-varis münasibətlərinde nizamsızlıq hökm sürən cəmiyyətdə sözler orijinallığını, millət isə azadlığını qoruyub saxlaya bilmir, harmoniya və sabitlik yox olur, insan və dünya, insan və insan arasında özgələşmə prosesi başlayır və ən pisi də budur ki, bu proses ən apogey məqamında daxili özgələşmə ilə sona varır. Biz bir millət, bir xalq kimi bütün bu fəci reallıqları şəxsi taleyimizdə yaşadıq. Millətimizi o tay-bu tay həsrətlisi edən mənfur irtica dünənimizdən bu günə, sələfdən xələfə, ziyalidan xalqa gələn genetik kodları, üzvi və mənəvi bağları qırmaqdan da çəkinmədi. Əlifbamız dəyişdirildi, milli-mənəvi sərvətlərimiz saxtalaşdırıldı, ictimai fikir öndərlərimizin irsi təhriflərə məruz qaldı. Ədəbiyyata yenice qədəm qoymuş gənc yazar kimi B.Vahabzadənin içindəki "yenilik həvəsi", gəncliyin "dəli sözü" ondan başlamağı tərcih etdi ki, vətən təəssübkeşliyini bütün yeniliklərin önünə çıxardı və bu, zamanına görə elə, əsl "yenilik" idi.

*Yenilik həvəsi! Bu elə qəm ki,  
Könül duyduğundan əl götürməyə.  
Elə bir təlatüm istəyirəm ki,  
Dünya silkələnə, təzə don geyə!*

Dünya silkələnə... Gənc yazarın 1958-ci ildə yazdığı "Gülüstan" poeması dünyani olmasa da, özünü dönyanın məhvəri sayan nəhəng Sovetlər İmperiyasını silkələməyə müvəffəq oldu. Ona qədər heç bir əsərdə milli dil, milli varlıq və kimlik məsələsi bu qədər kəskinliklə qoyulmamışdı, bu qədər cəsarətlə sərgilənməmişdi. Bu əsərdə yaddaşı oyatmağa yönəlik olan missiya vardi və bu missiya XX əsrin birinci yarısının aydınlarının əsərlərindən sonra ilk dəfə məhz B.Vahabzadə poeziyasında bu əlarda, bu miqyasda şeirə gətirilirdi.

Bəxtiyar Vahabzadənin yaradıcılığında demək olar ki, əl dəyilməmiş, toxunulmamış mövzu olmadı. Bütün mövzular eyni hədəfdə birləşdi, eyni amalın daşıyıcısı kimi ərsəyə gəldilər. Bu, həyata, zamana və insana böyük dəyərlərdən nəzər yetirmək amalı idi. Bəxtiyar xalq, millət, onun azadlığı, mənəvi yüksəliyi, özgürlüğünü tanımışı üçün lazımlı olan bütün qatlara enirdi, onun tarixini bu gününə, çağdaşlığını dünəninə calayıb bütöv zaman kontekstini çizmiş olurdu. Bu bütövlükdə xalq da, onun idealları, zaman-zaman tarix yaratdığı səhifələri də aydın görünür, poeziyaya yenice daxil olmuş bir şairin çiynini ağır yükler altına verməsini bəlli edirdi. "Sökün çəperləri, daş hasarları,/Gözlər uzaqlara zillənsin barı.", "Örtmə pəncərəni"... Şairin içindəki mənəvi azadlıq eşqi ona bu intəhasız ifadələri diktə eləyirdi. B.Vahabzadə oxucunu dünya ilə temas'a, üfüqə səsləyirdi, o üfüqdə dan yerinin azadlığa səsləyən qızartısı, şairdən oxucuya ötürülən duygú çələnginin rəngləri vardi. Bu rənglər bəzən o qədər çeşidli və qarışq olurdu ki, şairi söz öündə tərksiləh edir, özünün polifonik arzularının ifadəsində aciz görünürdü.

*Bir rəssam axtarıram;  
Qəlbimdən keçənlərin  
Çəkə xəritəsini  
Bir cəllad axtarıram;  
İstəyimin, arzumun  
Boğa üsyən səsini.*

Diqqət eləsək, B.Vahabzadənin bütün yaradıcılığından bir xarakterik obraz keçir - üsyankar, çılgın, mübariz, vətən sevdalı, dil aşinası, həyat mücahid... Hətta sovet dönməndə yazdığı ilk poemalarında belə dinə, cəhalətə, istibdada qarşı kəskin üşyan var. "Mərziye", "Bağışlayın, səhv olub" poemalarında daha çox dini xürufatın, mövhumatın tənqididə əsas yer tutur ki, bu da şairin maarifçilik ideallarından zəmin alırdı.

B.Vahabzadənin yaradıcılığı üçün özündərk məqamı çox güclüdür. Maraqlıdır ki, onun ilk məktəb şeirlərindən artıq duyumlu bir obraz canlanır. "Körpə nəfəsi", "Analar, dayələr", "İlk ciğir", "Günəş və Mən", "Məktəbli qız", "Məktəb yolları", "Yazı taxtası", "Birinci zəng", "İlk dərs", "Mənim parta yoldaşım", "Müəllim" və başqa şeirlərində məktəb qazanılacaq bütün uğurların qaranti, astanası olmaq etibarilə estetik mündəricə qazanır. "Get, ey yavrum, qəlbini gələcəyə bağla sən./ Cocuqluq həyatının ən qayğısı çağdır./ Açılmış ciğirlərlə bu gün dərsə gedirsən, /Sabah sən açacaqsan bu yollarda ilk ciğir". Ədəbiyyatşünas Pənah Xəlilovun yazdığı kimi, bu heç də "həyat təcrübəsinin çox az olması" səbəbindən hasilə gəlmirdi. Əksinə, bu şeirlər şairin həyatla ilk görüşü, teması, ona ömrün saflıq pəncərəsindən boylanması idi. Sonradan bu obrazın həyat, zaman və dünya ilə dialoqu ona görə alınır ki, o, hər şeyə özündərkin zirvəsindən nəzər yetirir. Yalnız özünü dərk edən ruhun haqqı çatır bu dialoqa. Mənəcə, həmin özündərk məqamı da hecdən, qəfil meydana çıxmırı. Bunun ilkin səbəbi şairin özü ilə səhbəti, mükaliməsi idi ki, B.Vahabzadənin bütün yaradıcılığı demək olar ki, bu səhbətdən hasilə gəlir.

*Qayəsiz, məqsədsiz ömür sürmədim,  
Verdim əzablara mən öz qəlbimi.  
Dərədə, təpədə dolay görmədim  
Mənim içimdəki dolaylar kimi...*

B.Vahabzadə yaradıcılığında dünyanın, zamanın fərqli bir obrazı ilə qarşılaşırıq. İlk baxışda çılgın, əsəbi notlar üzərində pərvəriş tapan bu poeziyada dünya və zamanla bağlı şairin düşüncələri təmkinli, duyumlu, müdrik bir başlangıçca söykənir. Bu şeirlərdə zamana ası olmaq yox, onunla yol yoldaşlığı, onun axarına düşmək meyli qabarıqdır. Çünkü hər şeyin idarə olunmasına rəvac verən Zaman heç kimə və heç nəyə baxmadan öz işində, öz axarındadır.

*Mən öz azadlığımı Tanrı dedim, haqq dedim  
Bir hökmə, bir fərmana mən başımı əymədim.  
Amma vaxtin dalınca  
Ömrüm boyu qul kimi necə sürünmüşəm mən,  
Qolumdakı saatın quluna dönəmşəm mən.*

Bu misralarda görünən şair obrazı üçün Zaman hələ nisbi anlayışdır, hər şey ona baxsa da, onun heç nəyə baxmadan irəlilədiyi vaxt ölçüsündür. Bəlkə də şairin narahatlığının nədəni elə bu idi. Axıb gedən zamana qarşı heç nə edə bilməmək acizliyi. O zaman tələsmək lazımdır, əmələ, arzulara, niyyətlərə doğru. Yalnız bundan sonra Zaman mütləq mahiyət qazana bilər, mücərrəd mənə kəsb edərək şəxsiyyətin ətrafında, məhvərində fırınmağa başlayar. B.Vahabzadə poeziyasında nəinki Zamana bütöv anlayış kimi yanaşılır, o cümlədən, toxunulan bütün anlayışlar bütöv, kamil yönü ilə fərqlənir. Dünya, Vətən, İnsan, Dil, Azadlıq... Hər biri haqqında düşüncə Konsepsiya seviyyədə təqdim olunur. Digər tərəfdən, yaradıcılıq yolunun bütün kəsimlərini, mərhələlərini qapsayırlar, kiçik şeirlərlə başlanan yolun dramaturgiyaya yol almış yolculuğuna qədər vətən üçün təəssübkeşlik əsas qayəni təşkil edir. "Dünyaya gələli, bilmirəm nədən/Neyə vurulduqsa yandırı bizi", - yanan şair toxunduğu mövzuların ona baha başa gələcəyini bilərək yolun çətinini, ilkinliyini, mübarizini seçir.

*Yaşamaq istəmirəm sürünbə dizin-dizin,  
İstəyirəm ən uca zirvələrə mən qonam.  
Xərif sakitliyini neyləyirəm dənizin,  
Onun qasırğasına, dalğasına vurğunam.*

\*\*\*

Vurğunluq... Bəxtiyar Vahabzadənin poeziyası ümumən vurğun ovqatdan, vurğun mənəvi aləmdən hasilə gelən poeziyadır. Yazdığı bütün mövzularda aşinalıq duyusu hər şeyi üstləyir. O qədər içdən qələmə alınır ki, aşkar bəlli olur: sevmədən, vurğun olmadan, içində yüz dəfə ölçüb-biçmədən həmin mövzuları bu qədər hərarətli şəkildə bədii təcəssümün predmetinə çevirmək olmazdı. B.Vahabzadənin sevgi mövzusunda yazdığı şeirlərdə hərarət, duyğusallıq başqa müstəviyə adlasa da, istisi, məhrəmliyi, doğmaliyi ilə eyni mənəvi başlangıcidan

nəşət tapır. İlk baxışda bir az çəkindirir adamı. Vətənə, vətəndaşlığa, dilə, tarixi yaddaşa münasibətində bütöv olan şair sevgi mövzusunda da hökmlü, sərrast görünür: "bir salama dəyməyən eşqə ölüm yaraşır". Sonra düşünürsən ki, sevgi deyilən nəsnə hökmü, qətiyyəti sevmir, bir xoş baxışla hər şey dəyişə, əvvəlki axarına düşə bilər, bir munis söz qurmuş sandığın çayı çəgləda, hərəkətə gətirə bilər. B.Vahabzadə poeziyasında da belədir.

*Qəlbindən asmişam mən öz qəlbimi,  
Sən gözə görünməz bir etir kimi.  
Ruhuma, könlümə səpələnmisən,  
Mənim ovqatımın iqlimi sənsən.*

Dünyanı dəyişmək, rənginə-rəngarəngliyinə qaytarmaq üçün sevmək lazımdır. Bu qədər sadə, tipik Şərq üsulu, Füzuli fəlsəfəsi! Sevmirsənsə, demək ki, dünya səndən keçmir, sevirsənsə demək artıq dünya yaratmış kimisən. B.Vahabzadə lirikasında da sevgi və dünya birgeliyi daim yanaşdı, hər şey sevgidən keçir, onda durulur, onda rahatlığını və səadətini tapa bilir:

*Gün kimi çıxınsa, dönərəm günə,  
Batınsa, bataram zülmət gölüne.  
Sən varsan, dünyamda hər şey var mənim.  
Yoxluğun dünyamı boşaldar mənim.*

Bu misralar B.Vahabzadə haqqında, bəlkə də, daşlaşmış "İstiqlal şairi" stereotiplərini dağıdır. İstiqlal, yəni bu ad altında vətənə, dilə, vətən tarixinə aid olan nə varsa... Özlüyündə düşünürsən, ömrünün sonuna qədər təravətini, duyumunu itirməyən məhəbbət şeirlərinə ayırmaya vaxtı, bəlkə daha dəqiqi, ruhunu həm də sevgi yolunun təlatümləri ilə qayğılandırmağa macalı şair hardan tapa bilib, görəsən? Ancaq sən demə... Şair həyatı boyunca "uzun, incə bir yoldaşmış"...

*Həsrət yollarının yolcusuyam mən,  
Sənə həsrətimdə tapmışam səni.  
Gecədə gündüzəm, yasda toyam mən,  
Baş-ayaq görürəm, odur, dünyani*

"Eşq imiş, hər nə var, alemdə/Elm bir qılıq-qal imiş ancaq"... O cəsarətin də, o kükreyişin, o vətəndaş yanğısının da təpəri ürkəkdəki "sinə dağı" - eşq hissiymiş. B.Vahabzadə lirikasının fərdiliyi və fərqliliyi elə bundadır. Heç nə öteri deyil, tamdır, dolğundur, daxilən yaşınanmış poetik ovqatın təzahürləridir.

\*\*\*

B.Vahabzadə poeziyası daha çox cəsarətin rəmzi kimi mənalıdır bu gün. Cəsarət həmişə xalqın taleyi, onun milli varlığı, azadlıq və hürr duyuları ilə bağlı olub. B.Vahabzadənin də şair kimi cəsarəti daim bu məqamlara münasibətdə üzə çıxır. 1990-cı ildə yazılan "Şəhidlər", 1999-cu ildə yazılan "İstiqlal" poemaları, bu dönenimdə ard-arda yazılan dram əsərləri vətənlə, azadlıqla bağlı sonsuz düşüncələrdən hasilə gələn mətnlərdir və həmin dönenin məhz, müstəqillik illəri olduğunu nəzərə alsaq, o qədər də böyük qəhrəmanlıq nümunəsi deyil əlbəttə. Şairin alovlu ruhunu görükdürən, cəsarətini remzləndirən əsərlər sovet döneninə təsadüf edir ki, bu mərhələdə B.Vahabzadə "Gülüstən" poeması ilə milli oyanış, "Mərziyə" poemasında milli dil, "Fəryad" pyesində Allah mövzusunun yenidən dərkinə aparan yolu bədii təcəssümün predmetinə çevirmişdir. Onun "Latin dili", "Hayd park" və onlarla digər şeirlərdə ana dilinin qorunmasından, bir xalq üçün yaşarlıq əmsali olmasından bəhs edilir. Şairin özü də dillə bağlı usanmaz mücadiləsinin, mühafizəkarlığının fərqində idi. Əks təqdiqdə yazmadı ki,:

*Təkcə buna öyüñürəm ana dilim,  
Ömrüm boyu eşqin ilə yandı sinəm.  
Sənin yaxşı varisinəm.*

B.Vahabzadənin dil amilinə belə böyük önəm verməsinin kökündə xalqın minillik tarixi yaddaşının olduğunu isbatlamaq meyli dayanırdısa, səbəblərindən digəri, bəlkə də ən başlıcası yad dövlətlərin məkrinin qurbanı olmuş türk dünyasını, xarici siyasetin əli ilə parçalanmış türk cümhuriyyətlərini birləşdirmək amalı idi. O, türk xalqlarını birləşdirmək üçün birbaşa mənəvi yolu intixab etdi, türkün tarixinin, ortaq mənəviyyatının əks olunduğu Dil problemini qabartmağa müvəffəq oldu.

B.Vahabzadənin daha bir cəsarətini onun Tanrı mövzusuna müraciətində izləmək olar. 80-ci illərin əvvəllərində B.Vahabzadənin yazdığı "Fəryad" pyesində Allaha müraciətin xərif qatına keçilir, Tanrı ilə bağlı hər cür sakral düşüncələr praqmatik müstəviyə adlayır, öz motivasiyasını şairin "insanlıq" fəlsəfəsində tapırdı. Vaxtile S.Rüstəm yazırdı ki, "Səməd Vurğunun "Vaqif" dramından sonra "Fəryad" pyesi dramaturgiyamızda olan böyük bir boşluğu doldurdu". Hər iki pyesi birləşdirən və ayıran ümumi məqam müəlliflərin həm də Tanrı mövzusuna baxışında, münasibətində üzə çıxırı. S.Vurğunun hər şeyə görə nicatını Yaradanda arayan qəhrəmanı Vahabzadənin əsərində modifikasiyaya uğrayır, daha çox özünə güvənmək, Tanrıñ özündə tapmaq, vicdanında aramaq kimi Platon ideyalarının davamçısına çevrilirdi:

*İdrakda yol açmış gecədən gündüzə Allah!  
Güldürməsən öz könlünü gülməz üzə Allah!  
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş.  
Qəlbin gözü yanmazsa görünməz gözə Allah!*

Əsər birbaşa sosial kəskinlik əleyhinə yönəlmış mətn kimi özündə bir çox məqamları ehtiva edir. Qələmə alındığı illərin sosial eybəcərliklərini mətnaltı ifadələrlə ehtiva edən bu misralar B.Vahabzadənin vətəndaş cəsarətinin əlamətləri idi.

*Balıq görmüsən? Balıq!  
O da başdan iylenir.  
Quyruğundan soyurlar, amma yazıq balığı.  
Elə burdan başlanır həyatın xirdalığı.  
Günahkardır dünyada vurulan da, vuran da,  
Məndən rüşvət istəyir məndən başda duran da.*

Şair daha sonra, 1986-ci ildə yazdığı şeirdə siyaset oyunbazlarının işləklərini xərif boyalarla təqdim edirdi:

*Qoy nağııl oxusun siyasetçilər,  
Onların qəlbine nağııl nur cılər.*

Diqqət eləsək, B.Vahabzadənin yaradıcılığının ilk ve son qütbləri arasında məntiqi bir bağlılıq, harmoniya, əlaqəlik var. "Fəryad" pyesində şairin Tanrıñ vicdanda, əlaqlı həyat tərzində araması, onu daha çox mənəvi keyfiyyətləri ilə dəyərli bilməsi şairin ilk qələm məhsulu sayılan "Ləyaqət" poemasının da əsas xüsusiyyəti kimi diqqət çekirdi. B.Vahabzadə yaradıcılığında ötəri, deyib keçilən heç bir nüansa rast gəlinmir. Hər kiçik detal gələcək daha geniş mövzulara vəsilə olur, daha geniş ideya planında həllini tapır. Onun vətəndaşlıq cəsarətindən hasilə gəlmış "Gülüstan" poemasının qapandığı çevrə isə "Şəhidlər" oldu.

1990-cı ilin 20 Yanvarında töredilən qanlı qırğın zamanı B.Vahabzadənin yazdığı "Şəhidlər" poemasi şairin içindəki azadlıq nidasının hayqırıtsı kimi ərsəyə gəldi. Şəhidlərə abidəni Dağıstü Parkdan önce poeziya qoyma, onun memari isə B.Vahabzadə oldu. Və yalnız mərndə, poeziya nümunəsində deyil, xalqı öz kimliyi, azadlığı üçün meydanlara çıxarmağa sövq etdirən, onlara cəsarət, savaş əzmi aşılan qüdrətində.

"Şəhidlər" poemasi 20 Yanvar faciəsinin fəlsəfi-poetik dərkində öz bədii-estetik sıqlətini bu günədək qoruyub saxlayan əsərdir. Bu poema şairin illərdir kökləndiyi istiqlal savaşının sonucu kimi ərsəyə gəldi. O gecədə axıdılan qanlar, mübarizə əzmi xalqın içindəki milli azadlıq duyusunun təzahürü olaraq gerçəkləşmişdi. O duyğu isə B.Vahabzadə yaradıcılığında bitkin, konseptual səviyyədə idi. O səviyyədə ki, müstəqilliyini qorumaq üçün meydanlara, mübarizələrə atılan xalqın içindəki hürdüyusunu formalasdıran, yetişdirən poeziya olaraq pərvəriş tapmışdı. Bu, yalnız xalqın igid oğullarının istiqlal uğrunda mübarizəsi deyildi, həm də onları bu mübarizəyə aparan Ədəbiyyatın qələbəsi idi.

*O şənbə gecəsi, o qətl günü,-  
Mümkünə döndərdik çox namümkünü.  
Xalqın qəlbindəki qorxu mülküն,  
O gecə dağıdır sökdü şəhidlər.*

1990-cı illərin əvvəllərində milli poeziyamızda bir mövzunun daha aparıcı olduğu görünür: 20 Yanvar faciəsinə münasibət və onun bizim tarixi taleyimizdə daşıdığı

missiya. Bu facielerin içində 20 Yanvar ona görə milli özünüdərkin faktı kimi yad edilir ki, bu tarixin özündə yaddaşı oyatmağa yönəlik olan missiya dayanır. Çünkü hər bir xalqın tarixi taleyində elə günlər var ki, tökülən günlərə, yaşatdığı acılara rəğmən onun hürriyyət əzmini, mənəvi potensialını ehtiva etdiyindən qürur rəmzinə çevrilir. Yanvarın 19-dan 20-nə keçən gecə - bu, bizim üçün Tanrıının ayırdığı bir gecəlik sınaq məqamı idi. Həmin gün sanki vətən oğulları "gəl təcrübə eyle mən zəif" nidası ilə öz xoşuna "qəmin hərifi" olmağa gəlmisdilər.

*Zillet ilə lezzəti olmaz həyatın, dustilər,  
Nəğdi-can sərf eyləyib, dünyadan kam almaq gərək!  
İcz ilə dönmək əduən səhlidir, himmət dutub,  
Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!*

Bu, şəhidliyi bədii-metaforik rəmzə çevirən Məhəmməd Füzulinin - orta əsr sufi şairinin düşüncə mənalılığının fəqli epoxada, fəqət eyni ahəng və ədalarda xalqın milli-mənəvi həyatındaki xidmetinin davamı idi. Yalnız din yolunda deyil, insanın mənəvi və cismani köləliyə qarşı üşyanının, məslək və etiqad uğrunda mübarizəsinin təməlində durdu. Sonralar bu missiyanın beşiyi başında XX əsrin I yarısının milli münəvvərlərinin - Ə.Hüseynzadənin, Ə.Cavadın, türk ədəbiyyatında Nihal Atsız, Mehmet Akif, Yəhya Kamal, Güney ədəbiyyatında isə Şəhriyar kimi şairlərin dardlığını görürük.

*Vətən eşqi məktəbində can verməyi öyrənmişik,  
Ustadımız deyib "heçdir vətənsiz can", Azərbaycan.  
Bəsdir fəraq odalarından kül ələndi başımıza,  
Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!*

20 yanvar hadisəlerinin milli poeziyamızda inikasına vardıqda bəlkə də burdan başlamaq lazımlı gəlir: bu faciə bizim ədəbiyyata nə verdi? Cavab birmənalıdır: ilk növbədə şəhid obrazını və bu adın ehtiva etdiyi ağrı və qürur simvolikasını: şəhid oğullar, şəhid anası, şəhidlər məzarlığı, şəhid şəhər, şəhid şair və s., və i. 1990-ci ilin 20 yanvarından sonra cəmiyyətin bütün sferalarında, o cümlədən ədəbiyyatda gərgin ab-hava yarandı, onun adı yaradıcılıq ritmi pozuldu. O, bütünlükə özünü hakim olaylara kökləməyə, vətəndaşlıq, ziyanlıq pafosunu mühiti sarmış olan neqativ hallar, fəci gerçəkliliklər əleyhinə qaldırmağa səfərbər etməyə çalışdı. Yeni xalqla, millətlə bahəm ədəbiyyatın özü də bir növ tarixi sınaq, imtahan qarşısında qaldı. Amma bu döñəm həm də milli müstəqiliyimizi qazandığımız dövr idi. Bu mənada, 1990-ci illərin müstəqillik dalğasını Azərbaycan ədəbiyyatı milli insan ağrısı ilə bahəm, həm də zəngin bədii-estetik təcrübə ilə qarşılıdı. Bu iştirak bir qism yazarların ənənəvi-realistik, lirik-romantik üslubda yazdıqlarını dəyer qismində prosesə qatmayı, bir qisminin isə zamanla uzlaşmağa can ataraq dünya təfəkkür modelləri axtarışı təriqi ilə bədii güclərini, nəfəslərini yeni ritmə kökləməsilə əyanıleshirdi. Ələlxüsüs, 1970-80-ci illərin sovet senzurasında boğulan, ictimai-siyasi məcrada bəslənən dekadans ovqat nəfəs genişliyi əldə edərək ruhun nəhayətsizlik sevdasını, insanların iç dünyasının çöküşünü ifadə eləmək üçün yeni fealiyyət sferasına daxil oldu. Yəni, 1960-ci illərdə tendensiya şəklində ədəbiyyata gelən insanların lirik-psixoloji durumu, adı yaşam duyguları 1970-80-ci illərdə absurd situasiyalar, son problematikası, insan təkliyi, tənhallığı kimi yeni modifikasiyalar içrə təhlilə gəlirdi, 1990-ci illərdən başlayaraq, baş verən məlum ictimai, sosial-siyasi, mənəvi-psixoloji problemlərə əlaqədar olaraq bu məqam daha kəskin, fəlsəfi rəng aldı, ədəbiyyatımızda çöküş fəlsəfəsinin, dekadans ovqatının intişarına zəmin yarandı. Bu dövrdə bütün janrlarda meydana çıxan əsərlərdə bariz görünən pessimist əhval-ruhiyyə bir tərəfdən üzləşdiyimiz Qarabağ probleminin fəci nəticələri ilə bağlı idisə, digər tərəfdən qlobal miqyasda insan faktorunun deqradasiyaya uğrama amili ilə əlaqələnirdi. B.Vahabzadənin son dövr yaradıcılığına nəzər saldıqda toxunulan mövzuların həyat sferalarının təzahürünü, nişanəsini daşıdığı məlum olur. Əslində, bu, bəlkə də, banal fikirdi, onsuz da ədəbiyyata yenice qədəm qoymuş yazar da, peşəkar qələm sahibi də həyati(ni) ədəbiyyata gətirir, onu xəyal, təxəyyül gücüne bədiiləşdirməyə çalışır. Bu mənada, ədəbi qəhrəmanlar istər sosial, istərsə psixoloji, yaxud mənəvi-əxlaqi planda olsa belə hamımızın üzləşdiyi insan-cəmiyyət münasibətlərini qabardırlar. B.Vahabzadə

də yaradıcılığında daha çox milli problemlərə köklənir, Qarabağ ağrısının təfsilatlarına enir, güclü pafosu həzin əda ilə əvəzləyirdi. B.Vahabzadənin milli müstəqillik dövrü yaradıcılığında daha çox dekadans çalarlar dərinləşdi. Həyata, dünyaya, insana münasibətdə şairin mövqeyi daha kəskin, daha tünd boyalarla təsvirə gəlməyə başladı. Bu kəskinlik, ekspressiv boyalar ayrı-ayrı vaxtlarda, xüsusən 60-80-ci illərdə əməl cizgisi kəsb eləsə də, 90-cı illərin şeirində həmin münasibətin özü belə təbəddülata məruz qaldı. Burada həyatın, cəmiyyətin böhranından daha çox həyata, cəmiyyətə münasibətin özündə gedən böhrandan danışmaq bəlkə daha caizdir. B.Vahabzadənin iki fərqli epoxada meydana çıxmış əsərlərindəki ovqat bu məqamla bağlı idi. Sovet dönenində cəmiyyətin böhranı müstəqillik dönenində münasibətin özündəki böhran, boşluqla əvezlənmişdi: "könlüm oldu xarabazar,/talan mənim içimdədir". Ədibin əsərləri böyük bir imperianın çökümündən sonra gerçəkləşən mədəni-mənəvi deqradasiyasının nəticəsi kimi pərvəriş tapındı. A.Kamyunun xarakterizə etdiyi kimi: "İndi hər şey dəyişib: sənətkardan tutmuş monaxacan hamı dünyani qorumaq işinə səfərbər olunub". Amma B.Vahabzadə yaradıcılığında nəinki iki fərqli epoxa bir-biri ilə ziddiyətə girmədi, əksinə şairin məsləki onun tərcüməyi-halına çevrildi. Əlbəttə, B.Vahabzadənin poeziyası dövrün yeritdiyi siyasetin təsirindən, sosializm doktrinasının dikte etdiyi varlıq və etiketlərdən xali deyil, qoc-qocaman "Leninlə söhbət" poeması bu təsiri tam reallığı ilə sərgiləmədə. Lakin şairin yaradıcılığında vulqar ideoloji konsepsiyanın güdəzəna getmiş tarixi gerçəklilikler yoxdur, hətta adı çəkilən poema belə bəzi hallarda açıq, çılpaq notların çırtıltısı ilə heyət doğurur. Yaxud 1973-cü ildə "Şairləri öldürürlər" şeiri zamana müxalif fikirləri sərgiləyən mətn olaraq bu gün təəccübə qarşılanır. Bəlkə, elə ona görə 90-cı illərdə, yeni epoxaya qədəm qoyanda B.Vahabzadənin həyat ritmi pozulmadı, zamanın iki fərqli mərhələsi onun yaradıcılığında bir-biri ilə toqquşmadı... O qədər ki, aşağıdakı misraları yazmağa onun hamidən artıq haqqı çatdı:

***Əslimi, nəslimi tanıyıram mən,  
qarışq deyiləm, özümdən hürkəm.  
Sən kimsən, sən nəsən, özün bilərsən,  
mən ilk qaynağımdan türk oğlu türkəm.***

B.Vahabzadə poeziyasında insanlığın xilası, dünya nizamına çağırış ruhu güclü idi. Amma bu çağırış sadəcə xıtab olaraq mənalananmirdi, ona nail olmağın yollarını nişan verməklə qüvvətli bir əməl cizgisi kəsb edirdi. Şairin 1999-cu ildə qələmə aldığı "İstiqlal" poeması belə bir amalın nəticəsi olaraq yazılmışdı. Pyeslərində ardıcıl olaraq milli birlik ideyası qabardılır, özünəqayıdış, tarixi keçmişinə güvənmək, dəyərlərinə, milli-mənəvi ırsinə sahib çıxməq niyyəti əsas məqsədə çevrilirdi. Bu, B.Vahabzadənin dəyişməyən əqidəsinin (dəyişməzdir əqidəm, çox da dünya fırlanır), sinnayan vüqarının səsi idi. Həmişə olduğu kimi, o yenə də dünyanın və insanın sənətin gücü ilə düzəlcəyinə, pisliklərdən silkinib qurtaracağına inanırdı.

"Mən inamın övladiyam" deyən şair sona qədər içindəki həqiqətə sadıq qaldı. İndi, dünyanın bu qarışq və narahat vaxtında B.Vahabzadə poeziyasının qanadlarında sabaha ümidiənmək, bəşəri harmoniyanın bərqərar olacağına bütün gücünle inanmaq istəyirsən. Bir də "al günəşin sağlığına" badə qaldırıb bu misraları söyləmək...

***Kökü kəsiləcək nifrətin, kinin,  
Loğmanlar olacaq onda hökmran.  
Hamı bir ağızdan deyəcək yəqin:  
Yaşasın dünyamız, yaşasın insan!***

# Böyük Çöl Mədəniyyətinin bədii inikası

**D**ünyanın bütün xalqlarında olduğu kimi, qazaxların da şifahi yaradıcılığı öz kökləri ilə qədimlərə, xalqın etnik tarixinə gedib çıxır. VIII-XI əsrlərə aid edilən erkən və orta əsrlər türk yazı nümunələri isə həmin dövrlərdə turkdilli xalqların, o cümlədən qazaxların da poetik yazı ənənələrinin təcəssümüdür.

Xalqın yaşadığı, əsrlərle keçib gəldiyi tarixi hadisələrdən qaynaqlanaraq təşəkkül tapmış qazax folkloru əsasən qəhrəmanlıqla bağlı rəvayətlərdə, lirik-epik poemalarda (dastanlarda), əfsanələrdə yaşayaraq bu günümüzədək gəlib çıxmışdır. Ədəbi nümunələr məzmun və mahiyyət etibarilə digər türk xalqlarının ədəbiyyatında olduğu kimi, dərin vətənpərvərlik duyğuları kəsb poetik ruhludur və birliyə, qarşıya qoyulmuş məqsədə çatmaq namənə əzmkarlığa çağrış notları ilə zəngindir. Akademik İsa Həbibbəyli haqlı olaraq türk xalqlarının ədəbiyyatlarını “qan yaddaşının ruhundan doğan təbii bir proses” (1,7) kimi səciyyələndirir. Hərbi şücaetinə görə fərqlənən döyüşçülərin igidiyi haqqında rəvayətlər, məhrumiyətlərlə üzləşmiş, zəmanələrinin haqsızlıqlarını görmüş gənclərin facieli və nakam talelərini eks etdirən hekayətlər, təbiet qüvvələri ilə mübarizədə meydana çıxmış və xalqın fantaziyasından yaranmış sağlam ruhuş şeirlər qazax ədəbiyyatının ilk mənbəyi sayıyla bilər. Bu nümunələrdə “xalqın taleyi, onun müdrikliyi ətraf aləmət təmasda şəffaflıqla eks olunmuşdur” (2). XX əsrin 20-ci illərinə qədər qazax xalqının şifahi ədəbiyyatında nağıllar, atalar sözləri, məsəllər, tapmacalarla bir sırada əhəmiyyətli yeri qəhrəmanlıq və sosial-məişət dastanları, poetik yarışmalar, həmçinin müxtəlif mərasim mahnıları tutmuşdur.

Ümumiyyətlə, qazax folkloru janr etibarilə çoxşaxəlidir, və əsasən qəhrəmanlıq dastanları, mərasim mahnıları ilə yanaşı, lirik poeziya, tarixi nəğmələr, çoban söyləmələri, nağıllar, əfsanələr, atalar sözləri və məsəllər, tapmacalar, qəmli nəğmələr, müxtəlif ayın və mərasim nəğmələri, ağıllar, həmçinin aytıslar və bir sıra ritorik janrları əhatə edir.

40-dan artıq janr müxtəlifliyinə malik qazax folklorunda xalqın zəngin və hərtərəfli həyat təcrübəsi dərin izlər buraxıb. Bu ədəbi irs tükenməz xəzinədir: şifahi xalq yaradıcılığının zənginliyi fəlsəfi düşüncə və maarifçi təfəkkür sahibi olan qazaxların məişəti, geniş dünyagörüsü haqqında tam təsəvvür yaradan ibrətamız məsəllər, tapmacalar, atalar sözləri, laylalar, ağıllar, alqış və qarğışlarla əhatə olunur (3). Qazaxların şifahi poetik yaradıcılığı özündə əsasən Böyük Çöl Mədəniyyətini ehtiva edərək xalqın ictimai təfəkkür tərzini, köçəri patriarchal-feodal cəmiyyəti şəraitində onların sosial, məlşət, o cümlədən ailə dəyerlerini eks etdirir. Bu dəyərlər isə əsrlərdən adlayıb keçərək bugünə qədər gəlib çıxa bilmişdir.

Maraqlıdır ki, qazax ailəsində bu gün də heç bir əlamətdar hadisə, heç bir bayram, yaxud şənlik mahnısız ötüşmür. Təsadüfi deyil ki, qazax şifahi örnəklərinin dahi bilicisi, məşhur coğrafiyaçı, etnoqraf və folklorçu Qriqori Potanın qazax xalq poeziyası haqqında danişarkən, heyranlıqla “qazax səmasının necə də gözəl oxuduğunu” söyləmiş, “mənə elə gəlir ki, bütün qazax çölləri oxuyur” (4) demişdi.

Məhz elə bu səbəbdən də qazax xalq şeiri formaca son dərəcə rəngarəngdir. Qazaxların məişəti və adət-ənənələri daha çox məhz əlliklə bir yerə toplasılan mərasimlərdə geniş şəkildə öz təzahürünü tapmışdır. Məsələn, bütün digər turkdilli xalqlarda olduğu kimi, qazaxlarda da toy mərasimi ən yaddaşalan adət-ənənələrdən biri hesab olunur. Ta qədim dövrlərdən bu mərasimlərdə “Toy-bastar” mahnısı oxunurdu ki, bu da toyun başlandığını bildirirdi. Gəlinin bəy evinə yola salındığı zaman isə yeni nikah bağlayan qız və oğlan tərəfi xorla hərə öz dəstəsi ilə - təbii ki, növbə ilə “Jar-jar” (“Yar-yar” - A.Ş.) mahnısı ifa edirdilər. Doğma ocaqla vidalaşma anını ifadə edən “Sınsu” adlı digər toy mahnısı auldan çıxma prosesində gəlin tərəfindən oxunurdu. Bəyin aulunda müğənni-xanəndə gəlini yeni qohumları ilə tanış etmək üçün toy-mərasim mahnısı “Betaşar”ı ifa edirdi. Burada gəlinin bəyə, eləcə də bəyin qohumlarına və böyükələrə

sözsüz itaet etməsi təbliğ olunurdu. Hər bir fəxri qonağı öz şeirlərində öyən "Betaşar" ifaçısı gəlini bəyin şərəfinə qohumların qarşısında baş əyməyə, onlara əsl gəlinə yaraşan tərzdə hörmət və ehtiram göstərməyə çağırırdı.

Qazax nağıllarında bəzi türkdilli xalqların - o cümlədən azərbaycanlıların mifik yaradıcılığında olduğu kimi, əsasən təkköz nəhəng varlıq, yeddibəşli əjdaha, eləcə də insanları diri-dirini udan - adamyeyən qarı, qadın qiyafləsində olub insanları öz metal pəncələri ilə öldürən bir varlıq kimi təsvir edilən teztirnak kimi sehirli personajlara daha tez-tez rast gəlinir. Onlar insanlara qarşı çıxan şər qüvvələri təmsil edirlər. Şər qüvvələrlə mübarizədə insanlara taysoqar (dağları yerindən tərpədib yol açan), koljutar (dəryaları udmaq bacarığı olan), sakkulak (uzaq ərazilərdən səda eşidən), jelayaq (bir anda uzaq məsaflər qət edə bilən) kimi sehirli varlıqlar kömək edirlər ki, sonda da haqq-ədalət, həqiqət uğrunda mübarizə aparan qəhrəman qalib gəlir. İnsanın dostları və köməkçiləri rolunda fövqəltəbii bacarıq sahibi olan ev heyvanları da çıxış edirdi. Uzun məsaflərə cəld qaça bilən Ker-kula nağıllı atı hətta danışmağı bacarırdı. Bir çox nağıllarda isə qoyun, keçi, dəvə, inək kimi ev heyvanları da müsbət varlıqlar kimi təqdim edilir.

Qazax şifahi xalq yaradıcılığında sehirli, eləcə də heyvanlar haqqında nağıllarla yanaşı, real həyatdan götürülən, fantastik personajlar kimi təqdim edilən məişət nağılları da geniş yayılmışdır. Belə ki, xalq arasında populyar olan "Ayaz biy" nağıllının qəhrəmanı öz ağılı, fədakarlığı və ləyaqəti ilə xanı və onun vəzirlərini heyrətləndirməyi bacarır, sonda isə hökmədarlıq kürsüsüne yüksəlir.

Bütün bunlar yüzilliklər ərzində möhkəm bünövrə üstündə yaranmış, xalq yaddaşında zaman-zaman cıalanaraq formalaşmış qazax folklorunun naməlum yaradıcılarının səylərinin nəticəsidir. Bununla da şifahi xalq nümunələri ağızdan-ağıza keçərək nəsillərdən-nəsillərə ötürülmüş, mərhələlərlə müəyyən dəyişikliyə məruz qalmış və nəhayət, bugünkü bitkin formasını almışdır.

Əsas qayəsi xalqın birliliyi və həmrəyliyi olan bütün vətənpərvərlik motivli əfsanələrin əsas personajları batırların (qəhrəmanlar) timsalında vəsf olunur. Koplandı-batır yadelli düşmənlərə qarşı vuruşaraq özünü bütün qıpçaq tayfasının himayədarı kimi göstərir, Alpamış-batır doğma yurdunu viran qoymuş kalmıq xanı ilə döyüşür. Bu qəhrəmanların ömür-gün yoldaşları isə öz ərləri ilə birgə həyat acılarını bərabər bölüşən, birlikdə mübarizə aparan "Koplandı" dastanındaki Kortva, "Yer-Tarqın"dakı Akjunus kimi qadınlar ağıllı köməkçi, məsləhətçi kimi çıxış edirlər. Əbədiləşən ədəbi xalq qəhrəmanları ağlaşımaz çətinliklərə, məhrumiyyətlərə dözərək sonda qalib gelirlər.

Qeyd etmək yerinə düşür ki, bəzi qazax epiq əsərlərinin süjet xətti, digər türk xalqları kimi, Azərbaycan üçün də səciyyəvidir. Məsələn, «Kitabi-Dədə Qorqud» və «Koroğlu» dastanlarının Azərbaycan türkləri ilə yanaşı, Anadolu türkləri, qazaxlar, qaraqalpaqlar, qaqauzlar, özbəklər, türkmənlər və başqa türkdilli xalqlar üçün doğma olması bu xalqların həyat və məişəti ilə yanaşı, etnopsixologiyasının və həyat fəlsəfəsinin də eyniliyini sübut edir.

Dastan yaradıcılığından danışarkən, "Qız-Jibek", "Kozi-Korpeş - Bayan-Slu" kimi lirik-epik poemalarından bəhs etmək çox vacibdir. Bu poemalar məzmununa, mövzusuna və hadisələrin gedisatına görə bir-birinə yaxındırlar, onların janrı üçün sosial-məişət xətti, məhəbbət lirikası səciyyəvidir. "Ayman-Şolpan" poemasında isə ozamankı qazax cəmiyyətinin həyat və məişətinin bütün təzahürləri heç bir şışırtməsiz-filansız, real şəkildə öz təsvirini tapıb. Lirik-epik poemalarda müəlliflər böyük sevgi ilə qızın gözəlliyyini öyür, ətraf aləmdəkilərlə onları müqayisə edir və epitet axtarırlar. "Qənbər və Nazım" poemasında qız "ağ şahin", "səhər qarı" kimi ifadə olunur ki, bu da sevgi motivlerinin qüvvətləndirilməsinə xidmet edir.

Qazax nağıllarının, xüsusən də əsasən sinkretik forma daşıyan sehirli nağılların tematikası çoxşaxəlidir. Burada sehirlər ifadələrle yanaşı, kosmoqonik, genealoji, toponimik rəvayət, ənənə və əfsanələrə də rast gəlmək olar. Qazax nağıllarının populyar qəhrəmanları olan Aldar-Kosa ("Aldar-Kosa haqqında əfsanə"), eləcə də Jirensə və onun ağıllı arvadı Karlıqas ("Jirensə" nağıllı) hazırlıqab və eyni zamanda zarafatçı olub öz rəqiblərini asanlıqla yola salırlar. Ümumiyyətlə, qazaxların nağılları kimi atalar sözleri, məsələləri, tapmacaları, aforizmləri ibretamız olmaqla yanaşı, həm də tərbiyəvi mahiyyətlidirlər.

Keçmişdə qazax şifahi xalq yaradıcılığı əsas etibarilə jırşı (danışan), anşı (oxuyan) və əkinlər (xanəndə-əşiq) vasitəsilə yayılıraq populyarlaşmışdır. Bütöv bir dastanı əzbərdən oxuyub-danışan, bu zaman ənənəvi xalq ifaçılığını, improvizasiyonu, eyni vaxtda bir neçə xalq çalğı alətində sənətkarlıqla çala bilməyini nümayiş etdirən şəxs jırşı

adlanırdı. Murin-jirau (1860-1954) belələrindən olub fenomenal yaddaşa, aktyorluq istedadına malik idi. Hazırda bu məşhur jırşının səs yazısı Qazaxistan Elmər Akademiyasının nadir incilər fondunda saxlanılır. O, XIV-XVII əsrlərin xalq yaradıcılığı abidəsi olan "Qırx batır haqqında" bütöv bir epik silsilə poemasının bütün məzmununu əzbərdən danişar və emosional tərzdə oxuyardı.

Xalq yaradıcılığı əsasında ifa sənətkarlığının zirvəsini fəth etmiş şəxs anşı adlanırdı. Birjan-sala (1834-1897), Axan-Sere (1843-1906), Baluan-şolak, Madi, İbray və başqaları belələrindən olmuşlar. Görkəmli qazax müğənnisi Amre Kaşabayevə Parisdə (1925) və Frankfurt-Maynda (1927) keçirilən sərgilərdə dombranın müşayiəti ilə belə çətin, mürəkkəb səhnə yaradıcılığı və yüksək peşəkarlıq məharəti tələb edən "Aqaş ayak", "Jalqız arşa", "Smet", "Uş dos" kimi mahniları ifa etmək nəsib olmuşdur.

Akın güclü improvisə bacarığına malik olan şəxsdir. Xalq poeziyası həvəskarlarının böyük əksəriyyətinin toplaşlığı, improvisator-xanəndələrin - akınların öz poetik deyismələrini nümayiş etdirdikləri ayıtlar (şəir yarışması - deyismə) qazaxlar arasında populyar olub.

Ümumiyyətlə, ayıts qazax, qaraqalpaq, qırğız, qaraçay, balkar, noğay poeziyasında akınların nəgmə yarışı improvisasiyalı poetik deyismə olmaqla xalq poeziyasının ənənəvi və geniş yayılmış formalarındandır. Ayıts bütün xüsusiyyətləri ilə Azərbaycan və Anadolu türk aşıqlarının və türkmen baxışlarının deyismələrini xatırladır. Yeri gəlmışkən qeyd edək ki, bu tipli mahni yarışları dünya xalqlarının əksəriyyətinin mədəni-mənəvi ənənələrində yer almışdır. Məsələn, "ərəblərdə bu tipli nəgmələr "müzqalləkat" adlandırılır. Hindistan və İranda isə bu nəgmələr bu gün də ifa olunmaqdadır. Şimali Fransada belə nəgmə yarışlarında trubadurlar, Mərkəzi Avropada - meysferzingerlər, Skandinav ölkələrində edda ifaçıları, İngiltərədə - menestreller, Qədim Rusiyada isə skomoroxlar bu sənəti yaşadırdılar." (5) Qazax folklorunda ayıtsın kökləri lap qədim dövrlərə gedib çıxır.

Qazaxistanda xalq yaradıcılığı nümunələrinin toplanılması və öyrənilməsi işi XIX əsrin ortalarından maarifçiliyin inkişaf tarixi ilə bağlıdır. Maarifçi-demokratlar Çokan Vəlixanov (1837-1865) və İbray Altınsarın (1841-1889) qazax folklorunun bəzi nümunələrinin öyrənilməsi ilə məşğul olaraq onun demokratik və sinkretik xarakterini müəyyənləşdirməklə, onu milli tarixlə əlaqəli şəkildə təhlil etməyə çalışmışlar. Bu məşhur maarifçi-demokratların fəaliyyəti bu gün də qazax ədəbiyyatının tədqiqatçıları tərəfindən minnətdarlıqla xatırlanır.

Elmi ədəbiyyatda qazax folklorunun "öz yaranış və təşəkkülündə şifahi poetik yaradıcılıq və türk yazılı abidələrinin ənənələrinə söykəndiyi" (6) qeyd edilir. Belə möhtəşəm abidə Mahmud Kaşgarinin üç cildlik «Divani-lugat-it türk» əsəridir ki, burada da türk-uygurların mükəmməl qrammatikası əksini tapıb. Bundan başqa, qədim türk qəbilələrinin, qazaxların sələflərinin folklor nümunələri həm də qıpçaq (kuman) abidəsi olan «Kodeks Kumanikus»da yaşayır.


Bu gün zəngin qazax folklorunun toplanılmasına, qorunub saxlanmasına böyük diqqət yetirilir, onun öyrənilmesi, müxtəlif istiqamətlərdə tədqiqi və nəşri ilə bu sahədə ixtisaslaşmış yerli və əcnəbi alımlar məşğul olurlar.

Ümumilikdə götürdükdə, qazax folkloru məzmun və forma etibarilə, bir sıra ortaq düşüncə tərzi, oxşar kompozisiya və süjetləri ilə digər türkdilli xalqların zəngin şifahi xalq ədəbiyyatının bir hissəsi kimi deyərləndirilib öyrənilməlidir.

### **Ədəbiyyat:**


1. Həbibbəyli İsa. Türk xalqları ədəbiyyatına yeni baxış: zaman və ədəbi proses // "Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri" mövzusunda Beynəlxalq elmi konfransın materialları, Bakı, 1-2 dekabr 2015-ci il.
2. Kasıkbəyov Səyit Aşkaruly. Kazakçıñ xalqын прозасы. Алматы, 1984.
3. Kazakçının xalq поэзиясы (Я.А.Диваевтың халық аузынан жазып алған жыне жиналан нұсхаларынан). Алматы, 1964.
4. Бельгер Герольд. Гармония духа. М., Русская книга, 2003, 288 с.
5. [https://az.wikipedia.org/wiki/Qazax\\_ədəbiyyatı](https://az.wikipedia.org/wiki/Qazax_ədəbiyyatı)
6. Tağısoy Nizami. Qazax ədəbiyyatının tarixi kökləri. "Xalq cəbhəsi" qəzeti, 2013, 10 yanvar, səh.14.

# ◆ Kitab rəfi



## RİND VƏ ZAHİD MƏHƏMMƏD FÜZULİ (FARS DİLİNDE) BAKİ, 2015


Azərbaycan ədəbiyyat korifeylərindən biri, poeziya və xəzinəmizə əvəzsiz incilər bəxş etmiş böyük Azərbaycan şairi Məhəmməd Füzulinin fars dilində qələmə aldığı «Rind və Zahid» əsəri ilk dəfədir kitab şəklində işıq üzü görür. Hər cümləsində Füzuli zirvəsinin ucalığını, qüdsiyyətini əks etdirən bu əsər insanı bir daha öz həqiqəti haqqında düşünməyə vadardır. Zahir-batin, ağıl-qəlb, nəfs-ruh qarşıdurmasını Rind və Zahidin dili ilə canlandıran dahi Füzuli bununla, əslində, insanı öz-özü ilə qarşılaşdırır.



## GÜLXANI PƏNAH FİKRƏT QOCANIN YARADICILIQ YOLU BAKİ, «ELM» NƏŞRİYYATI, 2015

Filologiya elmleri namizədi Gülxani Pənahın bu monoqrafiyası Xalq şairi Fikrət Qocanın həyat və yaradıcılıq yoluna həsr edilmişdir. İki fəsildən ibarət olan bu monoqrafiyada müəllif F.Qoca poeziyasının özünəməxsusluğundan, nəşr əsərlərindən və dil-üslub xüsusiyyətlərindən söz açır.


Kitabın elmi redaktorları professorlar Qara Namazov, İfrat Əliyeva və mərhum ədəbiyyatşunas Elməddin Əlibəyza dədir.



## QƏZƏNFƏR PAŞAYEV ƏDƏBI MƏKTUBLAR BAKİ, «TƏHSİL» NƏŞRİYYATI, 2015

Professor Qəzənfər Paşayevin bu kitabında yer alan məktublar XX əsrin 80-ci illərindən başlamış günümüzədək 35 illik dövrü əhatə edir. Kitabda akademiklər Bəkir Nəbiyev, İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Xalq yazıçısı Elçin, Xalq şairləri Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, tanınmış tənqidçi və ədəbiyyatşunaslar Süphi Saatçi, Nizaməddin Şəmsizadə, Yavuz Axundlu, Vaqif Yusifli, şair Məmməd İsmayıllı, «Azərbaycan» jurnalının baş redaktoru İntiqam Qasimzadə və b. ünvanlanmış məktublarda ədəbiyyatımızın müxtəlif problemləri öz əksini tapır.

Kitabın redaktoru və ön sözün müəllifi ədəbiyyatşunas, professor Bədirxan Əhmədlidir.



## RƏŞAD MƏCID BİR DAHA GÖLMƏYƏCƏK ANKARA, 2015


Rəşad Məcidin türk dilində nəşr edilən «Bir daha gəlməyəcək» şeirlər kitabında onun poetik yaradıcılığı əks olunmuşdur. Kitabda şairin Azərbaycana, onun təbiət gözəlliklərinə, XX-XXI əsrlərin ictimai-siyasi hadisələrinə, lirik qəhrəmanın sevgi hisslerinə həsr olunan şeirləri əsas yer tutur. Tanınmış türk yazarı Seyfəddin Altaylı kitaba ön söz yazmışdır.



**MƏMMƏD ORUC  
BUXARA ƏSİRİNİN SİRİ  
BAKİ, «QANUN» NƏŞRİYYATI, 2016**

Kitabın annotasiyasında oxuyuruq: «Kitabda toplanmış hər üç poveddə baş verən hadisələr, bilavasitə müəllifin tərcüməyi-halı ilə bağlı olsa da, diqqət çəkən qayə, mənəvi dəyərlərin təzyiqlərə məruz qaldığı bir zamanda insanın seçimidir. Görkəmli ədəbiyyatşunas Kamil Veli Nərimanoğlu topluya yazdıgı ön sözə bu SEÇİMİ belə dəyərləndirir: «Ağ qatiğa ağ deməyin çətin olduğu və demək mümkün olmadığı o dövrdən ağ qatişa qara qatış deyilməyin təbii olduğu indiki dövrdə də Məmməd özünə, ürəyinə, qələminə sadıqdır. Mövlananın sözünü bu şəkildə də demək olar: «Ya göründüyün kimi yaz, ya yazdığını kimi görün». Məmməd böyük İpək Yolunun Qafqaz, Xəzər, Türküstan mənzilini təsvir edərək adı insanların ali duyğularını, kiçik insanların böyük Türküstanını verə bilmışdır.


Toplunun mötərizədəki adı «Türküstan gözəlləməsi»dir və bizə elə gəlir bu ad bu kitaba daha çox yaraşır.



**ÜLVİ BÜNYADZADƏ  
QƏHƏRLƏNMİŞ KÖNLÜM  
BAKİ, «ELM VƏ TƏHSİL» NƏŞRİYYATI, 2015**

20 Yanvar qırğınınında şəhid olmuş cavan şair Ülvı Bünyadzadənin bu kitabında onun dünya ədəbiyyatından etdiyi tərcümələr toplanmışdır. Oxular burada C.Bayronun, P.Şellinin, Tomas Hidin, A. Puşkinin, R.Kiplinqin, Çarlz Makkejin şeirlərini, M.Tvenin, O.Henrinin, B.Şounun, S.Moemin, L.Averyanovun hekayələrini ana dilimizdə oxuya bilərlər.

Filologiya elmləri doktoru Almaz Ülvı kitaba «Əfsanəvi ömürdən bir-iki söz» adlı müqəddimə yazmışdır.



**NƏRİMAN SÜLEYMANOV  
RUHLAR ÇAĞIRIR  
BAKİ, «TƏHSİL» NƏŞRİYYATI, 2015**

Tanınmış yazıçı-jurnalist Nəriman Süleymanovun (1930-1995) bu kitabına onun müxtəlif illərdə qələmə aldığı «Ömrün iki payızı», «Tərs külek», «İnsan yaşayır», «Qurumuş bulağın nağılı», «Əsas ürekdir», «Məhəbbət çölü», «Keçən günün əzabı», «Sevən həmişə tapılar» adlı povedləri və hekayələri toplanmışdır.

Kitabın tərtibçisi yazıçı Mustafa Çəmənlidir. Topluya filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli «Ruhu bizimlədir» adlı ön söz yazmışdır.



**SALATIN ƏHMƏDLİ  
ZIRZƏMİDƏ QAZILAN MƏZAR  
BAKİ, «V-PRİNT», 2015**

Yazıçı-publisist Salatın Əhmədinin «Zirzəmidə qazilan məzar» kitabında onun müxtəlif illərdə qələmə aldığı «Heyva çiçəkləri», «Bizdən küsən illərimiz», «Həzin bir xatirə», «Sizi görməyə gəldim», «Bir çanaq un», «Əcəm cocuqları», «Inildəyən torpaq», «Ata fəryadı», «Qorxu» və «And» hekayələri toplanıb.

Şair-jurnalist Əbülfət Mədətoğlu «Mətbəə qapısında düşüncələr» adlı ön sözündə kitabda toplanan hekayələrdən söz açır.



### GÜNEL NATIQ KAĞIZ GƏMİLƏR

**BAKİ, «QANUN» NƏŞRİYYATI, 2015**

«Kağız gəmilər» Günel Natığın ilk kitabı olsa da, onun imzası oxuculara kifayət qədər tanışdır. Son beş-altı ildə Güneşin hekayələri, esseləri, məqalələri qəzet və jurnalların səhifələrindən, saytlardan düşmür. «Kağız gəmilər»də toplanmış əsərləri də zaman-zaman oxunub və dövri mətbuatda da rəylər qazanıb. Günel Natıq daha çox «Sənət haqqında hekayələr»ə üstünlük verir. O, apardığı araşdırma nəticəsində Leonardo da Vinçi, Klod Monet, Pablo Picasso, Marina Svetayeva, Vladimir Mayakovski, Əziz Nesin, Ernest Hemingway, Vladimir Visotski haqqında qələmə aldığı esselərdə elə məqamlara toxunmuşdur ki, zənnimizcə, oxucu bu yazıları maraqla oxuyacaq.



### VAHİD MƏHƏRRƏMOV

### KƏSİLMƏYƏN ATƏŞ SƏSLƏRİ

**BAKİ, «QANUN» NƏŞRİYYATI, 2015**

Vahid Məhərrəmov tanınmış hərbi jurnalist, nasir və publisistdir. Onun «Kəsilməyən atəş səsləri» kitabında nəşr və publisistik əsərləri təqdim olunur. Kitabda «Yazı masam səngər idi», «Yazılımamış gündəlik», «Nələr qaldı illerin o üzündə», «Düzü düz, əyrini əyri», «Alleqorik hekayələr», «Bir yarpaq poeziya», «Mənsur şeirlər» rubrikaları ilə tanış ola bilərsiniz.

Müəllifin «Cəza» povesti də kitaba daxil edilmişdir.

Tənqidçi Vaqif Yusifli kitaba «Nağıllar, gerçəklər» adlı ön söz yazmışdır.




### NAİBƏ YUSİF

### DÜNYA, SƏNDƏ NƏYİM QALDI

**BAKİ, «NƏRGİZ» NƏŞRİYYATI, 2015**

«Dünya, səndə nəyim qaldi» şeirlər toplusu şairə Naibə Yusifin oxucularla ilk görüşüdür. Topluda, əsasən, onun son illerdə qələmə aldığı qoşma və gəraylıları, aforizmləri, deyişmələri toplanmışdır. Şeirlərin əsas mövzusu insana məhəbbət, həyat eşqi, Vətən sevgisi, torpağın müqəddəsliyidir.

Şair-publisist Qəşəm İlqar kitaba «Dərdi qəmə bükən şairə» adlı ön söz yazmışdır.



### ƏLƏSGƏR TALIBOĞLU

### BİR KƏHƏR KİŞNƏYİR YUXULARIMDA

**BAKİ, «OL» MMC, 2015**

Ələsgər Taliboglu (Novruzov) indiyə kimi «Qəm karvanı», «Vətən nəgməkarı» şeirlər kitablarını çap etdirmişdir. Şeirləri fransız dilinə də tərcümə olunub. «Bir kəhər kişnəyir yuxularimda» kitabında onun son illerdə yazdığı əsərlər toplanıb. Vətən məhəbbəti, doğulduğu Naxçıvan torpağının gözəllikləri, dövrümüzün sərt və acı həqiqətləri bu şeirlərin əsas mövzusudur. Kitaba müəllifin vətənpərvəlik duyularını ifadə edən «Yurd həsrəti» poeması da daxil edilmişdir.

Naxçıvan MR Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar kitaba «Yuxularda kişnəyən kəhərlər» adlı ön söz yazıb.

